

Nizami Cəfərov




*Dolan,
kəfkürüm,
dolan*



NİZAMI CƏFƏROV

DOLAN, KƏFKİRİM, DOLAN...

Manaf Süleymanovun ömür dastanı



Azərbaycan Mədəni
Kitabxanası

“Elm və təhsil”
Bakı – 2018

Redaktor: ASLAN KƏNAN

REDAKTORDAN

Arxiv ölkənin tarix kitabıdır. Bu kitab əsrlərlə insanlıq tarxçəsini yaşıdan xəzinədir. İnsan doğulandan hər bir dəqiqəsi, hər anı tarixa dönür. Arxivsiz ömür sūrmək, ulularımızın izini göyərtmək mümkünsüzdür. Buna görə də nəinki tarixi yazarlar, hətta adı insanlar belə istər-istəməz bu mənəvi xəzinəyə müraciət etmək məcburiyyətindədirler.

Nizami Cəfərovun 1991-ci ildə qələmə aldığı bu kitab alım, yəziçi Manaf Süleymanovun həyat və fəaliyyətini, keçdiyi ağır yolu əks etdirən ömür dastanıdır. O Manaf Süleymanovun ki, son illərdə yazdığı əsərlərin "qida"ını arxivlərdən almışdı.

1960-ci illərdə nəsimizə və poeziyamıza gənc istedadlarının sürətlə "hərəkətə keçməsi" Azərbaycan ədəbiyyatında dönüş emalə gətirdi. Bu gənclər soleflərinən farqli olaraq mətbuatada cəsarətlə yazılmış əsərlər çıxarırdı. Düzdürü, onların bu cəsarətli addimları heç də hər vaxt sakit keçmirdi. Bəzan hamin müəlliflərdən "başağrısı" əskik olmur, onların cəsarətli yazılarına qarşı haqlı-haqsız "hücumlar" öz işini görürdü. Lakin bu cür yazılan bədii əsərlər, nə qədər çox olurdus, bir o qədər də oxucular tərəfindən sevincə, rəğbətlə qarşılındırı. İndi artıq Azərbaycan ədəbiyyatının görkəmli sənətkarları kimi tanınan yəziçi və şairlərimiz həmin dövrlərin "məngənə"indən çətinliklə da olsa çıxa bildilər. Tarix sonradan bu yazıların vicdanla qələmə alındığı, düzgün və vaxtında yazıldığını sübut yetirdi.

"60-cılar"ın yaratdığı ədəbi-ictimai takanın ardınca – 70- ci, 80- ci illərdə yeni tənqidçi- ədəbiyyatşunaslar nəsil yetişdi. Əgər həmin illərdə ədəbiyyata gələn tənqidçilər

Nizami Cəfərov. Dolan, kəfkirim, dolan.
Bakı, "Elm və təhsil" nəşriyyatı, 2018, 192 səh.

ISBN 978-9952-8176-0-7

© «Elm və təhsil», 2018

ədəbiyyatın yalnız bir sahəsini tədqiq obyektinə çevirirdi, ədəbiyyatşunuşlıq sahəsində ən gənc alim sayılan Nizami Cəfərov qısa bir müddət ərzində müxtalif mövzulara müraaciət etməyə başladı. İlk qələm təcrübəsinə dilçiliyə həsr edən, bu sahada ciddi elmi araşdırımlar aparan, həmçinin ədəbi tənqidimizdə kifayat qədər diqqət çəkən məqalələrin müəllifi olan N.Cəfərov sonralar nəinki nəşr və poeziyaya, hətta siyasi mövzularda belə fikir söyləməkdən çəkinmadı.

N.Cəfərov ədəbiyyatımızın bütün sahələrində köhlənini çapmağa qadir olan ziyalıdır. Təsadüfi deyil ki, bir-birinin ardınca yazdığı "Azərbaycan türkçəsinin milliləşməsi tarixi", "Koroğlu"nun poetikası", "Türk dünyası: xaos və kosmos", "Eposdan kitaba", "Genezisdən tipologiyaya", "Azərbaycanşünaslışa giriş", "Azərbaycan mədəniyyəti məsələləri", "Türkiyə Atatürküñ, Azərbaycan Heydər Əliyevin əsəridir", "Klassiklərdən müasirlərə", "Türk xalqları ədəbiyyat" və s. bir-birindən fərqli əsərləri həmişə içtimai fikrin diqqət mərkəzində durur.

Akademik Tofiq Hacıyev Nizami Cəfərovun həle tələbəlik illərində fitri istedadına bələd olduğunu belə xatırlayırlı:

"Universitetin (BDU) nəzərdə tutulur – A.K.) IV kuronda oxuyarkən Tələbə Elmi Cəmiyyəti xətti ilə Nizami ni Qazan Universitetinə göndərdim. Məruzəsini (Nizami Cəfərov – A.K.) bitirdikdən sonra bir yerli professor deyir ki, biz tələbələrin elmi işlərini dinləyirik, elmi dərəcələrinkini yox. Professor bildirir ki, bu Nizami Cəfərov Azərbaycan Dövlət Universitetinin IV kurs tələbəsidir. Sovet dövrünün görkəmli türkoloqu, o zaman Qazan Pe- daqoji İnstitutunun rektoru, professor Mirfateh Zəkiyev heyrat və sevincə tələbəmin bu parlaq istedadına görə mənə taşəkkür və təbrik məktubu yazmışdı."

N.Cəfərov məhsuldar tədqiqatçıdır. O eyni vaxtda kürsüyə qalxıb müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etməyə, kürsüdən düşən kimi qələmə alacağı əsərin ilk cümləsini yazmağa qadir tədqiqatçı-alimdir.

Təsadüfi deyil ki, N.Cəfərov "Ədəbiyyat və incəsənət" qəzetinin əməkdaşı olanda, bir tərəfdən, doktorluq müdafiəsinə hazırlaşır, digər tərəfdən Manaf Süleymanov fenomeni onu sakit buraxır, bu qocaman yazıçı haqqında geniş həcmli yazı qələmə almağı qarşısına məqsəd qoyur.

Qocaman yazıçı, alim olan Manaf Süleymanov haqqında əsər yazmaq N.Cəfərovun çoxdanckı arzusu idi. Şəxsiyyətinə, müdrikliliyinə, qələminə ehtiramla yanaşan (kimliyindən asılı olmayaraq hər bir şəxse isti münasibət N.Cəfərovun xasiyyətindən irəli gəlir), ona övlad münasibəti göstərən N.Cəfərov yazıçı ilə görüşməyi qət edir, saatlarla onun dənisiçi yeri- li-yataqlı xatirələri qələmə (diktafona yox) almağa müvəffəq olur. Yazını qələmə almaq Nizami müəllimə o qədər də çətin olmur. Kitabın başlangıcında müəllif bu barədə deyir:

"Mən çox adamlar görmüşəm, çox adamlarla həm-söhbət olmuşam, amma Manaf müəllim kimi söhbəticil, müdrik adamlara az-az rast golmuşəm; həlim, bununla bələ, inamlı səsi, işıqlı siması, ağayana hərəkətləri onu mənə sevdirdi və mən saatlarla bu dünyagörümüş kişi-nin xatirələrinə qulaq asmaqdan doymadım..."

Nəhayət, qocaman yazıçı haqqında qələmə aldığı ömr dəstəni 1993-cü ildə "Yazıcı" nəşriyyatında işıq üzü görüb oxucuların stolüstü kitabına çevrildi.

Qeyd edək ki, Manaf Süleymanovun Dövlət Ədəbiyyat və İncəsənət arxivindəki şəxsi sənədləri arasında mühafizə olunan əsərin əlyazmasında adı "Manaf Süleymanov, yaxud tarixa dönmüş günlər" yazılısa da, nəşriyyat ona "Dolan, kəfkirim, dolan" adını verməyi məsləhət bilib. Və müəllif də etiraz etməyib.

O zaman kiril əlifbasi ilə nəşr olunmuş əsərin maraqlı, sadə dillə qələmə alındığını, oxucular tərəfindən rəğbətlə qarışlığından nəzərə alıb, onu müasir əlifba ilə yenidən nəşr edilməsini məqsədə uyğun hesab etdik.

Müəllif əsərdə yaziçinin nəinki xatirələrinə, həmçinin bədii yaradıcılığının təhlilinə da geniş yer ayırt. Onun qələmə aldığı hər bir əsər haqqında elmi mülahizələrini bildirir. Yaziçinin doğulduğu Böyük Qafqaz sira dağlarının qoynunda yerləşən Lahic kəndi, onun dünyani heyrətə gətirən sənətkarları: bonnalalar, dabbəqlər, başmaqcılalar, xüsusiələ bu torpağın "gerbi" sayılan misgərləri haqqında geniş söhbət açır.

N.Cəfərov bu konteksdə yaziçinin həyatının görünməyən məqamlarını sada, oxunaqlı bir dildə qələmə alır.

Əsərə bu şirinlik, istilik, doğmalıq haradan hopmuşdu?

Nədəndir Nizami müəllimin bu torpağa hədsiz məhəbbəti? Əsərin "Son sözü"ndə müəllifin Manaf Süleymanova yazdığı açıq məktubdan aydın olur ki, Nizami müəllimin atası Qulu müəllim bir zamanlar tabiotin bəxş etdiyi bu gözəl yerlərdə müəllimlik eləmiş, uşaqlara dilin, ədəbiyyatın sırlarını öyrətmışdı. Anasının isə bu yerin insanlarını, onların xoş rəftərini, isti münasibətlərini, az-çox öyrəndiyi Lahic dilini hələ da unutmadığı xaturlanır. Ailə öz ata ocağına qayıtdıqdan sonra həmin səfəli yerlərdən tez-tez söhbət açır, dəfələrlə qonaq olduğu İbrahim müəllimin, Çərkəz xalanın şirin söhbətlərini isti bir duyuğu ilə yada salırmış.

"Dolan, kəfkirim, dolan..." uşaqlıq illerini Lahicdə keçirmiş müəllifin doğma yerlərə mənən-ruhən qayıdışıdır... Heç nə səbəbsiz deyil... Və doğrudan da, bu dünyani bir dolandırın var...

Aslan Kənan

ÖN SÖZ, YAXUD OXUCUYA MƏKTUB

Hörmətli oxucu!

Manaf Süleymanovun yaradıcılığı ilə ilk dəfə nə vaxt tanış olduğum yadımı gəlmir, ancaq yaziçi ilə ilk telefon söhbətim və ilk görüşüm bütün təfərrüati ilə yadımdır. Mən çox adamlar görmüşəm, çox adamlarda həmsöhbət olmuşam, amma Manaf müəllim kimi söhbəticil, müdrik adamlara az-az rast gəlmmişəm, həlim, bununla bərabər inamlı səsi, işıqlı siması, ağayana hərəkətləri onu mənə sevdirdi və mən saatlarla bu dünyagörmüş kişinin xatirələrinə qulaq asmaqdan doymadım... Çoxlu dil bilsə də, mənə yaxşı tanış olan Lahic ləhcəsində danışırı - hiss edirdim ki, bu ləhcə hər şeyi yerli-yataqlı xatırlamaqda, söhbətində daha təbii və səmimi olmaqdə ona kömək edir, onu saxta ədəbilikdən qoruyur, mühafizə edir. Hər hansı hadisəni, faktı tam konkretliyi, dəqiqliyi, dolğunluğu ilə yadında saxlamışdı. Heç nə onun nazərindən qaçmamışdı - uşaqlığından tutmuş bu günə qədərki həyatı (və əlavə edim ki, həmişə qeylül-qalda olmuş hayatı) bütün təfsilatı ilə yadında idı. Çox nadir hallarda səhv edirdi və dərhal da (mənə xronologiya üzərində düşünməyə imkan vermədən) səhvini düzəldirdi, məsələn, deyirdi ki, filan hadisə - filanıncı ilin martında yox, aprelində olmuşdu, yaxud filan ayın onunda yox, on besideñdə olmuşdu və s.

Bir dəfə mənə - «Ədəbiyyat və incəsənət» qəzetinin təqnid və ədəbiyyatşunaslıq şöbəsinə zəng elədi, necə oldusə səsinin tanımadım (onda hələ yenica şaxşən tanış olmuşduq və redaksiyaya çox adam zəng elədiyindən onun səsini tanıma-ya bilərdim) - dedi ki, hə, necə olur ki, gözəl qızların səsini tanıyırsan, mənim səsimi yox... Və əlbəttə, bu cür zarafatlar

onun daxili ciddiliyini, mənəvi-ruhi intizamını əsla pozmurdu, — Manaf Süleymanov uşaq yaşlarından başlayaraq böyük, uzun sürən bir təbiyə məktəbi keçmişdi: mən bu məktəbin təsirini dərhal öz üzərimdə hiss elədim — onun həkimanə səh-bətlərini dirləyə-dirləyə, həyatını öyrəna-öyrəna, yaradıcılığını tahlil edə-edə həmin məktəbin, heç olmasa, ibtidai dərs-lərini ala bildim.

Manaf müəllim mənə həm görünüşü, zahiri, həm də xayıyyəti, daxili ilə babamı xatırladıb — o da xeyirxah idi, o da sərt idi və o da ömrünü hədər keçirməmişdi... Bu bənzəyiş məndə qəribə duyğular oydadı və təzə tanışım vaxtılıq babama bəslədiyim sevgiya də, təbii olaraq, şərık çıxdı.

Hörmətli oxucu!

Mən bu kitabın müəllifindən çox tərtibçisiyəm, sözün müstəqim mənasında əlinə qələm götürüb yazanıym — hadisələrə, faktlara müdaxilələrim ancaq ən zəruri hallardadır və əslində, bilmirəm bu salnaməcilik işinin öhdəsindən necə gəlmİŞem... Manaf Süleymanovun həyatı tariximizin olunduqca mürəkkəb mərhələlərindən keçir və keçə-keçə həmin mərhələlərin məzmununu, mündəricəsini özündə eks etdirir — mən bu məzmunu, mündəricəni mümkün qədər zədələmədən verməyə çalışdım, qüvvəmi əsirgəmədim.

Sözü Manaf Süleymanovun özüne verdim, onu danışdırımdı, çünki o, seyri olmayıb, hadisələri yaşayıb gəlib, zamanı öz içindən keçirib gəlib. Mən onun intonasiyasını da saxlamağa çalışdım, çünki onun səsində mübhəm, ancaq mənali (və tarixi) bir harmoniya duyдум. Və həmin harmoniya-nı pozmaq istəmədim.

Nə isə, haqqın tərəfində olmağa çalışdım...

Müəllif

DOLAN, KƏFKİRİM, DOLAN...

(Manaf Süleymanovun ömür dastanı)

Böyük Qafqaz sıra dağları... Qədim Şirvan... Və elə o qədimlikdə olan Lahic qəsəbəsi... Girdiman çayı, meşəli Niyal dağı. Lap uzaq-larda görünən, başı qarlı Baba dağı, günçikan tərəfdə olaqlı Fit dağı, onunla yanaşı sərt qayalı Xart dağı, Girdimanın o təyində kollu-koslu Qarabel dağı, çayın qurtaracağında, şış zirvələri göylərə sancılmış Gümüşqala dağı... Dağlar, yaylaqlar, bulaqlar... Lahic qızları kimi gözəl, Lahic qızları kimi nazənda Lahic qəsəbəsi...

Və bugünün çox hallarda analitik şəkildə dərk, ehtiva və izah edə bilmədiyi keçmiş... Mənim inamıma görə, keçmiş hər hansı halda elə öyrənilməlidir ki, ekletika verməsin, müasir təfəkkürdə qarışıqlıq törətməsin, əksinə, həmin ekletikanı, qarışıqlığı aradan qaldırsın və milli ictimai idrakın profilaktikası üçün şərt olsun. Keçmiş o zaman tarix olmaq hüququna malikdir ki, müəyyən qanunauyğunluqları təsdiq edir və gələcəyə aydın nəzərlərlə baxmağa imkan verir: bir xalqın da keçmişи belədir, bir insanın da... Xalq o zaman güclüdür ki, onun tarixi ayrı-ayrı övladlarının həyat tarixçəsi ilə uyğundur, onda təsdiq olunur; əksinə, xalq o zaman gücsüzdür ki, onun tarixi ayrı-ayrı övladlarının həyatı ilə yaşıanır və onda təsdiq olunmur.

Yaziçi, alim, müəllim, ümumən zəngin bir insan olan Manaf Süleymanovun həyat tarixçəsi xalqımızın tarixinin olunduqca mürəkkəb bir dövrünün tərkib hissəsidir — onu təsdiq edir və onda təsdiq olunur...

M. Süleymanov 1912-ci ildə Novruz bayramına altı gün qalmış qədim tarixi, orta əsrlərə məxsus zəngin etnoqrafik mədəniyyəti olan Lahic qəsəbəsinin Balaca Lahic hissə-

sində ziyalılar məhəlləsində (yaxud yuxarı məhəllədə), necə deyirlər, doqquz ay doqquz gün doqquz saatı hələ tamam olmamış (yeddi aylığında) dünyaya gəlmışdi. Bu cür vaxtından əvvəl doğulması ailədə onun barəsində belə bir zarafatın yayılmasına səbəb olmuşdu ki, Manaf həmişə tələsir, dünya-ya vaxtından əvvəl təşrif buyurması da təsadüfi deyil.

Ancaq dünyanın qaribə işləri var...

Manaf müəllim indi mənim qarşısında əyleşib və onun hərəkətlərinə, danışığına açıq-aşkar bir astalıq hökmfərmədirdir – ağlıma siğisidir bilmirəm ki, həyatın sınaqdan-sınağa çək-diyyi, dağda-daşda yorduğu bu kişi haçansa cavan olub, uşaq olub: o danışır, mən qulaq asıram və elə biliram ki, tamamilə başqa bir adamın haqqında danışır – elə bil Lahicdə nə vaxtsa tamamilə başqa bir uşaq doğulub, başqa bir yeniyetmə Bakı-ya galib, dünyanın işlərini görə-göra yaşaşıb...

Manaf Süleymanovun atası Fərəculla Məşədi Süleyman oğlu mollaxana təhsili görmüşdü, bir neçə dil bilirdi, ticarətlə məşğul olurdu. Anası Fatmabadam Hacı Yusif qızı varlı tacir ailəsindən çıxmışdı, yaxşı el qabiliyyəti var idi – zərbaf toxuyardı.

Manaf zəif uşaq olduğuna görə xüsusi qayğıya möhtac idи və ata nənəsi Məşədi Gülsüm Molla Ələsgər qızı heç kəsə umud olmayıb bir müddət ona özü baxmışdı, ata nənəsinin ölümündən sonra Manafi Bakıya köçənə qədər ana nənəsi Mədinə xanım böyüdür – yazıçı hər iki nənəsini böyük məhabəbtə xatırlayı, onların qayğıkeşliyi barədə danışmaqdən doymur. Ümumən həyatının uşaqlıq dövrü Manaf Süleymanovun dünyagörüşünün, xarakterinin formalaşmasında böyük rol oynamışdı – onun Lahic haqqındaki söhbətlərini dirlədikcə qədim qəsəbənin XX əsrin əvvəllərindəki mədəni-ictimai mühiti mənim gözlərim qarşısında bütün se-ciyyəvi detalları ilə canlanır.

İllər keçəcək, uşaq vaxtı Lahicdə gördüyü adamlar yazıçının heç vaxt yadından çıxmayacaq, onun qəhrəmanlarına

çevriləcəkdi – o, Lahıcı ürəyinin ən dərin güşəsində bəsləyəcək, ən təmiz hissələrlə xatırlayacaqdı, çünki M. Süleymanov təkcə lahıcı bir ana doğmamışdı, o, bu yerlərin gözəl təbiətindən, təmiz insani münasibətlərindən doğulmuşdu və sözün həm müstəqim, həm də məcazi monasında bu yerlərin övladı olmuşdu. Dünya mədəniyyətinə, elminə yiylənəndən, dünyanın bir sıra dillərini öyrənəndən və Azərbaycan yazıçısı kimi məshhurlaşandan sonra da bir lahıcı olaraq qalmışdı... «Körper vaxtı, necə olursa, boğazından yara çıxır və əmim Məşadi Əsədulla Qurani götürüb deyr ki, ay allah, bu uşaqa kömək elə sağalsın, onu Xorasana ziyarətə aparacağam – əmim deyərmiş ki, bu uşağın çox uğurlu ayağı var... Mən sağaldıdım, amma Xorasana getməyə imkan olmadı, yolu-izi bağlamışdilar, bir müdrik adam məsləhət gördü ki, Orta Asiya-nın müqəddəs yerlərinə gedim, mən də Xivəni, Daşkənd, Səmərqənd, Buxaramı – bütün Turanı ziyarət etdim.»

... Yəqin ki, Manaf Süleymanov əmisinin əhdini yerinə yetirib Turanın müqəddəs torpaqlarını ziyarət edəndə heç kəs onun bu səyahətinin əsl məqsədini başa düşmürdü – o, həmin əsl məqsədi ürəyində gizlətmİŞdi. Və mən yazıçının hayatı, yaradıcılığı, dünyagörüşü ilə tanış olduqca qəti bir yaqınlık hasil etdim ki, Manaf müəllimin əsas keyfiyyətlərindən biri gördüğünü, duyduğumu gizlətmək, heç kimə bildirməmək və yeri deyilsə, heç nöyzi zahirə çıxarıb fəs etməməkdir.

O, bu cəhətdən Lahica çox oxşayır...

«XX əsrin əvvəllərində Lahic orta əsrlər feodal şəhərləri üçün xarakterik olan cəhətlərə malik idи – burada, hər şeydən əvvəl, sənətkarlığın: misgərlilik, dəmirçilik, bənnalıq, xarratlıq, çarvadırlıq, dərzilik, sərracılıq, dabbaqlıq, başmaqçılıq kimi sənət sahələrinin inkişafı diqqəti cəlb edirdi. Qırxa qədər yalnız misgar emalatxanası vardı. İş xoruz banından başlanırdı. Və emalatxanalardan gələn həmahəng səsler qəsəbənin vuran nəbzini xatırladırdı. Lahicdə Şərq və Qərb təhsili almış müəllim, qulluqçu, həkim, aczaçı və başqa sənət sahib-

ləri, bir məktəb, bir neçə mədrəsə və mollaxana vardı. Cümə Şirvanda «yeddi yüz Lahic evi» adla idi – ortaya bir məsələ çıxanda çox vaxt deyardılar ki, «görün yeddi yüz Lahic evində belə şey var!...»

Manaf Süleymanov ömrünün çoxunu Lahicdən kənardə yaşısa da, «yeddi yüz Lahic evi» həmisi onunla olmuşdu və mən yəziçi ilə səhbətlərimdə həmisi bir Lahic əhli ilə üzbeüz əyləşdiyimi hiss etmişəm – görmüşəm ki, «orta əsrlər feodal şəhərində» o, təkcə uşaqlığını yox, əxlaqi, estetik zövqünü, badii təfəkkürünün ilk formalaşma mərhələsini keçmişdi. Yəzici harada doğulursa, harada formalaşırsa, o yerin əxlaqını, zövqünü ictimailəşdirir və bu, onun qəbahəti deyil, bəlkə, biriñci vəzifəsidir.

M. Süleymanovun uşaqlığı ərköyün olmuşdu, sözə baxmaqla işi yox imiş və bu cür sərbəstlik onun sonrakı hayatına da təsirsiz qalmamışdı: o, müştəqil düşünməyi, müştəqil hərəkət etməyi həmisi sevmiş, ən çətin anlarda da çıxış yolu tapmağı çalışmış və iradəsi aleyhina getməkdən çəkinmişdi. Yazıçılığında da sərbəst olmuş, hətta Yazıçılar İttifaqına da nadir hallarda gedib gəlmisdi, heç kəsin işinə qarışmaq istəməmişdi.

... Əsrlər boyu Lahic öz mədəni-tarixi mühitini formalaşdırırdı, sonrakı proseslər həmin mühitə güclü təsir göstərirdi, buna baxmayaraq Lahic etnoqrafik simasını mümkün qədər qoruyub saxlamışdı.... «20-ci illərin ortalarına qədər Qurban bayramı keçirilər, bir dəfəyə yüzlərə qurban kəsilərdi və əslində, bu böyük bir mərasim idi: avvalcə bayrama hazırlıq görülürdi, qurban kəsiləcək qoyunu seçib başına, belinə xına qoyar, gözlərinə sürmə çəkər, axşamdan duz yedirdərildər, əhvali-ruhiyyə tamam dəyişərdi – hamının ürəyində bayram sevdası, başında bayram havası olardı. Eynilə Novruz və Orucluq bayramları çox təmtəraqla, dəbdəbə ilə keçirilərdi.

Lahicdakı məhəllələrdə olan mollaxanalar dərs deyənin adı ilə tanınır: Molla Möminin, Molla Haşımın, Molla Cüməaxşamının (Seyid Murtuzanın), Molla Əli Rzanın, Molla Əlinin və s. mollaxanaları... Molla Mömin və Molla Əli Rza həm şərist dərsi verər, həm də xəttatlıq – həkkaklıq, mis qablarda, daşlarda yazı, şəkil həkk etmək öyrədərdilər. Varlı adamların qəbirlərindəki dös və baş daşının üstünü bəzəyərdilər. Molla Cüməaxşamının atası Molla Mir Fazıl dörd arvad almışdı, kiçik arvadına daha çox istədiyinə görə onun üçün xüsusi ev tikdirmiş, bağça saldırılmışdı və hər cümlə axşamı və cümlə gününü bu arvadının yanında keçirirmiş, ona görə də həmin arvadin doğduğu oğlana eyhamla Molla Cüməaxşamı deyirdilər. Və elə də tanınırındı.

1880-ci illərdə qəsəbədə üçsinifli rus dövlət məktəbi – şkola açılmışdı. Bu məktəb üçün Pişə məhəlləsində ağacıdan-taxtadan səkili bina tikilmişdi. Qiş gecələrinin birində yanım düşür, bina yanır. Ondan sonra şkolanın dərslərini kərəyə tutulan evlərdə keçirdilər.

Lahicin yeddi məhəlləsi olduğu kimi yeddi dəyirmanı, yeddi məscidi, on dörd bulağı, bir dinki vardi. Hacı Ələsgər dəyirmanı, Hüseyn Dadaşın maladan dəyirmanı, Adil bəy dəyirmanı, Mir Əliəkbər dəyirmanı və s.

Adil bəyin yanaşı üç dəyirmanı vardi. Əsasən oğlu Əbdülqədir bəyə baxırdı. Çox güclü adam idi, pəsti-pəsti bilməzdii, özünü selə aylı kimi vurardı. Bir dəfə dəyirmana növbəsiz keçmək istəyən komssomolçunu Əbdülqədir bəy söyüb qovur. Komsomolçu gedib şikayət edir. Məhkəmə başlanı... Hakim müttəhimin adını oxuyur: «Səfərov Əbdülqədir Adil oğlu». Əbdülqədir bəy cavab vermir. Hakim deyir ki, a kişi, niyə dinmirsən?.. Deyir, ona görə ki, adımı duz oxumursan. «Adın nədir?» «Adım Əbdülqədir bəy Adil bəy oğlu Səfərəlibəyovdur, babam Vərşo mühəribəsində ağ padşahın qabağında qılınc çalışıb, igidlik göstərib, bəy adı alıb...»

Elə bil bu sözləri axtarırlarım, kişini beş il həbsə məhkum edirlər.

XIX əsrin axını XX ərin əvvəllərində Lahicdə çoxlu gözəl evlər tikilir, küçələr qaydaya salınır. Diqqəti cəlb edən binalardan Hacı Xanəhməd sarayını, Hacı Cahabaxş, Hacı Dadaş, Hacı Garay, Hacı Qurban (üç mərtəbəli, 94 otaqlı ev tikdirmişdi), Hacı Molla Hüseyn, Hacı Nabat, Hacı Abbas, Hacı Ali və başqalarının mülklərini göstərmək olar. Bunlar çox varlı kişilər idi. ... «Otuzungu ilde hər çatanın səsini alıb qolçomaq elan edir, var-yoxlarını müsədirə eləyirdilər. Hacı Nabat qəsəbə partkomunun katibi Ələkbər Molla Məhəmməd oğluna həmisiş pul, yağı, bal və s. şeylər göndərir. Bir gün arvadı deyir ki, ay hacı, bu nədir, o istəməmiş sən şey-süy göndərirsən, bari qoy istəsin, sonra göndər... Hacı Nabat deyir ki, ay arvad, işin olmasın, ona görə göndərərim ki, heç olmasa o, manə əvvəllərdəki saygı! Hacı ağa dayı deyir... Bu birilər heç salsa salırmı.

...Lahicdə müxtəlif ailələr var idi və hərəsini çox vaxt laqəbi ilə tanıydırlar, məsələn, bənnalar, palçıqqıllar, itsatlanlar, mamaylor, danalar, öküzminanlər, keçəçilər, cüçələr, büğlilar, kafırlar, səqqətlər və s. Kişi və arvadlara hörmət əlaməti bir də xüsusi ad qoyurdular: Ağamirzə, Balaqardaş, Balami, Şəkərdostu, Tiladostu, Gülabdostu və s.

Qəsəbənin ən böyük memarı savadsız Hacı Əhməd idi. Diqqətəliyiq evlərin çoxusunu o, layihələşdirib tikmişdi.

Bütün mahalda Hacı Xanəhməd sarayı məşhur və dillər əzbəri idi. Çox təssüf ki, lahcılarnın etinəsizliyindən, Şəki xan sarayı qədər gözəl olan bu memarlıq incisi mühərabə ilərində baxımsız qaldığından dağıldı. Hələ əsimizizin əvvəllerində arxitektor və rəssamlar Peterburqdan Lahicə gəlib o sarayı bütün detallarını, incalıklarına qədər rəsm edib bir neçə albom hazırlamışdılar. Sonradan bir qadın rəssam üç ay Lahicdə o sarayı bütün incalıklarını kağıza köçürüb Bakıya gətirdi. Həmin sənədlər indi bizim İncəsənat Muzeyindədir.

Sarayı inşa edən ustalar əsasən Şəkidən və İrandan gətirilmişdi. Hər bir sütunu, pərdəsi ancaq düyünsüz ağacdən düzəldilmişdi, minlərlə rəngarəng bəzək şüşələri, çini hissələr göz qamaşdırır, insanı valeh edirdi. Onları yapışdırmaq üçün beş min yumurta sarısı işlədilmişdi. Sarayın damını dəmir-dən yox, torpaqdan düzəltmişdilər. Guya dəmiri xristianlar qayırdığından altında namaz qılmaq günah olar.

...Sarayı dağıdib, tikinti materiallarının beş motala satmışdilar. Və bu hadisənən altı ay sonra Leningraddan beş arxitektor və rəssam Lahicə gəlir ki, sarayı yenidən tadqiq eləsinilər, – xarabalığı görüb qəzəb və ürək ağrısı ilə demisidilər ki, «alman faşistləri sizin yanınızda daha insaflıymış».

Ümumiyyətlə, mühəribədən sonra Lahic viran qalmışdı – binalar dağılmışdı, damlar uşub tökülmüş, küçələri ot, kolkos basılmışdı. Bulaqlar qurumuşdu ... Emalatxanalardan gələn gürz, çökic səslərindən əsər-əlamət yox idi, ətraf dözdülməz sükkuta qərq olmuşdu .. Adamı dəhsət götürürdü, keçmiş günləri yada salıb ağlamaq istəyirdin.. Hərə bir tərəfə qaçmışdı, adlı-sanlı, məhərətlə misgərlər, yaratdığıları sənət əsərləri dünyaya yayılıb ad çıxarmış ustalar qalayçılıq edir, dilənci gündündə pəyələrdə, zirzəmildərə, daxmalarda birtəhər yaşayırırdılar.

...Əziz Abbasov doğma qəsəbəni dırçeltmək məqsədilə artel düzəltmək qərarına gəlir. Bütün rayonlara adamlar göndərib misgərləri Lahicə – doğma yurda, ata-baba ocağına çağırır. Gəlirlər, özü də yüyüra-yüyüra galırlar... Eyni zamanda atlar alınır, çarvadər dəstəsi yaradılır.

İmäciliyi ilə küçələr daş-kəskədən təmizlənir. Xarabə evlər qaydaya salınır... Dırçeltmə işlərində kolxoz sədri Əziz Əliyev, «ispolkom» Hacıbaba Kazimov, poçt müdürü və partkom Xanım, kitabxanaçı Ruhı Ələsgərova, məktəb direktoru Ənvar mülliim, «Selpo» sədri Səttar Abbasov, baş mühəsiblər Məhəmməd Sərhüseyn nəvəsi, Baba Fitili, həkim Ağaməmməd, arvadı Hökümə – bütün ziyailər, sənətkarlar, kolxozçular, rayon komitəsinin sədri Məhərrəm Sultanov,

doktor Ramazan... ürəkdən, gecə-gündüz çalışırlar. Bakıdakı 27 №-li aptekin müdürü Asəf Rüstəmov Lahicə yol çəkmək, sahiyyə işlərini yaxşılaşdırmaq üçün mərkəzi idarələrə müraaciət edir. Və ilk avtomasını əhalinin imacılık keçirib düzəltdiyi torpaq yolla Şamaxıdan Lahicə götürürlər. O gün qəsəbədə və ətraf kəndlərdə bayram idi.

Hacıbaba müallim Qalacıq kəndindən Lahicə, ata-baba yurduna qayıtdıqdan sonra onun arvadı, yaxşı xalçaçı olan Baci sənət artelinin sədri olan Tacı Salmanovun köməyi ilə bir sımq-sökük xana tapıb başlayır xalça toxumağa və bu iş böyük müvəffəqiyyət qazanır. İndi Lahicə xalçaları yalnız xərici bazarlara göndərilir.

Rayonla birbaşa əlaqə üçün Girdiman çayı boyunca yol çəkilir. Bu işdə Səttar Abbasovun şəxsi xərc-xüroçatını, fədar-kar xidmətini qeyd etmək lazımdır.

Və beləliklə, ümumi səy nəticəsində qədim sənətkarlar qəsəbəsi tamamilə dağılmaqla xilas edildi.

Kənardan gələn hər şeyi qəsəbə özünükünləşdirir, əsrlər boyu gələn ananə əsasında mənimseyir, töbdül edirdi, cünti böyük maddi və mənəvi potensiala malik idi. Lahicə əsasən iki dildə danışırıdlar: İran dillərindən biri olan Lahic dilində, Azərbaycan türk dilində – bu dillərin bərincisi adətən qəsəbədaxili, o biri isə qəsəbədən kənar ünsiyətə xidmət edirdi və iki müxtəlif mənşəli təfəkkür tipinin çoxəsrlik qarşılıqlı əlaqəsi, funksional yaxınlaşması tədricən xüsusi mədəniyyət fenomeni yaratmışdı (M. Ə. Rəsulzadənin Lahicə yazdığı məşhur «Əsrimizin Sayağunu» traktatında həmin fenomenin məzmunu, demək olar ki, bütünlükə aydınlaşdırılmışdır).

Lahicə arvadlar axşamlar nağıl danışardılar və bu nağıllar adətən Lahic dilində olardı, türk dilində isə an çox «Aşıq Qaribin kitabı»nı oxuyub qulaq assardılar – hər iki dil eyni bir mədəniyyətin daşıycısına çevirilərdi...

Gəlini həmişə atla aparardılar... Əvvəlcə atçapma olardı və kimin atı ötsə, xələt alardı, gəlinin başından pul, şirniyyat tökərdilər.

Manaf Süleymanovun bir insan və bir yazıçı kimi şəxsiyyətinin formalşmasına valideynləri böyük rol oynamışlar. «Atam həddindən artıq zəhmli adam idi, hələm-hələm gülüməzdi, məhəbbətini bizdən gizlərdərdi. Bir dəfə, altı-yeddi yaşım olardı, ağlaya-ağlaya atamın üstüna gəldim, məni elə vurdub ki, sərildim yərə. Atam məni ömründə cəmisi iki dəfə öpüb, o da alnından: birinci dəfə 1926-ci ildə Lahicdən Bakıya yola salanda, ikinci dəfə 1942-ci ilin fevralında əsgəriyyə gedəndə – Bakıya yola salanda dedi ki, qulağıma səndən bir pis söz çətsə, elə bil ki, ölmüşən; əsgəriyyə yola salanda dedi ki, Allah köməyin olsun!..

Deməliyəm ki, mən də uşaqlarımı və eynilə bacılarımı nadir hallarda öpmüşəm. Anam da biliirdi ki, xoşuma gəlmir, məni öpməzdə. Öpüşün də öz adamı var, öz mağamı var...

Lahicdə mağazamız var idi, bir də atam xalı, xalça alıb ildə bir dəfə Batuma aparıb xaricdən gələn tacirlərə satardı. 1927-ci ildə hökumət onu Şamaxıya çağırırdı və xaricə göndəriliş xalçalar üzrə ekspert təyin etdi: bu sahədə yaxşı mütəxəssis sayılırdı. 1962-ci ildə vəfat elədi.

Həyatdakı bütün müvəffəqiyyətlərim üçün, heç şübhəsiz, birinci növbədə anama borcluyam. Onun çoxlu qızıl bəzəyi var idi – bunun sonralar biza böyük iqtisadi köməyi oldu... Çətinlikdən qorxmazdı, mənə həmişə deyərdi ki, oğul, çalış oxu, pul gedər də, gələr də, amma oxumaq, bilik qalar... 1950-ci ildə qardaşım cavankən vəfat etdi, anam ağlayırdı, mənim səsimi eşidəndə isə susurdu – qardaşının ölümündən sonra bir dəfə də olsun yumşaq yorğan-döşəkdə yatmadı, palaz üstündə yatırdı. Deyirdi ki, oğlum daş-torpaq altında yatır, mən necə yorğan-döşəkdə yata bilərəm, yox, bacarmaram...

Qardaşımın vəfatından sonra çox yaşamadı, fikir içində allahın rəhmətinə getdi».

...XX əsrin əvvəllerində Zaqafqaziyada özünü göstərən milli münəqşələr «orta əsrlər feodal şəhəri»nın də dincliyyini pozur, çaxnaşma yaradırdı. Erməni quldurları 1918-ci ilin

iul – avqust aylarında quldur Arsen Əmiryanın başçılığı ilə böyük bir dəstə halında (iz azdırmaq üçün adlarını «inqilabi ordu» qoymuşdular) Basqalı tutub Lahicə hücum etməyə hazırlaşmışdır. Lahicə əhalisi çatın vəziyyətə düşür – qəsəbə varlı idi, yüzlərlə hacı var idi, quldurlar o dövlətdən ol çəkmək istəməyəcəkdilər, əvvəl qəsəbə əhli fikirləşir ki, qaçıb dağlarda gizlənsinlər; amma görürler ki, bu, yaramaz – qəsəbəni qarətçilərin əlinə vermək əcdadlarının ruhuna hörmətsizlik olar.

«Müdafiye» hazırlaşırılar: dəmirçi usta Məmmədrzanın başçılığı altında top qayırılır, topun çertyojunu Almaniyada Politeix institutunda oxumuş müəllim Rəsul Rəhimli verir. Eyni zamanda on-on beş aftafaya bant, dəmir qırıqları doldurub ağzını bağlayırlar, lüleyinə fitil qoyub cəbhə xəttinə – Niyal dağına aparırlar. Quldurlar Basqaldan golən yeganə cığırda dağı aşış Lahicə hücum etmək istəyəndə çığırın başında həmin aftafaları partladırlar, düşmən qaçmalı olur. Bu hadisə bir vaxtlar «aftafa muharibəsi» kimi məşhurdur...

Həmin hadisənin iştirakçısı olan bir erməni zabiti deməşdi ki, mən türk cəbhəsində də olmuşam, rus-alman cəbhəsində də – almanın en güclü silahlarını həmin cəbhədə sınaqdan keçirdiklərini da görmüşəm, ancaq bu cür silaha heç yerda rast gəlməmişəm; görəsən bu nə cür silahdır ki, dağı-daşı belə dəhşətlə lərzəyə gətirir?..

Usta Məmmədrzanın başçılığı ilə hazırlanan topdan cəmisi bir dəfə atış açırlar – o verən kimi gurultu qopur, gülə ilə bərabər topun özü də havaya qalxır. Topun gurultusunu, deyilənə görə, qonşu kəndlərdə də eşidirlər. O vaxtdan «Lahicə topu kimi baş-ayaq atmaq» ifadəsi yaranır... Haqqında bəhs olunan topun müəlliflərindən biri Kəbəla Süleyman bəy idi, ancaq hamı ona Kəbəla Xəncər deyərdi. Bir dəfə Şuşadan Lahicə rus dilində bir telegram gəlir və telegramı getirib venirlər Kəbəla Süleyman bəyə ki, sən rusca bilirsən, oxu görək nədir – sən demə bu kişi rusca o qədər dərin də bilmirmiş, telegramı oxuyub deyir ki, Hacı Mirəyyubu xəncərlə öldür-

rüblər. Deməyənən teleqramdakı «skonçalsya» sözünü Kəbəla Süleyman bəy «xançal» başa düşüb, o vaxtdan da adı Kəbəla Xəncər qalmışdı.

1918-ci ilin payızında Məhyəddin əfəndinin komandası altında iyirmiye qədər türk hərbçisi at üstündə, qabaqda bir nəfər əlində bayraq şərqi oxuya-oxuya qəsəbəyə daxil olurlar:

Arş irəli, arş irəli,
Türk ordusu dönmez geri!..

Ağsaqqallar onları Quranla, duz-çörəklə qarşılıyab ayaqları altında bir neçə qurban kəsirlər, Xan Əhməd sarayında yerləşdirirlər. Qısa bir müddətdə türklər qəsəbə və kəndlərdən yetmişə qədər əsgər hazırlayırlar – indiki orta məktəbin yerində o vaxt hərbi təlim keçirmişlər.

Lahicən əhalisi əsasən şia idi, üç-dörd sünneti var idi. Bir sünneti arvad gəlib Məhyəddin əfəndiyə deyir ki, siz də sünnetiniz, biz də – manim oğluma yanınızda bir iş verin işləsin... Məhyəddin əfəndi hırsından elə qışkırmışdı ki, arvad tirtap yere sərilmışdı. «Teessüf, hayif!.. Kadınsın, yoxsa seni dar ağacından asdırardım – islam yeganedir, bələnmez!» – demişdi.

Və türklər gələn gündən qəsəbədə qayda-qanun yaratmışdır.

«Türklərin hərbi məşq keçməsi maraqlı bir tamaşa idi – onlar məşq zamanı hərbi nəğmələr oxuyurdular və səs ucaldıqca Niyal dağında eks-səda verir, gəncləri vuruşa, mərdliyə sövq edirdi. Böyüklü-kiçikli bu nəğmələri təkrar edirdilər. Onlardan biri belə idi:

Söylüyünüz, ey buludlar,
Türk ordusu keçdimi?
Cəsur ordu Qərbə tərəf,
Qərbə tərəf getdimi?..

Bir başqa nəğmə:

Feyz zəfərdən gəliyor bizlərə,
Arş, igidlər, vətən imdadına!
Altı da bir, üstü də birdir yerin,
Arş, igidlər, vətən imdadına!..

Bu, milli ruhdan gəldirdi, mənəvi ehtiyacdən doğulurdu,
ona görə də yadda qalırı... Adam daqla-daşla vuruşmaq
istəyirdi.

...Lahicda ziyalıların sayı çox idi, eksəriyyət Şərq təhsili
görmüşdü – islam dini hökmfərma idi, hər şey şəriətə əsasən
müyyən olunurdu. Təbiblər, təsviri-sənətçilər, hətta cadu-
gerlər də vardır...

«Nəcəfə, həm də İsfahanda təhsil almış məşhur hakim
və alim Ağa Seyid Əşrəf bütün mahaldə tanınır. Xəstə üs-
tünə gedəndə üzündə rübdən olardı, qatira mindirərdilər və bir
nəfər yaşılı kişi qatır çəkib aparardı. Deyilənlərə görə, yarımcı
xəstəni dirildərmiş. Zəvərə mahalləsində köhnə məscid-
lərdən birini dağıdırıb yerində gözəl bir məscid tikirlər, içərisi
bəzəkli... İlk moizəni Ağa Seyid Əşrəf edir və binaya baxıb
deyir ki, bunu ki bu qadər təmtaraqlı bəzəyibsziz, bura axırda
oyunxana olar. Oldu da... Həmin məscidi klub elədilər... Bir
dəfə də Ağa Seyid Əşrəfdən soruşublar ki, qiyamət haçan baş
verəcək? Deyib ki, onu dəqiq bilmək olmaz, amma işarələri
əvvəlcədən görünər: dəmir öz-özünə göydə uçar, kiçik böyü-
yün üzüna ağ olar, qızlar-qadınlar başıaçıq gəzər...»

Türklərin Lahicə gəlişi, hərbi təlim keçmələri, qayda-qanunu
göz bəbəyi kimi gözləmələri balaca Manafa böyük təsir
etmişdi. Və o, həmin təəssüratı heç zaman unutmamış, çox
sonralar yazdıq məşhur əsrlərindən birində türk ordusunun
Azərbaycana gəlişi, yerləşməsi və ölkənin idarəsində iştirakı
baraşa yazılmışdı. Ancaq bu hamısı deyildi...

«Mən hər səhər əzan səsini oyanırdım – evimizin ya-
nındakı məscidin minarəsindən Kəbla Rəhim əmi əzan verə-

dı, bir qadər uzaqda aşağı məhəllədəki Hacı Abbas məscidin-
dən Seyid Ağanın səsi gəldərdi. Zəvərdən, daha uzaqdan isə
Ağa Mehdi xoş bir avazla oxuyardı:

Ay gəlib başa çatıb, rəngi-hilal axtarıram,
Yox ömrümədə heç kəsim, bir qara xal axtarıram.

Bu nəsil məşhur azançı idi. Səslərinin məlahəti, avazı
bütün mahaldə məşhur idi və hətta gedib İstanbul'a çıxmışdı.
Ağa Mehdiinin atası Axund əmi əsirin əvvəllərində Məkkəyə
ziyarət gedəndə İstanbulda başına belə bir qəza gəlir:

Nəqəl edirmiş ki, İstanbulda pullarını itirdim.. Çəşib qal-
dım, borc alası adam yox, zəvvvarların hər kəsin özünə çatası
miqdarda pulu var. Çox olsa da, heç kəs nəqd pulu verib göz-
ləyəsi deyil.

Höylə məni götürdü, az qaldı bağım çatdasın, təskinlik
tapmaq üçün başladım İstanbul küçələrində hərlənməyə. Gü-
nortaçağı gəldim çıxdım gözəl bir məscidin qabağına. Gir-
dim həyata, gördüğüm mənzərəyə heyran qaldım: hər yer
gül-ciçək idi, iri hovuzda şəffaf su fəvvərə vurur, elə bil min
bir ahangla nəğmə oxuyurdı. Ağaclarda quşlar bu nəgməylə
həməhəng cikkildəyirdi.

Bir neçə nəfər hovuz kənarında dəstəməz alırdı. Orta
yaşlı bir kişi yaxınlaşışın soruşdu: «Qəribə oxşayırsan. Bəlkə,
acmışan, bir qulluğun var. Haralısan?» «Qafqazdanam» –
dedim, Məkkəyə ziyarətə gedirəm.» Kişi «ziyarətini Tanrı
qəbul etsin» – dedi. Mən əzan verməyə qalxıram, minarəyə.
Bağışla.

«Əfəndim, – dedim, – icazə verin əzani mən deyim...»
«Sövtünüz iyimi?» «Eşidəcəksiz, pis deyil». «Pək iyi, əfən-
dim, bu gün əzani siz çağırın.»

Qalxdım minarəyə. Qanım qara. Pul itib. Qurbət yer. Ağ-
lamaq, bar-bar bağırmaq, dərdi azaltmaq istəyirəm. Başladım

əzan çəkməyə... O ki var ürəyimi boşaltdım, xütbə oxudum,
Allah dərgahına əl açıb dua edə-edə Allahdan dərdimə çara
istədim.

Minarədən düşdüm. Azançı iki nəfər zabitlə yaxınlaşub
dedi: «Əfəndim, şu yavərlər sultan sarayından ardinizca ga-
liblər». Qızlarını tutuldu, dəhşətə gəldim, ürəyimdə dedim:
«Allah, özün dada yetisi. Deyəsən, qaraçuxa yatıb, mənimki
dalbadal götürmər.» Danışmağla dilim söz tutmadı. Yavərlər-
dən biri: «Əfəndim, əvv edərsiniz, sultan həzrətləri bizi ar-
dinizca göndərib. Gedəlim Yıldız saraya!»

Düşdüm qabağa. Deməynən Yıldız saray lap yaxında
imiş. Hərlədə-hərlədə bir neçə hayat-bacadan keçirdərk
məni götirdilər sultanın qəsrinə. Qalxıldı ikinci mərtəbəye.
Xalı döşənmış dördkünc otağa girdik. İki taxt, üç-dörd san-
diq, ortada mız vardi. Taxtin üstünə döşəkçə, mütəkkələr at-
mışdılar. Tavanundan qəndil sallanırdı. Pəncərələrdə ipək-tül-
pərdələr. Bir sözlə, padşah otağı.

Yavər taxtı göstərdi. Əyləşdim. Dedi ki, sultan həzrətləri
indi gələcək.

Cox keçmədi Sultan Əbdülhəmid otağa girdi, salam ver-
di. Dik qalxıb təzim etdim, dizlərim üstə çökdüm. Əlinə
qara təsbeh vardi; işarə etdi ki, qalx.

Ayağa durdum, qollarını çarpazladım. Ortaboy, anıq
adam idi. Uzunsov sıfəti vardi, nazik qara saqqal qoymuşdu,
xırda gözləri bir-birinə yaxın və çox tünd baxışlı idi. Uzunsov
burnu da nazik idi. Basdan-ayağa qara geyinmişdi. Təsbeh
tutduğu əliahə oturmağa mənə yer göstərdi. Əyləşmadım, tə-
zim edib dedim: «Əlahəzrət, xəlifiyi-islam sultan cənablan-
nın hüzurunda ayaq üstə durmaq ömrü uzunu mənimcün ən
böyük səadətdir».

Sultan oturdu, yenidən mənə yer göstərdi. Mən xalı üz-
rində iki dizim üstə əyləşdim. Sultan astadan dedi: «Rama-
zan- mübarəkin on günü qalıb. Sövtünüz, səsinizin ahəngi
anamın çox xoşuna gəlib. On gün ərzində səhər, günorta və
axşam əzəni bizim came minarəsindən çağırınuz».

«Sultan həzrətlərinin iradəsi hər bir müsəlman üçün
müqəddəs olduğu kimi mənim üçün də müqəddəsdir» – de-
yib baş əydim.

Sultan dedi: «Bilirəm, Məkkeyi-mükərrəməyə ziyarətə
gedirsin. Arkadaşlarınızdan ayrılsanız, təvafə çatmazsınız.
Bən sizi kəndi vəaporumda yola salaram, digər zəvvərlərdən
daha tez mənzilə girərsiz... Burada qalacağınız müddət ərzin-
də biziə olacaqsınız. Şəkər bayramından iki gün sonra yola
düşərsiz».

Bələliklə, orucluq bayramı süfrəsində Sultan Əbdülhə-
midlə bərabər oldum. Əlli dənə qızıl türk lirəsi bağışladı və
öz şəxsi gəmisində məni Cəddəyə yola saldı.

Yol yoldaşım zəvvərlərdən neçə gün tez Məkkəyə çatdım.
...Əzən başlayanda ənim arvadları, əmilərim və əmim
oğlanları namaz qılardılar. Belə təsəvvür yaranardı ki, səhər-
səhər bütün qəsəbə Allahla təmasda, ünsiyyətdədir... İllər ke-
çib, hər şey kökündən dəyişib, amma mən indi də səhərlər
əzan səsinə oyanıram. Və bu səs mənim qulaqlarından get-
mir ki, getmir»...

M. Süleymanov 1919-cu ilin 15 sentyabrında Lahicdakı
hökumət məktəbinin yarımcı sinifinə gedir. İlk müəllimi
Mehdi Mehdiyev olur. Həmin məktəbdə yaxşı müəllimlər
dərs deyirdilər: birinci və ikinci siniflərdə Hüseynəli Ab-
basov, üçüncü sinifdə Nəcəfəli Axundov, dördüncü sinifdə
Həsən Rəhimli və Tacbəx Mürsəlov, beşinci sinifdə Nurmə-
həmməd Əhmədov ona dərs demişdilər.

Lahicdə ilk dəfə dıvar qəzətinə Nurməhəmməd Əhmə-
dov çıxardı – qəzətin mətnini, xətti yaxşı olduğu üçün M.
Süleymanov yazırırdı. Qəzətin adı da elə «Lahic» idi, bazaarda
astılırdı ki, hamı oxuya bilsin. Burada məqalələr, felyetonlar
yazılırdı...

«Qəzətin feal müəlliflərindən biri və rəssamı Lətif Hacı
Zeynal oğlu idi – 20-ci illərin ortalarında hökumətin göstərişi
ilə məscidi klub üçün təbdil edəndə nərdivandan yixilib ol-

müşdü. Qəsəbədə vayela, evlərində şivən idi. Arvadı hamilə olduğundan bayır çıxmırıldı, aqsaqqal, nurani Hacı Zeynal ağlaya-ağlaya belə bir bayatı çəkdi:

Gelin, dur çıx sən pərdədən,
Nazim, dur çıx sən pərdədən, –
Al geydin yaraşmadı,
Qara key, çıx pərdədən...»

Sanki yer-göy yas tutub ağılayırdı. Və bu səs əbədilik Mənaf Süleymanovun qulağında qalmışdı...

«Mirzə Ələkbər (ona Mirzə həkim də deyirdilər) adlı bir nəfər iranlı gəlib mədrəsə açmışdı. Zabitli müəllim idi. Ən kütbein uşaqa beş-altı aya Qurani əzbərləirdi. Xüsusi dərs demək üsulları var idi: coğrafiyadan, fizikadan müəyyən məlumatlar verər, yumurtadan qlobus düzəldib şagirdlərə yerin kürə şəklində olduğunu ayani olaraq başa salarmış.

Mirzə Ələkbərin üç cür cəza ağacı varmış: yanım metrlik ağac ələ, bir metrlik bədənə, metr yarımlıq isə uzaqdan vurmaq üçünmiş...

24 25-ci ilə qədər hər səhər dərsə galəndə əvvəl dua oxuyardı, sonra Azərbaycanın himmini...

Azərbaycan, Azərbaycan!..
Ey qəhrəman övladın şanlı Vətəni,
Səndən ötrü can verməyə cümlə hazırlıq,
Səndən ötrü qan tökməyə cümlə hazırlıq,
Üç rəngli bayraqınla məsud yaşı...
Altun diyar, zümrüd Quzğun, mavi Xəzərl..

Günorta yeməyindən qabaq məktəbdə şagirdlərdən biri avazla dua oxuyar, biz əllərimizi qaldırıb təkrar edər və «amin!» deyərdik.

Anam hər səhər məni yuxudan oyadanda belə bir mahnı oxuyardı:

Məktəbə get hər səhər, oğlum,
Şirin dilli, bəxtəvar oğlum!..

..Məlahətli səsi var idi – layla deyəndə qonşular onun səsinə qulaq asırdılar və bu səs adamın ruhunu oxşayırdı...»

Türkələr Lahıcı tərk eləyirlər... İctimai-siyasi ovqat dayışməyə başlayır – anarxiya düşür, oğru-ayrıının sayı görünməmiş dərəcədə artur: bir dəstə qoluguluqları quldur-qacaq Lahic əhalisinis hədəleyərək almış min manat qızıl pul tələb edir... Vuruşma başlayır. Quldurlar məğlub olur.

«...Lahicdə bir yasavul Xankişi var idi – müqəssirlərdən üç şahı rüşvət alar, buraxardı. Camaat arasında deyərdilər ki, üç şahını ver, işi Xankişidə qurtar, qoyma məsələ yüzbaşı Əkbərə çatsın; Əkbərə çatdı, bir manatı ver, qoyma iş köhnə səhərə – Şamaxıya gedib çıxın. Çox baha tamam olar. On gündə, yanım ayda çağıracaqlar. Altı abası bu başdan at kırısı, bir o qədər də dala qayıdanda. Üç-dörd gün karvansara xərci, gecəsi iki abası. Səhər, günorta, axşam çay-çörək xərci... Bir dəfə divan-dərəyə istər günahkar, istər şahid kimi düşmək ailənin bir illik məxərici bahasına tamam olurdu. »«Üç şahı yasavul Xankişiye ver, işi yuxarılärlə qoyma getsin» misalı boş yerə yaranmayıb...

..Ləzgilər Lahica hücum edər, talanlar törədər, adam öldürdilər, Azərbaycan Rusiyaya ilhaq edilənə qədər də belə idi, ilhaq ediləndən sonra da; qismən azalsı da, yenə belə olurdu. Qəflətən ləzgi atılıları gəlib qəsəbəyə dollar və əhalidən bac-xərac tələb edər, bir neçə gün ləzzətli xörəklər yeyər, ən çox da plov bişirtdirilmişlər. Bir dəfə belə hadisə olur: Ev yiyesi deyəndə ki, düyü qurtardı, daha yoxdur, ləzgi ev yiysisinə dişində desik olduğunu göstərir və deyir ki, düyü düşüb diş ağınyır. Heç olmasa bircə dənə düyü gətir, qoyum dişimin

deşiyinə, hava gedib ağrımasın... Ev iyiyəsi inanır və gedib bir düyü gətirir. Ləzgi düyünü alıb deyir ki, ha, qalanını da gətir plov bisir, düyü bir dənə olmaz.

Ləzgilər qəsəbədə hər səhər-axşam əl-ələ verib oynaya-oynaya bərkdən oxuyurlarmış:

La ilahə illəllah,
Şamil şahdird, inşallah!

26

Camaat eşidəndə ki, ləzgilər gelir, dərhal şey-şüylərini gizlədər, qaçıb meşələrdə, dağlarda gizlənərmişlər. Bəzi evlərdə zirzəmилər, yeraltı otaqlar düzəldib arvad-uşağı, varidlarnı orada «xəkriz» edərmişlər. O zirzəmилərdən indi də bir neçəsi qalmışdır.

Ləzgilərin əlindən cana doymuş camaat axırda qərarlaşış gümən gəlməyən yerdərə əvvəlcədən dərin quyular qazır, üstünü şax və küləşlə örtürülər. Birdən qırıx nəfər silahlı ləzgi atlısı gəlir qəsəbəyə, camaat onları hörmətlə, mehribanlıqla qarşılıyır. Atlarını tövləyə çəkib rahatlaşır, bir neçə qoyun kəsir, mehmanavazlıqla yedirib içirirlər. Gecəyənisi yuxuda ikən quldurların özlərinin də, atlarının da başını kəsib, doğrayıb pal-paltar və yəhərləri ilə birlikdə tökürlər quyulara. Nişanə qalmamaq üçün bir çöp də götürmürlər...

Bəş-on gündən sonra bir dəstə atlı ləzgi gəlir ki, bəs bizim adamları bu tərəflərdə görməmisiniz?.. Qəsəbə əhli cavab verir ki, xeyr, buralara gələn-gedən olmayıb. Ha axtarırlar, tapa bilmirlər və naəlac qalıb çıxıb gedirlər - bu əhvalatdan sonra Lahicə talaçı basqınlar, deyilənə görə, bir müddət kəsiliş»...

Buna baxmayaraq ləzgi hücumları Lahicə əhalisini daim təhlükə altında saxlayır, müəyyən gərginlik yaradır. Və ümumiyyətlə həmin təhlükə Azərbaycanın şimal vilayətlərini, xüsusilə XIX əsrin axırlarına qədər rahat buraxmirdi. Mirzə Kazım bəy bu hücumlar barədə həmin dövrə (XIX əsrin ortalarında) özünün «Müridizm və Şamil» məqaləsin-

də yazmışdı: «Məhəmməd dininə mənsub olan Qafqazın müxtəlif tayfalardan ibarət və yarımvəhisi icmaları ac, söküb dağıtmaq ehtirası ilə yanın, quldurluqda cürətli, qənimət əldə etməkdə amansız, hərbi yürüşlərin qanlı yollarında qarşılara çıxan şübhəli «tələə»ləri seçməkdə həmişə yüksək həssaslıq malik idilər: hər hansı bir cavanın başqa tayfadan olan qonşular üzərinə gecə basqınına, yaxud qısa müddəti yürüşə getmək qərarına gəlməsi kifayət idi ki, dərhal iyirmi-otuz silahlı qoçaq onların gelişindən xəber-siz mülki əhalini qorxudub dəhşətə salmağı bacaran dağlı ona qoşulsun. Uşağın yaddaşında dəhşətli şeylər daha dərindən iz salır və həmişəlik qalır - 1810-cu ildən 1820-ci ilə qədər, mən hələ uşaqən şahidi olmuşam ki, Dərbənd və Qubanın əhalisi ləzgilərin bu cüd basqınlarından necə azy-yət çəkirdilər, sürüləri, ilxiləri qovub aparır, tikililəri ilə birlikdə bağ-bağçaları, malikanələri, bədəbət rəncəberlərin taxilini yandırır və nəhayət gecələr qapılar bağlandıqdan sonra qaldadan bayırda yeniyetmələri ogurlayırdılar. Dağlıların ruslara və rus silahına tabe olmuş digər xalqlara nifrəti o zaman indikindən daha güclü idi...»

...Manaf mülliimdə 1917-1920-ci illərdə baş verib keçən mürükkəb dövrün hadisələri barədə çox maraqlı və zəngin məlumat var. 1917-ci il fevral burjua inqilabı, sonra oktyabr proletar inqilabı zamanı orta əsrlər qəsəbəsində bu qovgaların eks-sədasi barədə uzun-uzadı səhbətlər edir...

«II Nikolay taxtından salındı!..

Qəsəbədə şaşqınlıq, sonra vəlvələ. «Dəli» Hacı Nur Məhəmmədin məktəbə gedib dərs zamanı sinfa soxulması, II Nikolayın iri portretini divardan çıxardaraq biçaqla cir-ması, sonra çərcivəyə kəndir bağlayıb bazarda sürüyə-sürüyə məşhur şeiri oxuması:

Elan cəng rus bə Sultani Tusadad
Bəd əz dū sal, şah Xorasan cavab u,
Ba tūp asimaniya cəng Prusu dad¹.

(Xalça taciri Hacı Nur Məhəmməd bir neçə tay xalı-xalçanı gəmiyə vurub aparır Amerikaya, yaxşı pul qazanır. Bir həmşəri kişi onu aldadıb pullarını qaçırır. Hacı Nur Məhəmməd dala qayıdır. Başlayır Amerikada gördüklərindən, təyyaranın quş kimi göydə uçmasından, avtomobil, velosiped, avtobus və s. barədə danışmağa. Camaat deyir ki, pulları uğurlanandan sonra başına hava gəlib. Adı qalmışdı «Dəli» Hacı Nur Məhəmməd).

28

Müvəqqəti Kerenski hökumətinin qısa ömrü və ifası, imperianın çalxalanıb tərkib hissələrə bölünməsi, qatı zülüm təstükləri içərisində çapalaması... Yüzillik əsərət zəncirini qırın tapdalılmış məzлum Şərqiñ dirçəlib ayaqlar altından ancaq dizi üstə qalxa bilməsi...»

Yəqin ki, Lahicin tarixində maraqlı hadisələrdən biri ölkədə sosialist inqilabının qələbəsi, başqa sözlə, Qızıl ordunun qəsəbəyə gəlməsidir... İlk nəzərdə adamın yadına kinolarda gördüyü basmaqəlib, «ənanəvi» hadisələr düşür – budur bir dəstə atlı döyüşə-döyüşə, adamları qırı-qırı kəndə girir və şübhəsiz, varlıkların zülmündən təngə galmiş yerli muzdurlar və kəndlilər dərhal inqilab edib Qızıl ordu ilə birləşirlər, ağır mübarizədən sonra kənd, yaxud qəsəbə öz inqilab komitəsini təşkil edir və s. v. i. a. Ancaq belə olmamışdı... 1920-ci ilin may ayının əvvələrində Lahicə xəbər çatır ki, bəs «yoldaşlar» Bakını tutdular – qəsəbənin əhalisi dərin bir fikrə gedir ki, aya, bu işin axırı necə olacaq, dava-qalmaqla olmayıcaq ki?.. Tək bir nəfər, görürün, yerini rahat eləmək üçün başlayır vax-

1912-ci ildə Xorasanda olan rus qarnizonu əhaliyə divan edib İmam Rzanın türbəsi olan məscidi topa tutular. 1914-cü ildə isə alman qoşunları Birinci dünya müharibəsində rusların Polşadakı ordularına böyük ziyan verir, deyirlər, guya İmam Rza ruslara qənim olub.

tindən əvvəl sevinməyə, atılıb-düşməyə, gülüb-oynamağa ki, «şükür Allaha, axır ki, biza lazım olan hökumət – tovarıslər geldi...» Və Sovet hökuməti möhkəmlənəndə tərs kimi birinci həmin kişini «kulak» eleyib dama basır – o da deyirmiş ki, ömründə bir dəfə oynadım, nəticəsi də belə oldu... Allah cazəmi verdi.

Nə isə... Şamaxıdan xəbər göndərdilər ki, bəs üç-dörd nəfər ağısaqqal, sözü keçən adam gəlsin Qızıl ordunu Lahica aparsın – daha nə olasıdı ki, bir hökumət ki, özü öz ayağı ilə Şamaxıya qədər gəlib çıxbı, deməli, Lahica da gəlməlidir, ona görə də bir neçə ağısaqqal yiğişib gedir Şamaxıya. Onların içərisində M. Süleymanovun atası Fərəculla kişi də var idi. Lahic ağısaqqallarına cir-cindir içində olan, silahları sınuq-salxaq, köhna, atları ümumiyyətlə olmayan qırı nəfər rus əsgəri göstərib deyirlər ki, bunlar Lahica inqilab eləməyə gedəcəklər, Şamaxı inqilab komitəsinə iltizam verin ki, bir sədəmə toxunsa, başlarına bir iş gəlsə, Lahic əhalisi cavabdehdir. Ağısaqqallar etiraz edirlər ki, biz bu cür iltizam vera bil-mərik, – Şamaxıdan Lahica qədərki yol erməni ilə doludur, bunlar da Lahica piyada gedəcəklər: atları yox, dəvələri yox. Meşədə, dağda-dasda erməni rusu gülləyə bassa, ona Lahic niyə cavab verməlidir?.. Cox çək-çevirdən sonra ağısaqqallar iltizamı bu cür verirlər ki, Lahica girəndən çıxana qədər bunlara zaval gəlsə, Lahic cavab verməlidir. Bunlar saldatdır qoy özləri Lahica qədər özlərini qorusunlar.

Cir-cindir içində, bir ayaqda qalıq, o birində çust, saçsaqqal basmış, üfunət verən dəstə «Internasional» oxuya-oxuya gəlib Lahic çıxır. Lahic əhalisi Qızıl ordunu Hacalı kişinin imarətinin üçüncü mərtəbəsindəki xalça-palazlı otaqlarda yerləşdirir. Saldatlar xalça-palazların hamisini yiğisidin üçüncü mərtəbədən həyatə tullayırlar ki, eto burjuaznie ostatki. Ostatki, deməli, ostatki, nə söz var!.. Cindir şinelləri təxta döşəməyə sərib üstünə uzanıb başlayırlar dincəlməyə. Qəsəbə əhli fikirləşir ki, əgər bunlar xalça-palazı atıb taxta-

nin üstündə yırtıq şinələ bürünüb yatırlarsa, deməli, plov da yeyən deyillər: ona görə də şorba bişirib verirlər... Saldatlar hər qəşqi ağızlarına apardıqca deyirləmiş ki, ox, kak vəkusno!..

Dəstə komandiri olan yaşılı bir rus zabiti üç nəfər ələltisi ilə məhəllələri gəzir, müəllim və ustalarla danışır və görün ki, burada inqilab üçün heç bir təhlükə yoxdur, saldatlarını yığıb qəsəbəni tərk edir. Saldatlar «İnternasional» oxuya-oxuya Girdiman boyunca üzüshaşağı yol alıb gedirlər.

Bu dağları, bu çay Cavanşir, Nadir şah kimi çox adlı-sanlı hakim və sərkərdələr yola salmışdı...

Amma hər şey hələ irəlidə idi – 20-ci, 30-cu və sonrakı illərdə Lahic, eləcə də onun ən yaxşı övladları bu qələbənin, sosialist inqilabının «bəhrəsini» gördülər. Xirtdəklərinə qədər yedilər.

«O dövrə ərsəyə çıxan gənclərin həyat yolunu müəyyən etməkdə ziyalıların böyük rolu vardır. Bu ziyalıların arasında Rəsul Rahimli xüsusi mövqə tuturdu. O hər cəhdən əsl ziyanı idi. Onun qədər ehtiras və ürkədən dərs deyən müəllim yox idi. Əsasən riyaziyyatdan dərs deyirdi, lakin eyni ustalıqla ədəbiyyatdan da, lakin başqa-başqa çalarlarda materialı elə izah edərdi ki, məəttəl qalardın. O, sinifdə şeir oxuyanda, pəncərələr açıq olanda yoldan keçənlər qeyri-ixtiyari ayaq saxlayıb qulaq asardılar.

Çoxları ona oxşamağa çalışardı. Turançılıq, türkçülük onun bütün həyatı və amalı idi.

Bakıda «İttihad» məktəbini bitirib, 1911-ci ildə iki nəfər yoldaşı ilə Almaniyyaya təhsilini davam etdirməyə getmişdi.

Özü orda gördüklərindən danışdırı... «Texnoloji institütə elektromexanika fakültəsində IV kursda idim. Birinci cahan hərbi başladı. Rus təbəəsi olduğumdan hərbi əsir kimi saxladılar. Ərizə yazısız osmanlı səfərətinə göndərdim ki, mən türkəm, kömək eləyin, vətənə qayıdım. Səfərətdən nümayəndə gəlib mənimlə söhbat etdi. Bir həftə keçməmişdi ki, məni vətənə yola saldılar.»

Lahicda müəllim idi. İctimai işlərdə aktiv iştirak edirdi.

Romanov xanədəni süqut edib imperatorluq sarsılonda ucqarlıarda milli intibah başladı. Hər yerda olduğu kimi, bu hərəkatın Lahicda da əks-sədasi eşidildi. Rəsul ziyahları yığıb Xeyriyyə cəmiyyəti düzəltdi, dövlətli adamları da cəlb etdi. Qəsəbədə təhsil, sahiyyə işlərinin canlandırılması üçün, yol çəkdirmək məqsədilə müəyyən plan düzəlttilər. Rəsul özü belə nəql edirdi ki, qəsəbənin dərd-sarını milli hökumətə çatdırımlı üçün Bakıya yollandım. Rəisi-vükəlanın qəbuluna getdim. Məni çox hörmətli qarşılıdı. Və qulaq asandan sonra dedi ki, imkan daxilində olımızdan nə gəlsə kömək edərik. Lakin bu məsələlər barədə siyasi partiyalardan biri parlamentə təklif verməlidir. Özü də məlum etdi ki, ən münasib partiya müsavatdır. Çünkü iş başında onlardır. Telefonla Məmməd Əmin Rəsulzadəyə zəng çaldı, məsələni ona dedi və məni göndərdi Rəsulzadənin yanına. Getdim Haşimov meydانına, müsavat partiyasının Mərkəzi Komitəsinə. Məmməd Əmin də çox hörmətlə qarşılıdı, götirdiyim lazımi sənədləri qəbul etdi, kömək edəcəyinə söz verdi.

Lahicda mədəni-maarrif işləri daha da genişlənirdi. Uzaq məhəllələrdən ikisində ibtidai sinif açıldı. Ziyali məhəlləsində, əvvəller orda-burda tamaşa veren truppa üçün Əbdürəhim Kafirin mülkündə üst mərtəbədə olan üç otağın aralarını açıb tamaşa salonu düzəldildər. «Gəveyi-ahəngər», «Leyli-Məcnun», «Ağa Məhəmməd şah Qacar», «Hacı Qara», «Arşın mal alan», «Aydın» «Şeyx Sənan» pyesləri nümayis etdirildi. 1922-ci ildə Lahicə gələn Hüseynqulu Sarabski qəsəbədə gördüyü mədəni səviyyəyə heyran qalmışdı.

Rəsul Rahimli 1922-ci ildə Bakıya gedib universitetə, fizika-riyaziyyat fakültəsinə girdi. 1925-ci ildə bitirib Dərbəndə islammayıə getdi.

Otuzuncu illərdə Bakıya qayıtdı, tutuldu və Sibirə sürgünə göndərdilər. Qayıdan sonra Bakıda yaşamağa icaza vermədilər, Bərdəyə göndərdilər. Riyaziyyat müəllimi idi.

Xruşşov «inqilabından» sonra 1956-ci ildə respublika rəhbərlərinə məktub yazdı ki, milləti satırsız, xalqı ruslaşdırırısnız. Romanovların, rusların yüz ildə yerinə yetirə bilmədiyi ruslaşmanı siz müsəlman bolşevikləri az bir zamanda qat-qat artıqlamasılı itaetkar qullar təki yerine yetirdiniz.

Kişini tutdular. Macarıstanda baş vermiş hadisələr zamanı idi, 7 il əzəzaya məhkum etdilər. Prokuror Moskvadan gəlmişdi. Bu prosesi Macarıstandakı əksinqilabi hadisələrlə əlaqələndirdi.

Rəsul müəllimdən əmisi oğlu Yusif soruşmuşdu ki, axı bu söz- söhbatlar nəyinə lazımdı, belə qoca vaxtında? O demişdi: «Elə qoca yaşım məni vadar elədi yazmağa. Ailəm Bakıda öz vətənimdə, mən Bərdədə. Hər ay get Dövlət Təhlükəsizlik şöbəsində qeyddən keç. Qol çək... Öləmkən bu həyatdan daha şərflidir». Sürğündə vəfat etdi.

Aşkarlıq zamanı Rəsul müəllimin bacısı qızı Nəsibə xanım vəkil tutub Azərbaycan Ali Məhkəməsinə bərəət barədə ərizə verdi. Ali məhkəmə sədri Talibovun imzası ilə rədd cavabı aldılar.

Moskvaya gedib xeyli elləşəndən sonra müəllimi təmizə çıxardıb, qeyri-qanuni tutulduğunu təsdiq etdilər.

Şübhəsiz ki, Talibov o işi nainki yoxlamadan, heç əlinə almadan rədd cavabı yazıb... İstər-istəməz Fikrətin məşhur şeirindən bu beyt yada düşür:

Ey məhkəmələrdə sürünen haqq,
Ey hicranzədə avara yetimlər, hələ sizlər!

Biza biz deyərlər... Ümidişimə qalsa güclü zaifi minib çapar...

...Müəllim Müseyib Səlimov (M. Ə. Rəsulzadə Lahicdə neçə gün onun əmisi gildə qalmışdı) bir maraqlı ohvalatı nəql etdi... Moskvada universitetdə son kursda oxuyurdum. 1919-cu ildə dekan məni çağınbın tapşırı ki, get Millətlər Komissarlığına, səni orda gözləyirlər. Bir az tələs!

Getdim, komendaturadan bir mühafiz məni düz apardı Stalinin kabinetinə, hörmətlə məni qarşılıdı və soruşdu: «Fars dilini yaxşı bilirsən?»

Dedim: «Bəli».

«Universitetdə neçənci kursdasan?»

«Son kursdayam».

«Sizin kimi Qafqazdan savadlı cavan oğlanlar varmı burda?»

«Bəli, var...»

«Onlardan göndər gəlsin bizim komissarlığı. İşə götürək.»

«Baş üstə.»

Nəriman Nərimanov girdi kabinetə. Stalin məni göstərib dedi: «Doktor, sizi gözləyirlər.»

«Yaxşı, — deyə Nərimanov düdüdü qabağa, — gedək...»

Yeriya-yeriya doktor məni başa saldı ki, Əfqanistan səfiri gəlir, onu qarşılıyacayıq. Əfqanistan bütün dünyada ilk dövlətdi ki, Şura hökumətini rəsmi tənyib, diplomatik əlaqəni qaydaya salmaq üçün səfir göndərib.

Küçəyə çıxıb mindik maşına, getdiq vağzala. Orda bir nəfər hərbçi doktora yaxınlaşdı, üçlükdə getdiq platformaya. Bir azdan qatar geldi. Hərbi adam qabaqda, vəqonlardan birinə yanaşdıq. Doktor irəlidə, mən dalınca qalxdıq vəqona.

Nəriman səfirə «xoş amədi» deyib görüşdülər. Yaşlı, ucaboy bir kişi idi. Farsca mənə müraciət etdi: «Cənab doktordan soruşun ki, bu Şura hökuməti nə olan seydir? Biz onu necə başa düşək və qəbul edək?»

Məramı Azərbaycan dilinə tərcümə etdim. Doktor cavab verdi: «Cənab səfiri başa sal ki, Şura hökuməti o deməkdir ki, dünyanın ən böyük imperatorluğunun paytaxtında xarici səfiri mən müsəlman əhli qəbul edirəm.»

Vəqondan düşüb maşına mindik və səfiri iqamətgahına apardıq. Səfir doktordan xahiş etdi ki, mən ona dilmanc təyin edilim. Nərimanov razılaşdı. İl yarım Əfqanistan səfirliliyində tərcüməçi işlədim.

O səfəri Əfqanistana çağırıldılar. Gedəndə çox təkid etdi ki, onunla Kabula gedim, məni yaxşı vəzifəyə tayin edərlər.

Getmədim. Bakıya qayıdanda Nərimanov məni gəmrükxana rəisi tən etdi. Gəmrükxana dəniz qirağında (indiki 27-Nelı aptekin yerində) səkili, böyük bir mülk idi, çoxlu anbarları vardı. İrandan gətirilən və ora göndərilən malları yoxlayırdıq, viza verirdik. Kabinetimdə də, mənzilimdə də (Qrand otel mehmanxanasında) tapança, tıfəng və hətta pulemyot vardı. İran və Bakı tacirləri dəfələrlə mənə güclü rüşvət təklif etdilər. Rədd cavabı verdim. Hətta bir dəfə 5000 manat qızıl pul gətirdilər ki, sabah «naxoşla», işə çıxmış, gələnləri qovdum.

Gəmrükxanada tez-tez Daxili İşlər Komissarlığına müräciət edirdik. İşlərimiz ora ilə əlaqədər idi. Bir dəfə daxili işlər komissarı Musabəyov məni apardı Xalq Komissarları Şurasına, Nəriman Nərimanovun yanına. Məsləhətləşib məktub yazdılar. Doktor məktubu mənə verib dedi: «Apar ÇEKA-ya, şəxsən Mir Cəfər Bağırovun özüne verərsən. Heç kəsə vermə,ancaq özünə...»

Getdim ÇEKA-ya. Ucaboy, gözəl geyimli bir gürçük oğlu mənə yaxınlaşmış soruşdu: «Buyurun, nə üçün gəlməsiz?»

«Bağırov yoldaşı görmək istəyirəm.»

«Mən onun müaviniyəm, Beriya Lavrenti Pavloviç. Buyurun sözünüzü deyin.»

«Sözum yoxdur. Məktub gətirmişəm.»

«Mən onun müaviniyəm. Verin mənə.»

Başımı buladım: «Bağışlayın, verə bilməyəcəyəm, şəxsən özüne verməyi tapşırıblar.»

Beriya kabinetdən çıxdı. Çox keçmədi, Mir Cəfər otağa girdi. Əlləri tənziflə sənqli idi. Sarğılıarda ala-tala qırmızı ləkələr var idi. Dəhşətləndim. Mənə elə gəldi ki, tənzifdə qan ləkələridir.

Mir Cəfərə yaxınlaşmış məktubu verəndə başa düşdüm ki, yod ləkələridi. Bağırovun əllərində demə ekzema varmış, tez-tez sürtüb tənziflə sənirilmişlər.

Nərimanov Moskvaya MİK-də gedəndə xahiş etdim, məni gəmrükxana rəisliyindən azad etdi və indiki M. F. Axundov adına kitabxananı təşkil etməyi mənə tapşırı.

...Lahicli təfəffüsəz usta Mahmudun qayırdığı qoşalıla təfəffüldən biri gözəl əl işi kimi Rusiyada sərgidə mükafat almışdı, biri da müəllim Hüseyin Məşadi Behbud oğlunda qalır. Və bunun maraqlı bir «sərgizəstə» var. Vəli Axundoğlu dövründə Azərbaycan KP MK-nin ikinci katibi işləmiş Yelstratov gələn gündən əntiq şəyər yığdırmağa başlamışdı. Azərbaycandən gedəndə bir yüksək vəqon dolusu asarı-əntiq rəsmlər və sairəni dədə malı kimi götürüb aparmışdı. Yelstratov eşi idir ki, Lahicda belə nadir, tarixi tıfəng var. İsmayıllılinin raykom katibinə göstəriş verir ki, o tıfəngi al göndər mənə. Müəllim boyun qaçırır. Onu hədələyirlər, işdən çıxarırlar. İstənilən nəticə hasil olmur. Respublikanın yüksək rütbeli simalarından biri İsmayıllıya gedir. Yenə də bir şey çıxmır. Yelstratovun özü İsmayıllıya, oradan da Lahicə getməyi qərrara alır və gedir.

Hüseyin müəllim isə bunu bilib, Əhəm kəndinə qaçır. Elə bu vaxt şiddetli yağış yağır, bir neçə gün kəsmir, Girdiman çayı aşüb-daşır, gedış-galis kəsilir. Yelstratov isə çayın yatağını gözlaya bilməyib kor-peşman yaralanmış ayı təki geri qaydır.

Daha bir əhvalat...

Usta Mahmud oğlu İsrafil müsavat vaxtında Lahicda rus həkiminə dilməncəliq edərdi – çox savadlı və çox açıq danışan idi. Sovet dövründə darülmüllimin bitirir, neçə il Gəncədə işləyəndən sonra Ali Pedaqoji İnstitutu qurtarır yenidən Gəncəyə qaydırır, müəllimlik edir. Amalı sabun köpüyü təki puça çıxdığından hadiyana həyat sürür, çox içirdi. Yalan, saxtakarlıq, yaltaqlıq, riyakarlıqla hökm sürən mühitlə barışa bilmirdi. Həm ayıq vaxtlarda, həm sərxos olanda heç kəsdən çəkinmədən sözün doğrusunu deyirdi. Nağıl edirdi ki, qırx səkkizinci ildə bir neçə nəfər müəllim istirahət günü maşına

minib Göygölə dincəlməyə getdik. Yeyib-içdik, söhbət etdik. Bir nəşr Səməd Vurğundan belə bir beyt oxudu:

«Bütün ellər, qəbilələr od içindən çıxacaqdır,
Stalinin mərd əlini döñə-döñə sıxacaqdır.»

Mən də Əhməd Cavadin «Əyil, Kürüm, əyil keç! Dövran
sənin deyil, keç...» beytini oxudum.

Mübahisə düşdü... O yenə Səməddən, mən isə gah Ca-
viddən, gah Hadidən, gah Tofiq Fikrətdən şeirlər dedim, axır-
da da Göygölü göstərib soruşdum.:

– Hə, de görüm bu beyt hardandır:

36

Yorğanı bulutdan, döşəyi yosun,
Uyusun dağların maralı Göygöl...

Bilmədi. Dedim Əhməd Cavaddandır... Qəzəblə dedi:
«Cavad da, Cavid də xalq düşməni, pantürkistidlər, Səməd
isə...» Sözünü kasdim: «Ada, Səmədlə mən doş olmuşam,
bir yerdə müəllimlik eləmişik, Gəncədə daxmamda çox ya-
tb... Səmədin şeirləri ham milli, ham fəlsəfi və həm də əsl şə-
iranədir... Ancaq o da gərək Cavid təki, Cavad təki olaydı...»

Mübahisə uzandı...

Göygöldən qayıdandan iki gün sonra mənim evimi əlek-
valək eləyib axtardılar, özümüz də apardılar. Çox incitdilər,
hədə-qorxu göldilər ki, düzünü de, təşkilatınızda kimlər var.
Nəticə hasıl olmadı, üç-dörd müstəntiq instintaq aparmaqdan
imtina etdi. Məsələ böyüdü, məni Gəncədən Bakıya gətir-
dilər.

...Bakıda «Dəniz qırğısı»nda başıma olmazın bələlər ga-
tirdilər. Erməni müstəntiqlər cavab verməkdən imtina etdim.
Poqosyan adlı müstəntiq mənə silla vurdur, pres-paperi qapıb
çırpdım başına, o ki var məni döyüb saldılar karsərə... Axırda
bir səlyanlı müstəntiq çox halim dildə mənə dedi: «Özün də
yaxşı bilirsən ki, səni buraxan deyillər, yaxandan əl çəkməyə-

cəklər. Daşı tök atəyindən, havayı yerə özünə əziyyət verir-
sən, gəl işi qurtaraq getsin, bir-birimizi başa düşək»... Cavab
verdim ki, əgər mənimlə adam kimi danışıb, insan kimi rəftar
etsən, mən də olduğu kimi cavab verərəm...

Razlaşıdıq. Sual-cavab başlandı...

– Göygöldə Hüseyin Caviddən şeir
demisən?

– İcmişdim, ola bilər demişəm, ola bilər deməmişəm...

– Səməd Vurğun üçün demisənmi ki, gərk o da Stalinə
şeir yazmaqdansa, Hüseyin Cavid kimi ölüydi?

– Ola bilsin demişəm, ola bilsin deməmişəm, indi yadımda
deyil, içmişdim...

– Əlimizdə məlumat var ki, müsavat dövrü haqqında iki
cildlik bir roman yazmışan, o romanın əlyazısı haradadır?

– Mən o barədə heç hekayə də yazmamışam... Ümmümiyətlə, mən nə nəşr, nə şeir yazmırıam.

– M. Ə. Rəsulzadə iyirminci ilin yay aylarında Lahicdə
olanda görmüsən?

– Görmüşəm.

– Danışmışan onunla?

– M. Ə. Rəsulzadə çox-çox böyük adamdır. Mən hara, o
hara. Bir də bizdə qəbul edilməyib ki, hörməti, yaşı adamla
hər kəs danışın. O hara, mənim kimilər hara.

– Lahicdə pantürkist təşkilat olub, sən onun üzvü idin?

– Lahicdə belə təşkilat olmayıb...

Olmayan roman barədə çox çək-çevir elədi. Heç nə çıxmadi.

Yəqin, bu «əsəri» tapmaqla müstəntiq və şöbə «malades»
və mükafat alacaqdı...

Görünür, savadlı, özü də hərtərəfi yüksək intellektual
keyfiyyətə malik bu məğrur adam vaxtıla belə bir əsər yaz-
maq istəyib, lakin xəyal qırıqlığına uğrayıb və sərəxş olanda
kima isə deyib, o da İsrafil satıb.

Müstəntiq təkid edəndə ki, romanı verməsən, burdan dırı
çıxmayaçaqsan, yaziqsan, özünə heyfin gəlsin, İsrafil belə

cavab verir: «Yazıq yox, o söz çox basit ifadədir; zəliləm, əsl mənəda... O ki qaldı romanı, çox təsəssüf edirəm ki, elə bir əsər yazmamışam. Diri qalmağımı gələndə, mən bu miskin halimdən ölümdən da betərəm. Gündə, hər saatda ölməkdənə, birdəfəlik gəbərmək səadət olardı...» Bu danışından sonra məni apardılar dərin bir zırzəmiyə, soyundurub lüt saldılar qarənləq bir yerə. Dəmir qapını örtdürlər. Birdən üç səmtdən güclü projektorlar yandı. İşqıdan az qalırdı gözlərim çıxsın. Pişik balasından iri siçovullar üryan bədənimə hər səmtdən hücum edib daraşdılar. Müvazinətimi itirib yere sarıldı. Vəhşicəsinə bağdırıdım. Projektorları söndürüb dəmir qapını açıdlar, qoluma girib çıxardılar. Bədənimdə bəlkə olli yerdən qan axırdı.

Səhəri gün xəbərdar etdi ki, ya romanı verəcəksən, ya da soni siçovullara yediridirəcəyik. Cavab verdim ki, yedirdirin, olmayan şeyi haradan verim.

Bir dəfə də məni yeraltı, dolambac yollarla aparıb çıxardılar dəniz kənarına, trapla qaldırdılar gəmiyə. Saldılar balaca bir salona. İçəridə gözəl geyimli otuz beş-qırx yaşlarında bir nəfər var-gəl edirdi. Çox həyəcanlı və narahat idi. Siqaretin biri qurtarmamış, başqasını alısdırırdı. Təəccübə mənə baxdı.

— Yahu, sən türkmisən? — dedi.

— Əvvəl — cavab verdim.

— Bən sizi yəhudi zənn etdim... Boyunuz balaca, rənginiz sarımtıl, gözünüz göy, başınız tüksuz.- Və birdən həyəcanlı əlavə etdi, — bəni öldürərlərmi?

Mən dinməyi gülüməsdəm. Həyəcanla soruşdu:

— Yahu, bəni gülləliyərlərmi?..

— Zənn edirən ki, yox, siz suçlu adama oxşamırsınız...

Sual vermadım, bilirdim ki, hardasa qulaq asırlar. Türk öz-özünə danışmış kimi başına gələnləri nəql etməyə başladı... Məlum oldu ki, onu Türkiyədən qaçırb götürüblər. Journalistdir. Tez-tez xəbər alırdı: «Yahu, bəni gülləliyərlərmi?»

Mən dinmirdim. İsmi Katiboğlu idi. İki saatdan sonra galib məni apardılar kameryaya.

Üç il sonra Kolumna lagerdə çıxan qəzətdə güllələnənlər siyahısında türk Katiboğlunu da adı vardi.

... Müstəntiq məni tehdidlə xəbərdar etdi ki, romanı vermən üzünə adam dayanacaq, şahid var, heç vəchlə yaxanı qurtara bilməyəcəksən. «Gəlsin dayansın da. O kimdir, mənim əvəzimə danışır...»

1936-ci ildə Gəncəyə bir alim gəlmişdi, tanış olmuşdu. Və bir neçə dəfə də evimə qonaq aparmışdım. Bir də onu gördüm ki, girdi içəri (həmin adam indi sağdır, professordur — N. C.). Dərhal üstümə hücum çəkdi ki, sən türkləri idealizə edirdin, turançılıqdan dəm vururdun, Cəvidi, Hadini tərifləyirdin. Müsəvat dövrü barədə ilhamla səhbat edirdin, Rəsulzadonu görməyinlə faxr edirdin... Danışdıqca işrisib müstəntiqin üzünə baxırdı. Birdən müstəntiq qışqırdı:

— Ay ečlaf köpək oğlu, mənim üzümə durma, onun üzünə dur...

Mən gördüm ki, şahid professional provakatordur, bu peşədə baş ağardıb, dedim:

— Türklər baradə eyni şeyləri hər ikimiz danışdırıq, iki-miz də içmisdik, mənim indi yadimdə deyil ki, konkret nəyi tərifləmişik, nəyi pisləmişik...

Nə isə, axırdı mənə səkkiz il iş kəsdi, göndərdilər uzaq şimala — Kolumnaya. Yaşımı, səhhətimi nəzərə alıb məni südçülük fermasına təyin etdi. Əlimdən gələni, bacardığımı edirdim. Buralarda kişi xaylağı az idi... Cavan, elə yaşılı qadınlar da kişi görəndə üstünə hücum edirdilər. Tyotya Şaşa adlı qoca rus arvadı məni qoruyurdu: «Ne troqayte starikal!» deyib onlara təpinir, qovurdu.

... Bir dəfə qadınların kazarmasında hay-küy qopdu. Arvadlar bir-birini saçayıb savaşanda ordan keçən gənc zabiti imdada çağırırlar. Qapını açıb içəri girən kimi qadınlar zabiti yere yixib başlayırlar zorlamaga. Mərəkəyə soldatlar qaçıb gəldi, zabiti onlannın əlindən yarımcən qurtardılar.

Stalinin ölüm xəbəri məlum olanda dustaqxanada ağlaşmayan hay düşdü. Miting keçirildi. Generallar, zabitlər, keçmiş nazırlar, qaragürüh qıvvələr bir-birinə qanşdı. Neçə yerda kürsu qoyulmuşdu, biri düşür, o birisi qalxır, Stalini lənətləyirdilər: «Nakoneç, kremllyovskiy tiran zdox!» «Kremlyovskiy myasnik zdox!» «Lyudoqed poqib!» «Slava boqu, osvobodilas natsiya!»...

Lagerin raisları, zabitlər, soldat-nəzarətçilər öz hissələrində qapılanı bağlayıb axşama qədər gözə görünmədilər. Əlavə qoşun hissələri gəlib aranı sakitləşdirdi. Bir il sonra dustaqları azad etməyə başladılar. Mənə 1956-ci ildə növbə çatdı. Buraxıldılar. Lakin azərbaycanlıları dərs deməyə icazə vermədilər. Dəməryol texnikumunda rus uşaqlarına Azərbayanın dili müəllimi təyin etdilər.

...M. Süleymanov bir dəfə belə bir əhvalat da danışdı... «Rəzazadə Rza adlı istedadlı bir müəllim var idi – təbiətşünaslıqla məşgül olardı, fizika-riyaziyyatı, türk və Azərbaycan ədəbiyyatını, həm də islam, türk, rus, dünya mədəniyyətini, incəsənəti dərindən biliirdi. Şamaxıda pedaqoji məktəb direktoru işləyirdi. Vaxtilə onu Bakı darülmüelliminin ikinci sinifindən birdən dördüncü sinifinə keçirmişdilər, ali pedaqoji institutu isə üç ilə başa vurmuşdu.

Ariq, ortaboy, qarabənz bir gənc idi. Gur saçlarını dala darayırdı. Duruşu, oturuşu iti, danışığı çox ciddi idi, danışanda səsi cingildiyirdi. Xarakteri son dərəcə dramatik idi. Çox istedadlı da aktyor hesab olunurdu. Cəfərin əsərlərində Aydim, Oqtay Eloğlu, Cavidin pyesində İblis və Arifi, Süleyman Saninin «Laçın yuvası»nda Cahangir ağa rollarını son dərəcə məharətlə oynayındı. Şamaxıda və Lahicda (yay aylarında) o iştirak edən tamaşalara bilet bir həftə qabaq satılırdı. Onun da başına İsrafilin başına gelənə oxşar əhvalat gətirmişdilər. Ən yaxın dostu gecəyəri gəlir qapını döyür və həyəcanla xəbər verir ki, Rza, türklər Bakını tutub, Şamaxıya golirlər.

Rza sevinə-sevinə, «yaşasın Turan» qısqıra-qısqıra bayırına çıxır. Elə oradaca tutub Salovkaya yollayırlar. Döza bilməyib intihar edir. Qeyd etməliyəm ki, hələ gəncliyindən Rza döşündə Mustafa Kamal paşa Atatürkün nişanını gəzdirdi. (Ilk illərdə belə şey mümkün idi, hətta toyılarda Mustafa Kamal paşaaya həsr edilmiş «Millətin şövkəti Mustafa Kamal paşa» mahnısını musiqi müşayiətli oxuyurdular). Fəxr edib deyir-di ki, 1922-ci ildə əlaçı şagirdləri darülmüellimindən Nəriman Nərimanovun yanına apardılar. Doktor döşümə baxıb soruşdu ki, kimin nişanıdır? Dedim, Mustafa Kamal paşanın. Xəzif bir tabəssüm üzünü bəzədi...»

1926-ci ildən damğı vurub ziyalıları tutdular. Belə zi-yahılar Lahicda da az deyildi. 1918-ci ildə türklər Lahicda olduqları qisa bir müddədə özləri barədə çox xoş təssürat, unudulmaz xatirə qoyub getmişdilər. Onlara qarşı olan məhəbbəti camaatin qəlbindən çıxarmaq o qədər də asan iş deyildi. Məmməd Əmin Rəsulzadənin 1920-ci ilin yay aylarında Lahicda olmasa da camaatın, xüsusən ziyalı gənclərin qəlbində dərin izlər qoymuşdu.

Gələcəyin yazılıcı ilk yaradıcılıq, qələm calmaq təcrübəsinə məktəbdə divar qəzeti çıxarmaqla başlamışdı. Mövzunu dərk edib hadisəni kağıza köçürməkdə əzəcəyi həkim Molla Məmmədrəzə da ona müəyyən kömək etmişdi.

M. Süleymanov xatırlayır ki, yay aylarında məktəb bağlananda anam hər ay mənə üç manat qızıl pul verərdi ki, apar ver həkimə, qoy yaxşı yazmağı sənə öyrətsin. Əczaxanaya girəndə quru ot və çıçəklərin ətri adamı əsl mənada məst edirdi.

«Molla Məmmədrəzə on beş-iyirmi dəqiqə Şərq ədəbiyyatından bir-iki beyt və ya qisa bir həkaya (əksərən «Min bir gecə»dən) danişar və deyərdi ki, get bu mövzuda yaz götür.

O beytlərdən bir neçəsi yadimdadır:

«Əgər zi bağ raiyyət məlik xürənd sibi,
Qulamyan bərəndi dürxəti əz bəxi...»

(Əgər şah raiyyətin bağından bir alma yeyərsə, onun nökrələri ağacları kökündən çıxardar).

Hər bişə güman məbərki xali,
Şayəd ki, pələng xiftə başəd.

(Kolluğu güman eləmə ki, boşdur; ola bilər ki, orada pələng yatıb).

Əgər on türk Şirazi bə dəst arəd dili mara
Bə xal hündü yek bəxşəm Səmərqənd Buxarara.

(Şirazlı türk gözəli könəlmü oxşasa, tək qara xalına Səmərqəndlə Buxaranı qurban edərəm).

Bir hekaya də alavə etsək, elə biliram pis olmaz...

Qovurmaçı səhər evdən çıxanda arvadı təhdidə onu xəbərdar etdi: «Bax! Axşam balıqsız gəlmə, hər gün tapşınram, gətirmirsən. Əlibos gəlmə...»

Qovurmaçı gəlib dükani açdı, ocağı qalayıb tavanı qoydu sacayağının üstünə, başladı qovurmayı qarışdırı-qarışdırı təkrar etməyə: «Dolan, kəfkirim, dolan. Bu dünyani dolandıran var...»

Müştərilər galır, yeyib pulu verib gedirdilər.

Şah təqyrı-libas küçədən keçəndə qovurmaçının «dolan, kəfkirim, dolan, bu dünyani dolandıran var!» – dediyini eşidəndə acıçı tutdu və fikirləsdi ki, yəni dünyani məndən başqa da bir dolandıran var? Qalxdı dükana, oturdı bir pay qovurma istədi.

Qovurmaçı xörək çəkib qoydu şahın qabağına. Tavada xörəyi qarışdırı-qarışdırı təkrar etdi: «Dolan, kəfkirim dolan, bu dünyani dolandıran var».

Şah xörəyi yeyib qurtardı, o cibini, bu cibini axtardı, yaxınlaşış dedi: «Pul yadimdən çıxıb qalib evdə, – barmağın-daki brilyant üzüyü çıxarıb uzatdı qovurmaçıya, – bu qalsın girov, sabah pulu gətirib verərəm, əmanətimi qaytararsan».

Qovurmaçı yan tərəfə işaret elədi: «Oradakı daxılı aç, qoy ora... Sabah pulu gətirərsən, üzüyü götürüb apararsan», – dedi.

Şah sağ əlilə üzüyü qoydu daxıla, sol əlilə götürdü, çıxıb getdi. Körpüdən keçəndə üzüyü tulladı çaya və istehza ilə düşündü: «Qovurmaçı sabah başa düşər ki, dünyani mən dolandırıram. Anasını elə ağladıb vayına oturtduraram ki, dadı damığından getməsin!»

Qovurmaçı çıraqlar yananda dükani bağlıyib yollandı evə, gördu ki, bir oğlan qısqıra-qısqıra balıq satır: «Ay balıq alan! Ay balıq alan!»

Qovurmaçının yadına arvadının səhər verdiyi tapşırıq düşdü. Bir balıq alıb gətirdi evə və: «Arvad, al bu da balıq. Zəhləmi daha tökmə!» – dedi.

Arvad balığı təmizləyəndə qarnından bir üzük çıxdı. Təccübə qışkırdı: «A kişi, balığın qarnından üzük çıxdı.»

Qovurmaçı: «Yu, ver bəri,» – dedi. Arvad üzüyü gətirib verdi ərinə. O da taxdı barmağına. Səhər dükana gələndə atdı daxıla. Adəti üzrə işləyə-isləyə təkrar etdi: – «Dolan, kəfkirim, dolan, bu dünyani bir dolandıran var...»

Bir azdan şah təqyrı-libasda dükana girdi, qovurmaçının sözünü ağızında qoydu: «Al pulu, üzüyümü ver!..»

Qovurmaçı pulu alıb dedi: «Üzüyünü dünən harda qoy-musən, elə ordan da götür».

Şah sevinib bığaltı güldü, daxılı açıb üzüyü yerində görəndə məttəl qaldı, gözlərinə inanmadı.

Qovurmaçı qışkırdı: «Dolan, kəfkirim, dolan, bu dünyani bir dolandıran var!»

... Tapşırığı yazıb gətirəndə həkim alıb qoyurdu oturduğu döşəkçənin altına və yeni beyt, rübai, ya da əhvalat danışındı. Mən mürəkkəblə yazırdım, o, səhv'lərimi tuşla düzəldirdi...

Ve beləliklə, M. Süleymanov yaradıcılığının ilk əziyyətini və ilk nəşəsini dadmağa başlayır – sonralar yazdığı «Kişi deməz» hekayəsində yazıçı öz müəlliminin unudulmaz surətini yaratmışdı.

Azərbaycanda, daha doğrusu, Bakıda 28 aprel 1920-ci il hadisəsindən sonra inqilabın, sosializmin və zəhmətkeş xalqın «düşmənləri» təqib olunur. Onların içərisində artıq keçmiş müstəqil Azərbaycan respublikasının başçısı Məmməd Əmin Rəsulzadə də var idi. Məmməd Əmin Rəsulzadə dörd ay Lahicdə gizlənməli olmuşdu. Və Manaf müəllimin yaddaşında o zamanın hadisələrindən çox şey qalmışdır...

«1920-ci il mayın əvvəllərində Məmməd Əmin Rəsulzadə və Abbasqulu Kazimzadə Şamaxıdan iki çarvadarla Lahicə gəlməmişdir. Çarvadarlardan biri Məşədi Qulam, ikinisi Kərim idi. Gəldikləri gün Məşədi Qulamın evində qalırlar. Səhəri gün bazarda «Ərabəmi» ləqəbli Məhəmməd Mehdiyə rast gəlirlər. O, qonaqları apanır evinə, cünki onun qardaşı Ağabala Məmməd Əmin Rəsulzadə ilə dost idi. Bakı texniki məktəbində bərabər oxumuşdular və 1905-ci ildəki nümayişlərdə çıxış etmişdilər.

Bir neçə gün Ağabala Qasımovun, sonra isə iyirmi-iyirmi beş gün tacir Məşədi Əlabbasın, dabbəq Məşədi Səlimin evində, Qoydan kəndindəki dabbaqxanasında və başqa yerlərdə gizlənmişdilər.

Məhəmmədsadiq Mirzə oğlu M. Ə. Rəsulzadə Lahicdə olduğu müddədə onu mühafizə etmiş, o evdən bu evə köçürmüş. Lahicdən da məhz o, yola salmışdı.

Tutulanda Abbasqulu Kazimzadə bərk qorxub və tez-tez təkrar edilmiş ki, bizimki bitdi, sorğu-sualsız gullələyəcəklər. Məmməd Əmin isə ona ürək-dirək vermiş ki, Allah bilən yaxşıdır. Onsuz da bir gün doğulan bir gün da olacaq. Şərəfi ölmək sürünə-sürünə yaşamaqdan min dəfə yaxşıdır.

Onları Qaraməryəmdə tutmuşdular. Lahicdə milis idarəsinə gətirdilər. Milis idarəsi Məşədi Qurbanlı adlı bir varlı kişinin mülkünnü ikinci mərtəbəsində yerləşirdi. Qəsəbə rev-komunun sədri Sərdar içəri girib Məmməd Əmin Rəsulzadə ilə «dopros» aparmaq istəyir, onu hədələyir. Rəsulzadə Sərdarı qovur: «Rədd ol burdan, nadanın biri!» Və bu «görüşün

səhəri günü məhbusları Lülo dərəsinə gətirirlər ki, oradan Basqala yola salsınlar... Bütün Lahic oraya yığışmışdı, uşaqlan böyüyü. Dindarlar Məmməd Əmin Rəsulzadə üçün dua oxuyurdular ki, Allah onu mühafizə eləsin, kafirdən ona xətər toxunmasın. Məmməd Əmin Rəsulzadə ilə Abbasqulu Kazimzadənin şəkillərini çəkməyi qoca, balacaboy, keçisaqqal həkim Sozonovdan xahiş etmişdilər. Sozonov fotoaparati hazırlayıb şəkli çəkəndə neqativ şüsha sindi. Məmməd Əmin Rəsulzadə Qurandan bir aya gətirib dedi ki, şükür Allaha, amanda olacaq; ikinci dəfə çəkəndə şüsha yenə sindi və Məmməd Əmin bir aya də gətirib, tekrar elədi ki, amanda olacaq. Sozonova üçüncü dəfə çəkməyi təklif etdilər. O dedi ki, daha şüşəm yoxdur. Beləliklə, məhbusların şəklini sənəd üçün çəkmək mümkün olmadı»...

...Bu və buna bənzər mürəkkəb içtimai-siyasi hadisələrin mahiyəti hələ balaca Manafa məlum deyildi.

O, erməni quldurlarının hücumunu, türkərin gəlişini, M. Ə. Rəsulzadənin tutulmasını natural hadisələr kimi qarvayırdı və bunların hamısı bir yerdə onun Lahic barədəki təsəvvürlerini tamamlayırdı. Amma zaman keçidkə o, həmin hadisələri yenidən «görməyə», təhlil etməyə zəruri ehtiyac duyurdu, lakin heç sonralar da ilk təsəvvürərin naturallığını, bakırılıyını pozmur, tendensiyalı, vulqar təhlilidən qaçırdı. M. Süleymanov Lahicdə qazandığı mənəvi təmizliyi, təvazökarlığı yaradıcılığının tərkib hissəsi kimi həmişə qorumuşdu.

1926-ci ildə Manaf Lahicdə çıxıb çarvadarlarla Padara gəlir. Padarda gecələdikdən sonra səhəri Kürdəmira, oradan da qatarla Bakıya yola duşur. Beləliklə, uşaqlıq və ilk gənclik illəri arxada qalır, gələcək yazıçının müstəqil həyatı, mübarizələri, əzablı yolları başlayır...

*
* *

Manaf Süleymanovun Bakıya gəlişi 20-ci illərin ortalarındaki mürəkkəb ictimai-siyasi dövra təsadüf edir... Azərbaycanda XX əsrin əvvəllerindəki milli-tarixi intibah tədris-cən sosializm quruculuğunuñ çərçivəsinə salınırdı, vaxtilə azad fəaliyyət göstərən, bir-biri ilə sərbəst mübarizə aparan partiyalar dağıdılmışdır, amma ideya mübarizələri açıq və ya gizli şəkildə davam edirdi.

Cox keçməyəcəkdi ki, dünyanın neft paytaxtı Bakı M. Süleymanovun yaradılığının baş qəhrəmanına çevriləcəkdi və o, əsərlərindən birini bu sözlərlə başlayacaqdı:

«Yayın axırları idi. Şimaldan qalaq-qalaq axışır gələn qara bulud qızmar günəşin üzünü örtdü və özü ilə gətirdiyi bol yağışı azəmətlə şəhərin üstünə səpolədi. Qəfildən başlayan siddətli yağış da ucsuz-bucaqsız neft şəhərinə bir sərnilik, bir yüngüllük gətirdi. Bürküdən zara gəlmış şəhər əhli dərindən nafəs aldı.

İlk baxışda belə təsəvvür oyanırdı ki, coşğun dalgalı Xəzərin sahilində yerləşən, istidən usanmış cahanşumul qara qızıl paytaxtı ağır, üzüntülü böğanaqdan yaxa qurtarmaq üçün dənizdə doyunca çımandan sonra sudan çıxmışdı. Küçələr, evlər, bağlar nə qədər gözəl, nə qədər qasəng göründürdü».

Və «neft və milyonlar şəhəri» Bakı M. Süleymanovun əsərlərinə, nəticə etibarilə, bu cür yağışda yuyulmuş, tamızlanmış, günəş işığına bürünmiş şəkildə daxil olaçaqdı: yazıçı həm dövrün təntənəsini, həm də öz arzularını həqiqətə yanaşı qoymaqaqdı...

Lahıçda türk hərbçilərini görən Manafın ürəyində hərbi olmaq istəyi baş qaldırılmışdı – yorulana qədər, sövqlə təpik döyən igid türk əsgərlərini xatırladıqca ürəyi atlanırdı. Ancaq atası razı olmadı, dedi ki, atın axmağı yorğa olar, hər

yəten minib çapar; adamın axmağı pohlevan olar: ayı kimi ya xurd-xaş eliyər, ya da özü şil-küt olar... Qoymadı hərbi məktəbə girsin. S. Ağamalıoğlu adına ziraət-meliorasiya texnikumuna getdi. 1926-ci ilin sentyabri idı. Qəbul imtahanlarını verdi, ancaq boyu balaca olduğuna görə texnikuma götürmədilər (yəqin ki, həmin səbəbə görə, heç hərbi məktəbə də götürməyəcəkdilər).

M. Süleymanov xatırlayır ki, «məni məktəbə götürmədiklərini biləndə Lahicdən olan hərbi məktəbin tələbəsi Mirzeynalabdin Hacı Seyid Kamil nəvəsi dedi ki, Mir Cəfər Bağırov qohumundur, gedək ondan xahiş edək, səni bir məktəbə qoysun. O zaman M. C. Bağırov həm Daxili İslər komissarının müavini, həm də ÇK (çeka)-nın sadri idi. Gedəsi olduq... Mirzeynalabdin ilə hal-əhval tutdular, sonra oğlan məni ona təqdim elədi. M. C. Bağırov bir kağız yazıb verdi ki, apar Mirzə Məcidin məktəbina... Və həmin məktəbə qəbul olundum. Tədris hissə müdürü Ağabəy İsrafilbəyli şagirdləri iri bir otşağı yığıdı. Boya görə skamyalarla oturtdu və sözə belə başlandı: «Balalarım, siz artıq orta məktəb şagirdlərisiz. Uşaqlıq dövrü arxada qaldı. İndi siz gənclər millətin galəcəyisiz, ümidiüsüz. Bu cərgələrə baxanda mən galəcəyin istedadlı müəllimlərini, həkimlərini, məmurlarını, rəssam, yaziçi, dövlət, incəsənət xadimlərini görüram. Millət qarşısında alnıaçıq, üzüağ olun. Elə eləyin ki, valideynləriniz gəlib oxumağınızı yoxlayanda məktəbdən farəhla, sevinə-sevinə getsinlər. Və elə eləməyin ki, sizin pis oxumağınızı mən onlara deyəndə onları məyus edim, bir müəllim kimi də xəcalət çəkim.

Bütün müvəffəqiyyətlərin rəhni çalışmaq və oxumaqdır. Sizə səadət arzulayıram, balalarım!»

Bu sözlər qulaqlarından o gündən sırga təki asıldı»...

...Beləliklə, Manaf o zaman məşhur olan Bakı pedagoji təməyülli 18-ci məktəbdə oxumaga başladı. Məktəbin direktoru Səməd bay Acalov idi. Məktəbdəcə yaşayır və eyni zamanda ahl olmasına baxmayaraq universitetin tibb fakültə-

sində oxuyurdu. Student şapkası qoyardı. Bu çox böyük bir şərəf hesab edilirdi.

Manaf Ağabəy İsrafilbəylinin rəhbər olduğu qrupa düsür. Və 20-ci illərin ikinci yarısını həmin məktəbdə keçirir... «Birinci ilin axırında müəllim Əlisəttar Sultanov rus dilindən mənə «pis» verdi – nə mən rus dilini bilirdim, nə də müəllimin öyrətməklə işi yox idi, elə bircə onu deyirdi ki, «niçeqo nezzayəş».

Yayda getdim Lahica. Atam müəllim tutdu və rus dili ilə məşğul olmağa başladım, ancaq ciddi bir irəliləyiş olmadı. Qayıdanda müəllim Firudinbəyov məndən imtahan götürdü və qrup rəhbərimiz Ağabəy İsrafilbəylinin işə qarışması ilə müvəffəq qiymət yazdı.

... Bakı pedaqoji təməyülli 18-ci məktəbdə (onu, əsasını qoyan maarif inspektorunun adı ilə, Mirzə Məcidin məktəbi adlandırdılar) Səməd bəy Acalov möhkəm qanun-qayda yaratmışdı. Burada çox istedadlı, əsl mənənda müəllimlər dərs deyirdilər. Zəkəriya, Mir Əbülhəsən və Mirzə Feyzulla Qasımszadə – ədəbiyyat, türk polkovnikı Məmməd Tahir – tarix, Zülfüqar bəy Atakişiyev və H. Z. Tağıyevin kürəkəni (Sara xanının birinci əri) Zeynal bəy Səlimxanov – rus dili, Əbdülkərim Əfəndiyev – coğrafiya, Akif Səfəvət və Məmməd Nəğı Abbasquliyev – fizika, Zeynal Zeynallı – riyaziyyat, Xalilbəy Sultanov – kimya, Mahmudov – nəbatat və tabiat, cavan, çox da gözəl və bir o qədər də məlahətli Roza – alman dili, Əmir Hacıyev – rəsm, doktor Orxanbəyli – anatomiya və hifz-səhhət dərslerini aparırdılar.

«Orta məktəb hayatı ömrümün, ilk gənclik illərimin ən əziz və unudulmaz dövrü, əsl həyat səhifələri olduğundan bu barədə həmişə bir qədər geniş danışmağa ehtiyac duyuram. O illəri har dəfə xatırlayanda Abbas Səhhətin fransızcadan, səhv etmirməsə gərək ki, V. Huqodan tərcümə etdiyi bir şeirin misraları pərakəndə şəkildə yadına düşür:

Nə gözəl, ah, nə xoş bir dəm idı,
O zamanlar ürəyim biqəm idı.

Sinif rəhbərimiz Ağabəy İsrafilbəyli bir il hesab dərsi keçdi. Yazdığı «Elm-hesab» kitabı onda məşhur idi. Kitabda dörd yüzdən çox məsələ-misal vardı. Çox qayğılaş və həm də sərt kişi idi.

Zəkəriya bir il dərs dedi – İstanbulda «Məktəbi-Sultani»ni bitirmişdi. O, 1926-ci ildə Bakıda keçirilmiş türkoloji qurultay barədə biza danışdı və hətta çox yaxşı tanıdığı Əli bəy Hüseynzadəni və məşhur türk professoru Fuad Köprülüni evinə qonaq çağırduğunu dedi. Gülmüşşəvərək əlavə etdi: «Əli bəy Hüseynzadədən xəbər aldım ki, vətənə – Səlyana gedəcəksiz?» Zarafatla cavab verdi ki, düz qurx ildir, güzgüyə baxmırıam.

Mir Əbdülhəsən bir il, Mirzə Feyzulla isə iki il ədəbiyyat dərsi dedi.

Mirzə Feyzulla biza müəllim galəndə artıq oğlanlar oxuyan məktəblərə valideynlər qızlarını da göndərirdilər. Bunun özü çox böyük bir hadisə idi. Qızlara qarşı son dərəcə dərin hörmət vardi. Qızlar da çox utancaq və nəzakətli idilər. Çox gözəl vaxtlar idi. Kitabxanada hüsn-xətlə belə şüurlar asmışdilar: «Cocuqlara mərhəmət, xanımlara məhəbbət, kişilərə hörmət – iştə bizim borcumuz»... Mirzə Feyzulla ilk dərsində Mopassanın «Əziz dost» romanını, sonrakı dərslərdə Lev Tolstoyun «Dirilmə», Dostoyevskinin «Cinayət və cəza»sını danışdı və bizi sözün həqiqi mənasında sehrəldi. Onun dərsinə «maraq dərsi» deyirdik. Mirzə Feyzulla eyni ehtiras, eyni maraqla Şekspir, Şiller haqqında və başqa Avropa yazıçı, şair və dramaturqları barədə mühəzirə oxuyurdu. Xırda addımlarla var-gəl ədə-edə astadan danışındı. Araya elə dərin süküt qonurdu ki, milçək uçsaydı, qanadlarının səsi eşidilərdi.

Elə ki keçdi türk ədəbiyyatı barədə danışmağa, kişiyyə elə bil göylərdən vəhbi gəlirdi, ilhamı bira-min aşib-daşırı,

gah uca dağlardan sonsuz dərələrə şırıldaya-şırıldaya şəlalə
axır, gah lahüdud doniz, okean təlatümə galib kontinentləri
çulğalamaq istayırdı. Yüksək qiymət verdiyi Əbdülhəqq Ha-
midin şeirlərini avazla oxuyardı, ən çox sevdiyi türk şairi isə,
şubhəsiz, Tofiq Fikrət idi. Tez-tez onun Füzuliya hasr etdiyi
şeirindən bir-iki beyt deyərdi:

Kimsədən ümid feyz etməm, diləməm pərū bal,
Kəndi cuyim, kəndi əflakimdə kəndim tayirəm.

Y a d a k i:

50

Qaldığım varsa gah əkməksiz,
Qalmadım şimdidiyədək məsləksiz.

Fikrətin xalqı tarac edən o zamankı elitaları lənətləyən
«Xəvan yiğma» mənzumunu məktəb yoldaşımız, gələcəyin
böyük alimi Cəfər Cəfərova oxutdurardı. Cəfərin gözəl şeir
oxumağı vardi...

Bu süfrəcik, əfəndilər, ki iltifata müntəzir,
Hüzurunuzda titrəyir şu millətin həyatıdır,
Şu millatinkı müztərib, şu millatinkı müntəzir.
Fəqət sakın çəkinməyin, yeyin, yutun hapır- hapır.
Yeyin, əfəndilər, yeyin; bu xan iştahə sizin;
Doyunca, tiksincə, çatlayınca kadar yeyin!..

Cəfər Cəfərov Namik Kamalın patriotik şeirlərini eyni
dərəcədə dərin hiss, dərin duyğu ilə söyləyirdi...

Türk ordusu ilə Bakıya gələn və qalbdən ilhamlanan Əh-
med Cavadın aşağıdakı şeirini Cəfər elə hərəratla deyərdi ki,
adamın tükü biz-biz olardı, az qalardı ki, durub azadlıq mü-
cadiləsinə başlayasan:

Atıldı dağlardan zəfər topları,
Yüründün irəli əskər, bismillah!
O xan sarayında çiçəkli bir qız,
Bekliyor bizləri zəfər, bismillah!

Ey döyünen ürək, dumanlı şəhər,
Bilirmisin bu zor gurultu nədir?
Aç sisli qoynunu, ordumuz galır!
Nişanlıq qoynuna girər, bismillah!

Ey Bakı, sən qorxma, gəldik, gələli
Sənünçün atıldıq daim irəli.
Sağ qalanlar annələrə təsəlli,
Şəhələrin ruhu gülər, bismillah!

Ey hərbin taleyi, bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gol türkə ram ol!
Sən ey sağa-sola qlinc vuran qol!
Qollarına qüvvət gələr, bismillah!

Ey düşmən, alnının yazısı qara,
Öldürməz bizləri vurdugun yara.
Yolladığım qurşun ərməğan sana,
O kirli alnını öpər, bismillah!

Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar kokuyan,
Təkbir səslerini uzaqdan duyan
Düşmənimiz aman istər, bismillah!

Mirzə Fəyzulla bu şeiri yaman xoşlayırdı. Baslardı o ha-
disələrdən nəql etməyə.

Gözəlliyyin şeir vasitəsilə duyğulara təsirinə misal üçün,
adətən, Nədəmin bir beytini söylərdi:

51

O gül əndam bir al şala bürünsün,
Uca gönlüm kimi ardınca sürünsün, yürüsün.

Mirzənin çox sevdiyi bir beyt də bu idi:

Mərkəzi-xakə atsalar da bizi,
Kürreyi-ərzi partladıb çıxanız.

Mirzə Feyzullanın dərsinə bəzən boş olan şagirdlər gəlib
bizimlə bərabər qulaq asıldılar.

Filosof Rza Tofiqin şeirlərini xüsusi, elə ince bir tərzdə
oxuyurdu ki, sanki şeiriyyəti narahat etməkdən ehtiyat edir,
hər sözün ayrı-ayrılıqlıda nazını çəkir, oxşayırdı:

Qara gözlüm, qayət gözəl dedilər,
Gül camalını bən görməyə gəldim.
Ləblərin xəstəyə şəfa dedilər,
Gerçəymi, sevdigim, sormağa gəldim.

Y a x u d:

Soldu açılmadan qönceyi-əməl,
Son bahara irdik, yaz gəldi keçdi.
Sana şərh edirkən hicrani-eşqi
Dizində oxudum dastani- eşqi,
Busələrlə aldım peymani- eşqi,
Unutmal.. Arada söz gəldi keçdi –
O da bir həvəsmiş, tez gəldi keçdi.

Hüseyin Cavid romantik şair və dramaturq adlandıırırdı.
Şagirdlər, xüsusən qızlar Cavid şeirinin vurğunu idilər. Çox-
ları saatlarla deyişərdilər.

Gələcək şair Ələkbər Ziyatay «Şeyx Sənan»ı əzberdən
biliirdi və hətta bir dəfə məşq vaxtı teatrda sufliyor gəlmə-

dikdə, sufliyorluq etmişdi, gələcək bəstəkar Əfrasiyab Bədəlbəyli isə «İblisi» əzberləmişdi. O zaman deyildilər ki, «İblisi» Qazi Mustafa Kamal Atatürk çox bəyanıbmış və hətta mülahizə yürüdürlər ki, Elxan onun obrazıdır.

Mirzə Feyzulla fəxrəl deyirdi ki, Sabir dünya ədəbiyatında yeganədir. Heç bir xalqda, heç bir millətdə bərabər yoxdur. Məhəmməd Hadini filosof və şair kimi də böyük is-tedad sahibi hesab edirdi.

Rəsm müəllimimiz dünya rəssamları barədə, onların tərcüməyi-hali, yaradıcılıq yolları, faciələri haqqda çox maraqlı səhəbələr edər və biza incəsənəti sevməyi aşayırdı. Sinfimizdə bir neçə nəfər rəssam oldu. Xalq rəssamı Kazım Kəzməzdə də onlardan biri idi.

Əmir müəllimin yazı taxtasında qəribə rəsm çəkmək üsulları vardı. Adətən çox vaxt adam, heyvan, quş şəklini hamı kimi başdan rəsm edər, qurtardı. Amma elə ki ilhamı gelirdi, bir də görərdin əvvəl iki ayaq, sonra başın yansını çəkərdi, onu da qoyardı yarımcıq, başlırdı eli dirsəyə qədər, qollar, gövdə, axırda sərbəst cizgilərlə əzalanı bir-birinə bittisdirdər. Bir dəfə eşşəyin iki qulağını qabaqda, arxa tərəfdə quyrıq, sonra ayaqları cızıb axırda eşşəyin gövdəsini, başını rəsm elədi.

Bələ üsulla şəkil rəsm etmək biza möcüza kimi görünər, incəsənətin sırrı, incəlikləri şagirdləri valeh edardı. Ciddi olmaqla, çox da gülərz müəllim idi. Simasında daimi bir təbəssüm həkk olardı, bu təbəssüm bəzən xoş mənəli, bəzən eyhamlı, arabir xəzif kədərlə olardı.

Rəsm hərisi üçün sinifdə xüsusi bir yazı taxtası qoymuşduq. Orda Əmir əfəndinin çəkdiyi şəkli pozmadıq gələn dər-sə qədər qalardı. Böyük, dərin mənəvi təsiri olardı. Hayfımız gələrdi silməyə.

Doktor Orxanbəyli... Sərv ağacı təki boylu-buxunlu, mərd simalı... Gülərzlül, lakin çox ciddi, hətta sərt və amansız... Saçlarını ortadan ayırdı, hamar saçları tez-tez ağ məlahətlə

üzünü oxşardı. Gözəl geyinərdi. Çox cəld yeriyərdi. Hami ehtiyatla kənara çəkilərdi. Tez-tez çərkəzi libas, uzunboğaz çəkmə geyərdi. Gözəl kamança çalardı. O, sinfə girməzdən əvvəl nümayəndə stolun üstünə aq kağız döşüyərdi. Jurnalda aq kağızdan üz çəkərdi.

Cəld və sərt addimlarla içəri girərdi. Cəld qalxardıq, əsgərsayağı müntəzər durardı.

«Evvallah, oturun!» – deya doktor hamını nəzərdən keçirər, sonra jurnalı yoxlar, imzalayardı. Dərsə başşardı, insan əzələrinin təsvir edə-edə ləvhədə bir-bir şəkillərini çəkərdi. Sümük'ləri, əzələləri, topuq, əl, qol, ayaq və s. elə rəsm edərdi ki, məttəl qalardıq... Elə bil əzələlər hərəkətə gəlir, damarlardan qan axırı. Nə qədər canlı çıxırı.

54

Bu qayda ilə mədə, ürək, böyrəkləri, bağırıqları, qabırığa və fəqərə sütununu və s. rəsm edər və tez-tez təkrar edərdi: «Yahu, anladınızmı?»

Arabir sorğu aparardı: «Kişi oğlu, qalx bakayım! Söylə, yahu, qabında bir şey varmı? – macal verməzdən şagird ağzını açın, eyhamla əlavə edərdi, – kef kök, damaq çağ, çəntada kəkklik, kafa boş... Ötə-bəri anlamam. Qulaqdan yapışar öyle fırladaram ki, yeddi məhəllə yuvarlanarsan. Söylə bakayım, kişi oğlu, kadın gövdəsilə kişi gövdəsinin farkı nədə?»

Şagird udquna-udquna: «Kişinin saqqalı var, bigi var, qadında yoxdur...»

«Kişi oğlu. Heç əlini kadın ciyinə qoymusam? Yahu, heç əlini kadın umuzundan üzü aşağı süründürdüm?»

Şagirdlər qeyri-müəyyən, həm gülməli, həm qorxulu vəziyyətdə, lakin kimse cincinini çıxarmağa cəsarət etmədən, maraqla, intizarla gözləyirdilər. Doktor yaxınlaşdır əlini oğlanın ciyinə qoyur və dösünə tərəf sürütürəyir: «Bax söylə... Pəh, pəh, pəh! Nə gözəl məmələr... Şəkər, qənd məmələr... Həyat çeşməsi... Anladınmı, yahu?»

Qızlar başlarını aşağı salırdılar. Doktor tam ciddiyyətlə davam edirdi: «Ahu gözər, hilal qaşlar, şəlalə tək umuzla-

ra tökülen ipək saçlar. Bəzən topuğa qədər töküür, dabanları oxşayır... Anladınmı, abdal hərif?»

Sinif nümayəndəsi astadan: «Doktor, o elə şeyləri bilməz. Qalalıdır»- dedikdə doktor soruşardı:

«Hanki Qalədən, acaba?»

«Baki Qalasından. Zira tərəfdən».

«Ah! Kafadan boş?»

«Doktor, siz İstanbulda tibb institutunu bitirmisiniz?»

«Hayır, institutu yox, Məktəbi-Sultanida tibb fakültəsinin bitirdim. Ənvər paşının ordusunda yedinci himayun alayımda (qvardiya polku) sərtərib (baş həkim) müavini oldum. Bakıda «İttihad» məktəbini bitirib getmişdim İstanbulu».

«Ənvər paşanı tez-tez görürdü?»

«Əvət! Bir ara yanında yavər oldum. Ərabistandan bir əmir gəlmişdi. Paşa ilə çox sərt və tünd qonuşdu. Bana çox toxundu. Paşa həsrətləri bana tapşırı ki, elçini ötür. Elçini aparıb bağda gəbərtdim... Qayıdib paşa həsrətlərinə xəber verdim ki, hərifi ötürdüm... Gəbərtdim.»

«Nası! Elçini, yahu, gəbərdərlərmi? – Ənvər paşa dehşətə gəldi. – Elçilər toxunulmadır. Doktor, siz nə yapdınız?»

«O sizinlə kobud qonuşdu.»

«Doktor, sizi burda saxlamaq olmaz. Habar İstanbulla, Babi-aliya çatan kibi sizi apartdınız gəbərdəcəklər.» Bir miralay çağırıb bəni cənub cəbhəsinə yola salındı. Doğrudan da, əhvalatı İstanbulda biləndə sultan həsrətləri teleqramlı fərman verir ki, elçini öldürən canını göndərin, dar ağacından asılılaq. Cavab verirlər ki, cəbhədədir, güman ki, şəhid olub.

«Doktor siz niyə tibb fakültəsində dərs demirsiz?»

«Bəs kamança nə olsun, onu nə vaxt çalışıb, gözəl nazənin xanımlar necə olsun? O mühasiblər kimə nəsib olsun?»

Doktorun iki arvadı vardı. Birini Türkiyədə evlənib gətirmişdi. Ata evində bərabər olurdu. İkinci arvad sarışın rus qızı idi, mənzil kiraya edib, gedib-gəlirdi.

«Doktor Ənvər paşa iyirminci ildə Bakıya gəlmişdi...»
 «Əzət, görüşdük, qovuşduq, şərafınə ziyaflət verdim.
 Şərk halkları konqresinə gəlməmişdi. İyirminci sənənin son
 hərəndə...»

«Doktor Mustafa Kamal paşanı da görmüsünüz?»

«Əvət. Konuşmuşam. Haqqında oxumuşam, həm də çox
 şey eştirmişəm. Onun istiqlal savaşı əsnasında yetmiş iki saat
 ərzində söylədiyi nitq məshhurdur. Maraqlı bir həvadis onun
 barəsində siza nəql edim. Hatırınızda saxlayın!.. İstiqlal
 mücadiləsi zamanı yunanlar Aralıq dənizi sahilində İzmiri
 zəbt edirlər. Yunan kralı üçün iqamətgah təsis edirlər. İçəri
 girəndə ayaqları altına türk bayraqı döşeyirlər. Kral bayraqı
 tapdalayıb keçir.

Mustafa Kamal paşanın Ankaradan başladığı yürüş İzmiri
 azad etməklə tamamlanır. Yunan və onların hamiləri ingilis,
 fransız və italyan qoşunları darmadağın edilir. Bir sözə,
 Antanta məglub olur. Qazi Mustafa Kamal qələbə tərənlərlə
 İzmiri daxil olur. Paşa üçün kral Konstantinin qoyub qədidi
 otelə iqamətgah düzəldirlər. Qapının girəcəyində ayaqları
 altına yunan bayrağını sərirlər. Paşa içəri girəndə əyilib
 yunan bayrağını qaldırıb yavərinə verərək deyir: «Qoruyun
 şu bayraqı, şu bir milləti təmsil ediyor. Kral Konstantin xəta
 yapmış. Millətin şərəfi tapdalanmaz!»

Bu əhvalat bütün dünyada ildırım təki çaxdı, böyük
 eks-səda yaratdı. İrili-xirdələ bütün qəzetlər böyük sərlövhələr
 dərc etdilər. Paşanın ululuguunu sübut etdi.

Avropa və rus imperialistləri Osmanlı imperatorluğunu
 parçalayıb bölüşdüründə Namik Kamalı düşündürən

Vətənin bağrına düşmən dayadı xəncərini,
 Bulunmaz qurtaracaq bağı yanlıq madərini? -

sualına Mustafa Kamal belə cavab vermişdi:

Vətənin bağrına düşmən dayasa xəncərni,
 Bulunur qurtaracaq bağı yanlıq madərini...»

Doktor Orxanbəyli bu səhəbətə elə fəsahət, elə bir ilhamla,
 hərərətlə nəql edirdi ki, adamın ürəyi titrəyirdi.

Qızlar onun dərsində arxa sıradə otururdular. Orxanbəyli
 onlara ciddi və hörmətlə rəftar edir, lakin dərsi həmşəki
 qayda ilə anatomiya təki keçirdi. Bir dəfə yaxınlaşış soruşdu:
 «Qızım, ismin nə?»

Qız qalxdı, lakin utanıb başını aşağı saldı. Yanındakı qız
 cavab verdi: «Adı Maraldır...»

«Ah, - deyə doktor içini çəkdi və zarafatyanə soruşdu, -
 Maral? Zətən buynuzları nerədə?»

Həmi güldü. Maral oturdu, əllərilə üzünü örtdü. Görünür,
 bu şuxluq onun öz xoşuna da gəlməmişdi.

Arabir yoldaşları söz atırlar: «Zətən buynuzların nerədə?»

Doktor anatomiyyadan kişi və qadın tənasül alətləri bəhə-
 sini keçirdi. Qarşılıqlı əlaqə və münasibətlərdən danışırı. Zəng çalındı. Cəsarət edib heç kas dinmədi. Zəng içəri vu-
 ruldu. Doktor isə danışırı. Başqa müəllim girdi içəri, Orxan-
 bəyli əlini qaldırdı: «Rica edirəm, bir an!» Şagirdlərə baxıb
 əllərini sol səmtə uzatdı: «Qadın tənasül alətlərini qoyaq bu
 dolaba, - eyni hərəkətlə əllərini sağ tərəfa uzadıb əlavə etdi,
 - kişi tənasül alətlərini də qoyaq bu dolabaya...»

Gələn həftə soruşdu: «Yahu, son dəfə nerədə qaldıq?»

Sinif nümayəndəsi əllərilə işarə edib dedi: «Qadın təna-
 sül alətlərini qoyaq bu dolaba, kişilər kinki o dolaba...»

Orxanbəyli özünə xas şuxluqla səsini ucaltdı: «Paho!
 Əcəba, neçin yek-digərindən şöylə uzaq düşüllər? Yəqin kü-
 süblər...»

İmtahanda şagirdləri yaman sıxıldı. Mən cavab verdim, acıqla deyindim: «Sən daha yüksək qiymət – əla ala bilərdin...»

Mən astadan dedim: «Doktor, ya bu gün, ya danə dəh, ya az qəfəs azad gün...»

(Qəfəsə salınmış quşun dilindən, farsca:

Ya öldür, ya dən ver; ya qədir bilən adama ver, ya da ki, qəfəsden azad elə!)

Birdən doktor elə qəh-qəhə ilə güldü ki, hamı bizi baxlı, götürüb «əla» yazdı.

Doktor Orxanbəyli kefinin kök vaxtı bizi bir şəkil göstərmişdi. Əsrin onuncu illərində İstanbulda çəkilmiş bu şəkildə ortada Məmməd Əmin Rəsulzadə, sağında Hüseyin Cavid, solunda Orxanbəyli idi.

58

Sinfimizdə çox istedadlı şagirdlər vardı, çoxusu da adlı-sanlı alim və sənət xadimləri oldu. Həmzə, Məzahir, Fazıl (Seyid Əzim Şirvanının nəvəsi), xalq artisti Əli Zeynalov, Cəfər Cəfərov, Kazım Kazimzadə, professor Niyazi Mütləlibov, professor Əhəd Bağırzadə...

Seyid Əzim Şirvanının nəvəsi Fazıl Əzizzadə bayramlarda bizi – dörd-beş yoldaşı qonaq aparardı. Atası Seyid Cəfər bizi çox hörmət edirdi. Bir dəfə Novruz bayramında Salman Mümtaz galib çıxdı. Başladı ağlaya-ağlaya Seyid Cəfəri qucaqlayıb öpməyə ki, bu gecə Seyid Əzim ağanı yuxuda görmüşəm. Mənə acıqlanıb tübürdü ki, Salman, bu uşaq-muşağı qurdalayıb çıxardırsan ortalığa, mənim o qədər əsərlərim tökülüb qalıb orda. Cəddim sənə qənim olar.

Sonra əlavə etdi ki, «Azərnəş»lə danişmişəm, o əsərləri vermişəm. Araba tutdular, biz də köməkləşib qovluqları doldurduq. Elə o aparan oldu...»

...İdeologiya ilə sənət arasında toqquşma başlamışdı: binin yazdığını o biri başa düşmürdü – konsolidasiya prosesi ağır gedirdi və cəmiyyəti əssaslarına qədər sarsıdırdı...

Manaf müəllimin dediyinə görə, «Səmədağa Ağamalioğlunun mədəniyyət məsələləri üzrə referenti İbrahim Abbas

oğlu Şirvanzadə danişmiş ki, S. Ağamalioğlu H. Cavidin «Peygəmbər» ilə çox maraqlanırdı – bir gün mənə dedi ki, gel bu əsərin müəyyən yerlərini mənə izah elə...

Əsərdə belə bir beyt var:

Mən fəqət hüsni-xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm.

Beyti rus dilinə tərcümə elədim. S. Ağamalioğlu dedi: «Oy qlupi!. Çto on na nebe budet delat, tam takoy xolod, çto miqom zamerznet!. Vo vsex vekax za osvoenii zemli borolis»...

20-ci illər...

Azərbaycan mədəniyyəti mürəkkəb bir tarixi dövr yaşayırı. «İñqilabi ehtirasları» har cür cinayət törətməyə, har cür «zorlamaya» qadir idи və onun qarşısını almaq, sadəcə olaraq, mümkün deyildi:hər sahədə, o cümlədən mədəniyyətdə də...

«Həmin İbrahim Şirvanzadə belə bir əhvalat da danişmiş ki, Yeni Əlifba Komitəsində dilimizi ərəb-fars sözlərindən təmizləmək məsələsi müzakirə olunurdu. Ağamalioğlu katibə dedi ki, oxu siyahını. O da başladı: «Maddə...» Səmədağa onun sözüyü kəndi: «Olmaž ki, maddəni şeylə əvəz edək?» Yer-yerdən səs ucaldı ki, aşşa cəmdir, şey isə müfrətdir, o da ərəbcədir... Ağamalioğlu hirsə deyindisi: «Yəni şeymiz də ərəblərindir...»

Adamlar gülüsdü. Ağamalioğlu acıqla katibə təpindi: «Sənə deməmişdim ki, siyahıdakı ərəb-fars sözlərini təmizlə?» Katib təmkinlə: «Təmizlədim, Səmədağa...» «Bəs yerdən qaldı?» «Yerda zirt-pirt qaldı...»

Bakıda Türkiyədən dəvət olunmuş, eləcə də könüllü gəlmış müəllimlər, elm adamları fəaliyyət göstərirdilər. Anadolu türk mədəniyyəti geniş yayılırdı. Tofiq Fikrət, Namıq Kamal, Rza Tofiq, Ziya Paşa, Xalida Ədib, Əbdülhəqq Hamid, Məmmədəmin Yurdaqul, Cənab Şəhabəddin, Rəşad

Nuri kimi türk şair və yazıçıları məşhur idilər. Türk ədəbiyati onun tarixi və müasir problemləri ilə yaxşı tanış olan M. Süleymanov bu sahədə islamək fikrinə düşür... Ancaq bu dəfə də qismət olmur, hissələrin deyil, ağlın sözünə baxmaq lazımlı gəlir... «Atam mənə məsləhət bildi ki, «incinar» olum – dün-yagörmüş adam idı, dedi ki, bu hökumətin yazılı-pozu əhli ilə, xüsusiilə köhnə hürufatı bilənlərlə arası olmayıacaq, onları tutacaqlar. Yaxşı olar ki, yazılı-pozdan uzaq durasan»...

M. Süleymanov əmək fəaliyyətinə, müvəqqəti olaraq, 37-ci məktəbdə (direktoru Mustafa Ağayev idı) kərgüzar – katib kimi başlayır, eyni zamanda həmin məktəbdə oxuyub kamal attestatı alır. 1931-ci ildə Azərbaycan Neft İstututuna (ANI-ya) imtahan verib nəqliyyat şöbəsinə (şose yolları ixtisası üzrə) daxil olur. Yazıçı xatırlayı ki, yollar ixtisası üzrə oxuduğumuza görə, təqaüd almağa, yaxud yeməkxanaya gedəndə bizi sataşmaq üçün söz atırdılar ki, «yolcular yenə galidilər» – «yolçu» sözü Bakıda «dilənçi» mənasında işlənirdi... Cox keçmədi ki, bu ixtisası ümumiyyətlə ləğv elədilər.

...1933-cü ildə şose yolları ixtisası ləğv edildikdən sonra M. Süleymanov doqquz əlavə imtahan və yoxlamadan keçib geoloji fakültənin üçüncü kursunda təhsilini davam etdirir və bu ixtisas onun hayatında daimi olaraq qalır... Elə bu vaxt tamamilə gözənlənilən bir hadisə baş verir... «İstututda oxuya yanda kimse ərizə vermişdi ki, varlı baləsiyam, – az qalmışdı ki, məni çıxaralar... O zaman istutut Azneftə baxırdı və onun rəisində – Barinova müraciət etmək məcburiyyətdə qaldım. Azneftda işləyənlər, əsasən, rus, erməni və yəhudilər idi. Nə illah elədimə, qapıda duran arvad mən içəriyə – Barinovun kabinetinə buraxmadı, mən də durdum qapının yanında və elə ki arvad qapıdan aralındı, dərhal qapını açıb özümü saldım içəri. S. Orconikidze de Barinovun kabinetində idı, onlar qəfil içəri girməyimə məttəl qaldılar. Fürsəti fəvər vərəməyib dedim ki, mən dağ yerində galmışəm, bizim dağlarda filiz sərvətləri çoxdur, ona görə dağ mühəndisi olmaq istəyirəm.

İndi mən geoloji fakültədən çıxarırlar. Zaqqostorqdan atam barədə aldığım arayışı da göstərdim... S. Orconikidze bir kəzgötürüb direktora yazdı ki. «Suleymanova ostavit və qəloqo-rəzvədəşkom fakultete». Kağızı verdim dekanına və işlər qaydasına düşdü.

...O biri fakültələrdən fərqli olaraq geoloqların xüsusi geyimləri vardı: qara kostyum, pencəkdə paqon, bürunc dümələr, şalvarda göy kant, kokardalı şapka, çəkic həkk olunmuş nişan. Zarafat və qibta ilə onlara «general» deyardılar... «Qrupumuzun nömrəsi 15/17 idi. Bütün institutda məşhurdur. Cox da istedadlı tələbələr idilər, institutu qurtarandan sonra yaxşı vəzifələr tutdular. Starostumuz Əbdülhəmid Xəlilov son dərəcə nəcib, xeyirxah və çox çalışqan oğlan idi. Bir saat da dərs buraxmadı, həmişə də «əla» alardı...»

30-cu illərdə Azərbaycan Neft İstututunda azərbaycanlaşma prosesi gedirdi, istər müəllimlər, istərsə də tələbələr içərisində ruslar, ermənilər, yəhudilər hələ çox idilər. 1932-ci ilin sentyabrında XKS-nin sədri Dadaş Bünyadzadə istututa gəlir, yiğincə keçirir və orada deyir ki, gələn iləndən instututu nə qədər azərbaycanlı əriza versa, hamısını qəbul edin. Doğrudan da, sonrakı il qəbulda azərbaycanlıların sayı 50 faizə çatır... «30-cu illərin axırlarında bir komissiya yaradılmışdı ki, yoxlayıb görsün hər kafedrada neçə azərbaycanlı var... Mixail Vladimiroviç adlı bir kafedra müdüründən soruşanda ki, niyə sizin kafedrada azərbaycanlı yoxdur, o belə cavab vermişdi: «Kak neto? U mene je yest odin maqometanın»...

Sən demə kafedrada bir ləzgi var imiş, laborant müavini, nə azərbaycanca, nə də rusca bilmiş...»

ANI-da oxuduğu müddətdə M. Süleymanov ədəbiyyatdan ayrılmamışdı, çoxlu tarixi və bədii əsərlər, xüsusiətə rəmənərlər oxumuşdu, ədəbi prosesi izləmişdi, başlıcası isə, zəngin həyat materialına bələd olmuşdu.

1937-ci ildə ali təhsilini birinci dərəcəli fərqlənmə diplomu ilə başa vurub dağ-mədən mühəndisi ixtisası alır və Ra-

manada əvvəl neft ustasının müavini, bir aydan sonra usta işləyir. İki-üç ay işlədikdən sonra Bibiheybətə keçirilir və orada mədən geoloqu kimi fəaliyyət göstərir. Mədən müdürü daşnak mühəndis Barxudaryanla (çox acıdıl, davakar, fəhlə və işçiləri incidən, başında köhnə hava qalmış adam idi) savaşış 1937-ci ilin axırında Lökbatana gednr, geoloji büroda şöbə müdürü təyin olunur. Və dövrün ictimai-siyasi ab-havasını öz ciyərlərində hiss edir... «Mərkəzi Komitədə neft işi ilə əlaqədar iki layihənin muzakirəsi gedirdi – layihələrdən birini biz, o birisini Azneft vermişdi: birinci layihə barədə mən, ikinci layihə barədə Azneft nümayəndəsi çıxış etdi. Mən rusca bir az zəif bilirdim, ona görə də o biri tərəfin nümayəndəsi kimi hamvar-şumar təqdimat vera bilmədim. Azneftin layihəsini təsdiq etmək qəran qəbul olundu. Bu mənə açıq geldi – yerimdənəcə azərbaycanca dedim ki, quyunu qaza bilərsiz, amma düz deyil! M. C. Bağırov cəsarətli etirazımı eşidib mənə yaxınlaşdı və əlini çıynıma qoyub dedi: «Yaxşı, siz deyən olsun!» Quyu qazıldı və gündə min ton neftlə işə düşdü. Gedib sahə rəsisiна dedim ki, o quyudan

12 gündə iki yüz tondan artıq neft götürmək olmaz. Qum tixaci əmələ gələr. Təzə quyudu, təbəqədəki zəngin neft kontruru pozula bilər. Su dilləri əmələ gələr...

Məqam tapıb M. C. Bağırova çuğulluq etmişdilər ki, Süleymanov hasılıtu azaldır. O da demişdi ki, Süleymanov nə deyir doğru olar, dediyinə qulaq asın.

Bir dəfə də soruştumuş ki, neynəyir? Haradayan? – Leninqradda aspiranturada oxumağa gedib – deyirlər. Mənalı bir ada ilə başını bulayıb deyir ki, «ha, nə oldu, içinizdə az-çox düz danışanlar elmi işə gedir? Deyin ki, gözümçixdiya saldıq...»

...30-cu illər.

M. Süleymanov ömrünün an gözəl vaxtlarını – gəncliyini bu illərdə yaşamışdı. Görəsən, şahidi olduğu hadisələr barəsində şəxsən nə düşünmüdü, daxilində kimi günahlandırmış, kimə tərəfdar çıxmış, bərəət qazandırmışdı? Təessüf ki, indi

o dövrün emosiyasını təzədən yaşamaq çətindir – bəs bu hə hərəkətdir, bu nə həngamadır, o illəri yaşamayan, o illəri görməyən adamlar qıtbədiləcək bir əvvəlciliklə həmin illəri mühakimə edirlər?..

30-cu illərin hadisələrini məhz eyni qəddarlıqla təqnid etmək camiyyətin mənəvi-siyasi sağlamlaşmasına kömək edəcəkmi?

M. Süleymanov, bəlkə də, ona görə ictimai-siyasi işlərdən o zaman da, sonralar da uzaq qaçmışdı, partiya iclaslarında verilən yalançı vədləri, rüşvətxor müəllimlərin, arxalı rəislərin «işgüzər», «partiyalı» mövqedən edilmiş çıxışlarını dinləmək, həyasız adamlarla həmsəhbət olmaq ona ağır gəlməsdi – etiraz da eda bilməmişdi: bir adam ki iyirminci illərdə uşaqlığını, 30-cu illərdə gəncliyini keçirsin, o nəyə və kimə etiraz edə bilərdi?..

Gənc istedadlı mühəndisi 1939-cu ilin əvvəlində ANİ-yə həftədə bir gün dərs deməyə dəvət edirlər. Sentyabrın 1-də isə instituta assistant keçirilir – oktyabr-noyabrda imtahan verib neft-qaz yataqlarının axtarış və keşfiyyatı ixtisası üzrə aspiranturaya daxil olur. 1942-ci ilin fevralında «Abşeron yarımadasının Cənub-Qərb hissəsində məhsuldar qatın Şubani – Lökbatan – Puta və Korgöz Yataqlarının neftliliyi» mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Bu da elə asan başa gəlməmişdi... «Mən aspiranturaya qəbul imtahanı verəndə bir yerə on dörd ərizə götürülmüşdə və vəziyyət çətin idi. Professor M. V. Abramoviç obyektiv mövqe tutmasa idi, yaqii ki, «zorlu» adamlar qabağa keçəcəkdilər – bütün təzyiqlərə baxmaaraq, M. V. Abramoviç dedi ki, «Süleymanov otvetli luçə vse» və mən qəbul edildim...»

1942-ci il fevralın 19-da M. Süleymanov əsgəriyə çağırılır və Stepanakertə komandirlər məktəbinə göndərilir. Komissiya onun neft geoloqu, elmlər namizədi olduğunu nəzərə alıb geri qaytarır.

Bələliklə, Böyük Vətən müharibəsi cəbhələrində vuruşmaq ona «qismət» olmur.

1942-ci ilin martında M. Süleymanov Azərgeoloji kəşfiyyat idarəsinə yarım ştat axtarış rəisi dəvət olunur.. «Qırıq ikinci il fevralın axırında kafedra müdürü professor Mirçink məmə dedi ki, Azərgeoloji idarədə «Bentonit» gilləri axtarışı üçün ekspedisiya düzəldiblər, get o dəstəyə başçılıq elə, üç aylıq bir işdir. Ukraynadan, almanlar işğal etdiyindən, gil gətirə bilmirlər. Dəstə düzəldim, əvvəl Abşeronda «Ağzı Xəzri»də, sonra Qobustanda Qırdağ, İllandağ, Pirəküşküldə, Qız meydanda iş apardım. Nəqliyyat yox idi. Ərzaq və karastuları dəvə ilə daşıyırırdıq. Bir dəfə martin ortalarında bərk qar yağırdı, gecə yarısı üç davədə congı dağının zirvəsində olduq, göz-gözü görmürdü. Zülüm-əziyyətlə düşdük karavansaraya. Demə qarşı tərəfdə yol çəkənlər (aksarı də rus arvadları) dörd gündür çörək almırlar, gəldilər üstümüze ki, un götürmisiz... Əlliye qədər ac arvad karavansarani doldurublar, dəhşətə gəldim. Talayıb aparsalar, əldən na gələr. Karavansarada üç adam idik – mən, dəvəçi Qədir dayı, bir də karavansaraçı – qırıq yaşlarında bir saqqallı kişi. Hökumət də bir kilo un israf edəni güllələyirdi. Sağ qalsan, gəl cavab ver. Əlli ac arvad adamı ödürüb bilərdi.

Dedim ki, bunlar un deyil, sementdir. Buruğa aparınq.

Ümidləri boşça çıxmış ac adamlar tüpürüb söyə-söyə uzaqlaşdırılar.

Bakıdan Qobustana təsadüfi maşınlarda gedib qayıdırırdıq. İkinci Bakı-Batum neft kəmərini söküb, polad boruları daşıyıb dənizlə şimala, tank qayıran zavodlara yollayırdılar, xüsusi maşınlar quraşdırılmışdılar, onlar camaatın gedib-gelməyə dadına catırıldı. Biz də istifadə edirdik. Pirəküşküllə qədər. Ordan kaşfiyyat sahəsinə piyada gedirdik.

May ayının əvvəlində İllandağda işi tamamlayıb dala qayıtmaga hazırlaşırırdıq. Qışlağa gəlmmiş Qonaqkənd tərəkəmaları də dağa getməkdə idilər.

Cadırda çöl çarpayısında uzanıb kitab oxuyurdum. Təsərrüfatçı qoca kişi qışqırdı: «Manaf, ay Manaf, çay da, çörək də hazırlır. Dur gal...»

Qalxdım, əlimi-üstümü yudum. Yandan öten tərəkəmə qızından xahiş etdim ki, cadırдан dəsməli götür ver mənə. Qızın çadırı girməyilə bağırıb bayırda atılmağı bir oldu: «İlan!.. İlan!.. Çarpayıda ilan yatipli!..»

Cadırı tərəf tələsdik. Qar təki döşəkağının üstündən iri qara bir ilan asta-asta sürüsüb yerə düdüd və aradan çıxdı...

O günü ikindi çığı biz də çadırıları yığışdırıb dala qayıtdıq.

May ayında Gəncəyə gedib Xanlardakı Gilabı yatağını da yoxlayıb, hesabat yazıb verdim idarəyə.

Məni iyun ayında göndərdilər Kiçik Qafqaz dağlarına. Kəpəz etrafında barit axtarmağa. Neft quyularını qazanda gil məhlulunu ağırlaşdırmaq üçün: barit də bir vaxtlar Ukraynadan götürürlərdi.

Gəncədə bazavardı. Ordan bəzi şeylər götürüb arabada yollandım Baş Qışlağa. Kəpəz dağının yamacında iş gedirdi. Baraklar neçə il əvvəl tikilmişdi... Bazamız Buzlaq kəndində yerləşirdi. Mənzil də vardi..

Baş Qışlaqda ştolni, şurf və kanavlar qazdırıldıq. Usta və fəhlələrə bron verib əsgər aparmamışdılar. Gəncəyə piyada gedir, arabada qayıdırırdıq. Kolxoz arabır at verirdi.

Oktyabrın əvvəlində səhər ayılarda gördüm ki, cadın qar basıb. Köçdüm baraka, noyabrın axıllarında kaşfiyyati dayandırıb köçdük Bakıya. On beş qədər barit damarları aşkara çıxartmışdıq, ehtiyat da yaxşı idi.

Ermənilər çox idi. Üç aydan sonra əməlli-başlı dillərini başa düşürdüm, az-çox da danışdım. Mən yaxınlaşanda eşidirdim ki, bir-birini xəbərdar edirlər: «Türk diğası gelir».

Kapəzdə işləyəndə Gəncədən Bakıya neçə dəfə qatarın dəmında gəlməmişdim.

Qobustanda və Kapəzdə islamayım «Zirvələrdə» romanı üçün xeyli həyat materialı vermişdi.

...1945-ci ildə EA-nın geologiya institutuna yenə də yanım ştat, baş elmi işçi vəzifəsinə dəvət edilir. Bir il də burada işləyir... «Mən əsasən mülliiməm, amma ekspedisiyalarda çox iştirak etmişəm, kabinet alimi olmamışam. 1940-ci ildə Niyal dağının yamaclarından başlayıb Qarabel dağı, Xartdağ, Səbətkeçməz, Çəmən darvaza, Babadağının zirvələrinə qədər gəzmişəm. Ekspedisiyaya professor Mixail Fyodoroviç Mirçink rəhbərlik edirdi. Beş ay at belində geniş bir ərazini yoxladıq. Bu axtarış heç vaxt yadından çıxmaz – Babadağ Azərbaycanın təbii obrazı sayıla bilər... Bütün respublika dağları, dərələri, çayları, yamacları və aranları, yolları və hətta mavi Xəzəri ilə relyef xəritəsi kimi, ucsuz-bucaqsız ərazisi və füsunkar gözəlliyili sənki gülümşəyə-gülümşəyə adamı salamlayıb, geniş bağırına basmaq istəyir, ilahi mənzərəsilə onu heyran edir.

Babadağın zirvəsində üç qəbir var: ortada həzrət Babanın, bir tərəfində bacısının, o biri tərəfində anasının qəbirləridir. Quzey dərələrdə qar zolaqları...»

...M. Süleymanov 1946-ci ilin axırında geoloji kaşifiyyat fakültəsinin dekanı olur. 1947-ci ilin mayında isə öz xahişi ilə dekanlıqdan çıxır. İnstitutun o zamankı direktoru Saleh Bala oğlu Qocayev məttəl qalır, təaccübə deyir: «Qəribədir, yüksək rütbəli şəxslər mənə zəng çalır, durub yanına gelir ki, kimlərisə dekan təyin edim. Sən imtiha edirsən.»

«Bir tələbəmiz var idi, dayısını böyük vəzifəyə aparmışdılar. Bu tələbə də dayısına arxalanıb başladı nizam-intizamı pozmağa. Dayısı hələ «böyülməmiş» ona kömək etmişdim. Dörd dərsdən kəsirini düzəltdim. Cızığından çıxanda bir-iki dəfə xəbərdar etdim. Axırda bərk acıqlanıb sinifdən qovdum ki, bəlkə məsuliyyət hiss edib düzələ. O isə gedib dayısına şikayət edir. Bütün dayılar kimi bu dayı da bacısı oğluna təpinmək əvəzinə direktora zəng çalır ki, Süleymanovu institutdan, işdən çıxar. Qov! Qocayev cavab verir ki, o boyda yerdə oturubsan, başqa işin yoxdur ki, belə xırda

islərə qarışırsan? Daha ciddi iş tap özüna. İnstitutun direktoru mənəm. Və məni müdafiə edir. Mən isə belə qorara gəldim ki, inzibati vəzifə sahibi olmaq hər cəhətdən mənə lazım deyil. Hər şeydən əvvəl və əsasən, sərbəstliyimi olımdan alır, ikincisi, addımbaşı ağa qara, qaraya çəhrayı deməyə vadarsan. Bütün vaxtı, rahatlığı, azadlığı itirir, mənəvi zövgü məhv edir, insan robotdan bətar olur. Robot daha xoşbaxtdır, o görmür, duymur, iztirab keçirmir, utanmaq hissindən məhrumdur. Səksəkəli, qorxa-qorxa limuzində sütüməkdənə, sərbəst piyada gəzmək dəsha şərəflidir. Bunlara görə də ərizəmi yazıb dekanlıqdan çıxdım. Elə bil məni gözləyirlərmiş, mən çıxandan bir az sonra o tələbənin dayısını böyük vəzifədən «təntənə» ilə, «zurna-balabanla» yola saldılar. Təzə dekan qorxusundan o tələbəni keçirdi qiyabiya, ordan da qovmaq istayırdılar, yenə dadına mən çatdım.»

...Ümumiyyətlə, artıq qeyd edildiyi kimi, M. Süleymanov mümkin qədər vəzifədən qaçmış, öz sevimli işi ilə məşğul olmağa daha çox vaxt ayırmışdı...

Heç bir partiyanın üzvü olmamışdı.. «Mərhum MK katibi Cəfər Cəfərov 1967-ci ildə məni yanına çağırıb və bir yerdə işləməyi təklif etdi. Bir neçə dil bilirsən, kitabların var, texnokratısan. Əsərlərin Rusiyada və xaricdə çoxlu dildə naşr edilib. Xarici şöbədə əvvəl instruktur olarsan, sonra da ki...

Orta məktəbdə dörd il bir sinifda oxumuşduq, yaxın idik. «Axi mən partiya üzvü deyiləm». «Çox nəhaq yerəl.. O düzələr – səni partiyyaya qəbul edarik». ... «Mənim yuxarınlarda nə işim var ki, yixılonda infarkt olum». ...Tələbə vaxtından zaraftamız vardı.

Sözlərim xoşuna getmədi. Aynıldiq. Çox keçmədi yazığın özünü vəzifədən götürdürlər. Küçədə rast gələndə zarafta dedi: «Nə bəd danişan dilin var. Elə məktəbdə oxuyanda da belə idin...»

... M. Süleymanov təxminən beş il (1970-ci ildən 1976-ci ilə qədər) litfondun – ədəbiyyat fondunun yarım ştat direkt-

toru olmuş, Yazıçılar İttifaqında, ayrı-ayrı yazıçılar arasında mövcud olan münasibatları, çekişmələri, mənəbə davalarını müşahidə etməyə «imkan tapmışdı»... «Litfondun direktoru vəzifəsində işləməyi İmran Qasımov iki dəfə mənə təklif etdi, boyun qəçirdim, üçüncü dəfə Mirza müəllim çağınb dedi ki. biza kömək eləmək istəmirsən? Sözünü yerə salmadım, baxmayaraq ki, burada baş verən mürəkkəb münasibətlərdən bir qədər xəbərdar idim»...

...Bir dəfə səhbət əsnasında Manaf müəllimə belə bir sual verdim: hansı yazıçılara xüsusi hörmətiniz olub, yaxud var?.. Dedi ki, birinci Mehdi Hüseynə – o məni ədəbiyyata gətirib, Rəsul Rza institutda fəlsəfə müəllimim olub. Mənə «əla» qiyimat yazıb. Sabit Rəhmana onun özünəməxsus xasiyyəti kimi inca, zərif hörmətim var. Süleyman Rəhimov və Əbülhəsən böyük nasırıldırlar. Mirzə İbrahimovdan həmişə xeyirxahlıq görmüşəm... Ən dərin məhəbbətim Cəfər Cabbarlıyadır. Cavidlə Hadi bütün türk dünyasının təkrarsız şənətkarlarıdır. Səməd Vurğun isə Azərbaycanın böyük şairidir... İlk əsərim «Yerin sırrı» çıxandan sonra məni Səməd Vurğunun yanına çağırırdılar. O vaxt İttifaqın birinci katibi o idi. Birinci suali bu oldu: «Aya, sən haranı qurtarmışın?» Dedim ki, Neft-kimya institutunu. Geoloji-mineroloji elmlər namizədiyim (onda elm namizadları çox az idi, xüsusən texniki sahədə). Birdən səsini ucaltdı: «Aya, onu soruşmuram e! Hansı orta məktəbi bitirdiyini xəbər alıram.» Dedim ki, 18 nömrəli Bakı pedagoji təma-yülli məktəbi. Səsini daha da ucaltdı: «Aya, deynən ki, bu qabiliyyət ordan geləndi». Mehdiyə baxıb əlavə etdi: «Deyirəm axı, Moskvada, Leningradda oxumaqla deyil. Bu günlərdə bir əsəri vərəqlədim. Hər şey var, kətmən də, briqadir də, traktor da. Amma adam yoxdur. Mehdi, – əli ilə məni göstərdi, – bu ənin kəşfini, – üzümə baxdı, – sən yaz, mütəqəy yaz».

Moskvadan «Noviy Mir» jurnalı əsərimin hərfi tərcüməsinə tələb etmişdi. Səməd Vurğun məni və Yuri Qranini çağınb tapşırıdı ki, ikilikdə tərcümə edin. Bu vaxt katibə içəri

girib dedi ki, Səməd yoldaş, tərcümə pulunun hamisi xərclənib, vəsait yoxdur. Səməd özüne xas əda ilə, həm eyhamla, həm ciddi dilləndi: «Aya, nə tezsovurublar pulları. İl təzə baslayır, – Qraninə müraciətlə əlavə etdi, – bu tərcümə üçün sonin haqqını mən öz cibimdən verərəm». Sonra tərcümə xərçi SSRİ litfondu hesabına ödənildi.

Səməd Vurğun biləndə ki, mən ingiliscə sərbəst danışram, daha da fərqliändi və xaricdən yazılıçı və jurnalist galəndə (o zaman belə qonaqlar az olurdu) məni mütləq çağırırdı. Görünür, bununla nümayiş etdirmək istəyirdi ki, bizdə də dil-ləri bilən ziyanlı var.

Bir dəfə zəng çalıb tapşırıldılar ki, Amerikadan 20 nəfər qonaq gəlir. Səhər get aerodroma, onları qarşıla.

Gələnlər arasında yazılıçı, artist, müsiqici və jurnalistlər vardi. İri avtobusda geldilər. «İnturist», ordan da «Dostluq» cəmiyyətinə. Sədr Rza Quliyev hər şey hazırlamışdı. Əvvəl fikir mübadiləsi başlandı.

İlk nəfər da tərcüməçiləri vardi. Yeri gəldikcə Bakı haqqında mənə müraciət edirdilər. Adam çox idi. Tərcüməçilər yorulanda mən kömək edirdim. Tez-tez ədəbi-mədəni məsələlərdən bəhs olunurdu. Bir nəfər soruşdu ki, Azərbaycan ədəbiyyatından yaxşı bir nümunə de. Hamı gözərlərini mənə dikdi. Dedim ki, albəttə, rus xalqı böyükdür, Amerika xalqı da eynilə, zəngin ədəbi irsləri var. Siz bizim bu balaca, lakin çox zəngin respublikamıza xoş gəlmisiniz. Min il bundan qabaq bizim dahi şairlərimiz olub, hamınız bilirsiniz, izah eləməyə ehtiyac yoxdur. O zaman na Amerika, nə da amerikalılar olmayıb, Amerika çox-çox gec, dörd yüz il avval kəşf edilib. Bütün nailiyyətləri bir yana, Azərbaycanda elə bir ədəbi janr var ki, o na amerika və na da ruslarda var...

Səs düşdü. Replikalar atıldı. Əlimi qaldırdım. Hamı susdu. Dedim ki, mən indi bir bənd şeir oxuyağam. Siz mənim dodaqlarına baxın, dodaqlar bir-birinə dəyməyəcək. Heyrat, təccüb və maraqla gözəl mənə zilləndi. Başladım:

Xan atləni, xan taxtına xan çıxar,
Qızıl yəhər yedayındə xasas xas.
Leyli idi, kaşf elədi dağları,
Seydi idi şirin cana xasas xas.

Mən şeiri oxuduqca amerikanlar qeyri-ixtiyari ağızlanı
açırdılar ki, dodaqları bir-birinə dəyməsin. Birdən gurultulu
alqış qopdu. Xahiş etdilər, ikinci bir dodaqdəyməz də oxuyum.

İki gün şəhərə baxdılar. Şəkillər çəkdilər. Çox xoş və sə-
mimi qəbul üçün təşəkkür etdilər.

Sonralar Mirza İbrahimov da xarici qonaqlar gələndə
məni çağırardı. Bir dəfə üçlükdə olanda İmran Qasımov söh-
bətarası dedi ki, Mirzə, bir nəfər yaziçi gəlib səs-küy saldı
ki, niyə xarici qonaqlar gələndə Manafı çağırırsız? Mirzə
mülliim belə cavab verdi: Deyəydin, əvvəla ona görə ki, xa-
rici dil bilir, o danışında adam qıtbə edir; ikincisi, Bakını beş
barmağı kimi tanırı; üçüncüsi, lazımlı olsa onları öz puluna
qonaq edir və bir qurtum da olsa içmir... Bir dəfə S. Rəhimov
mənə dedi ki, Manaf, əvvəl elə bildirdim ki, san hər şeydən bir
az bilirsən, amma sonra səni tanıldım və gördüm ki, necə de-
yərlər... istedadlı oğlansın... sən bu həşəratəl-ərzə qoşulma,
indinin cavanları bir az cüvəlləğidir...

M. Süleymanov bir səra respublikalarda Azərbaycanı la-
yiçinə təmsil etmişdir... «Tacik şairi Lahutinin doğum gü-
nünün 80 illiyini qeyd edəndə məni Düşənbəyə göndərdilər.
Çox hörmət və səmimiyyətlə qarşılandım. Elə ki, gördülər
farsca danışram, hörmət daha da artı.

Çıxış vaxtı ilk cümləni azəricə dedim, sonra farsca La-
hutinin tacik ədəbiyyatında, Sovet İttifaqında, İranda tutduğu
mövqə, Azərbaycanda necə oxunduğu və ümumiyyətlə Lahu-
tinin şəxsiyyat və şair kimi məşhur olduğu barədə danışdım.

Məclisə bu çıxış çox gözəl təsir buraxdı, sədrlik edən
Tursunzadə çox razılıq etdi və zarafatla dedi ki, Süleymanov
yoldaş tacikcə belə yaxşı bilir, xahiş edərik qalsın Düşənbə-
də, akademiyada Şərq şöbəsində işləsin.

Yetmişinci illərdə məni göndərdilər Alma-Ataya, Qa-
zaxıstanın yazıçıları qurultayında iştirak etməyə. Çok hör-
mətlə qarşılandım. Birinci katib Kunayev dağ mühəndisi,
geoloq olduğumu biləndə dedi ki, sənətimiz birdir. Sizin
akademiyanın prezidenti dağ mühəndisi Musa Əliyevlə
dostam. Vaxtıla Kunayev də akademiyanın prezidenti imiş.

Qurultayda mən çıxışımı elə qurdum ki, adı tutuquşu
tərifnamasına dönməsin. Əvvəl qazax ədəbiyyatından, məş-
hur şeir və nəşr əsərlərindən danışdım, sonra keçdim Qa-
zaxıstan ərazisinin Yevraziyada tutduğu coğrafi mövqeyin-
dən, bu ərazinin Avropa ərazisindən barəbər, lakin mineral və
filiz cəhətdən ondan qat-qat zəngin olmasından, sərvətinin
tükənməzliyindən danışdım, faydalı qazıntı yataqlarını sa-
dalayaraq bədii bir dillə təsvir etdim. Mendeleyev cədvəlin-
də olan bütün elementləri və gələcəkdə kaşf olunacaq yeni
element və maddələrin bu ucsuz-bucaqsız subkontinentdə
– Qaraxıstanda varlığından dedim. Və əlavə etdim ki, bu
əngin səma və üfűqlər, zirvələri qarlı dağlar, ucsuz-bucaqsız
zəngin səhərlər, gözəl qızlar qədər füsunkar bağ və çəmənlər,
xüsusi qəhrəman və istedadlı, yenilməz qazax xalqı
layiqilə şeir və nəsrədə tərənnüm olunmalıdır.

Dəfələrlə əl çaldılar.

Sözümüz qurtaranda Kunayev salona göz gəzdərib gü-
lüməsdi, xoş bir ada ilə əlavə etdi: «Bizim nazirlər soveti və
dövlət plan idarəsi Süleymanov yoldaşın dediklərini gələ-
cək işlərində nəzərə alınsılar»...

...M. Süleymanov əlli ildən artıqdır ki, ANİ-nin (hazırda
M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu-
nun) neft-qaz axtarış və kəşfiyyatı kafedrasında işləyir, ka-
fedranın dosentidir, bir neçə dildə yüksək səviyyəli müha-
zirələr oxuyur... İxtisasına aid xeyli elmi əsəri var.

M. Süleymanov Suleymanovlar içərisində ilk neftçi
deyildi – onun çox sevdiyi böyük amisi Məşadi Əsədülla
Noraşenda «Şirkəti-islamiyyə» təşkil etmişdi və İrana neft
verirdi...

M. Süleymanovun müəllimliyi hər cəhətdən nümunəvi olmuş və olmaqdə davam edir. Bütün dars boyu bir tələbə də başqa işlə məşğul olmağa, başqa şey barədə düşünməyə imkan tapmır; hamının diqqəti ancaq izah olunan mövzuya cəlb edilir. Manaf müəllim bir dəfə mənə dedi ki, «tələbələrinin içərisindən professorlar, müxbir üzvlər, hatta akademiklər çıxıblar. Mən isə elə Manafam ki, Manafam... Mən qoca dünyayam, o qədər hazırlat Süleymanlar yola salmışam ki...»

Bu ifadəni rəhmətlik həkim Molla Məhəmmədrza yeri geləndə təkər edərdi. Deyardi ki, Həzrət Süleyman həm peyğəmbər idi, həm də padşah, bütün heyvanat və nəbatın dilini biliirdi. Daryalardakı balıqlardan, göydəki quşlardan bac-xərac alardı. Bir dəfə Həzrət Süleyman mühəribəyə gedəndə dünya gözəli bir qızı rast gəlir və ona vurulur, brilyant üzüyü verib nişanlayır, vədələşirlər ki, qələbə çalıb qayıdaç da toy edərik...

...Neçə vaxt sonra Həzrət Süleyman zəfərlə qayıdır. Dünya gözəli o dildər əvəzinə qoca bir arvad görür. Təcəccübə soruşur ki, bəs mənim nişanlım hanı? Qarı gülümsəyib deyir ki, məni tanımadın? Nişanlın mənəm də...

— Yox, yox, — Həzrət Süleyman etiraz edir, — göstər nişan üzüyüm...

Arvad taxçanı göstərir, — get ordakı sandıqçadan götür nişan üzüyünü...

Həzrət Süleyman sandıqçanın qapağını açında məəttəl qalır və bərkdən deyir: «Bura üzüklə doludur, hamısı da bir-birinə oxşayıր...»

«Özünükünü tap götür. Mən qoca dünyayam, o qədər Həzrəti Süleymanlar yola salmışam ki, nə sayı var, nə hesabı, hamısı da manı nişanlayıb gedib. Mən qalmışam».

İndi man oxuyub bitirdiyim və indi işlədiyim institutda gör neçə rektorlar yola salmışam: Məlikaslanov, Esman, Barinov, Nikitin, Kisiliyev, Cıqadayev, Axundzadə, Əbdülrəsədov, Ağabəyov, Musa Əliyev, Saleh Qocayev, İsmayıllı İb-

rahimov, Kazım Quluzadə, yenə İsmayıllı İbrahimov, indi isə Tofiq Əliyev...

Dekanlar: Kozin, Sevumyan, Kuznetsov, Bağdasarov, Revaçov, Ter-Saakyan, Mamiyan və b.

Mən instituta daxil olanda rektor Nikitin idi. Gödəkboy, anıq, sərişn bir kişi idi. Gözləri xəstə olduğundan qəşqabaqlı görünürdü. Xeyirxah idi, tələbələrin yaman qayğısına çəkirdi. Kabinetinin qapısı hamı üçün açıq idi. Qulaq asıb o dəqiqli sərəncam verər, tədbir tökərdi. İslə get-gala salmaz, hə, hə; yox, yox... Həll edərdi. İnstitutun balaca orta məktəb binası onun vaxtında genişləndirildi, təzə korpus tikildi.

Ən əjdəli, əsl mənada ziyan şəxsiyyət Məhəmməd İsmayıllı Axundzadə idi. Ortabay, ağır və mədəni rəftərlə idi. Tələbələri üçün olindən gələni edərdi. Nezakətə qəbul edər, hörmətlə yola salardı. Rəftərindən adam utanırırdı, gözəl də geyinardı. Otuz yeddidə tutuldu...

İki rektor (Saleh Qocayev, bir də İsmayıllı İbrahimov) uzun müddət vəzifələrində qaldılar.

İnstitut İsmayıllı İbrahimovun rektor olduğu müddət ərzində çox genişləndirildi. Əvvəlkina nisbətən hər cəhətdən üç-dörd dəfə böyüdü, həm tədris korpusu, həm də yaşayış və yataqxana inşası, laboratoriya və emalatxanalar qat-qat artırdı. Tələbələrin sayı 15000, professor-müəllim heyəti 1400 nəfərə çatdı. Kadrlar əsasən azərbaycanlılarıdı.

Rektorun sayı nöticəsində fakültələrin sayı xeyli artırdı, yeni-yeni ixtisaslar üzrə, müasir elmi-texniki səviyyədə qruplar və onları təmin etmək üçün laboratoriyalar, emalatxanalar quruldu.

Bir vaxtlar azərbaycanlılar üçün xəyal qədər yenilməz, günəş qədər uzaq, möcüzələr möcüzəsi hesab edilən Avropa mədəniyyətinə bu institutun məzunları indi elmi-texniki əlavələr edir, nəinki Sovetlər İttifaqında, Amerika, Avropa, Asiya və Afrikada basqa xalqlara kömək əli uzadır, institutlarda dərs deyir, kadrlar hazırlanırlar

Amerikadan, Afrika və Hindistandan, Vyetnam, Öf-qanistan və Çindən və s. və i. ölkələrdən yaxınlara tələbələr Ba-kıya galib təhsil alır və ölkələrinə bol-bol ziya aparırlar.

Altmış-yetmiş il əvvəl heç kəs bu prosesi xəyalına gətirə bilməzdii... Atalar demişkən: «Aşan bilər qarlı dağlar ardırı»...

Ömür vəfa etse bu barədə xatirələrimdə daha ətraflı danışacağam.

Akademik Musa Əliyev rektor olanda (o zaman aspirantura müdürü Musa Haşimov idi) aspiranturaya çoxlu canvan azərbaycanlı cəlb etdiłər.

Keçmişə qısa bir nəzər...

Termodinamikadan dosent Hacı Baba Əliyev mühazirə oxuyub məşqələni də özü aparırdı. Xarkov texnoloji institutunu bitirmişdi. İlk texniki ziyanlılardan idı. Hələ 1918-ci ildə Suraxanıda müsəlman fəhlələri üçün kurs düzəldib həftədə üç dəfə iki saat pulsuz dərs deyirmiş. N. Nərimanov texnikumunda da əsas texniki predmetləri aparırdı. Qəribə ifadə tərzi vardi. Rusca düşünüb türk dilində danışdı: «Gərək olsun buxarxanada kaçeqarnı. Kaçeqarxanada olmalıdır pəncərə, kaçeqar başın salsın, çıxarsın»... «Təzyiq olmalıdır nə çox, olmamalıdır nə az. Olmalıdır mülayim»... «Bilməkdən ötrü texniki işləri lazımdır oxumaq çox» və s.

Novoçerkas institutunu bitirmiş bir müəllim də vardi.. Onun cumülələri də rus tərz-tələffüzündə idı: «Olur altında yerin maye, bir növ qara maz, deyirlər adına nöyüt.. Olur nöyüt ağır, olur nöyüt yüngül, olur nöyüt orta...»

Mən söz atirdim: «Xüsusi çəkidən asılı...»

«Hə, hə, hə... Bax xüsusi asılıdan – deyə mənə yaxınlaşdı, – bilişən san dili yaxşı... Amma nadincən. İstəyirəm mən qayıtmış bir kitab dilində müsəlmanın...»

Tələbələr bərkədən gülüsdü, dərs ahəngi pozuldu, ara qarışdı.

Professor Esman hidravlikadan mühazirə oxuyurdu. Çok astadan danışdı. Esmana çox hörmət edirdik. İmtahan vax-

ti tələbələri yiğardi auditoriyaya. Deyirdi ki, kim üç qiymət istəyir, yaxınlaşın qiymətini yazım. Kim dörd-beş istəyir otursun imtahan versin. Bir dəfə soruşular ki, axı niyə sorğusuz üç yazırsız? Cavab verdi ki, bu adam düz bir il dörsə gəlib qlaqə asıb, məşqələləri yerinə yetirib. Üç vermək olar.

Bir professor da dərsə gelmir, yatırıdı evdə, xəbərdar edir-di ki, guya naxosdur. Arabır galəndə on-on iki qalın kitabı laborantla göndərərdi. Mühazirə əvvəzində tələbələri ya danlayardı, ya da tatar cəncəli salıb küsüb gedərdi.

Institutda yalnız birinci və qismən ikinci kursda dörsələr Azərbaycan dilində keçirilirdi. İxtisas dörsələrini, asasən, rus, yəhudi və erməni dosent və professorları deyirdilər, azərbay-canlılar tədricən artırırlar – müəllimlərimdən bir hissəsinin adlarını xaxırlayıram... Maqsud Cavadov, Cəlal Qasımov, Qasımxanov – riyaziyyat; Rəhim Həsənov, Malik Ramazanzadə – fizika; Şahtaxtinski – kimya; Mirzəbəylı – rəsmxətt və tər-simi-həndəsə; Məmmədbəy Əliyev – geofizika; Musa Əliyev – paleontologiya; Sergey Şahsuvarov – ümumi geologiya; Abramoviç – neft-qaz axtarış və kaşfiyyatı; Bilibin – yeraltı neft-qaz ehtiyatını hesablamاق (onun dedikləri dərhal adının beyninə hekk olardı, qeyd etməyə ehtiyac yox idi); Aslanbəy Vəzirzadə – mineraloziya, kristalloqrafiya...

A. Vəzirzadə ilə əlaqədar bir hadisə yadına düşür...

Kristalloqrafiyadan kub sistemini lövhədə çəkə-çəkə izah etdi. Mürəkkəb və çətin sistem idı. «Kim təkrar edə bilər? – deyə müraciət elədi – ha, həriflər...»

Altımış qədər şagirddən səs çıxmadi.

Fikirləşdim ki, lövhədə sxema hazır, parametrlər hazır, mühazirə bu saat oxunub, onu takrar etməyə nə var. Əlimi qaldırdım.

Vəzirzadə: «A! – deyə səsini ucaltdı, a, hərif, buyur!» Lövhəyə yaxınlaşdım. O, sağ əlindəki təbaşir parçasını mənə verdi, sol əlindəki əski parçası ilə lövhədəki çertyoju sildi. Tələbələr: «A!» – deyə gülüsdülər. Elə bil başıma qab dolusu qaynar su tökdülər. Tar yuyub apardı mənİ.

Professor eyhamla, sataşmış kimi, gülümsəyib dedi:
«Başla, hanıf!»

Geriyə yol yox idi, görpüni dağıtmışdılar.

Dairanı cızıb bir-bir parametrləri, bucaq və digər elementləri ciza-ciza başladım izah etməyə.

Sinifdə tam sükut idi, hamı narahatiq və intizarla harda çəsaçığımı gözləyirdi. Allah tərəfi, işi tamamlayıb təbaşir parçasını qoyдум stolun üstünə, professora baxdim. Mənəli bir əda ilə gülümsəyirdi. «Mərhəba, professor» – deyə razılıq etdi.

O gündən adım qaldı: «Professor». Familyamdan çox, mən «professor» adı ilə tanışındılar. Hətta dekan, onun müavini, katibə lazımlı olanda starostaya deyirdilər ki, «prişlite və dekanat vəşəqo professorşa». Dərs vaxtı mənəm yoldaşlarım mənə «professor» deyəndə asıl professor cavab verirdi: «Çto, çto?»

Aslan bəy talantlı alim və şəxsiyyət idi. Fransada ali təhsil almışdı. Fransız, rus və türkçə bilirdi. Onun yanında mən türkçə ehtiyatla danışdım. Mineral rənglərini, çalarlarını elə ayırdırdı ki, məftun olurdun. Təkcə sam rəngin neçə çalarını sayırdı: qızılı sarı, bülbülli sarı, şərabı sarı, qəməvi sarı, limonu sarı, samanı sarı və s. Zəngin marka kolleksiyası vardı.

Nə isə...

Boqaçov – Sovet İttifaqı geologiyası, Kovolyovski – ümumi geologiya, Mirçink – Sovet İttifaqı neft-qaz yataqları geologiyası, Qavrilov – dünya neft-qaz yataqları geologiyası, Baxışbəy Sultanov – hidrogeologiya, Medvedyev – neft quyuşuları qazmaq, Apresov – neft-mədən geologiyası, Boqdərov – neft quyuşlarının istismarı və s.

Tədris ləvazimatı yalnız rus dilində idi, özü də çox məhdud, Nikolay vaxtından qalma.

Bizim institut başqa ali məktəblərdən hər cəhətdən fərqlənirdi – Azneftə baxlığından təqaüd çox idi... 1931–1933-cü illərdə bərk acları oldu. Hər yerdə gündəlik çörək norması 400 qram idi, bizim tələblərə isə adambaşına 1000 qram verirdilər. Qapalı aşxanamız və bufetimiz vardı. Kənar adam-

ları oraya buraxmırıldılar. Bayramlarda səhər tezdən pulsuz yemək – şirin çay, ya da kofe, bir də ağ çörək verirdilər. İlkə iki dəfə əlavə təqaüd alırdıq. Amma gecə-gündüz çalışırıq, səbəbsiz bir saat belə dərs buraxmaq olmazdı, möhkəm ni zam-intizam vardi.

Diplomi müdafiə etmək böyük və mən deyərdim ki, mütəddəs bir mərasim idi, on gün, iki həftə əvvəldən uzun, enli kağızda hüsnəxətlə elan yazardılar ki, filan vaxt akt salonunda diplom müdafiə ediləcək. Hamı böyük maraqla, intizarla müdafiə gününü gözlərdi. Səhnədə layihəyə aid çertyoj və xəritələr asılırdı.

Diplomcu imkan daxilində yaxşı geyinər və özünü qaydaya salardı. Çox vaxt yoldaşlarından birinin şalvarını, digərinin köynəyini, üçüncüünün pencəyini, qalstuk və hətta ayaqqabılarını geyinərdi. Qol saatı onda nadir şey hesab olundur, yüzdə bir adamda tapılmazdı. Saat da tapardılar.

Salonda adam əlindən tərəpnəmək olmurdu. Başqa fakültələrin tələbələri, tanışlar, qohumlar gələrdi. Hamı həyəcan keçirirdi.

Diplomcu müdafiə başa çatana qədər ayaq üstə olardı...

Komissiyanın qərar çıxması maraqlı idi. Onlar üzün kofe, pirojna, peçenye və mineral su hazırlınlardı. İçəridən səhbət, gülümək səsləri gelərdi. Müdafiə nəticəsinə gözləyənlər isə dəhlizdə, qapı qabağında intzar içinde üzülərdilər».

...Zarafat öz yerində, M. Süleymanovdan Allah müəllimlik istedadını da əsirgəməyib – ciddi, tələbkar, eyni zamanda xeyirxah...

«Mən hər isdə, o cümlədən də dərsdə sərt, ciddi olmanın tərəfdarıym – dərsimdə bir nəfərin cinqin çıxmaz, hamı diqqətlə qulaq asır, kim olur olsun».

...M. Süleymanov, eyni zamanda, zarafatı sevən adamdır, sözü yerində deməkdən çəkinməyən, dünyadan ləzzət almağı bacaran adamdır və ümumiyyətlə, müdrik adamdır... «Mehdi Hüseyn mənə deyərdi ki, ay Manaf, sən yaxşı anekdot dan-

şırsan, amma mən danışında gülən olmur və öz-özümə pərt oluram... Hətta danışmağım yarımcıq qalır».

...Şübhəsiz, M. Süleymanovun yaradıcılığı haqqında danışarkən onun tərcüməçilik fəaliyyəstindən də bəhs etmək lazımdır – dünyadan bir sıra görkəmləi yazıçılarının (onların içərisində Nobel mükafatı alanlar var) əsərlərini ingilis dilin-dən azərbaycancaya M. Süleymanov böyük müvəffəqiyyətlə tərcümə etmişdir. Və bu tərcüməçilik fəaliyyəti yazıçının orijinal yaradıcılığına da müyyəyən təsir göstərmişdir. Cek London, Steynbek, O' henri, M. Koneli, Alexs La Quma, Y. A. Makmani, Abrahams, R. Riv, A. Paton, S. Moem, Fillis kimi görkəmləi yazıçıların bu gün Azərbaycan oxucusuna bu və ya digər dərəcədə məlum olmasında M. Süleymanovun xidmətləri az deyil.

Manaf Süleymanovu çoxdan və yaxından tanıyan adamların onun barəsindəki ürkən sözləri...

Geologiya-minerologiya elmləri doktoru, akademik Ədhəm Şıxalibaylı:

– Manafı bir yerdə oxumuşuq – eyni institutun eyni fakültəsini eyni ixtisas üzrə bitirmişik... Çox kitab-deftər götürməzdi, elə bir nazik dəftəri olardı. Hər şeyi də oraya yazardı. Sonra da itirərdi. Güclü hafızəsi, yaxşı başı vardi... Aspiranturada da bir olmuşuq – elmi rəhbərlərimiz ayrı idi, amma əlaqələrimiz vardi.

Manafın elmi rəhbəri o dövrün görkəmləi neft mütəxəssisi sayılırdı: Sovetlər İttifaqı Elmlər Akademiyasının müxbir üzvü, neft nazirliyinin geoloji şöbə rəisi və elmi tədqiqat institutunun direktoru Mixail Fyodrovıç Mirçink – o, hələm-hələm adamı özüne aspirant götürməzdı. Manafə həmişə lahiçilərin dili ilə «Mənoş» deyərdi – bir-iki dəfə Lahicda olmuşdu... Ni-yal dağından Babadağa qədər ekspedisiya aparmışdı.

Sonra Manaf getdi həm də yazıçı oldu – oxumuşam, yaxşı yazır. Xüsusən «Eşitdiklərim, oxuduqlarım...»

Geologiya-minerologiya elmləri doktoru, professor Vaqif Kərimov:

- Tələbəlik illərindən onilliklər belə keçməsinə baxma-yaraq bu gün biz o illeri xoş xatirələrə yad edirik. Manaf müəllimin biza geologiya elminin sırlarını, neft haqqındaki ən müasir elmi-nazəri məlumatları gənclik ehtirası ilə anlatması, təbiət elmlərinə dərin maraq aşılaması bizda geologiya-ya əbədi bağlılıq yaratdı.

Bu gün auditoriyaya girib mühazirə oxuyunda, yaxud seminar məşqələsi aparanda Manaf müəllimin Azərbaycan Neft və Kimya institutunda işləyən biz tələbələri onun təcrübəsin-dən istifadə edirik – ondan aldığımız bilikləri tələbələrimizə çatdırınp və beləliklə, bizim tələbələrimiz eyni zamanda Manaf müəllimin tələbələrinə çevrilmiş olurlar...

Azərnəşrin keçmiş baş redaktoru, yazıçı Cəmil Əlibəyov:

- Manaf müəllimin son əsəri nəinki bundan əvvəlki əsərlərinə oxşayır, onun bərabəri ümumiyyətdə müasir Azərbaycan adəbiyyatında yoxdur. İki cəhətdən: yazının janrı qədim Şərqi təhkiyələri üslubunda, miniatür hekayələr, lövhələrdən ibarətdir; ikincisi, milyonçu haqqında gerçəklilikləri danışma-ğın özü böyük cəsarət istəyirdi! Bizim nəsil Tağıyevin eviniñ iri aynasından onun adını silərən təssüfləndiyimizi də bir-birimizə açıb deməkdən çəkinmişdi...

Bu təssüratla mən Manaf müəllimə dedim: «Bizim yazıçılarından heç biri belə bir əsər yaza bilməyib, bilməyəcək də. Əsərinə buraxacağımız.

Manaf müəllim neçə kərə kirpiklərini qırıp açdı, görünür, eşitdiklərinə inanmındı. Jurnal variantına hücumlardan gözü qorxmuşdu.

Vahid süjet olmasa da, obrazlar üstündə qurulmuş əsər bütöv bir dövr üçün oxucuda tam təsəvvür yaradırdı. Doğrudur, o, «baxın, görün insan neçə olar» deməkdən çəkinmişdi. Ancaq nəciblik, comərdlik ifadə edən, zəngin həyat təcrübəsinin məhsulu olan müdrik-kamil obrazlar yaratmışdı. Bunun-

la belə, nəşrə son dərəcə ehtiyatla yanaşmaq lazımdı, yoxsa işiq üzü görə bilməzdi. İnanmaq olmurdı ki, bir gün gələcək Tağıyev xalq qəhrəmanı postamentinə qaldırılacaqdır. Əsəri çox vicdanlı tarixçi-alim Məcid Katibliyə rəyə verdim və ondan xahiş elədəm ki, «zərrəbinlə» oxusun, adı redaktor yox, nəşriyyatın şöbə müdürü, təcrübəli yazıçı-jurnalist Əmir Müstafayev də onu yeni gözə oxudu. Fikirlərimizi ümmümləşdir dik, müəlliflər görüsələrimiz başlandı. Elə bu vaxt köhənə opponentlər də dəvət olundu, onların iradları lazım olan qədər nəzəra alındı. Əsər kompozisiya cəhətdən bitkinləşdi, siyasi tarazlıq yarandı: darəndi, təmizləndi... Və Azərbaycan vari anti çapa getməmiş rus dilinə çevriləməsi haqqında düşündük, həm də onun haqqında fikirləşdik ki, ola biləcək həmlələri, siyasi ittihamları necə dəf edəcəyik...

Xoşbəxtlikdən zaman bizi arxa oldu, haqq yerini tutdu.
Kitab bizi narahatlıq yox, sevinc götirdi...

*

* *

M. Süleymanov yaradıcılığında, faktik olaraq, qırxinci illərin ortalarında başlaşa da, ədəbiyyatla uşaq yaşılarından, hələ Lahicda olarkən maraqlanırı - Bakıda bu maraqları güclənir və tədrisən emalı xarakter alır, eyni zamanda məsələnin başqa bir tərəfi də var: M. Süleymanovun bəddi yaradıcılığı həmişə onun ümumi işinin, ümumi yaradıcılığının üzvi tərkib hissəsi olmuş, o, pis mənada professionalizmən həmişə uzaq qaçmış, ədəbiyyatı nə qədər sevsə də, ona nə qədər ürəkdən bağışlı da, «ədəbi aləm» adlandırdığımız yarışagliam-yarixətə dünyadan kənar gəzmiş, necə deyərlər, ədəbi rahatlıq axtamışdır.

O, yazıçılığa neftçilikdən gəlməşdi və birdənbirə yaradıcılığın romanla başlaması da təsadüfi deyil - bu da bir cür staxanovçuluq idi, ədəbiyyatda «fontan üsulu» ilə daxil olmaq

idi ki, M. Süleymanov həmin üsulanın mexanizmində təcrübədən bələd idi. «Yerin sırrı»ni mahz yerin sırrını öyrənəndən sonra, zəngin faktiki materiala, elmi qənaət və müləhizələrə bələdlik əsasında yazmışdı - o zaman artıq tanınmış neft mütəxəssisi, alim idi. Onun deməyə sözü var idi - həm də bu söz galisigözə deyildi, predmetli idi, arxasında «böyük həyat» dururdu.

Mühəribədən sonrakı illərdə xalq təsərrüfatının, xüsusiət sənayenin bərpası və inkişaf etdirilməsi məsələsi ciddi mənəvi-əxlaqi proseslərlə əlaqədardı - dövrün yazıçıları həmin prosesləri görür, lakin ədəbiyyatda «illüziya» reallığı həmişə qabaqlayırdı, çünki ədəbiyyat öz təbii-tarixi keyfiyyətindən çox hallarda məhrum edilmişdi və ümumi ideoloji işin tərkib hissəsinə əvvəlmişdi.

Əlbəttə, bu dövrün ədəbiyyatının poetikası geniş tədqiqata möhtacdır - mən bu barədə ancaq ötəri bəhs edirəm və ancaq onu demək istəyirəm ki, M. Süleymanovun yaradıcılığı tək bir yazıçının mənəvi-əxlaqi görüşlərini eks etdirməklə qalmırı, dövrün ədəbiyyatının keyfiyyətini verirdi.

Bu necə dövr idi?

«Kim kim» məsələsi birinci mərhələdə «böyük müvəffəqiyyətlə» həll edilmişdi - dünyagörüşü inqilabdan əvvəl və inqilab illərində formalılmış nəsil bu və ya digər şəkillər məhv edilmişdi. Mühəribə həmin «qatiliyyə» müəyyən qədər haqq qazandırmış, düşmən obrazının (daha doğru olar deyək ki, illüziyasının) natural istinadgahını möhkəmlətməşdi və əgər mühəribəyə qədər xalq düşməni daha çox «ideyə» düşməni idisə, mühəribədən sonra «təsərrüfat» düşməni kimi dərk olunurdu. Beləliklə, dövr bütün mühəribələri, bütün münaqışları nəticə etibarla təsərrüfat məsələsi üzərinə gətirib çıxarırdı, «cəbhə»ni mühəribə meydanından əmək meydانına köçürürdü və əslində, «arxa cəbhə» «ön cəbhə»yə əvvilirdi. Dövr yeni «düşmən» axtarırdı, ona mane olan, onun **anlamadığı** hər şeyə «düşmən» deyirdi.

Və dövrün bu səksəkəsi əvvəl-axır onu «dəli eleməli» idi.

M. Süleymanovun əsas əsərlərini ayrı-ayrılıqla nəzərdən keçirməzdən əvvəl demək lazımdır ki, həmin əsərlərin hamisi, eyni zamanda, yaziçının daim inkişafda olan maraq dairəsi ilə bilavasita bağlı olmuş, biri digərindən təsdiq olunmuşdur – «Yerin sırrı»ndə «Dalğalar qoynunda» romanına, oradan isə «Fırtına»ya birbaşa çıxış var: birinci əsərdə diqqət daha çox yerin təkinə yönəldilir – «neft var, ya yox?» suali qarşıya qoyulur; sonrakı əsərlərdə isə, bir qayda olaraq, təbii (və ictimai!) manealərə qarşı mübarizə stixiyası ön planda dayanır. Bu əsərlərin hər üçündə ümumi obrazlar, xarakterlər, epizodlar var – onlar bir-birinin məntiqi davamı olub həmin əsərləri təkcə ideyaca deyil, bədii keyfiyyətləri ilə də əlaqələndirir və yaziçının ədəbi-estetik axtarışlarının yönünü müəyyən edir.

30-cu illərdə, xüsusilə 40-ci illərin sonu 50-ci illərdə «insanın təbiətə hücumu» ideyası geniş yayılmış, məşhur «Təbiət, təslim ol, düşmən, təslim ol!» şəhərində təbiətlə düşmən eyniləşdirilmişdi – bu, ədəbi-ictimai prosesə öz təsirini göstərirdi.

M. Süleymanovun yaradıcılığı ədəbi-ictimai prosesdə bilavasita ehtiva olunur və onun üzvi tərkib hissəsi kimi çıxış edir – təsadüfi deyil ki, yaziçının xüsusilə iki romanında, «Dalğalar qoynunda» və «Fırtına»da təbiət qüvvələrinə qarşı mübarizə əsas yerlərdən birini tutur, daha sonrakı əsərlərdən sonra «Zirvələrdə» romanında da həmin ideya öz aydın inikasını tapır.

İnsan vuruşur – yer-göyla, dağ-daşla, sel-su ilə və bu vuruşda mütələq qalib gəlir... Nə üçün məhz qalib gəlir?.. Bu sualtı əsaslandırılmış cavabı na 30-cu, nə də 40-ci illərin sonu, 50-ci illər ədəbiyyatımızda var – bəlkə bu, onunla bağlıdır ki, ədəbiyyat heç nəyi əsaslandırır, ancaq «göstərir».

...Göstərir ki, sovet adamı təkcə düşmənə qarşı deyil, təbiətə qarşı da cəbhə açır – əmək cəbhəsi. Lakin bu, nəzəriyyədə belədir və daha çox istedadsız yaziçının təqdimin-

də belədir, istedadlı yaziçi isə həmişə hakim ideologiyanın fövqündədir və ümumiyyətlə, ədəbiyyat fövqəladədir...

Bir neçə kəlmə M. Süleymanovun yaziçi üslubu barədə...

Bir dəfə hansı münasibətlə dedim ki, «Manaf müəllim, Sizin üslubunuzun formallaşmasında...» Sözarası zarafatla soruştu ki, yəni doğrudanmı mənim üslubum var?..

M. Süleymanov üslubunu, hər şeydən əvvəl, onun mövzuları müəyyən edir – bu, olduqca ədəbi, dövrün məzmununa uyğun, stilizasiyaları normativ səviyyəni ötməyən, yaradıcı bir üslubdur. Əsas məziiyəti ondan ibarətdir ki, obrayılılığı publisistliyini korşalmadığı kimi, publisistliyi da obrazlılığını zədələmir. Üstəlik texniki-informativ xarakterə də malikdir və bütün bunlarla yanaşı, yaziçının üslubunda epizodlarla, detallarla, pṛitça-shvalatlarla düşünmək stixiya-si mövcuddur – əlbəttə, bu heç də bütün məqamlarda özünü doğrultmur, lakin ümumiyyətlə məqbuldur.

M. Süleymanovun ədəbi-bədii dili onun yaziçi üslubunun tərkib hissəsi kimi 30-cu illərin sonu, 40-ci illərdə formalashmışdı, bu dili en yaxın qeynağı XIX əsrin sonu XX ərin əvvəlləri maarifçi-yaziçıların ifadə tərzini idib, sonralar (xüsusilə 20-ci illərin ikinci yarısı – 30-cu illərdə) kütləviləşmiş, yerli şivələr hesabına zənginləşmiş və əsasən, rus dilinin timsalında dünya dilləri ilə zəruri qarşılıqlı əlaqəyə girmək, tərcümə prosesində müqayisə olunmaq, necə deyərlər, müasirləşmək imkanı qazanmışdı. Bizim nəşr dilimizin o dövrdəki tanınmış ustaları – M. Hüseyn, M. İbrahimov, S. Rahimov, Əbülhəsən, B. Bayramov kimi M. Süleymanov da bir tərəfdən xalq ifadə tərzinə yaxın olmağı, digər tərəfdən ədəbi normanı gözləməyə çalışırı və 50-ci illərdə öz inkişafının yüksək səviyyəsinə çatmış bu dil universal təbiətə malik idi; həm ədəbi, həm publisistik, həm də elmi məzmun daşıyırı.

60-ci illərdən müəyyən təbaddülata məruz qaldı...

M. Süleymanovun ədəbiyyataya gəlişi, artıq qeyd olunduğu kimi, təsadüfi deyildi, 30-cu illərin sonlarından etibarən hə-

gün yazmağa ehtiyac hiss edirdi (və heç şübhəsiz, yazımışdı da) – bir də ki, kütlövi savadlanma 30-cu illərdə ümumiyyətlə xalqda ədəbi yaradıcılığı bir maraq doğurmuşdu; az-çox istedadı olanlar yazmaqdı idi – o dövrün qəzet və jurnallarını vərəqlədikcə indi unudulmuş onlara, hətta yüzlərlə yazıçı, müxbir adına rast gəlirik... Ancaq M. Süleymanovun ədəbi marağı həmin kütlövi maraq içərisində itəcək səviyyədə deyildi, ciddi idi, bununla belə hər zaman olduğu kimi, bir məsləhətçi ehtiyac var idi – M. Hüseyn belə bir məsləhətçi oldu. Maraqlı issa burası idi ki, M. Süleymanovun özünü M. Hüseynə məsləhətçi göndərməmişdir... «Mülliim yoldaşlarım-dan Əhməd Səlimxanov mənə dedi ki, kinostudiyyada mənə tapşırıblar ki, bir neftçi-geoloq lazımdır konsultasiya versin... Məni apardı.

O zaman üç nəfər yazıçıya bu mövzuda ssenari yazmaq tapşırılıb – onlardan biri də Mehdi Hüseyn imiş. S. Rəhman Mehdi Hüseynə zəng eldi ki, istədiyini tapmışam, bir neft mühəndisini sənə məsləhətçi göndərirəm. Mehdi Hüseynlə tanış olduğundan sonra dostlaşdıq. Mehdi həmin ssenarini qayda üzrə MK-da M. C. Bağırovun yanında oxuyarkən belə bir hadisə baş vermişdi: əsərdə layihəçi mühəndis gəlib ustaya deyir ki, neft 2500 yox, 4000 metr dərinlikdədir, qazmanı 4000-mə çatdırın... M. C. Bağırov Mehdinin sözünü yanında kəsib deyib ki, ha, sənə nə var, əlbəttə, 10000 də qazarsan! Heç bilirsən necə başa gəlir 2500-ü qazmaq?..

Mir Cəfər neft işini çox mükəmməl biliirdi...»

..Mehdi Hüseynlə tanışlıq və yaradıcı əməkdaşlığı M. Süleymanov, faktik olaraq, böyük ədəbiyyata getirir: M. Hüseyn gənc neftçi alimdə ədəbi qabiliyyət görür və onu neftçilərin həyatından povest yazmağa ruhlandırır. M. Süleymanov 1947-ci ildə «Yerin sırrı» povestini yazar və M. Hüseynə göstərir. Əlbəttə, bu vəziyyətdə əsər sənətkarlıq baxımından güclü deyildi, – mülliif özü də bunu hiss edirdi və ona görə də gərkəmlı yazıçı və tənqidçinin məsləhətlərini nəzərə almağa

hazır idi. M. Hüseyn əlindən geləni əsirgəmir. M. Süleymanov əsərin üzərində bir neçə dəfə işləyir. Və nəhayət, «Yerin sırrı» M. Hüseynin bilavasitə köməyi ilə «İnqilab və mədəniyyət» jurnalında (1947. № 6, 7, 8) dərc olunur (M. Hüseyn jurnalın redaktoru idi). Əslində, bu əsərin ilk obrazları daha qabaqlar yaranmışdı... «Lökbətanda 1938-ci ildə geoloji şöbə mudiri olanda məşhur 45 nömpəli quyunun sanadlarını öyrənirdim. Bu quyu gündə 2000 ton neft vermişdi. Ətraf neft gələnə dönmüşü. Adamlar daş dayaqlarda uzadılmış taxtalar üstündən gedib gəlirdi. Quyunu tanınmış neft kaşfiyyatçı-geoloqu Baxış bay Sultanov layihələndirmişi. Məsələni ətraflı öyrənib yazmışdım.

Bu yazını gətirdim Yazıçılar İttifaqına. İkinci katib Əhməd Cəmil nəşr üzrə konsulant İlyas Əsfəndiyevə tapşırıldı. Neçə gündən sonra İlyas ümumiyyətlə müsbət rəyini dedi və çox xeyirxah və işgüzar məsləhət verdi.

Götür-qoy edib qərara gəldim ki, hələlik mən dissertasiya müdafiə edib elmi dərəcə almamışam. Əsas sənətə dal çevirilmək olmaz...»

«Ədəbiyyat qəzeti»nın o illərdəki nömrələrini nəzərdən keçirdim... M. Süleymanovun və «Yerin sırrı»nın adı müxtəlif müşavirələrə, iclaslarda çəkilir, haqqında rəylər verilir. 18 iyul 1947-ci ildə Azərbaycan Yazıçılar İttifaqının keçirdiyi müşavirədə idarə heyətinin sədri S. Vurgündən sonra Mehdi Hüseyn çıxış edir: «Biz ədəbiyyata gələn yeni qüvvələrə xüsusi qayğı ilə yanaşmalıyıq. «İnqilab və mədəniyyət» macmūəsinin altıncı nömrəsində çox cavan bir yoldaşın (M. Süleymanov) «Yerin sırrı» adlı əsərini çap etmişik. Bu əsərin mövzusu Azərbaycan neftçilərinin həyatından alınmışdır. Hiss olunur ki, gənc mülliif neftçilərin həyatını çox gözəl bilir. Əsər bədii cəhətdən çox da yüksək əsər deyil, ancaq müsləhətin birinci əsəri olaraq diqqəti cəlb elir. Biz ümumiyyətlə ədəbiyyata gələn gənc mutəxəssislərin əsərlərini çap etməli, onları müdafiə etməliyik. Ədəbiyyata gələn belə gənclərin sayı isə axır zamanda çoxalmışdır».

Birinci məqaləni əsər çap olunan ilin axınında təqididçi Əkbər Ağayev yazdı və məqalə «Ədəbiyyat qəzeti»nin 6 dekabr 1947-ci il nömrəsində dərc olundu. Əkbər Ağayevin mülahizələri dövrün tanqidi ab-havasına uyğun olaraq kifayat qədər «kəskin» idi – həm uğurlu, həm də qüsurlu cəhətləri bənd-bənd qeyd eləmiş və məqaləni yena da dövrün tanqidçi ədəsına uyğun olaraq bu cür yekunlaşdırılmışdı: «Bu göstədiyimiz nöqsanlar «Yerin sırrı» povestinin müsbət cəhətlərini inkar etmir. Müəllif bunu nəzərə almalıdır. Çünkü onda yazıçılıq qabiliyyəti vardır və qabiliyyəti inkişaf etdirərək daha yaxşı əsərlər yaratmaq üçün o, öz üzərində ciddi çalışmalıdır».

86

Azərbaycan KP MK-nin o zamanki katibi H. Həsənov əvvəl «Pravda» da, sonra isə tərcümə olunaraq «Ədəbiyyat qəzeti»ndə (12 sentyabr 1948-ci il) dərc edilmiş məqaləsində göstərirdi ki, «Mehdi Hüseynin «Abşeron» romanı və birinci dəfə ədəbiyyat meydانına atılan mühəndis M. Süleymanovun yazdığı «Yerin sıri» romanı, habelə İ. Əfəndiyevin «İşıqlı yollar» pyesi mövzularının tazoliyi etibarilə fərahlıdır. Bu əsərlər bəzi ciddi nöqsanlarına baxmayaraq diqqəti cəlb edir, bunlar, əslində, şanlı Bakı neftçilərinin hayatı və əməyi ni Azərbaycan sovet ədəbiyyatında əks etdirmək üçün atılan birinci addimdır».

MK katibi daha sonra yazırırdı: «Məhz hayatı yaxşı bilməyin nəticəsidir ki, hətta oxucuların nəzərini cəlb edən «Abşeron» və «Yerin sıri» romanları», «İşıqlı yollar» pyesi Bakı neftçilərinin hayatı və mübarizəsinə hələ lazımcı dorin əks etdirmir. İstər «Abşeron»da, istərsə də «İşıqlı yollar»da müsbət surətlər sxematik və solğun verildiklərindən oxucunu həyəcanlandırmır və ruhlandırır... Bütün bu səhvlər və nöqsanlar hər şəydən əvvəl onun nəticəsidir ki, bir çox yazıçılar öz ideya-nəzəri və mədəni inkişafı qayğısına qalmır, marksizm-leninizm nəzəriyyəsini, habelə klassik və müasir sovet ədəbiyyatını öyrənmirlər...» (?)

Əkbər Ağayevin «Ədəbiyyat qəzeti»ndəki məqaləsindən bir neçə ay sonra həmin qəzet «Oxucunun qeydləri» adlı

ikinci bir məqalə verir (22 aprel 1948-ci il), məqalə müəllifi Azərbaycan neft sonəsi trestinin baş mühəndisi M. Həmdulla göstərir ki, «ÜİK(b) P Mərkəzi Komitəsinin ədəbiyyat və incəsənət haqqında tarixi qərarlarından sonra qəhrəman Bakı neftçilərinin həyatından bədii əsərlər yazmaq işində ilk addımlar atılmışdır».

Bakı neftçisinin həyatından yazılmış əsərlərdən biri de Manaf Süleymanovun «Yerin sırrı» povestidir. «Yerin sırrı» öz xalqına qoşlama xidmət etmək istəyən bir gəncin ilk əsəri olmaqla diqqəti cəlb etəcə də, demək lazımdır ki, bu əsərin süjet xətti və verilən hadisələrin inkişafı həqiqətə uyğun olmayan uydurulmuş bir əhvalatdan ibarətdir...

Təqidçi Əkbər Ağayev yoldaş gənc yazıçının ilk yaradıcılığında baş verən bu müvəffəqiyətsizliyi görə bilməmişdir. Ə. Ağayev yoldaş «Ədəbiyyat qəzeti»nin 6 dekabr 1947-ci il tarixli 34-cü nömrəsində çıxış edərək, bu əsəri bədii bir hadisə kimi qiymətləndirərək belə yazar: «Müəllifin gənc mühəndis Zəki, Səlim, Gülşən, Qafar dayı, Mesrop Avetisoviç kimi surətləri bədii cəhətdən diqqətlə işlənmiş və uzun müdədət oxucuların unuda bilməyəcəkləri surətlərdir. Müəllifin ən çox müvəffəq olduğu cəhət ondan ibarətdir ki, o, yerin sırrı üzərində başlanan dramatik mübarizəni olduqca yığcam bir hadisənin çərçivəsində inkişaf etdirir».

Bizə belə gəlir ki, Ə. Ağayev bu müləhizəni yazarkən əsərin zahiri quruluşuna, hadisələrin inkişafına uyaraq belə bir qənaətə gəlmişdir. Biz Ə. Ağayev yoldaşa necə razılışaq ki, əsərdə öz işinin texnikasını yaxşı və hərtərəflı bilən mütəxəssis – Bakı neftçiləri gülünc bir hala salmışdır!...» Və s. v. i. a.

«Dan yeri yenica ağarırdı. Qaranlıq azaldıqca göy qubəsində qalmış seyrək ilduzlar fəcr işığılarında gizlənib itirdi.

Yenikəndin qərbində, hündür qaya üstündəki bürçə bəzəyən yüksək binada mayakın qırımızı işığı müntəzəm surət də yanıb-sönürdü. Bu qayadan şərqdə, çox uzaqlarda, dəniz

içində neft buruqlarının ulduz kimi göz qırpan elektrik çırqları göründürdü.

Ağ qağayılar qanad çala-çala havaya qalxır müxtəlif səmət uçur, qazqıldışaraq səhərin sakitliyini pozurdular. Onlar tufan olacağını xəbər verirdilər. Xəzərin köpüklü, göy ləşləri sahil daşlarına toxunub parçalanır, yena geri qayıdır...» — Roman bu cür şairanə, tamamilə təbii, real təsvirlə başlayır. Zəkinin dənizdə batmaq üzrə olan Gulşəni xilas etməsi ilə galəcək hadisələrə ənənəvi bir ayaq verilir və iki gənc neft mühəndisinin — Zəki ilə gülşənin mahəbbəti bundan sonra da diqqət mərkəzində dayanır. «Yerin sırrı» pomani-nın əsas mövzusu isə, heç şübhəsiz, məhəbbət deyil — neft mühəndislərinin, ustalarının, ümumiyyatla neft axtarışı və istismarı ilə bilavasita məşğul olan rəhbər neft işçilərinin həyatı, fəaliyyəti və bunu xususi ilə qeyd etmək lazımdıq ki, arzularıdır.

Əsərin müvəffəqiyyətli çıxmاسının əsas şərti müəllifin mövzuya kifayət qədər yaxından bələdiyi ilə əlaqədar olmuşdur — burada elə bir hadisə, əhvalat, ötəri episod yoxdur ki, bilavasita, yaxud dolayısı ilə neftçi əməyi ilə bağlı olmasın, təsadüfi səciyyə daşınsın. «Yerin sırrı» ədəbi içtimaiyyət tərəfindən yaxşı qarşılandı... «İlk romanım dərc olundu, maraqla oxundu. Bu zaman N. Gəncəvinin yubileyi ilə əlaqədar olaraq, A. Fadeyev Bakıya gəlməmişdi. Şərqsünas Klimoviç də burada idi. Klimoviç romanı jurnalda oxuyur və A. Fadeyevin məsləhətçisi kimi, əsərin məzmunu ilə onu tanış edir. Görkəmlı yazıçı çıxışlarında «Yerin sırrı» barəsində deyir ki, nəhayət, neftçilərin hayatından layiqli bir əsər çıxdı.

Çox keçmədi «Yerin sırrı» rus dilinə tərcümə olunub Moskvada dərc edildi. Bakıda isə Azərbaycan dilində kitab halında çıxdı.

...M. Süleymanov neftçi əməyinin çətin, lakin şərəflə olduğunu, dövlətin o zaman neftçilər qarşısına qoyduğu tələbələrin içtimai-siyasi məzmununu, Azərbaycanda neft axtarışı

işinin vəziyyətini yiğcam, lakin bununla belə dolğun şəkildə eks etdirmişdi. «Yerin sırrı» zamanın əzmini, ehtirasını necə var o cür ifadə etməsi ilə, həqiqətən, maraqlı asərdir, gənc neftçilər böyük əzmkarlıq nümayiş etdirir, kohne prinsipləri cəsarətlə rədd edir, pedantlara, tənbəllərlə, ziyan kararla mübarizə aparır və özlərini təsdiq edirlər. Yaziçı göstərir ki, Azərbaycanda neft istehsalı, birinci növbədə milli kadrlar hesabına getməlidir, milli elmi tədqiqat laboratoriyaları hər bir problemi özləri həll etməlidirlər və hətta en ciddi məsələlər də məhz Azərbaycanda aydınlaşdırılmalıdır.

Yaziçı romanda neft işi ilə məşğul olan bütün kompleksin — kəşfiyyatdan tutmuş istehsala qədər — fəaliyyətinə nəzər salır və bu kompleksin hansı sahədə güclü, hansı sahədə zaif olduğunu peşkar qələmi ilə açıb göstərir. Hadisələr həyatı və təbiidir...

Zəkinin Gülşəni xilas etməsi ilə onların arasında ünsiyət yaranır, lakin bù ünsiyət qazma idarəsinin müdürü Səlimi açırmır. Səlim Gülşəni olə keçirməyə çalışır və ona görə də trestin baş geoloquunun muavini Zəkinin düşmənинə çevirilir: Gülşən qazma idarəsi müdirinin müavini təyin olunur. Səlim var «istedad»ını işə salır ki, arzusunu həyata keçirsin, əvəzində isə Gülşənin nifrətini qazanır.

Getdikcə daha aydın şəkildə məlum olur ki, usta Qafarın Neftli dərədə qazdığı quyu neft verməyəcək, ona görə də qazmanı dayandırmaq və yeni sahələr tapmaq məsələsi ortaya çıxır — bu zaman Zəki başqa bir yerdə beş min metrlik quyu qazılmasını təklif edir.

Baş geoloq qəti şəkildə bunun əleyhinə çıxır və kohne ədavətlə əlaqədar olaraq Səlim də baş geoloqu tərəfini saxlayır. Mübarizələrə baxmayaraq, nəhayət ki, quyunu qazmağa icazə verilir. Usta Qafar beş min metrlik quyunu qazib başa çatdırır — neft fontan vurur.

Göründüyü kimi, süjet o qədər də mürəkkəb deyil — hadisələr 30-cu, 40-ci illər üçün xarakterik olan xoşbəxt son-

luqla başa çatır, lakin əsərin bədii yükü süjetdə deyil, daha çox təfərrütatda cəmləşmişdir. Ona görə da «Yerin sırrı»nda diqqəti birinci növbədə süjet, hadisələrin gedisi, hətta xarakterlər deyil, canlı, geniş və professional məzmunlu informasiya çəlb edir. Və biza elə gəlir ki, 40-ci illərin sonu, 50-ci illərin əvvəllərindən neinkin Azərbaycanda, ümumiyyətlə keçmiş SSRİ-də neft işini bu cür dərinlən bilən ikinci bir yazıçı təsəvvür etmək mümkün deyil, hətta Mehdi Hüseyn özü də «Abşeron»da məhz qeyd olunan məsələdə M. Süleymanov qədər dərinə gedə bilmir – Mehdi Hüseyn yazıçı professionalizmi, M. Süleymanov isə neftçi professionalizmini ilə güclü görünür. Professionalizm dedikdə biz, məsələn, bu cür təfərruatları, təsvirləri nəzərdə tuturuz:

«Səhərin yenice açılmasına baxmayaraq istidən nəfəs almaq olmurdur, bürküdən az qalırkı ki, adamın bağlı çatlaşın.

Bozdağın ətəyindəki, günəşdən yanıb-qaralmış qumsalıq dərədə qurulmuş tek buruqda gecəli-gündüzlü iş gedir, bir dəqiqə də olsun maşınların fırlanan çarxları susmurdu. Qazmaçlılar yorulmadan can-başa işləyirdilər. Balta layihə dərinliyindən aşağıda fırlanır, bu bərk istidə buruqda iş son gərginliyi çatmışdı. Motor guruldayır, dəzgah qıçıldayı, barabana sarılmış bloklardan keçən, cilalanıb gümüş kimi parıldayan yoğun polad kanatlar cirildayı, rotor uğultu ilə hərlənir, drillometrli əqrəbi, baltaya düşən ağırlığı göstərərək, otuz bölgüsü ətrafında oynayırıldı. Qurşağı qədər lüt, başıçıq, əllərində brezent əlcək olan fəhlələr tər tökə-tökə cihazların, alətlərin ətrafında vurnuxurdular. Buruqdakı hər şey ətrafa isti sovrurdu. Motor qazının, yanmış yağıın və benzinin qoxusunu gəldirdi. İstidən baş gicəllənir, az qalırkı ki, adamın ürəyi getsin, buna baxmayaraq fəhlələr gərgin işi davam etdirildilər. Bir-birinə bənd edilmiş boruların yaratdığı nəhəng metal sütun yerin üçüncü kilometrini dəldirdi. Onun sürətlə hərlənməsindən buruq binası titrəyir, bir-birinə qarışan uguldu və gurultu səsləri dərə boyu yayılırdı.

Qoca buruq ustası Qafar dayı rotorun hərəkətinə diqqətlə baxır, çəki indikatoruna narahat bir halda nəzər salır və tormozçuya işara ilə göstəriş verir, bəzən də səsini ucaldırı. İnsan səsi gurultu-partılıda itib batırıdı».

Şübhəsiz, bu sətirləri yazmaq üçün o istini, o gurultunu və o narahatlığı hiss etmək lazımdı – M. Süleymanov hiss eləmişdi: mədənləri, buruqları birca-bircə gəzmışdı, yerin altını da, üstünü də öyrənmışdı.

Sovet hökuməti Bakı neftinə xüsusi diqqət yetirir, rəsmi idarələr hər bir buruğun nəzarət altında saxlayırdılar – hətta müharibədən sonra Azərbaycan yazıçılارına neftdən yazmaq, yəni neft istehsalı işinə kömək etmək barədə göstərişlər verilmişdi. Həmin əsərləri çapdan, səhnəyə qoymazdan, kinoya çəkməzdən əvvəl yuxarılar da oxuyub baxırdılar... «40-ci illərin sonlarında neftçilərin həyatından əsər yazarlar içərisində İmran Qasimov da var idi. Bir gün Mərkəzi Komitədə o öz əsərinin oxuyurmuş. M. C. Bağırov görür ki, İ. Qasimov her surətin sözünü tipikləşdirərək xüsusi hiss-hayəcan, intonasiya ilə tələffüz edir (ümumiyyətlə, o bu cür oxuyarmış), onun üstüne hirslenir ki, «ne nado perejivat» və M. C. Bağırov, İ. Qasimovun tez-tez «çelovek v oçkax prişel», «çelovek v oçkax usel» tipli ifadələr işlədiyini görüb soruşur ki, «ktö etot çelovek v oçkax?». İ. Qasimov da fərqli, həyəcanla deyir ki, «vas imel v vidu, tovariş Bagirov», M. C. Bağırov özündən çıxıb qışqırı ki, «elə onda zibilləmisən də, ubrat»; heç kim cəsarət etməzdı ki, onun obrazını yaratsın, onu tərifləsin, diiferəmb oxusun.

Balaca yüyəni boşaltsayıdı, məddahlar minlərlə şeir, yüzlərlə poemə, onlara povest və hekayə yazardılar. Heç kəs onu tərifləyə bilmirdi».

...M. C. Bağırovun adı bizim günlərdə, təssüf ki, ançaq mənfi emosiya doğurur – bu isə neinkin kütləvl təfəkkürü, hətta professional idrakın özünən də M. C. Bağırov fenomenini obyektiv öyrənməsinə mane olur. M. C. Bağırov fenomeni,

hər şeydən əvvəl, ona görə səbrlə öyrənilməlidir ki, Azərbaycan fenomenidir, milli hayatımızın məhsuludur, 30 il bu xalqa rəhbərlik edib və onu ancaq «xalq duşməni» kimi tanımaq, əslində, tanımamaga bərabərdir.

M. Süleymanov belə bir fikri ilə tamamilə razılaşmaq olar ki, əgər 40-ci illərin sonu 50-ci illərin əvvəllerində M. C. Bağırovun özü azacıq imkan yaratırsayı, poeziyamızın da, nəşrimizin də, yəqin ki, əsas «kilham mənbəyi», M. C. Bağırovun obrazi olacaqdır... «MK-nın xüsusi mağazasında ən az hesab M. C. Bağırovun imiş, əlaltılarının hesabı M. C. Bağırovun hesabından bir neçə dəfə çox imiş.

...Bir qubalını da işlədiyi müddətə, məhz qubalı olduğu üçün, vəzifə başına çəkmədi, amma qısa müddətə onu əvəz edən bir başqası öz yerlilərini, qohumlarını yüksəti, məsul vəzifələrə doldurmağa cəhd edəndə Mir Cəfər bundan xəbər tutub abrını verir: «kak, oypat vozrajdaem dinasti Şirvanşaxov? Neviydet». Bir başqasına isə bu cür demmişdi: «xotite sozdat Karabaxskoqo xanstvo çto li?» Son zamanlar yerindən qalxan, bilən və bilməyənlər, əzablı, isğancılı, bəzən yüksək tərəqqili tariximizi yalnız tənqid atəsiñə tutur, pisləyir. Mən tarixçi deyiləm, ancaq müşahidəciyəm, — Mir Cəfər heç zaman yerlipərstlik, qohumbazlıq kimi xırdaçılığa, cılızlığa enməmişdi. Sadalanan bütün eybəcərliliklər fövqündə onun üçün Azərbaycan vahid idi, hamıya eyni gözlə baxırdı. Doğma qohumları ona müraciət etməyə cürat etmirdilər. O ki qaldı cəlladlığı, bu, sistemin hökmü, dövrün tələbi idi. İndi hamısı imam rütbəsinə qaldırılan, günahsız sayılan 37-ci il qurbanlarından hansı biri M. C. Bağırovun yerində olsaydı, basqları ilə elə o təhər rəftar edərdi...

1920-ci ilin iyun ayında daşnakların fitvası nəticəsində Gəncə «üssyanı» deyib azərbaycanlıları qılıncdan keçirənlərə nə ad verək? Üssyanı «yatırıb» paytaxta qayidian daxili işlər komissarı mitinq düzəldirib Bakı Sovetinin balkonundan öyüna-öyüna: «Camaat, bilin və agh olun, Gəncədə başı-

papaqlı qoymadım» — deyən, ya da 1929–30-cu illərdə yenə Gəncədə, şəhər komitəsi katibi, icraiyyə komitəsinin söri ilə bərabər Topal Həsənli kəndini, kolxoza girməkdən boyun qaçırdıqlarına görə, top atəsiñə basıb, digər rayonlardan minlərlə günahsız adamları sürgün etdirib, ata-baba yurdundan didərgin salanlar 1937-ci ildə Allahın qəzəbinə gəlmədilərmi? İndi isə o cəlladları təmizliyə çıxarıb, şəraf pyedestalına qaldırıb mədh edənlərin çox seydon xəbərləri yoxdur — onda heç doğulmamışdır...

İndi ağızları köpüklenə-köpüklenə ittiham yağdırılanlardan çox əvvəl, 1956-ci ildə mühakimə zamanı M. C. Bağırov özü barədə ölüm qərarını özü çıxardı, 17 dəqiqəlik son sözündə dedi ki, mən i Carmixa çəkib balta ilə doğramaq lazımdır... Əhv olunmaq üçün ərizə də vermadı.

Amma obyektivlik naminə qeyd etmək lazımdır ki, onun hakimiyyəti dövründə azərbaycanlı müasir ziyanlı ordusu yarandı. Azneft sistemindəki texniki və inzibati orduda var-yox 10–15 azərbaycanlı vardi... 1942 və 1948-ci illərdə — iki dəfə azərbaycanlı dörd-beş milyonluq əhalini Orta Asiyaya sürgün olunmaqdən qurtardı. İllət uzunu biz də Krim tatarları kimi əlimizdə bayraq Qızıl Meydandan haqqımızı tələb edəcəkdir. Heç bir nəticə də çıxmayacaqdı, torpaqlarımıza düşmən ermənilər yiyələnəcəklər. Təkcə bu deyil, mühərribə vaxtı cəbhələrdə əsgərlərimizi qırılmadından xilas etməsi... Baki metrosu yalnız onun təkidilə və nüfuzuna görə layihələşdirildi. Yeri galmışkən qeyd edim ki, 1958–60-ci illərdə rus militsiçilərinin təriflədikləri N. S. Xruşşov Baki metrosunda işi dayandırmaq istəyirdi. O zaman da buna Nazirlər Sovetinin söri Sadiq Rəhimov mane olmuşdu.

Tarix nə qara parçaya ağ, nə də ağ parçaya qara yamaq atmayı qəbul etmir.

Qısa da olsa, bir məsələyə də toxunmaq istəyirəm. Axır vaxtlarda bildi-bilmədi, az-çox yaza bilən və nitq söyləyənlərə diqqət yetirdikdə belə nəticəyə gəlmək olar ki, on illər

ərzində bolşeviklər əllərində balta-çapacaq-bıçaq camaati doğrayıb, tonqallarda kabab bişirib yeyiblər (Mən partiyaçı deyiləm, nə daxil olmuşam, nə də biletini cırıb çıxmışam, nə də dörd ol-ayaq sürünüb yalvarıb dala istəmişəm). Axi bu belə deyil. Oktyabr inqilabını qatı hakim rus şovinistləri qərəzlə çevriliş adlandırmırlar. Əslində çevriliş fevral inqilabı idi; burjuaziya mülkədarları çevirdi...

Oktyabr isə əsl inqilab idi. M. Ə. Rəsulzadə Bakıda ermənilərin azərbaycanlıları genosid edib bir xalq kimi aradan çıxarmaq, məhv edib Bakı neft sərvəti hesabına «Böyük Ermənistən» yaratmaq məqsədini «Varfalamey gecəsi» məqalasında Rusiyada gedən mübarizə ilə müqayisə edib yazar ki, orada, Rusiyada Leninin başçılığı ilə aparılan vuruş əsl inqilabdır. Rus fəhlə və mujikləri onları əsrlər boyu tapdalayıb tarac edən rus mülkədar və burjuaziysi ilə ölüm-dırıq mübarizəsi aparır. Bu, aşağıdan, əhalinin əksəriyyətindən gələn inqilabdır. Şəumyan isə kommunə pərdəsi altında azəriləri qırıb məhv etmək istəyirdi.

Mənim qənaatimə görə, bütün repressiyalarına baxmayaraq oktyabr inqilabı əslər uzunu təpiklər altında tapdalanan xalqları ingilis, alman, rus, amerikan, italyan və s. qəddar imperialistlərdən, qismən də olsa, xilas etdi. M. Ə. Rəsulzadənin təbirilə desək, bu inqilab məzəlumlara azadlıq dadızdırıb. Bu gün uğrunda çarpışdığımız müstəqillik ideyası da ordan gəlir. Oktyabr inqilabi olmasaydı, indi nə Türkiyə, nə İran və nə də Hindistan başda olmaqla yüz əlli dən çox sərbəst dövlət olmayıcaqdı.

Öldə edilənlər bütün repressiya və mərhumiyyətlərə baxmayaraq Oktyabrin məhsuludur. O ki qaldı təbii sərvətlərin Rusiyaya daşınmasına, heç fərqi yox idi, ingilis-amerikan (Franda və Ərəbistanda olduğu kimi) təzyiqi altında xaricə, nobellərin, roşıldıların, mantaşevlərin xəzinələrinə daşınacaqdı.

M.C.Bağirov bütün günahlarıyla bərabər öz məfkurəsinin qatı fanatiki idi. Bunu mühakimə göstərdi, hakimiyyətdə

olduğu vaxtlardakı kimi qırurla baş prokuror Rudenko ilə kəlla-kəlləye gəldi. Sınırdı, amma öyləmirdi. Markaryan, Qriqoryan, Borşov miskinliklə dörd ol-ayaq sürünə-sürünə göz yaşı töküb yalvardıqda o, vüqarını itirmirdi, əlini stola bərkdən vura-vura səsini ucaldırdı.

Bir həqiqət var ki, M. C. Bağırovun yerində kim otursayıd, ondan on qat artır olardı, öz karyerası üçün... Böyük oğlunu orduya göndərdi. Məsələ belə olmuşdu... Qulağına çatıb ki, oğlu məktəbdə özünü piş aparıb, heç kim də cürət edib kefinsə dəymir. O saat göndərir əsgəriyə... Bakıda Salyan qışlasında komandirlər oğlan üçün xüsusi şərait yaradırlar. Özü gedib yoxlayır, bərk qəzəblənir, komandirlərə cəza verdirir, oğlunu isə göndərir Ukraynaya hərbi təyyarəcılardan məktəbinə. Mühəribədə üç alman hərbi təyyarəsi onun təyyarəsini qoparağa götürürərlər. Vəziyyətin çıxılmaz olduğunu görəndə təyyarəsini düşmən təyyarələrindən birinə çırpıb məhv edir, özü də məhv olur...

...Manaf müəllim, M. C. Bağırov latın əlifbasını kiril əlifbasına keçirdi... Axi...

«Düzdür, keçirdi və cincirini çıxardanları da cəzalandırıb. Bu məsələ ilə birbaşa məşğul olanlardan biri, Mir Cəfərin sağ əli Teymur Yaqubov partiyadan çıxarıldan sonra gəlib bulvarda oturub keçmişdən danışındı. O deyirdi ki, Stalin göstəriş vermişdi ki, hürufatı dəyişmək üçün lazımı material hazırlayın gətin. Mir Cəfər, mən, Teymur Quliyev, Məmməd Səid Ordubadi və başqları sənədləri hazırladıq, getdik Moskvaya. Orda da xeyli işlədik. Mir Cəfər əslində bu məsələyə razi deyildi, hərəkətlərindən duyurdum. Amma vadər idi. Birdən telefon zəng çaldı. Danışan Stalin idi. Asta-dan, amma acıqla soruşdu: «Mir Djafar, dolqa li ya budu jdat. Nemedlenno prinesit material!»

Bağirov danışanda sözü ağızında qaldı. Dəstəyi o başda qoydular yerinə... Tez kağızları götürüb qalxdı. Əlləri əsdiyindən sənədlər töküldü xalça üstünə, yiğisindən verdik, getdi.

Bakıya qayıdır Heydər Hüseynovu çağrırdı və məsələni akademiyada müzakirə etməyi ona tapşırdı. Şair Abdulla Faruq «Bir addım dala» adlı məktubla etiraz etdi. Başqa bir şair və alim isə ona qarşı kəskin tənqidlə çıxış etdi: «Kiril əlifbasına keçmək vacibdir... balaca bir xalqıq, lazımlı olsa lap rus dilinə keçərik. Böyük qardaşdır...»

Bu məsələ ilə əlaqədar məhkəmədə baş verən bir epizodу qeyd etmək istəyirəm. Baş prokuror düdü Bağırovun üstünə ki, sən Stalina güvənib MK-da heç kəsi saya salımdır. Mir Cəfər cavab verdi ki, tək man yox, hamı elə idi. Stalindən ançox qorxan Xruşşov idi... Əsim-əsim əsirdi...

Rudenko onun sözünü kəsdi: «Qovori po suşestvo. Vas sudit!»

Bağırov dedi: «Latin əlifbasından kiril əlifbasına keçmək üçün apardığım sənədlərlə Stalin tanış olandan sonra dərkənar qoydu ki, «utverjdat» və qol çəkdi. Manə qaytaranda söz-söhbət olmamaq üçün dedim ki, «SK-ya...» Stalin sözü mü kəsib acıqla dərkənardakı imzasını – «Stalinvi qələmə göstərib soruşdu: «A eto razve ne SK?»

Qeyd etməliyəm ki, bu və ya digər məsələ barədə Mir Cəfərə ağız açmaq hər oğulun hünarı deyildi. O da hələm-hələm adamın xahişini qəbul edən deyildi. Bu işdə tam inam və tam səmimiyyət lazımlı idi.

Abdulla Faruq qəzəbə gələndə arxasında müdafiə məqsədilə Əli Vəliyev getdi... Ondan hamı üz döndərməmişdi. Mühəndis-tekniklərin aşxanlarında hər gün nahar edirdik. Ehtiyac üzündən «Böyük sovet ensiklopediyası»nı və bir neçə kitabları satdı. Faruq özü bəşmərtəbədə erməninin mənzilində kirayə qalırdı...

...Görünür, hər şey bilavasitə ictimai-siyasi proseslərlə və onun kontekstində izah olunmur, insanın öz taleyi də var.

«Bəlkə də... Zirvəyə qalxan şöhrət yolu sürüşkəndir, daşlı-qayalıdır, hamvar-şumvar deyil... Rəhmətlik Heydər Hüseynovu şəxsən tanıydırmı. Aspiranturaya daxil olanda

fəlsəfədən ona imtahan vermişdim. Bir il də mühazirələrinə qulaq asmişdım. Çok yaxşı, xeyirxah adamdı, həm də tələbkardı... 37-39-cu illərin repressiyasından sonra fəlsəfə sahəsində tək-tük qalanlardan idi. Mir Cəfərin diqqətini çəlb edir. Partiya sıralarına qəbul etdirir. Fəlsəfə şöbəsini ona tapşırır. Hətta latin hərufatından kirilə keçmək kompaniyasını aparmağı ona «etbar etmişdi». Akademiyanın böyük salonunda keçirilən iclası Heydər apardı. Aydan-aya həm mövqeyi, həm Bağırovun yanında hörməti, həm də camaat arasında nüfuzu artırdı. 1944-cü ildə Elmlər Akademiyası qurulunda təyin (seçilən yox) edilən ilk akademiklərin siyahısına salındı. Humanitar elmlər üzrə vitse-prezident oldu. Hətta iş o yerdə çatmışdı ki, bütün iclaslarda, məclislərdə Mir Cəfər onu yanında oturdu. Heydər də çıxış edənlərin işlətdiyi ərəb, fars və əski türk sözlerinin rusça mənasını ona izah edirdi.

Təbii hal idi ki, Heydərin nüfuzu, etibarı artdıqca düşmənləri, paxılılığını çəkənlərin sayı geometrik proqreslə artırırdı. Rəhmətlik Sabir demişkən:

Həm tır-zəniz, həm hədəfiz biz...
Fitnə göyərir, torpağımızdan, daşımızdan...
Tarac edərik, bacalarıq qardaşımızdan...

1948-ci ildə Nizaminin yubiley təntənəsində SSRİ Yazıçıları İttifaqının birinci katibi A. A. Fadeyev başda olmaqla bütün respublikalardan çoxlu yazıçı, şair, tənqidçi, artist və s. geldi Bakuya. Elə bu vaxt şayieler yayıldı ki, Heydər Hüseynovu MK-ya katib aparacaqlar.

Bağırov gələnlərin şərəfinə ziyafət verir. Fadeyevi bir neçə mötbər adamlı Zügulbaba davət edir...

Hardasa Fadeyev etibar etdiyi bir nəşərin yanında Bağırov barədə ağızından qaçırdır: «Boje moy, vot eto nastoyaşı Amir Buxarski». Bu söz çatır Mir Cəfərin qulağına, Fadeyevlə arası dəyir.

Ela bu vaxtlarda Heydər Hüseynovun Şeyx Şamil baradə yazdığı kitab, çapdan çıxır və müəllif Fadeyevə hədiyyə verir. O da Moskvaya qayıldanada, əsəri respublikadan xəbərsiz, Stalin mükafatına təqdim edir. Bu məsələ M. C. Bağırova bərk toxunur.

...EA-nın müxbir üzvü, lügət şöbəsinin rəhbəri Əliheydər Orucov Heydər Hüseynoviç çox yaxın idi. Əliheydər deyirdi ki, əsəri çap olunanda Heydər tez-tez təkrar edirdi ki, bu əsər ya məni daha da yüksəldəcək, ya da məhv edəcək... Yeri gəlmışkan, mən «Eşitdiklərim, oxuduqlarıñ, gördükлərim» (barədə Əliheydərə tez-tez danışırdım. Çox məlumat və ədəbiyyat verirdi mənə, çox bərk tələsirdi ki, əsər dərc edilsin. Hər gün bir yerdə, əvvəl «İnturist»də, sonra da «Bakı» restoranında nahar edardık. Tez-tez Heydər hüseynovun sözləri ni təkrar edirdi və deyirdi: «Manaf, bu əsər səni ya yüksəldəcək, ya da o məsələ... Allah eləsin yüksəltsin!».

Ela ki Heydər Hüseynovun əsərinə Stalin mükafatı verildi, araqızışdırınlar düdüklər meydana.

M.C.Bağırov saymamazlığa görə bərk qazəblənir. Fadeyevə zərb-dəstini göstərib yerində oturmağı qərara alır. Kampaniyaya başlayır. Ziyalılar aktivlə keçirilir. Bədxahalar Heydər Hüseynoviñ məclisə çağırırlar.

Yığıncaq filarmoniyasının yay salonunda keçirilir. Yaltaq-lar quyruq buluya-buluya keçirlər hücum: «Görün nə qədər qudurub ki, partiyanın çağırduğu bəla ali məclisi sayır. Xalqa tərəf tənəzzül etmir. Yuxarıdan aşağı baxır...»

Həttə bir nəşər elə canfaşanlıq etmişdi ki, səhəri gün yüksək mənsəb sahibi oldu.

Əhvalatdan xəbərsiz Heydər Hüseynov bağda bərk həyəcan içində xəstə yatar, yığıncaqdan sonrakı gün bağda hərlənəndə görür ki, on yaxın, qardaş qədər xətrini istədiyi dostu maşınla yoldan keçir. Yaxınlaşır ki, görüşsün, o isə maşının sürətini artırır. Heç salam da almadan keçir.

Bu qəm kasasına tökülmüş son damcı olur. Otağa qayıdır hönkürtü ilə çılgıncasına ağlayır ki, axı mən nə eləmişəm, belə üz döndərilər...

Gecə iki dəfə otaqdan çıxır... Ailə üzvləri onu gözden qoymur. Üçüncü dəfə alaqqaranlıqda, hamı şirin yuxuda ikən gedib özünü asır...

Mənə belə gəlir ki, Şeyx Şamilə qarşı Moskvada Stalinin şəxsi münasibətinin (şübhəsiz, Mikoyanın təhrirkilə) mənfi olması da bu məsələyə halledici təsir göstərmədi.

...Cəmiyyətin başdan-başa siyasişməsi illər boyu neytral (və normal!) hayatı öldürdü, deyəsan, indi həmin cəmiyyət tipi özünü hiss etdirir...

«Hökumət və siyasi mövzularda söhbət düşəndə Qulaməli əhvalatını xatırlayıram...

Vətən müharibəsi qabağı rayonda Qulaməli adlı bir kişini çağırıb dağətəyi zonada mal-qara fermasına müdir təyin edirlər. Deyirlər ki, ahlı kişisən nə ayağa düşçəksən, nə də yayaqla qalxaqasən. O da çan-başla işləyir, bütün mühərbi müddətində heç yerə getmır, elə fermada qalır. İşi yaxşı olduğundan toxunan da olmur.

1945-ci ilin may ayının əvvəlində rayondan xəbər göndərilər ki, bacın xəstədir, gal. Qulaməli yır-yığış edir, mayın 9-da gəlir rayon mərkəzinə, görür ki, camaat əllərində al bayraqlar, şüalar oxuya-oxuya meydana tərəf gedir. Çalan kim, oynayan kim. Şüşələrinə zolaq-zolaq kağız yapışdırılmış pəncərlərdə, balkon və qapılarda bayraqlar dalgalanır, maşınlar bu yandan o yana şütyür, o yandan bu yana...

Qulaməli məəttəl qalır, yaxındakı adamlardan soruşur: «A başınızda dönüm, nə olub? Bu nə mərəkədi? Bu nə zırılıdı?»

Yer-yerdən təccübə səslər ucalır: «Xəbərin yoxdur? Hitler yixiblər».

«Hitler kimdir? Bizik ya onlar?» – deyə Qulaməli xəbər alır.

Adamlar gülür: «A kişi, beş ildir, gecə-gündüz Hitleri söyürər... Hədələyirlər... Radioda, qəzetlərdə, iclas və yığıncaqlarda».

Qulaməli özünü sindirməməq üçün vəziyyətdən belə çıxır:

«Vallah, tanımırıam, başınıza dönüm, mən elə əvvəldən hökumət işinə qarışmamışam.»

Elə mən də əvvəldən belə söz-söhbətə qarışmamışam... İndi də qarışmırıam...

O dövrə şahidi olduğum bir əhvalatı nəql edim... 1953-cü ilin avqust ayında Bakı Sovetinin qabağından ötəndə qoca Səfdər kişiya rast gəldim. Salam verib keyf-əhval sorusoduq. Mən xəber aldım ki, nə var, nə yox? Qoca Səfdər kişi dedi «Daha nə olacaq... Tay-tuşumdan biri də getdi». «Allah rəhmət eləsin, kimdir o?» «Stalini deyirəm də... Axi yaşıdım idi... Tay-tuşdu.»

Qeyri-ixtiyari güldüm. Səfdər kişi əlavə etdi: «Vallahi, yaman gözümüz odunu almışdı. Hər yadına düşəndə, adını eşidəndə bödənim lərzaya gəlir, gedib o dünyani görüb qayıdırımdı... Pişliyi barədə fikirləşməyə qorxurdum. Elə bilirdim dal tərəfdə başının üstündə dayanıb, özü də Lahic dilini də biliir, ağlımdan, ürəyimdən keçənləri anlayacaq...»

Bəşər tarixində ilk dəfə idı ki, düşüncə və duygular çarmixa çəkilmişdi.

İndi boş-boş danışmağa nə var. Axi, o danışılanların nə mənası var?»

...«Yerin siri»ndə yazıçı dövrün siyasi-ideoloji xarakterini «hərfi-hərfinə» eks etdirir – bütün yaxşı neftçilərin inqilabı məşəyə malik olmaları unudulmamışdır. Və bu cür məsələləri «unutmaq» mümkün deyildi. Zəkinin beş min metr dərinliyində buruq qazılmasına icazə almaq üçün Moskva-yaya getməsi də dövrün tələbi idi... Yəqin ki, M. Süleymanov həm bir neftçi-mütəxəssis, həm də bir yazıçı-ziyalı kimi elə həmin 40-ci illərdə çox gözəl bilirdi ki, Bakı nefti amansız

şəkildə istismar olunur. Abşeron torpağının ekoloji faciəsi başlanılmışdır, ancaq bunların heç birini yazmamışdır və oğr, Allah eləməmiş, yazmış olsa idi, onu gənc sovet respublikasına böhtən atmaqdə təqsirləndirildilər, ona inanmazdlar – nə hökumət, nə də xalq (!). Çünki inqilab ehtirasları hələ yaşayırırdı, ondan sonra hələ on il də yaşadı... Və «Yerin siri»ndə həmin ehtiraslar hələ güclüdür: çoxlu neft çıxarmaq, staxanovçuluq, yarış, normanı yerinə yetirib qalmamaq, nəyin bahasına olursa olsun istehsalı artırmaq və s. anlayışlar əsərin ideyasının müəyyənləşməsinə bilavasita təsir edir.

Yazıçı dövlətin o dövrəki neft «ehtirasını» göstərəkən tamamilə səmimidir – heç nəyi artırıb əskiltmir və bütün əsər boyu yerin hansı deşiyində, hansı təbəqəsində, quruda, yaxud dənizdə olursa olsun, nefti axtarıb tapmaq fikri hamının beynində keçir, hamını məşğul edir. Neft «ehtirasının» o zamankı gücünü xatırladıqca, heç şübhəsiz, viran qalmış, ekologiyası pozulmuş Abşeron torpağı, zəhərlənmiş Xəzər dənizi gözlerimiz önünə gəlir; ancaq indi gəlir, o zaman isə Bakı nefti dünya inqilabının əsas enerji mənbəyi idi, çıxarılması mümkün olan bir pud nefti yerin altında qoymaq inqilab xəyanət idi, əksinqilabçılıq idi. Və sanki Bakı nefti milyon illər bundan əvvəl ona görə yerin altına yığılmışdı ki, milyon illər ondan sonra dünya inqilabına sərf olunsun. ...Buzovnada neft çıxdı, burada bağlı olanlar M. C. Bağırovun yanına şikayətə gəldilər ki, bəs bu bağlar bizə ata-babalarımızdan qalıb, burada onların ruhu dolaşır – biz Buzovnani qoyub başqa yerə gedə bilmərik.

M. C. Bağırov isə onlara: «Canım, birdəfəlik bilin, desələr ki, sənin başının içində neft var, başında da buruq qurdurub quyu qazdıraram. Az-çox üzümzə baxırlarsa, o, qara neftin xatırınədir. Gedin, başqa yerdə sizə bağ sahəsi verəcəklər...» – demişdi. Eyni hadisə Suraxanıda da olmuşdu. Yeni Suraxanı yaradıldı».

... «Yerin sırrı» sonralar roman adlandırılmışsa da, əslində, povest strukturuna malikdir – təsvirin əyanılıyi, yüksəmliliyi, obrazların konkretliyi əsas verir ki, onu povest hesab edək, lakin ənənəvi pozmamaq üçün şərti də olsa, «Yerin sırrı»ni roman adlandırmağı davam etdiririk... Romandakı obrazların – insanlardan tutmuş neft qayıularına qədər, demək olar ki, hamisinin bilavasita, yaxud dolayısı ilə prototipi vardır; bu, bir tərəfdən, müəllifin həyat həqiqətinə, necə deyərlər, sədaqətindən, uydurmadaq qəcib reallığı ifadə etməyə çalışmasından irəli gəlirsə, digər tərəfdən, dövrün, zamanın ədəbiyyat qarşısına qoymuş olduğu (və bu gün gah düzgün, gah da düzgün olmayan baxımlardan ciddi tənqid edilən) tələblərdən nəşət edir.

M.Süleymanov özünün ilk əsərində dövrün siyasi tarixi mənzərəsini vermeklə kifayətlənməmiş, maraqlı mösiət səhnələri də yaratmışdır – əsərdə insanla texnika, insanla istehsalat arasındaki münasibətlə «yanaşı», texnika ilə əlaqədər olan, istehsalatda rastlaşan, qarşı-qarşıya gələn insanlar arasındaki münasibətlərdən də səhəbət gedir. «...Səməd Vurğun «Yerin sırrı»ni kitab halında çıxandan sonra diqqətlə oxumuşdu. Və Mehdi Hüseynə demişdi ki, «bizim bu cür əsərlərdə çox zaman texnika olur, ancaq insan olmur. Manafın əsəri ona görə xoşuma gəldi ki, burada insan var.»

...Böyük Səməd Vurğun tamamilə haqlı idi.

M.Süleymanov kifayət qədər maraqlı obrazlar, xarakterlər yaratmışdı, lakin ədəbi-içtimai fikir həmin obrazlara, xarakterlərə eyni dərəcədə uğurlu hadisə kimi yanaşmamışdı – bir sırə tənqidçi-ədəbiyyatşunaslar «Yerin sırrı»ndəki Zəki obrazının sxematik çıxdığını deyirlər... Əlbəttə, mübahisə etmək istəmirik, ancaq qeyd eləməyə ehtiyaç var ki, bəmin sxematizm ancaq bu obrazla, ancaq bu dövrün müsbət obrazlarına deyil, bütövlükdə Azərbaycan sovet ədəbiyatındaki müsbət obrazlara aiddir. Və hələ onu demirik ki, 30-cu illərin əvvəl-lərindən 50-ci illərin sonu 60-cı illərin əvvəllərinə qədər ic-

timai estetik təfəkkürümüzdə müsbət idealın özü sxematizm-əziyyət çəkirdi, çünki mahz ideal idı, real deyildi.

Zəki, bizə elə gelir ki, avtobiografik səciyyəli surətdir, bir az da konkret desək, müəllifin özüdür və görünür, müəllif, eyni zamanda, bili-bilə onu «ideallaşdırılmış», «sxematiklaşdırılmış», necə deyərlər, hadisələrin fəvqinə, qomyusdur. Yuxarıda haqqında bəhs etdiyimiz təfərruatlar da, əsəsən, bilavasita Zəki ilə bağlı münasibətləri ifadə edir və həmin münasibətlərə əsəsən, aşağıdakılardan ibarətdir: Zəki – Gülşən, Zəki – Səlim, Zəki – Baş geoloq, Zəki – Usta Qafar və s.

Zəki – Gülşən münasibəti əsərin lirik xəttidir. Zəki ilə Gülşən bir-birlərini sevirlər. Gülşən Zəkini müdafiə edir, onun işinə öz işi kimi baxır.

Zəki – Səlim və Zəki – Baş geoloq xəttləri dramatik xəttlərdir. Zəki ilə Səlim yaşlıdır. Gülşənə tanış olana qədər onların arasında elə bir ziddiyət yoxdur, sonra isə münasibətləri pozulur – Səlim Zəkiyə rəqibi kimi baxır... Baş geoloq köhnə mütəxəssisidir, yeni tədqiqatlar, yeni fikirlərə qarşı durur, mühafizəkarıdır və buna görə də gənc mütəxəssis ilə toqquşmalı olur...

«Bir qoca geoloq professor var idi. İnstitutda mənimlə işləyirdi. Mənim arxivə gedib-geldiyimi bildiyinə görə tez-tez məndən soruşardı ki, Manaf kişi, nə var, nə yox? (Yəni arxivdən təzə nə tapmışın?)

Sən demə bu qoca geoloqun xatası var imiş... Bir dəfə köhnə protokolları vərəqləyəndə gördüm ki, Lökbatanda quyu qazılmasının əleyhinə çıxıb, deyib ki, burada neft təbəqələrinin üst hissəsi yuyulub bir az alt hissəsi qalıbsa da, hər quyu 15–20 puddan artıq neft verməz – bununla da sosiyalizmi qurmaq olmaz, ona görə də dövlət vəsaitini boş yera səpməyin xeyri yoxdur.

Həmin gün professor yenə soruşdu ki, nə var, nə yox? Dədim ki, bəs belə bir iş var... Rəngi qaçı – dedi ki, Manaf kişi, bunu bir yera xəbər verməmişən? Bəs bir adama demə-

misen ki?.. Dediñ xeyr!.. Dedi gedək biza, arvad bir qəhvə verer, bir lazzatlı şəyə qonaq edar.

Hər məni görəndə soruşmağında idi ki, hə, Manaf kişi, nə var, nə yox? Mən də özümü o yerə qoymayıb deyirdim ki, əla materiallar tapmışam və dərhal professor məni evinə dəvət edirdi. Bir azdan daha «nə var, nə yox» demirdi, sadəcə soruşdu ki, Manaf kişi, bu günlərdə arxivə getmişən? Biləndə ki, getmişəm tez ol-ayağa düşürdü ki, bəs bizim arvad səni gözləyir, yaxşı lazzatlı şey bişirib.

Bir dəfə Buzovnada quyu güclü fontan vurmuşdu. Gedib baxdıq, dala qayıdanda professor xəbər aldı ki, Manaf kişi, ağlin nə kəsir. Dediñ təbəqə çox güclüdür, özü də kəsilişdə, görünür, bir neçə dənə təbəqə var, zəngindir. Bir vaxtları, professor, siz çıxışınızda demisiz... Kişinin rəngi ağardı, tez özünü yığışdırıb dedi: «Mən hələ onda gözəl proqnoz vermişdim...» Mən gülümsəyib onun sözünü kəsdim: «Protokolda işa yazıblar ki, siz demisiz ki, Buzovnada neft çıxsa qulağımı kəsərəm. Ora sinklinaldır. Bolluca su var». Kişi çəşdi, rəng verib-rəng aldı, yavaşça «onu o vaxt o köpəy oğlu Barxudar Akopyan yazıb. Katibliyi o edirdi. Mənim düşmənim idı», – dedi.

«Yuxarıda» bilsəyidlər ki, bu kişinin çıxardığı nəticələr düzgün olmayıb, divara söykəyib güllələyardılar.

Professor hər yerde – iclaslarda, konfranslarda məni tərifləyirdi ki, heç kəs Manaf kişi kimi neft sənayesi tarixini bilmir. Xülasə, canlı ensiklopediyadır.

...Əsərdəki Baş geoloqla professor arasında bir yaxınlıq var və əslində, «Yerin sırrı»ndəki bütün obrazlar yazıcının gördüyü, tanıdığı, iş prosesində rastlaştığı adamların obrazlarıdır.

Nəhayət, Zəki – Usta Qafar xətti. Demək lazımdır ki, Usta Qafar obrazı yazıçının «Yerin sırrı»ndə yaratdığı ən dolğun, ən təbii obrazdır.

«Darvaza qabağında bir maşın fit verdi. Evdəkilər bərk məşgül olduqlarından bu səsə əhəmiyyət vermadılar. La-

kin fit bərkdən və acıqli-acıqli takrar olununda Şümsad yü-yürə-yüyürə darvazanı açmağa getdi.

– Atam gəldi! Atam gəldi! – dedi.

Qafar dayı maşını içəri salıb motoru söndürdü. Darvazanı bağlayıb, yuxarı qalxdı. Qonaqlarla görüşüb bərkdən dedi:

– Arvad, gözün aydın, hanı telegram? Arvad, ver bəri görün, oğlun havax galır? Gərək teleqramı özüm oxuyum, hanı? – eynəyini taxdı.

Fatma xala yavaşça deyindı:

– Ay kişi, sanın astadan danışan vaxtin olacaq, ya yox? Buruqda-zadda deyilsən ki? Burada kar-zad var? Oğlun galib. Odur, – otağı göstərdi. – Aydin içəridə yatıb. Səs salma. Hamamı səhərdən neçə dəfə qızdırılmışam, galib çıxmırsan ki! Səndən başqa yəni bu mədəndə işləyen yoxdur? Aydin üç dəfə səni soruşub.

– Arvad, sən atanın goru, qoy bizi oturaq. Mən quyu qazırıam, düşbərə bişirmirəm..»

Usta Qafar işinin vurğunudur, mərddir, ağsaqqallıq eləməyi bacaran adamdır və Usta Qafarla Usta Ramazan («Abşeron») arasındaki böyük oxşarlıq da göstərir ki, 40-ci illərin sonu 50-ci illərin bu tipli obrazları təsədүfən meydana çıxmamışdı, dövrün ictimai-ədəbi təfəkkürünün xarakterik hadisəsi idilər. Həmin obrazlar keçmişlə bu gün arasında rabitə yaratmaq, hər şeyi necə gəldi yeniliyə qurban verməyib, tarixi təcrübəni qorumaq kimi humanist bir məqsəddən irəli gəlirdi.

«Yerin sırrı»ni oxuyanlar bilirlər ki, əsərin sonunda neft fontanı təsvir edilir – neft seli bərəkət, var-dövlət simvolu kimi hər yani tutur... Lakin bu təsvir o zaman müxtəlif məzmunlarda başa düşülmüşdü. ... M. C. Bağırov əsəri çox bəyənmişdi, lakin Mirzə İbrahimova demişdi ki, «yemə ska-jite çto pust bolše ne delayet takoy otkritiy fontan...»

Mənə dedilər ki, kişi düz deyir də, balam, bu, əsərin mənfi cəhətidir – təsvir edirən ki, neft havayı axıb torpağa ho-

pur, həm itkiyə gedir, həm də yeri-yurdunu xarab eləyir... Kim etiraz edə bilərdi ki, mən də edəydim. Amma əllərinə bəhanə düşmüş kimi bədkahalar bu cümlədən yapışdı başlıdılarsın əsəri pişləməyə... Çok keçmədi, Əli Vəliyevlə Mehdi Hüseyn nəyin üstündə işa höcət elədilər. Əli Vəliyev başlıdı qışqırmağdı: «Hüseyn Mehdi, çox da öyünmə ki, laureatlıq almışan. O gün kişi Mərkəzi Komitədə özünə dedi ki, anan namaz üstündə olub ki, əvvəl «Abşeron»u oxuyub tapşırımdım versin laureatlığı. «Yerin sırrı»ni sonra oxudüm. Əvvəldən onu oxusayıdım, ona verdirdəm mükafatı...»

Mən dedim ki, mükafat Mehdinin olmalı idi. Bütün ömrünü ədəbiyyata həsr edib.

106 ... «Yerin sırrı» vaxtında yazılmış əsər idi, ona görə də dərhal əks-səda verdi – müəllif burada hər şeyi nəzərə almağa çalışmışdı və bir həqiqətdir ki, bu cür dəqiqliyi təzə yazarın daha çox gözləyirlər... Ancaq M. Süleymanov romanın sonrası, demək olar ki, bütün nəşrlərində zəruri dəyişiklik eləmişdi və bu ondan irəli gəlirdi ki, yazıçı özünün ilk romanından heç zaman ayrıla bilməmiş, hadisələr, epizodlar üzərində hər dəfə yenidən işləməyə ehtiyac duymuşdu – bundan əsər qazandı, ya qazanmadı, ayrı məsələdir; mətləb burasındadır ki, «Yerin sırrı» ədəbiyyatımızın və M. Süleymanovun yaradıcılığının hansısa bir dövründə qalan əsər olmamış, yazıçı sonrakı romanlarında da «Yerin sırrı»nın ilhamlandıncı təsirini öz üzərində hiss etmişdir.

Və doğrudur, bu təsir heç də həmişa perspektivli olmuşdu, lakin fakt faktlığında qalır ki, M. Süleymanovun «Yerin sırrı»ndan «Zirvələrdə»yə qədərki yaradıcılığını bir estetik impuls idarə edir, bu əsərlərdə faktura- material nə qədər fərqli-fərqli olsa da, münasibət oxşardır.

«Yerin sırrı»nın meydana çıxdığı dövrədə Azərbaycan sovet nasri, xususilə irihəcmli əsərlər sahəsində özünün 30-cu illərdən başlamış eksperimentlərini davam etdirirdi və heç şübhəsiz, «Yerin sırrı» təkcə tematikasına, ideya-məzmunu-

na görə deyil, poetik strukturuna, dil-üsəlub xüsusiyyətlərinə görə də dövrün diqqəti çəkən əsərlərdən biridir. Romanın bədii intonasiyasında həm dövrün sürəti, həm də əxlaqı var – bu, gəlişgəzəl söz deyil, ister müəllifin nitqində – təhkiyədə, isterse da obrazların nitqində – monoloq və dialoqlarda həmin sürət və əxlaq gözənlənilir.

«Zəki qəti bir səslə:

– Neft mütləq olacaq! – deyib baş geoloqa baxdı – Bu quyuda neft olmasa, başqa quyularда axtararıq. Kəşfiyyat rısq tələb edir, çəsarət istəyir.

– Ahal! – deyib baş geoloq istehza ilə güldü. – Siz hələ qazmaya başlamamış birinci quyunun mənfi nəticəsini doğrultmaq üçün ikinci quyu təklif etməyə hazırlaşırsınız? Kim ikinci quyunu qazmağa icaza verər? – deyə o təkrar istehza ilə güldü. – Olmaya ikinci quyu qazmağa da iştahanız var? Kim sizə icaza verəcək?

Zəki təmkinlə cavab verdi:

– Birinci quyuya icaza verənlər: Moskva!

Baş geoloq açıqlı bir səslə:

– Siz çox qəribə fikirləşirsiniz.

Zəkinin təmkinlə cavab verəməsi onu əsəbileşdirirdi. Zəki daha da səbirlə:

– Neftlidərədə on iki qüyu qazılıb, heç birindən də neft çıxmadi. Buna icazə veriləndə...

Baş geoloq birdən yerindən qalxıb dodağı titrəyə-titrəyə, dili tutula-tutula qışkırdı:

– O sizin işiniz deyil.

Zəki səsini qaldırmadan əvvəlki soyuqqanlıqla:

– Bu xalqın işidir, – dedi.

Baş geoloq ayağa durdu:

– Siz xalqın qayyumu deyilsiniz. Mənim gördüğüm tad-birlərə əsasən neft hasilatı yüz üç faizdən yüz on yeddi faiza qalxıbdır. Hələ çox ehtimal ki, hasilat faizi yüz otuza qədər yüksəldək.

— Hər kəs öz vəzifəsinin qəyyumudur. O dediyiniz həsilatın on yeddi faiz yüksəlməsinə gəldikdə, bu, kollektivin müvəffəqiyyətidir. İmkamlara görə bu da azdır, bu, kustarçılıqdır, iyna ilə gor qazmaqdır. Yeni sahələr açmaq lazımdır, yeni sahələr.

Qoca geoloq «köhnəlmək» üzrə olan, yeni dövrün həradasa vulqar xarakterli yüksəliş məntiqi, staxanovçuluq təfəkkürü ilə ayaqlaşmayan adamdır, o, mütləq və mütləq sixişdirilməlidir. Zəki isə təkcə istedadına əsaslanır, haqqında bəhs olunan (və qeyd edək ki, hazırda ancaq və ancaq keçmiş zaman hadisəsi kimi bəhs olunan) yeni dövrün təbii demaqoziyasına da əsaslanır. Moskvadan adını xüsusi qırurla çəkir, xalqın adından danışır, baş geoloq kimi çəşmir, dili topuq vurmur, hirslnəmir, çünkü «gələcək» onundur. «Köhnə mütəxəssis» çıxıb gedir. Zəki isə qalır və hətta sonra da səhv etdiyini başa düşmür: «Axtı mən ona nə dedim ki? Onun acığı gələcək deyə işdən, işimizdəki nöqsanlardan da-nışmayaq? Adı səhəbat də etməyək ki, o, qocadır? Bura dövlət idarəsidir...»

Zəki haqlıdır, çünki dövrün yenilikçilik duyusunun daşıyıcısıdır — təkcə arxeoloji-neftçilik fəaliyyəti ilə deyil, mənəviyyati, etik-əxlaqi təbiəti etibarilə də staxanovçudur.

Və görünür, bu cəhət də nəzərə alınmışdır ki, Zəki azərbaycanlıdır, üzərində gəzdiyi torpağın sahibidir, yerli kadırdır...

«Yerin sırrı»də hamının diqqəti yerin təkinə yönəlmüşdür: quyu qazılan yerdə neft var ya yox sualtı hamını — ustadan tutmuş dövlət rəhbərinə qədər narahat edir. Əslində, bu narahatlığın siyasi-sinfi məzmunu gərək olmasın, amma dövr, zaman elədir ki, həyatın bütün sahələrində bu cür siyasi-sinfi məzmun axtarılır və təəssüf ki, tapılır: neft axtarışı və istehsalında əsas ictimai istinad kimi (əlbəttə, dövrün tələbi ilə) yaziçi inqilabi keçmiş və yeniliyi verir — bir tərəfdə Usta Qafar dayanır, onunla eyni cəbhədə və şübhəsiz, perspektiv-

də Zəki və Gülşən (onların hər ikisi müavindir — bunun da ədəbi-sosial məntiqi var), digər tərəfdə isə onlara bilavasitə rəhbərlik edənlər.

Bilavasitə rəhbərlik edənlər...

Sovet hakimiyyətini bunlar qurmuşdular, sosialist təsərufatını bunlar yaratmışdilar — elə isə bu nə vətəndaş müharıbəsi idi və bunlar gözə niyə bu cür «bəd» görünürdülər?.. Bu suala (və dövrün sosial-siyasi məzmunu ilə bağlı olan onlarla bu cür suala) cavab vermək çətindir, ancaq fakt faktlığında qalır və «Yerin sırrı» dövrün, zamanın bu sırrını dəqiq ifadə edir — vaxtıla bir emosiya doğururdu, indi isə başqa emosiya doğurur.

«Yerin sırrı» dövrün, zamanın əsəri idi... «Əsər təkcə Azərbaycanda məşhur olmadı, ümumittifaq, sonra isə başqa ölkələr orbitinə çıxdı... A. Fadeyevin təklifi ilə əsər Moskva-də dövlət mükafatına təqdim olunmuşdu.

S.Vurgun təklif edir ki, Manafin hələ birinci kitabıdır, görək sonra necə olacaq...»

«Azərbaycan sovet ədəbiyyatı tarixi»ndə «Yerin sırrı»nin vaxtıla ədəbi aləmdə doğruduğu böyük rezonans barədə bəhs olunsa da, onun arxasında belə bir qeyri-dəqiq, ədalətsiz mülahizə söylənilir ki, guya «müəllif istehsalat prosesinin təsvirinə həddindən artıq yer verdiyindən surətlərin psixoloji aləmi müəyyən dərəcədə kölgədə qalmışdır. Məsələn, Poladov, Fatma və Leyla xala bir-birlərinə oxşayır, kölgə kimi gəzib «vəzifələrini ifa edir», bədii surət səviyyəsinə qalxmırlar. Müəllif surətlərin nitqini fərdiləşdirmək üzərində də az işləmişdir. Qafar dayı ilə Zəkinin, Leyla xala ilə Gülşənin da-nışlığında o qədər də fərq nəzərə çarpınır» (Azərbaycan ədəbiyyatı tarixi, ikinci cild, Bakı, Azərbaycan EA Nəşriyyatı, 1967, səh. 76).

Və həmin «Azərbaycan sovet ədəbiyyatı tarixi»ndə M. Süleymanovun romanları həmişə M. Hüseynin «Abşeron»u ilə müqayisə edilir — hər dəfə M. Süleymanov «kölgədə qa-

lir>: «Bakı neftçilərinin həyatını daha geniş planda əks etdirən «Abşeron» romanı realist Azərbaycan nəşrinin mü hü məqəbəsi oldu. İnsan taleyinin ön plana keçməsi əsərin müvəffəqiyyətini müəyyənləşdirən amillərdəndir» – bu, o deməkdir ki, «Yerin sırrı»nda insan taleyi arxa planda idi, neftçilərin hayatı dar planda əks etdirilirdi və s.

«Azərbaycan sovet ədəbiyyatı tarixi»ndə əksini tapmış bu cür müqayisələrin əsas nöqsanı «insan faktoru»nu ancaq sosioloji hadisə kimi təqdim etməkdən ibarətdir – «doğrudur, tabii fəlakətlə, istehsalat qəzası ilə mübarizədə də insan xarakteri açıla bilər, bunların hamisi onun əməyi ilə bilavasitə əlaqədardır, belə konfliktlərin də sənətdə müəyyən yeri var. Ancaq insanşunaslıq olan ədəbiyyatda zidd ictimai meyllərin toqquşması təbii fəlakət və qəzalara qarşı mübarizə ilə əvəz ediləndə xarakterlərin hərtərəfli açılmasına imkan verən şərait məhdudlaşır» tipli mülahizələrə (və həmin mülahizələrin «Yerin sırrı» ilə əlaqədar olmasına) gəldikdə isə, bu «bədnam konfliktlərə nəzəriyyəsi»nin təqdiyi kimi yox, «konfliktlik ehtirası» kimi diqqəti çəkir və dövrün nəinki ədəbi təfəkkürünü, ümumiyyətlə ictimai təfəkkürü anlamamaqdan irali gəlir. Biz bunu başa düşürük, ancaq orasını başa düşmürük ki, nə üçün «Azərbaycan sovet ədəbiyyatı tarixi»nda eyni yazıçıdan ancaq müsbət, eyni yazıçıdan ancaq mənfi və eyni yazıçıdan ancaq həm mənfi, həm də müsbət məzmunlu misallar gətirilir?..

Əsər müxtalif dillərdə dəfələrlə nəşr olunmuş, ədəbi tənqidde müxtalif mülahizələr doğurmuş – istor o vaxtlar, istorse də sonralar bu və ya digər obraz, bu və ya digər epizodlarda razılaşmayanlar olmuşdur, lakin müəllifin yazıçılıq isə tedadını, demək olar ki, hamı qəbul etmişdir.

*
* *

«Yerin sırrı»nın müvəffəqiyyəti o qədər böyük idi ki, heç bir müəllif bunun ardınca yazmaya bilməzdi və şübhəsiz ki, M. Süleymanov da yazmaya bilmir: 50-ci illərin birinci yaşında «Dalğalar qoynundax» romanı üzərində işləyir və onu başa çatdırır. «Yerin sırrı»nda olan mövzu professionalizmi yazıçının ikinci böyük əsərində dəha püxtalaşır, eyni zaman da yazı peşəkarlığının artması da özünü hiss etdirir. Ədəbi tənqidin «Yerin sırrı»na nisbətən «Dalğalar qoynundax» romanına az diqqət yetirməsinə baxmayaraq, ikinci əsər birincidən nəinki geri qalır, əksinə, irali gedir və M. Süleymanovun yazıçılıq istedadının «Yerin sırrı»ndə hələ «sirr olaraq» qalan bir sira xüsusiyyətlərini aşkarla çıxarıır. Tam məsuliyyəti ilə demək olar ki, «Dalğalar qoynunda» romanının ilk fəslinin son sahifələri nəinki təkcə o dövr nəsimiz, hətta ümumiyyətlə sovet dövrü ədəbiyyatımızın uğurlarındandır. Həmin sahifələrə Yusifov – M. C. Bağırovun təkrarsız obrazı yaradılmışdır. Və biz bu sətirləri yaza-yaza həmin sahifələri bütünlükə buraya köçürməkdən özümüzü güclə saxlayınp... «M. C. Bağırov tarifi sevməzdii. Bir dəfə hansı iclasdasa bir adam onun adını yaxşılığı çəkəndə M. C. Bağırov bark qəzəblənir və deyir: «Mənə sözə rüşvət verirsem? Ne viydet!..» Nə maddəliqlə başını gicəlləndirmək mümkün idi, nə də tarifin gözüne tüstü üfürmək.

Tək bir dəfə böyük şair Vətan müharibəsində qəlebə şərafında keçirilən banketdə onun şərəfinə badə qaldınb – deyib ki, bu qədəhlərimizi içək vətənimizin Koroğlusunu Mir Cəfər Bağırov yoldaşın sağlığını...

Mir Cəfər diksinib, amma danışmayıb...»

...Müasir ədəbi-ictimai fikir M. C. Bağırov hadisəsini olduqca birtərəfli, tarixi məzmunundan təcrid edilmiş şəkil-də qiyəmtəndirir və M. Süleymanovun belə bir mülahizəsi

ilə şərək olmağa əsas var ki, M. C. Bağırov tutulandan sonra Azərbaycan uzun müddət lidersiz qaldı...

M. C. Bağırovun faciəsi milli təfəkkürün, milli mənəviyatin və hətta milli əxlaqın faciəsi idi – o, göydən düşməmişdi, yerdən çıxmamışdı. «Neftçilərin planla səlaqədar iclasında Azneftin baş mühəndisi Qurgen Avantanyan azərbaycanlılar dan, ruslardan kimin adı çəkilirsa, onlara mənfi xarakteristika verirmiş...

- Qasanov.
- Julik!..
- Mamedov.
- Da on julik i lentyay.
- Solovev.
- Pyanitca, bezdelnik.
- Aqacanyan.
- On niçeqo, staraetsya...

M. C. Bağırov dözə bilmir:

– Kak eto poluçaetsya, azerbaiydzansı – juliki, russkie – pyanitsı, odni armyani starayutsya?... Viydem otsyuda, ya tebe pokaju, kto kem yavlyaetsya...

Qurgen iclasdan çıxan kimi birbaşa aerodroma, oradan da Moskvaya qaçmışdı və bir də Bakıya hərlənməmişdi.

...1949-cu ildə şəhər rayonunun (onda belə bir rayon var di) icraiyə komitəsində bir müəlliməyə bir otaqlı mənzil veriliirdi. Kim issa astadan dedi ki, bu gəlin kişinin qohumudur. Sədr kətan tək ağardı. Dil-dodağı əmdi, təklif etdi ki, ayıbdır birotaqlı, münasib mənzil var, deyək sabah gəlsin order üçün, usta göndərərik al gəzdirər... Müəlliməni sədrin özü içəri çığırıb dedi ki, order üçün zəhmət olmasa sabah gəlin, günorta dan sonra. Üç nəfər bir otaq...

Müəllimə işin nə yerdə olduğunu duyub çox mülayim bir səslə başladı yalvarmağa ki, orderi indi verin, bir otaq bəsimdir, sabaha təxirə salmayın. Siz Allah, əmim bilməsin. Ona heç nə deməyin...

Birotaqlı mənzilin orderini aldı getdi».

... M. C. Bağırovun həyat və fəaliyyəti barədə yeni nəsl, demək olar ki, çox az məlumat malikdir, ona görə də bu barədə bir qədər müfəssəl məlumat verməyə ehtiyac duyuruq... Mir Cəfər Abbas oğlu Bağırov 1896-ci ildə Quba şəhərində anadan olmuş, dörd sinifli məktəbi qurtarıb Petrovsk (indiki Mahaçqala) şəhərindəki pedaqoji kursda təhsilini davam etdirmişdir. 1915-ci ildə həmin kursu bitirdikdən sonra Xudat stansiyasındaki kənd məktəbində müəllim işləyir və elə o vaxtlardan etibarən inqilabi işə qoşulur – kəndlilər arasında inqilabi tabliğat apardığında görə onu uzaq Nəcəf kəndə göndərirlər. Sonra Qubaya gəlib ibtidai məktəbdə müdürülik edir... Bu illər onun fəaliyyətinin ən mürəkkəb (bir sıra hallarda isə «qaranlıq») dövrüdür – rəsmi tərcüməyi-hallarda M. C. Bağırovun istər 1917-ci il fevral burjuva-demokratik inqilabına qədər, istərsə də sonra hansı partiyalara üzv olduğu, dün yagörüsündəki təbəddülətlər barədə məlumat yoxdur, ancaq orası məlumdur ki, gələcəyin görkəmli ictimai xadimi 1917-ci ilin martında Qubada bolşeviklər partiyasına daxil olmuş və Quba inqilab komitəsinin sədr müavini seçilib bəylərə, xanlara qarşı mübarizə aparmışdır.

1918-ci ildə M. C. Bağırov artıq Bakıda fəaliyyət göstərir, kommunanı müdafia edənlər sırasında olur, kommunanın süqütündən sonra isə Qızıl Ordu tərkibində Həştərxana gedir: əvvəl Dəmir polkun partiya kollektivində məsul katib, eyni zamanda qarnizon partiya komitəsi rəyasət heyətinin üzvü, sonra isə müsəlman sovet polkunun hərbi-siyasi komissarı olur. M. C. Bağırov Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Qızıl Orduda müxtəlif rəhbər vəzifələrda işləyir, vətəndaş mühəribəsi cəbhələrində vuruşur. Və onun ideya-mənəvi xarakterinin formallaşmasına fəaliyyətinin həmin dövrü əsas rol oynayır: daim təhlükə altında yaşamaq, inqilaba «heyvanı» sədəqət və «inqilabın düşmənləri»nə qarşı amansız nifret M.C.Bağırovu tək bir ictimai xadim kimi deyil, bir insan kimi de «yetişdirir».

Azərbaycanda sovet hakimiyyəti qurulduğdan sonra M.C.Bağirov Qarabağa Vilayat İncilab Komitəsinin sədr müavini və Hərbi İncilab Şurasının müvakkili göndərilir — qısa bir zamanda bütün əksinqılıqları qüvvələr onun bilavasitə iştirakı ilə darmadağın edilir. 1920-ci ilin payızında M. C. Bağırov Bakıya qayıdır və Azərbaycan diviziyasının hərbi komissarı təyin olunur. Sonra isə daha bir sıra yüksək hərbi-siyasi vəzifələrə irali çekilir — ən böyük xidməti isə ondan ibarət olur ki, Azərbaycanda milli qoşun hissələri yaratmaq kimi mühüm iş üzərində çalışır. Nəhayət, 1921-ci ilin fevralında o, Azərbaycan Fövqəladə Komissiyonunun (ÇEKA-nın) sədri təyin olunur və təxminən on ilə qədər bu sahədə «əvəz-səfəliyyət» göstərir. M. C. Bağırov ÇEKA-nın sədri təyin olunanda onun cəmi-cümütlərini 25 yaşlı var idi və həmin vəzifə ilə yanaşı Xalq Daxili İşlər Komissarı, Xalq Yollar Komissarının müvakkili, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrini də aparmışdı.

«...1922-ci ildə Cəfər Cabbarlıni pantürkist müsavatçı kimi həbs edirlər. Mir Cəfər xəbər tutanda şəxslən kameraya gedib onu azad edir. Eynilə Əziz Şərif də...»

ÇEKA-da işlədiyi illər onun xarakterini bütünlükə müəyyənləşdirir, hər cür «təbəddülət»dan uzaqlaşır, ancaq bir ideya-mənəvi həqiqət «atıp» və ömrünün sonuna qədər — güllələnənə qədər həmin həqiqətə sadıq qalır. Bu, o həqiqətdir ki, inдиyə qədər məzmununu başa düşmək — insani və qeyri-insani məqamlarını bir-birindən ayırmak mümkün deyil...

«...Qeyd etmək lazımdır ki, o, ÇEKA-da sədr olan müdətə eyni səviyyədə olan məsləkdaşları ilə yola getmir, sözlərinə qulaq asmır, dediklərini qulaqardına vurur və həttə onların sinfi mövqə cəhətdən düşmən cəbha ailələrindən çıxıqlarını yeri gəldikcə deyir: birinin bəy, digərinin tacir, üçüncüsünün xan və s. olduğunu bildirir. Onların da Mir Cəfəri vəzifədən kənar etdirməyə gücləri çatır. Həstərxanda olanda S. M. Kirovla bərk dostlaşır, onun göstərişi ilə iki batalyon aqşvardiyaçını az qüvvə ilə təslim olmağa vadər edir.

Lakin bir təsadüf rəqiblərinin əlinə bəhanə verir, Bağırovu vəzifədən kənar edir və partiyadan çıxardırlar.

Əhvalat belə olur: İranda şahsevənlər tez-tez sərhədi pozur, yaxın qəsəbə və kəndləri talan edib aparırlar. 1929-cu ildə M. C. Bağırov özü başda olmaqla sərhəd qoşununu yerdib şahsevənləri taqib edə-edə bir neçə kəndə od vurdurur, xeyli adam qırıb minə qədər qoyun-quzu, mal-qara gətinir.

Bu da beynəlxalq münaqişəyə səbəb olur. Rəqiblərin əlinə fürsət düşür, intiqam alırlar.

O da Moskvaya gedib birbaşa Stalinlə görüşür. Stalin də onu partiyaya bərpə edir. Tiflis Su Təsərrüfatı idarəsinə rəis göndərir. M. C. Bağırov Zaqvodxozun (Zaqafqaziya Su Təsərrüfatı idarəsinin) rəisi olanda Məmməd Əmin Rəsulzadə xaricdə yazmışdı ki, Mir Cəfəri yaxşı yera təyin ediblər — onun, xalqın qanına bulaşmış əllərini yumaq üçün bütün Zaqafqaziyanın suyu ancaq bəs edər...»

... M. C. Bağırov 1932-ci ildə ÜİK(b) P MK yanında marksizm-leninizm kursunu bitirdikdən sonra əvvəlcə bir müddət ÜİK(b) P MK-nin məsul təlimatçısı işləmiş, həmin ilin axıflarında isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sadri təyin olummuşdur. 1933-cü ildə M. C. Bağırov «ən yüksək post» yiyələnir — Azərbaycan K(b) P MK və BK-nin birinci katibi seçilir. Onun ideya-mənəvi siması bu vaxta qədər formalasılmışdı: inanıldığı həqiqəti nəyin gücünə olursa-olsun müdafiə etmək, yaşıdib inkişaf etdirmək!..

1950-ci ildə SSRİ Ali Sovetindən seçkilər ilə əlaqədər olaraq M. C. Bağırovun «tarçımıeyi-hal»ı tərtib edilmiş və respublika mətbuatında nəşr olunmuşdu. Orada deyilir:

«Bolşeviklər partiyasının sədaqəti oğlu və Stalin yoldaşın şagirdi Mir Cəfər Bağırov yoldaş Azərbaycan partiya təşkilatını və respublikanın zəhmətkeşlərini Stalin ənənələri ruhunda, partiya və hökumətə sədaqət ruhunda tərbiyə edir.

M. C. Bağırov yoldaş Lenin-Stalin milli siyasetini fəal surətdə həyata keçirir. O, Zaqafqaziya xalqlarının dostluğunu daha da möhkəmləndirmək üçün böyük iş görür. Azərbaycan

xalqında öz böyük qardaşı rus xalqına dərin məhəbbət və hörmət hissi tərbiyə edir...»

Bu cür «gündəlik» ifadələr arxasında, həqiqətən, bütün bir milləti «tərbiyə etmək» iddiasında olan və bunu müxtəlif şərəfli və şərəfsiz yollarla «həyata keçirən» bir rəhbərin obrazı canlanır... «Mühakimə vaxtı baş prokuror Rudenko Mir Cəfərə belə bir sualla müraciət etdi: «Müttəhim, uzun müdət respublikada hamı sonı «kişi» adlandındırdı. Əgər kişiliyin çatırsa boyununa götür ki, hakimiyyət başına keçəndən sonra rəqiblərindən amansızcasına intiqam almışan, onların çoxusu əsrin əvvəlindən, sən hələ uşaq ikan partiya üzvləri olub...»

Mir Cəfər onun sözünü kasıb səsini ucaltdı: «Mənim indiki vəziyyətimdə olan kişiliyimin mində biri qədər sənin bütün ömrün boyu kişiliyin olmayıacaq. O ki qaldı köhnə bolşeviklər, onların hamisi Stalin elə əsrin əvvəlindən şəxsən, adbaa tanrıydı və həmisi diqqət mərkəzində saxlayırdı».

Mir Cəfərin məhkəməsi olanda bir sıra məsələlər barədə ətrafi səhəbat getdi. Rudenko soruşdu: «Ruhullə sizinlə danışmaq istəmişdi, dustaqdı...»

«Danışdı. Şikayət etdi. Mən də dedim ki, vaxtilə doktor Nərimani millətçilikdə ittihəm edirdin. İndi özünü millətçilik uğurumuna yuvarlatdırın. Cavab verdi ki, doktorun ruhu qabağında diz çöküb, yalvarıb üzr istədim. Necə də uzaq görürmüş». «Müttəhim Bağırov, siz marşal Baqramyanı təhqir edib hədələməsiz?..

«Özünü yox, qardaşı Baqramovu... Kür-Araz inşaat idarəsinin rəisini... Qudurmuşdu. Özünü elə aparırdı ki, guya qardaşı yox, özü marşaldır. Respublika ona tabedir. Məsələ belə olmuşdu: 37-də Baqramov tutulub on il həbsə mahkum edilmişdi. Qardaşı front komandanı təyin olunanda Stalin soruştur ki, bəlkə bir sözün var. O da qardaşı barədə xahiş edir. Beriya zəng çalıb mənim fikrimi soruşdu. Müsbət rəy verdim. Qaytardılar, yaxşı işə təyin etdik. Başladı qudurmağa.

Təpindim ki, özünü elə apar, qardaşın bir də xahişə getməsin, getsə də sözü yerə duşar...

«Böyük Sovet ensiklopediyasının baş redaktoru Suren Şaumyanı nə üstə təhqir etmişən?»

«Bakıdan qovmuşam. Bir dəstə adamlı gəlib arxivlərimizi ələk-vələk etmək istəyirdi. Daha doğrusu, kommunist pərdəsi altında daşnakların törətdiyi cinayətlərin, müsəlmaiların izini yer üzündən kəsmək, banklardan və evlərdən talan edib oğurladıqları sərvətlərə aid sənədləri aradan çıxarmaq istəyirdi. Mən də əmr etdim ki, 24 saat ərzində Bakını tərk etsinlər.

(Qeyd edək ki, haman sənədləri Mikoyan 1965-ci ildə Bakıya gelərək dörd çəmadana doldurub aradan çıxardı. Üstəlik vəqon dolusu xalı-xalça və digər qiymətli hədiyyələr də verdilər).

«Müttəhim Bağırov, 1948-ci ildə Nizami təntənələri vaxtında Şaginyan Mariettanı qəbul etməyib hələ üstəlik nə üçün təhqir etmişdiniz?»

«Əsərlərində Karabağ və Naxçıvan torpaqlarına göz dikdiyi üçün. Mənimlə görüşmək istəyirdi. Rədd etdim. Dedim ki, nə qədər istəyir, verin yeyib-içsin və çıxıb getsin...»

...Doğrudan da, doktor Nərimanovun ömrü başdan- başa faciə imiş. On doqquzuncu əsrin axırından başlayaraq millət və humanizm yolunda mübarizə aparmışdı. Mən doktoru bolşevikdən çox, ruhən, qəlbən, əqidəcə, fəaliyyətcə xalqçı hesab edirəm. Əsl mənada humanist, əsrin əvvəlində, bütün müsəlman aləmində ən nüfuzlu şəxsiyyət hesab edilən, rus çarına, müstəmləkəçi istibdada qarşı münasibətdə döş-döşə gəlmək nə qədər əzm, mətanət və cəsarət. dözüm tələb edirdi. Sürgünə düşmək... Ən ağır şəraitdə və təhlükəli dövrə quduza canavar dəstəsinə oxşayan daşnak quldurları əleyhinə mübarizə aparmaq...

Teymur Yaqubov danışındı ki, Mikoyanın təşviq və fitnəkarlığı ilə millətçi kimi N. Nərimanovun qəbrini Qızıl Meydandan çıxarmağa təşəbbüs göstərirəl. Lakin Stalin de-

yir: «Doktora Narimanova ne bespokoyte». Bir dəfə də Mir Cəfər təsəsüratını söyləyib: «Doktor aramızda ən hörməti şəxsiyyət idi. Arabir xəstələnəndə yoxlayırdı, nüsxə yazırıdı. Cibindən həkim möhrünü çıxardıb nüsxəyə vururdu...»

Stalinin bircə sözü Mir Bəşir Qasımovun dadına çatır. İncəsənət dekadası hazırlananda Stalin repertüara salınan əsərləri soruşur. Sonra deyir ki, o xala olan operanı unutmayın. Və əlavə edir: Lenin «Baku Ərəseyn neft kaçay-kaçay, Moskva Baku balitika kaçay-kaçay» deyən Mir Bəşir necədir? O, bir də Məmmədyarov Bakıda məni hər yerdə müşayiət edib qoruyurdular.

Mir Cəfər tez cavab verir ki, Mir Bəşir də gələcək. Ali Sovetin sədridir. Əslində isə, Mir Bəşir içtimai təminatda işləyirdi. Bağırov elə o gün Bakıya göstəriş verir ki, Mir Bəşiri Ali Sovetin sədri təyin edin. «Arşın mal alan» da repertüara daxil edin.

Professor Əli Əlizadə başına gələn əhvalatı gülməsəyərək belə naqıl edirdi: Pedaqoji institutda fəlsəfə kafedrasında professor idim. Təklif etdilər ki, yarım ştat Partiya Məktəbinde də mühazirə oxuyum. Boyun qaçırdım, əl götürmədilər, partkomaya çağırıb gah xahiş, gah təhdidlə məni dilə tuttular. Razılıdım.

Yay tətilindən qayıdanda gördüm ki, məni işdən çıxarıdlılar. Səbəbini sorusunda dedilər ki, Partiya Məktəbində işləyirsən, saat çatmadığına görə səni azad etmişik. Səs-küy saldım, bir şey çıxmadi. Getdim Partiya Məktəbinə, gördüm ki, orada da mənə yarım ştat olduğunu görə saat verməyiylər. Hara baş vurdum, dərdimə əlac edən olmadı. Axırda yoldanı Mərkəzi Komitəyə, birbaşa ideoloji iş üzrə katibinə yana. O da bir ay məni aparib gətirdi, heç nə çıxmadi. Axırda əhvalatı olduğunu kimi yazıb ərizəmi göndərdim Mir Cəfər Bağırova. Beş gün sonra Novikova telefonla mənə xəbər verdi ki, sabah saat 11-də büro iclasına gel.

Üşütma-titrətmə düşdü canuma. Bütün gecəni nəinki yata

bilmədim, bir yerdə qərar tutmadım. Nə uzana bilirəm, nə otura bilirəm, ayaq üstə hələnirdim.

Səhər açıldı. Üzümü, başımı qırxdım. Yaxşı geyindim. Biliirdim ki, pintlə geyimdən, saç-saqqaldan açığı galır. Öcəşməyə bəhanə vermədim. Vaxt keçdiğəcə həyəcanım artı, əl-ağamı əsir, özümü ərizə göndərdiyim üçün söyürdüm...

Nə isə... Qayğanaq bişirib özümü ələ almaq üçün yarımlitr araq içdim. Azca özümə gəldim, evdən çıxanda yanım litr də içəsi oldum. Elə ki iclas salonuna girdim, bir litr arağın təsirindən əsər-əlamət qalmadı. Arxada oturdum. Salon ağzına qədər dolu olmasına baxmayaq araya məzar sükütu çökmüşdü. Prezidiumda dörd nəfər yan torəfdə stenoqrafçı qadınları oturmışdılar. Pəncələri üstə yeriyənlərin ayaq səsleri belə eşidildi.

Mir Cəfər qabağındakı siyahıya baxıb başını qıldıraraq soruşdu: «Əlizadə Əli zdes?»

Durdum ayağa. Əli ilə tribununu göstərdi. Pillələri düşüb keçdim tribunaya. Ərizəmi qaldırıb xəbər aldı: «Bunu sən yazmışsan?»

«Bəli...»

Eynəyini çıxardıb tünd bir baxışla məni başdanayağa gözdən keçirdi. Kōksunu ötürüb dedi: «Əlizadə yoldaş, sənin barəndə yaxşı danışmırlar. Pis sözler deyirlər. Özü də...»

«Elə yoldaş Bağırov sizin barənidə də o pis sözlərdən deyirlər də...»

Birdən qalxdı, əlindəki eynəyi döşünə tərəf aparıb soruşdu: «Obo mne? Məndən?»

«Bəli, yoldaş Bağırov...»

«Nə deyirlər?»

«Deyirlər ki, səylanılları görən gözünüz yoxdur. Zəhləniz gedir.»

«Kim deyir onu?»

İki addım irəlilədi.

Salondakı gərginlik və sükut qat-qat artdı. Əlimi uzadıb dedim: «Odur o, ideoloji işlər üzrə katib».

«Hancar?»

«Mən deyəndə ki, bir aydır bekaram. Kişinin özünə yazacağam, o, çəra edər. Məni xəbərdar etdi ki, nə-badə yasa-san. Özünü xataya salarsan. Kişinin səlyanlılardan zəhləsi gedir...»

Şığırdı qabağa, bağırdı: «Əclafın biri əclaf, bu söhbəti hardan tapmısın?»

Az qaldı hückum edib onu parçalasın.

Katibin nə qalxmağa taqəti çatdı, nə ağzını açmağa cüra-tı. Dediym sözə peşman qaldım. İsti tərə batdım, onu buz qədər soyuq avəz etdi.

120

Mir Cəfər mənə sual verir, cavab gözlüyib şığıryı qabağa, ağızından gələni deyir, katibə, mənə təraf döndürdü...

«Hancarı oldu? Demək səlyanlısan? Əli bəyi tanıyırsan?»

«Əli bəyi bütün Azərbaycan ziyalıları tanır. Məşhur qamışşunasdır. «Həyat» qazetinin, «Şəlalə» jurnalının baş mü-hərriki olub... Sədət məktəbinin müdürü... Şair...»

«Sluşay, çto ti boltaeş? Kakoqo Ali beka spravivayu. On Quseinzade, znameniti pantyurkist. Ego yeşyo v 1910 qodu inspektor po prosveşeniyu razoblaçıl kak organizatora pant-yurkistskoqo oqaqa v şkole «Saadat». İ toqda uexal v Stan-bul. Mən Əli bəy Qasımovu soruşuram».

«Hə.... tanıyıram. Rus dili müəllimi...»

«Da, da, bil moim uçitelem v Petrovske...»

Birdən söhbəti dayışdırıldı: «Səni göndərinik elmi tədqiqat institutuna, hansı tema üzərində işləmək istayırsən?»

«Məhəmməd Hadinin fəlsəfi görüşləri...»

Kişiya elə bil qəfildən dağ qoydular. «Sluşay, çto priv-yazalsya k xvostam etix pantyurkistov. Ne zrya tebe v etom obvenyayut... Götür Sabiri v onun üzərində işlə...»

«Sabir haqqında çox yazıblar, yenə də yazırlar».

«Sən də yaz! Sabir çox böyük şəxsiyyətdir». – Ste-nografcıya baxıb iri əlini tərpədə-tərpədə əlavə etdi: «Elmi

tədqiqat institutuna baş elmi işçi. Odnovremенно в партшколу на пол ставку tolko v internasionalníx qruppx...» Məni süz-dü, «Get aghluvu başuva yiğ işlə!» dedi...»

...M. C. Bağırov beş Lenin ordeni, iki Qırımızı Bayraq or-denii, iki Qırımızı Əmək Bayraqı ordeni, I dərəcəli Vətən mü-haribəsi ordeni... ilə təltif olunmuşdur... «Mənim yaxşı tanı-dığım bir geoloq dissertasiya müdafiə edib namızadlıq dərə-cəsi almışdı, elmi idarədə səbəb müdürü olmaq iddiasına düşüb ora-bura ərizələr verir, şikayət edir; nəticə hasil olmadıqda birbaşa M.C.Bağırova müraciət edir. Nəql edir ki, üç-dörd gün keçməmişdi ki, günorta vaxtı küçədə bir maşın dayanıdı, iki nəfər düşüb mənə yaxınlaşdı və maşına dəvət etdilər. Soruşdum: «Hara?» Dediylər gedərsən, görərsən. Oturdular maşına, gördüm Çənbərəkəndə tarəf gedirlər. Başa düşdüm ki, MK-ya aparırlar. Göndərdiyim ərizəni xatırladım və hatta sevindim, özlüyümdə götür-qoy edirdim ki, müraciət etdiyim adamları ifşa edəcəyəm. Bağırov da onların abrinı verəcək, mənə mərhəba deyəcək.

Liftə qalxdıq, qapıda durmuş arvad bizi görüb: «Tez ol! Tez ol!» deyə tələstdirdi. Arxamca qapı bağlındı. Mənə elə gəldi ki, salon boşdur. Bir məzar sükutu vardi. Beş pillə qalxdı. Onu gördüm ki, bütün oturacaqlar doludur. Səhnədəki uzunsov stol dalında ona qədər adam oturub, Mir Cəfər ayaq üstündə dayanıb təsbeh çevirir. Məni vahimə, dəhşət bürüdü, tez daldakı sıradı boş kresloya əyləşdim. Başımı qaldıranda Bağırov şəhadət barmağının işarasıla manı qabağa çağırıldı. Tər bürüdü mənə, qalxdım və dörd-beş addım irəliləyib yena oturdum. Bu dəfə iri əlinin hərəkəti-la açılı bir əda ilə tribu-naya işarə etdi. Elə qorxdum ki, ölməyimi arzuladım. Ayaq-lanım titrəyir, iradəmə tabe olmurdu.

Salonda oturanlar cincinəni çıxarmır, ürəklərində mənə, şübhəsiz ki, güldürdülər... Birtəhərlə özümü tribunaya çatdırı-dim. Hər iki tərəfdən bərk-bərk yapışdım ki, yixilmayım.

Bağirov birdən soruşdu:

— Hər alışan?
 — Naxçıvanlı...
 — Haaa! — deyə səsini elə ucaltdı ki, pəncərə şüşələri titrədi, — familin nədir?
 — Səidov...
 — Himm! — deyə manalı, şübhəli-şübhəli başını tərpətdi, zəhmim yanlıdı, — a qde ti rabotal posle instituta?
 — Saxalında...
 — A za çto tebe tuda vislalı?
 Salonda xərif bir gülüs qopdu.
 — Komsomol putovkası ilə getmişdim...
 — Getmişdin ki, admızı batırıb qaçıb göləsən?...
 Bunu deyib pancarədən dənizi göstərərək soruşdu:
 — Tam rabotal?
 — Xeyr...
 Stenoqrafiya təraf çevrilib diqtə etdi:

— Posılat na samiy dalny ostrov v more na razvedku. Srokom na pyat let, — təsbəhini şaqqıldadib üzümə baxmadan elavə elədi: — Mojeş idi.

Yan-yörədən yapışa-tuta birtəhər salondan çıxdım, qapının yanındakı divana zorla özümü saldım...

...Bakıda Mir Musa adlı bir adam 20-ci illərdə yetim yurdunu müdürü olmuşdu. Yetim yurdu ÇEKA-nın nəzdində idi. Həmin Mir Musa danışındı ki, 37-də məni tutub göndərildilər Sibira, on il orda qaldım.

1948-ci ilin qışı idi. Şaxta adəmin iliklərini dondururdu. Birdən gecəvari qapı açıldı, nəzarətçi leytenant qışqırdı: «Arestant Musaev, vstan, odensya i poş». Canuma üşütmə düşdü, adətan gecənin bu vaxtları güllələnməyə məhkum olanları gəlib aparırdılar. Ya da ki, kiminsə üzünə durğuzurdular. Əlac yox idi, qalxıb geyindim, düşdüm gələnlərin qabağına, basdırıla maşına, birbaşa apardılar aerodroma, ordan da təyyarəyə mindirib Moskvaya göttirdilər. Moskva mehmanxanasında hamamlandım, təzə paltar verdilər. Bir az özümə gəldim. Düşündüm ki, deyəsan xeyirdir.

Yenə basdırıla maşına, getdik aerodroma, oradan da Bakıya. Qorxurdum ki, görəsən kimin üzünə durğuzacaqlar. Gətirdilər M. C. Bağırovun kabinetinə. Mir Cəfər üzümə baxıb xəzif bir təbəssümə (elə bil dünən aynılmışmış) soruşdu:

«Sukin sin, qde ti propodal? Sabahdan gedərsən yetimxanaya, köhnə işinlə məşğul olarsan. Orada qayda-qanun pozulur...»

Deməyən yetimxanada böyük yeyinti-cinayət işi aşkarla çıxanlıb, xeyli adam tutulub. Əhvalatı Bağırova nəql edəndə əsəbləşir və əmr edir ki, Mir Musanı tapıb göndərin ora. Onun bu işdə yaxşı səriştəsi var. Bildirilər ki 37-ci ildə tutulub göndərilib Şimala. Elə oradaca telefonla Beriya ilə danışır və deyir ki, ölməyibse qaytarın dala. 10 illik dustağı 3 günde Bakıya qaytarırdı.

Bağırov o ictimai-siyasi iqlimin məhsulu idi. Onun yərində başqası olsayıdı, fəlakətimiz daha dəhşətli ola da bilərdi. Sonrakı hadisələr göz qabağındadır, şahidiyik... Aşkarlıq şəraitində şəhidlər qəbiristanı salınır... Şəumyanlar, Mikoyanlar, Mirzoyanlar başımızı 1918-də «Qanlı Novruz» müsibəti açıdlar. O şəhidlər qəbiristanın 13000 baki, 1000 nəfərdən çox türk əsgər və zabiti basdırıldı...

...Deyirlər, dövrün dramatizmini ədəbiyyat çox vaxt gizlədirdi, itahaf əsərləri həqiqəti deformasiya edir...

«Lakin bir iş vardi ki, əsasən, tərənnüm obyekti Büyük Stalin idı və bu, təbii id. Dərd də yanı idi... Amma ondan sonra hər kəsin dövlət quşu başına qonurdu, o saat məddahlar qələmin ucunu itiləyirdilər...

Mühəkimə vaxtı M. C. Bağırov belə bir epizod nəqəl etdi: «Bakraböç» qəzetində Voroşilov baradə bir məqələ dərc edilmişdi. Onun əsrin əvvəlində Bibiheybətdə çılingə olduğu və inqilabi fəaliyyəti baradə söhbət gedirdi. İki gün keçmiş Stalin zəng çaldı. Adətən həmişə hal-əhval soruşub sonra iş haqqında söhbətə başlardı. Amma bu dəfə çox soyuq bir tarzdə soruşdu: «Sluşay, eto çto za statya və qazete o Kli-

mente Efremoviç?» Mən də elə bildim məqalə xoşuna gəlib, dedim: «Rebyata nılıs v arxivax... «Sözümü ağzımda kəsdi: «A tu razve neznaeş, çto o moem okrujenii ne o kom nelzya takie poxvali napisat. Pobalovat ix nelzya. Çto bi bolşə ne povtarilos».

Dəstəyi qoymuş.

... Nə isə... Xəmir çox su aparar...

I. V. Stalinin vəfatından sonrakı günlərdə baş verən «səray çevrilisişləri» və nəhayət, N. S. Xruşçovun hakimiyyəti əle keçirməsi ilə əlaqadır olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, o zaman MK-də böyük nüfuzlu malik olan Lavrenti Pavloviç Beriya «ifşa edilir». O dövrün rəsmi məlumatında göstərildiyi kimi, «1953-cü il iyunun 26-da SSRİ Ali Sovetinin Rəyasət heyatı Xarici kapital»ın agenti olan L. P. Berianın Sovet dövlətini sarsıtmış məqsədi gündən cinayətkar hərəkətləri haqqında SSRİ Nazirlər Sovetinin məlumatını nəzərdən keçirərək L. P. Berianı SSRİ Nazirlər Sovet Sədrinin birinci müavini vəzifəsindən və SSRİ Daxili İşlər naziri vəzifəsindən götürməyi qərara almışdır. SSRİ Ali Soveti 1953-cü il avqustun 8-də SSRİ Ali Soveti Rəyasət heyatının 26 iyun tarixli fərmanını təsdiq etmişdir.

Hazırda SSRİ Prokurorluğu Vətən xaini L. P. Berianın işinə dair istintaq qurtarmışdır.

«SSRİ Prokurorlığında» başlığ altında verilmiş həmin rəsmi məlumatda L. P. Berianın ələtlərinin adları da sadalanır, ancaq onların içərisində M. C. Bağırovun adı yoxdur.

L. P. Beriya və onun ələtlərinin işinə dair SSRİ Ali Məhkəməsi Xüsusi Məhkəmə heyatının hökmü ilə əlaqadır olaraq Azərbaycan Yazıçılar İttifaqında keçirilmiş mitinqdə isə son günlərə qədər M. C. Bağırovu tarifləyənlər birdən-birə onu darmadağın etməyə qarar verdilər...

... «Mitinqi Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov yoldaş açaraq demişdir:

— Beriya o qədər xain, o qədər cinayətkar bir düşməndir ki, dünyə ədəbiyyatının yaratdığı Yaqo, Mefistofel kimi hiylə

və fəsad timsalları onun yanında kölgədə qalır. Beriya fəaliyyətinin lap ilk çağlarından başlayaraq ardıcıl surətdə zəhmətkeş xalqın, onun inqilabi mübarizəsinin və Kommunist Partiyasının düşməni olmuşdur.

Beriya 1919-cu ildə quldur müsavat hökumətinin gizli agenti (lap bu cür! — N. C.) olaraq, qəhrəman Bakı proletariyatının inqilabi işinə ziyan vurmış, ona qarşı alçaqcasına mübarizə aparmışdır. Beriya xalqlar arasında düşməncilik və nifaq toxumu səpməyə çalışmış, böyük rus xalqına olan dərin məhəbbətimizi sarsıtmağə cəhd etmişdir (lap elə bu cür? — N. C.). Beriya qəhrəman sovet xalqının otuz beş il müddətində qurub yaratmış olduğu qüdrəti və sevimli ölkəmizi xarici imperializmə taslim etməyə çalışmışdır. Biz sovet yazıçıları, Beriya və onun ələtlərinin alçaq cinayətlərini ifşa etməkdə xalqımıza kömək etmiş olan Kommunist Partiyasına hədsiz dərəcədə təşakkür edirik.

SSRİ Ali Məhkəməsi Xüsusi Məhkəmə heyatının Beriya və onun ələtləri haqqındaki ədaləti hökmü sovet xalqının hökmüdür. Biz yazıçılar öz əsərlərimizdə vətənimizə sadıq, fədakar sovet adamlarının surətlərini yaratmaqla bərabər, hər cür düşmən ünsürləri, xalqın işinə ziyan vuran mənfeət-pərəstləri amansız surətdə ifşa etməliyik.

Daha sonra Mirzə İbrahimov M. C. Bağırovun Azərbaycanda törendiyi dözlüməz iş şəraitində danışmışdır.

Səməd Vurğun yoldaş öz çıxışında demişdir:

— Çoxmilyonlu sovet xalqı ilə birlikdə Azərbaycan yazıçıları da SSRİ Ali Məhkəməsi Xüsusi Məhkəmə heyatının hökmünü ürəkdən alıqlışdır. Beriya və onun ələtlərinin törendikləri cinayətləri, onların alçaq və mənfur niyyətlərini saymaqla qurtarmaq olmaz. Mənəvi cəhətdən iliklərinə qədər pozulmuş, insanlıq simasını çıxdan itmiş qanlı callad Beriya gözəl vətənimizi imperialistlərə satmaq istəyirdi. Beriya öz murdar şəxsiyyətini böyük sovet xalqına qarşı qoyaraq, özünü ondan üstün tuturdu.

Beriya xain bir düşmən olduğu qədər də rəzil bir mənsəb pərəst idi.

M. C. Bağırovun Azərbaycandakı fəaliyyəti də özünü cəmiyyətdən üstün tutmaq kimi antisovet bir iş əsasında misaldır. Dözlənməz dərcədə kobud və egipt bir adam olan Bağırov Azərbaycan ziyallarına amansız bir qənim kəsilmişdi. O öz ətrafına yaltaqları, ikiüzlüləri, həmişə ona «bəli, bəli» deyənləri toplayaraq namuslu adamları bir-bir ləkələyib sıradan çıxarırdı. Bağırov respublikamızın adamları arasında aynılıq salır, həqiqəti deyənlərin ağızını yumurdu.

Bütün bunlar göstərir ki, biz öz sayıqlığımızı qat-qat artırmalı, doğma Kommunist partiyamızın ətrafında daha sıx birləşərək həmişə vətənimizi keşiyində durmalıyıq. Biz hər cür egiptom, özünü cəmiyyətdən, kutladən üstün tutmaq halınnı, mənsəb pərəstliyi, dostbaşlığı qızığın atəşə tutmalıyıq.

Yazıcı Süleyman Rəhimov öz çıxışında demişdir:

— Dünya ədəbiyyatındaki satqın, xəyanətkar tipləri nəzərə getirdikdə görürsən ki, Beriya onların hamisindən daha xəbis, daha alçaq bir canı olmuşdur. Sovet xalqının, bütün zəhmətkeş bəşəriyyətin bu qəddar düşməni və onun ələtləri haqqında çıxarılan ölüm hökmü ədaləti bir hökmdür. SSRİ Ali Məhkəməsi Xüsusi Məhkəmə heyətinin bu hökmünü alqışlayıraq. Sovet xalqı öz düşmənlərinə qarşı həmişə amansız olmuş və həmişə amansız olacaq! Beynəlxalq imperialistlərin agenti olan Beriya və onun ələtlərinə qarşı nifratımız hədsizdir. Bu xainləri vaxtında (belə? — N. C.) ifşa etmiş olan Kommunist partnyasına və Sovet hökumətinə ürkədən minnətdarıq.

Sonra Süleyman Rəhimov M.C.Bağırovun Azərbaycanda törətdiyi yaramaz işlərdən danışaraq demişdir:

— Bağırov mədəniyyətimizin inkişafına mane olurdu. Bağırov cəmiyyətimizin xeyrinə olan cəsarətli fikir və təşəbbüsleri boğur, yeni elmi qüvvələrin meydana çıxmamasına həmişə əngəl törədirdi. O, qabaqcıl yazılıçı və sənətkarlarımızı cürbə-

cür vəsitiylə ləkələyərək, istedadsız adamları onlara qarşı qoyurdu. Bağırov Azərbaycan ədəbiyyat və incəsənətinin dəyərləri nümunələrinə göz yumaraq, sənək əsərləri tərifləyirdi.

Rəhimov sözünün axırında demişdir:

— Biz sovet yazıçıları Kommunist partiyamızın, doğma Sovet hökumətinizin yaratdığı hədsiz imkanlardan ruhlanaraq daha parlaq əsərlər yaratmamalıq.

Şair Samvel Qriqoryan (bu da bunun burası — N. C.) çıxişında demişdir:

— Qoy vətənimizin bütün daxili və xarici düşmənləri bir daha bilsinlər ki, heç bir qüvvə sovet xalqımızın irəliyə olan böyük və tarixi hərəkatını dayandırı bilməz. Bizim kommunizm uğrunda mübarizəmizin sürətini dayandırmağa uzanan hər bir əl dibindən kasılacakdır!

Sonra Rəsul Rza, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, N. Brütens-Danilyan (?! — N. C.), Qabil İmamverdiyev və Məmməd Rahim yoldaşlar çıxış edərək SSRİ Ali Məhkəməsi Xüsusi Məhkəmə heyətinin Beriya və onun ələtləri haqqındaki hökmünü alqışlamışlar («Ədəbiyyat və incəsənət» qəzeti, 26 dekabr 1953-cü il).

L.P.Beriya barədə deyilənlərlə işimiz yoxdur — necə deyərlər... M. C. Bağırovla əlaqədar mülahizələrdə «məsuliyyətdən cəkinmək», baş vermiş faciələrdə ancaq bir nəfəri ittiham etmək, birini başqasının quyuğuna bağlamaq və nəhayət, hamını «lənətə gəlmİŞ» imperializmin quyuğuna bağlamaq cəhdidir — ədaləti hökmü tərifləyən, alqışlayan tərəf yenə də həmin hökmün müəllifi yox, seyrisidir: onu tərifləməlidir, alqışlamalıdır...

Şübhəsiz, M.C.Bağırov Azərbaycan xalqının başına gətirilən faciələrdə məsuliyyət daşıyır — ona qədərki və onunla eyni vaxtda işləmiş xadimlər kimi, çox böyük günahlar törəmişdi. Lakin M. C. Bağırova edilən məhkəmə də Azərbaycan xalqının iradəsinin ifadəsi deyildi — 30-cu illərin hadisələri kimi 50-ci illərin hadisələrini də xalq ağır bir yuxu tək keçirdi.

M.C.Bağirovun məhkəməsi despotizmin bir formasının o biri forması üzərindəki qələbəsini təmin etmək məqsədi daşıyırıldı, ona görə də 30-cu illərin tarixi-siyasi xarakteri, əxlaqi açılmışdı, əksinə, ictimai idrakdakı ekletika daha da gücləndirildi...

«Azərbaycan» jurnalının yeni redaksiya heyatının üzvlərini M.C.Bağirov qəbul eləməliydi – hamın heyatda mən da var idim... Gedib gördük ki, müşavirədir, keçib əyləşdik, çoxlu adam vardi. M.C.Bağirov çox açıqlı idi, birdən düşdü orden-medallarını taxib gəlmış bir kolxoz sədrinin üstünə: – «Bü nədi, adə, çarvadər qatın kimi bütün zinqirovlarını taxib gəlmisən... Ubiraysya ətsuda»... Düşdü yazılıcların üstünə – siyahidən redaksiya heyatının üzvlərinin adlarını oxuyub hərəyə bir söz deyirdi. «Əbülhəsən!» Əbülhəsən Ələkbərzadə durduayağı və başlaşı əsməyə... «Mühariba»ni san yazmışsan?»

İmkən vermədi ki, kişi «bəli» desin. «Ha, otur!» Əbülhəsən əsə-əsa oturdu... Bağırov əlini uzatdı bir alım-şairə: «Hancarı oldu? Sən alımsın, ya ki şair? Yoxsa nə ondan, nə də bundan?» Bu binəvanın nə şəkər düşdүйünүn təsəvvür eləmək çətindir. Heç kəs onun verdiyi cavabı başa düşə bil-mədi: nə təsdiq, nə inkar, həm eybəcər gülüş, həm ağlamaq və zarılı, həm də yalvarış səslərindən ibarət idi.

Bağırov özü onu eybəcər vəziyyətdən qurtardı: «Yaxşı... yaxşı». Siyahiya baxıb dedi: «Manaf Süleymanov... Nu, naşlı novoqo çeloveka, çto bi privileç k svoey qruppirovke?»

Birçə Əli Vəliyev danlaqsız ötüsdü, dedi ki, yoldaş Bağırov, bunların hamısını başa salmaq, öyrətmək lazımdır...

Cıxdıq bayıra... Bir-birinə macal vermədən basıldılar Mir Cəfəri tərifləməyə: «Allah ömrünü üzün elősin...» «O olmasa biz Allaşa bəndilik etməzdik». «Vallah, xalq yaxşı ad qoyub: kişi!» «Xalis kişi...» «Anarxiya olar». Əslində, dedikləri doğru idi. Gündə min manata (o vaxtki pul ilə) mənliyi olan şəxs, ağıllı adam elə şəraitdə işləməyə razılaşmazdı... O dəhəstəti nə dil ilə demək, nə qələmə tasvir etmək mümkün deyil... Görəməyən başa düşməz.

Mir Cəfər Bağırov ifşa olunanda hamidən əvvəl 20 il dalbadal onun kölgəsində daidalanınlar, özüna yox (qorxurdular), kölgəsinə, adına səcdə edənlər meydən sulayıb, şidir-ğι oynamamağa başladılar. O adamlar ki yerli-yersiz ifixtarla... «Kişi mənə salam verdi... Kişini gördüm... Kişi mənə qoduq, kükçük dedi», – deyərdilər... Mir Cəfəri ifşa edən yığıncaqlardan birində, ziyalılar evində bir nəfər həddini lap aşub deyəndə ki, axırdı Mir Cəfərə dedim ki, bəsdir... Səməd Vurğun dözməyib qısqırdı: «Ayə, nə gopa basırsan? Mənim təki şir-pələng onu görəndə kanxırıldım, nəfəsim tutulurdu. Görkəmindən adam vahiməyə düşürdü... Qara basırdı». Bu replika ilə əlaqədar bir neçə əhvalat nəqəl etmək istəyirəm... Akademik Musa Əliyev danışırkı ki, Azərbaycan Neft İnstitutunun direktoru idim. İnstitut onda Moskvaya Neft Sənaye Komissarlığına baxırdı. Yoxlaysı vaxtı hər cəhətdən işlərimiz təqdirə layiq görüldü və məni apardılar Moskvaya təhsil şöbəsinin rəisi. Onda Bağırov məzuniyyətdə idi, onu ikinci katib Çeplonov əvəz edirdi, icazəni o vermişdi. Mir Cəfər qayğıdır masələni biləndə dali olur, göstəriş verir ki, tacili dala qaytanılsın. Məni çağırıdlar Nazirlər Sovetinin təhsil-mədəniyyət işləri üzrə müavininin yanına. Qoca arvad idi, köhnə bolşevik, Lenini şəxsən tanıydı. Xoş bir dilla təəssüf edə-edə başa saldı ki, dala, Bakıya qayıtmaşıyam, Bağırovun iradəsi belədir.

Dilxor oldum və qayıtmaga tələsmədim, işi ləngitdim ki, bəlkə yadlarından çıxar, vəzifəmdə qalaram. Bir həftə keçmiş o arvad məni yenə çağırı və dedi: «Sınok, verno, çto ya yavlyayus zampredsedatelem, no est i druqoy zammarkoma iz Kavkaza. Poçı vaş zemlyak. On mojet vas vislat obratno s soprovojdeniem oxranı ne v Baku, a v druqoe mestö». Elə o gecə qayıtdım Bakıya...

...Sabit Orucov Suraxanıda trest müdürü idi. Hasilatın kəsir, qit vaxtında bir quyu güclü neft verir. Hami sevinir. Üç gün sonra quyu qəfildən dayanır. Aləm qarışır... Bağırov trest müdürüni çağırıb şəhərə. Sabit getmir. Buruqda əlləşir.

Sabahı günü Orucov trestə buruqdan təzə qaydırılmış ki, pəncərədən görür ki, Bağırov düşdü maşından. Qaçan yeri yoxdur. Kabinetdən çıxsa üz-üzə galəcəklər. Tez girir stolun altına, gizlənir.

Mir Cəfər girir kabinetə, görür ki, boşdur, heç kəs yoxdur. Yan-yörəyə nəzər salıb təəccübə deyinir: «Kuda on işsəz. Ya je eeqo videl...» Birdən gözü stol altında gizlənmiş müdərə saatışır. «Adə, ora niyə girmisən? Çıx bayra!»

«Yox, Bağırov yoldaş, çıxmayağam. Siz gedin şəhərə, sabah gəlin, quyunu qəbul edin. Sabahacan işə salacağıq».

«Adə, çıx!»

«Yox, çıxmayağam...»

Bağırov gülümşəyib çıxbı gedir. Doğrudan, quyu iki gündən sonra başlayır neft verməyə...

Akademik Əlişşərif Əlizadə (MK-da vaxtilə ikinci katib idi, sonra da qəzəbə gəlib Türkmenistana köcdü) Bağırov barədə deyirdi ki, bu adam yorulmaq bilmirdi, bilmək olmurdı ki, nə vaxt yatır, nə vaxt dincəlir, ən gözlənilməz yerdə, gözlənilməyən zamanda görürdün hadisə məhəllindədir. Çok-crox oxuyardı. Geniş kabinetə əsl kitabxana idi. Səhər tezdən zəng çalıb adamlara səsini çatdırıb, oturub oxuyardı. Adamı yeddi köynək tər təkənə qədər işlədərdi. Baçarıqlı işbilənləri müdafia edərdi, imkan daxilində tətəff etdirərdi. Hər cəhətdən çox amansız idi.

Kişini qalxan eləyib başqalarını qorxudanlardan biri yeri-li-yersiz deymış: «Yuxarıya getmisdim»... «Nə var, kim vardi yuxarıda?» sualına belə, cavab verərdi: «Kişi idı... Mən idim, bir də uşaqlar...»

«Uşaqlar» deyəndə Ali Soveti Rəyasət Heyətinin, Nazirlər Soveti, Dövlət Təhlükəsizlik komitəsinin sədrələrini nəzərdə tuturdu»...

*

* *

M. Süleymanov «Dalğalar qoynunda» romanında M.C. Bağırovun xarakterini natural çılpaqlığı ilə təqdim edir:

« – Bu da elmi tədqiqat institutunda neft axtarışına və kaşfiyyatına rəhbərlik edən alım! Hələ indiyə qədər bir dəfə də olsun qəti söz deməyi. Qoy onun əvəzinə direktorları danışın. Qabağa gəl Novruzlu.

Novruzlu əynində qalifevi şalvar, mixayı köynək, köynəyin üstündən enli, qalın qayış, ayağında uzunboğaz çəkmə səhnəyə çıxdı. Yusifov şübhə ilə ona baxdı:

– Başla gərək sən nə təklif edəcəksən. – Başdan-ayağa onu təəccübə gözdən keçirdi, öz-özüñə fikirləşdi: «Köhnə bazarzdakı gözətçibaşı ləzgiyə oxşayır. Belində bircə küt xəncəri çatmır».

Novruzlu heç kimə baxmadan öz-özü ilə danışmış kimi əlindeki kağızı oxumağa başladı:

– Yoldaşlar, ölkəni duru yanacaqla təmin etmək təkcə neftçilərin borcu deyil, həm də alımlarımızın vəzifəsidir...

Yusifov hövsələdən çıxdı, sözünü kəsdi:

«Adə ey, məddahlığı, ritorikanı burax. De görüm harada quyu qazaq ki, tez, çox neft alaqq...»

Hövsələsiz, eyni zamanda dəqiq; qəzəbli, eyni zamanda səmimi Yusifov – M. C. Bağırov romanda bir neçə yerdə göründür və görünməyi ilə də əsərin intonasiyasına təsir edir.

– Kim danışmaq istəyir?

Bir neçə adam əl qaldırdı. Yusifov yerində qalxıb dedi:

– Lazım deyill! Bilirom, indi çıxbı tutuşu kimi bir-bir eyni sözləri təkrar edəcəklər. Ağaxanov müttəhimə döndərib o ki var söyücəklər, dişlərinin dibindən gələni deyəcəklər. Kamili işə tarifləyib eliyəcəklər dahi, günahsız məlaikə. Onsuz da. Hər şey aydınındır».

«...Səməd Vurğun nəql edirdi ki, otuz yeddinci ildə bütün məmləkət fəhlə-kəndliyən tutmuş komissarlara qədər, xüsusən ziyalılar rahatlığını itirmişdi, nəinki sabaha, heç axşama ümidi ləri yox idi. Hamı hər an həbs ediləcəyindən qorxurdu. Səhər açılında hara gedirdin yeni-yeni həbslər olduğunu, kimlərinse tutulduğunu xəbor verirdilər. Bir gün avval görüb danışdırın adamları gecə aparmışdır.

Günorta vaxtı oğlum Yusiflə Parapetdə hərlənirdik. Yazuçı yoldaşlardan biri uzaqda gözümə sataşdı. O özünü görəməzliyə salaraq ötüşmək istədikdə mastavoydan fayton ötdü, yazuçı istər-istəməz səkiyə qalxdı, yan tərəfə baxanda nəzərlərimiz çarpzlaşdı.

Salamaşdıq, şəhərdə əsas səhbət mövzusu adamların tutulması idi. Salman Mümtazın tutulduğunu xəbor verdi və əlavə etdi ki, neçə gün avval Salman Mumtaz Azərnəşrda Ruhulla Axundovun dalınca danışmış ki, o Buzovna mollası Ruhullanın nəyi çatmışdır ki, Şura hökumətinin əleyhina işlayib. Vəzifə, maaş, maşın. Hər şeyi var idi...

Bu vaxt Yusif əlini əlimdən üzüb əzaqlaşdı. Mən cəld addimlara uşağın dalınca getdim. Üç dəqiqə geçmədi döndüm. Müsahibim yazuçı yoxa çıxmışdı. Bilmədim göye uçu, yera girdi...

...Mərkəzi Komitədə xüsusi şöbədə işləyən instruktur nəql edirdi ki, ÇEKA-dan xüsusi bir qovluq gətirdilər ki, bunu verərsiz kişiya. Banderol bir neçə yerdən surquclanıb peçatlanmışdı. Novikova gəlib apardı.

Neçə gün sonra mən Bağırovun kabinetində mühüm bir işi yoxlaya-yoxlaya sənədləyirdim. Mir Cəfər arabir yaxınlaşış sənədlərə, akt və kağızlardakı imzalara nəzər yetirirdi.

Xəbor verdilər ki, Səməd Vurğun gəlib. Mir Cəfər dedi: «Buraxın içarı».

Səməd kabinetə girdi. Mir Cəfər onunla görüşdü və soruşturdu: «Niya yeni bir şey yazmırısan...»

Səməd qollarını açdı: «Vallah, ilham gəlmir, adamın elləri...»

«Əlləri işlətmək lazımdır, – Bağırov onun sözünü kəsdi, xəbor aldı, – niya sən özünə Vurğun taxəllüsü götürmüsən, başqa ad qəhər idi?»

Səməd soruşturdu: «Yoldaş Bağırov, icaza verirsiz hər şeyi olduğu kimi danışım?»

«Danış, danış.»

Səməd eşq macərasını nəql etməyə başladı.

Mən da kağızlara baxa-baxa qulaq asırdım.

Mir Cəfər birdən səsini ucaltdı: «Bəs deyirlər sən Vurğun taxəllüsünü simvolik götürmüsən. Əslində, türklərə, Türkiyəyə vurğunsan».

«Yalan deyirlər. İftiradır.»

Xeyli söhbətdən və izahatdan sonra Bağırov dedi: «Get aqlını yiğ başına, yaz. – Əli ilə stol üstündəki qovluğa işara etdi, – bu, sənin haqqında yiylən materialdır. Hər şey hazır idi, birçə məməni imzalamağım qalmışdı. Qol çəkmədim. Qərra gəldim evəl sənənlə danışım, get yaz, yarat». 133

Səməd ayağa durub dedi: «Yoldaş Bağırov, siz Səmədə bir köhlən at verdiniz, qol-qanadını açdırınız. Gedirəm yazmağa. Özünüz görərsiz».

...Sonralar S. Vurğun danışındı ki, kişinin mənə acığı tutmuşdu, qeyzlə dedi: «Səndə taxsır yoxdur, günah məndədir ki, bütünlükə batmışdin palçığa, saçlarından yapışib, dərtib çıxarddım...»

Mir Cəfər Bağırovun mühakiməsi tarixi bir hadisə olmuşdu...

«...Son dərəcə maraqlı, dəhşətli, həm də kədərli bir mənzərə, təsviri mümkün olmayan proses idi.

Məhkəməyə buraxılış kağızını mənə Politexnik institutun rektoru Abuzər Əliyev verdi və indi minnətdarlığımı bildirirəm. Neft-kimya institutunda və aspiranturada bərabər oxumuşduq. O, inşaat-arkitektura fakültəsini bitirmişdi.

Fakültənin dekanı oldu. Politexnik institut bizim institutdan ayrılanlarda ora köcdü. Tezliklə də rektor oldu. Və institutu Darwin küçəsindəki binadan Dağlı məhəlləsinə, geniş bir əraziyə o köçürüdü, çoxlu yeni tədris, həm də yaşayış binaları tikdirdi. Əsl mənada texniki təhsil-tədris kompleksi, tələbə şəhərciyi yaratdı. Nəticədə yeni bir texniki ali məktəb – İnşaat Mühəndisləri Institutu yaradıldı.

...İntintaq barədə əhali arasında cürbəcür şaiya və söhbətlər gözirdi. Hərənin ağızından bir avaz gəlirdi. Müştəntiqlərlə Bağırov arasında baş veren mübahisə və münaqişələr barədə söhbətlər min bir rəngə boyadılır, şışirdilirdi.

Lakin mühakiminin Bakıda başlanması şəhərdə bomba kimi partladı. Bütün söhbətlər bu mövzu ətrafında fırıldandı.

Yüksək mənəsəb sahiblərinin kabinetlərində və lazımı he-sab edilən idarələrdə xüsusi radio qoyulmuşdu.

Adı adamlar yaxına buraxılmırıldı. Bir-birinin qorxuşun-dan mənəsəb sahibləri, otuz il gecə-gündüz təriflədikləri, «kişi» adlandırdıqları adamı söyür, töhmət edir və ağır cəza tələb edirdilər.

Məhkəmə prosesi Dzerjinski klubunda keçirildi. Ma-raqlı idi ki, müharibə qurtarılıb-qurtarmaz, Bağırovun göstərişlə bu klubun yerində ucalan alman kilsəsini söküb həmin binanı tikmişdilər. Mir Cəfər tez-tez yolüstü maşını saxlatdı-nıb inşaatın vəziyyətini yoxlayırmış.

İndi isə özü burada mühakimə edildi.

Binanı hər tərəfdən hərbçilər mühafizə edirdi. Orada nəq-liyyat işləmirdi. Hətta trolleybusların marşrutunu dəyişdir-mişdilər.

Binanın ətrafindəki küçələrdə soldatlar əllərində tüfəng şahmatsayağı düzülmüşdü. Tinlərdə tanklar durardı.

Bircə qapıdan, çox ciddi yoxlanışdan sonra icaza kağı-zı alanları içəri buraxırdılar. Məhkəmə iclası qurtarana qədər kükçəy çıxməq olmazdı.

Damlarda da mühafizəçilər vardı.

Salon ağzına qədər adamlı dolu olardı. Dəhlizlərdə hərəkət məhdud idi, hər addımda mühafizə vardı. Salonda da, lojalarda da silahlı soldatlar nəzərə çarpırdı.

Məhbusları xüsusi hərbi zirehli maşında güclü mühafizə dəstəsilə darvazadan həyatə gətirirdilər. Deyilənlərə görə, Xirdalandı xüsusi vəqonda saxlayırmışlar.

Səhnədə uzun stollar üstündə saysız-hesabsız qovluqlar qoyulmuşdu. Yalan olmasın, əlliə qədər mayor, leytenant, hətta polkovniklər qovluqları eşələyirdilər.

Advokatlar üçün xüsusi yer ayrılmışdı. Ortadakı stolun arxasında hərbi məhkəmə sədri – ordu generalı, sağ və sol-da yena yüksək rütbeli hərbçi iclaşçılar əyləşmişdilər. Baş prokuror Rudenko xüsusi stol arxasında oturmuşdu. Əbas sual-cavabı o aparındı. Stolun üstündə xüsusi mikrofon qo-yulmuşdu.

Elə ki sədr müttəhimləri getirməyi əmr edirdi, salonda bir canlanma yaranır, gözlər həyat tərəfdəki girəcək qapıya zillənir, araya sükut qonur, adamlar intzar içində sanki çır-pınırırdılar.

Mir Cəfər birinci içəri daxil olur, istər-istəməz hamı aya-ğa qalxırı (həmin adamların bir zamanlar o bu salona girən-də də ayağa durduqlarını xatırladı). Napoleon demişkən, qələbə ilə qayıdanda da, ölümə aparanda da bu adamlar eyni şəkildə tamaşaşa gələcəklər... Bağırov cəld, iti addımlarla yeri-yib, heç kimi saymadan, heç şeyi vecinə almadan müttəhim-lər üçün ayrılmış yerdə sağ əldə yerini tutur. Arxadan Yemelyanov (nazir), Atakişiyev (nazir), Markaryan (nazir müaviyi), Qriqoryan (nazir müavini), Borşov (intintaq şöbə müdürü) asta, qorxaq addımlarla gəlir, elə bil xətər dəyəcəkdən qorxub nəzərdən qaçır, göza görünmək istəmirlər. Bağırovdan başqa hamısı na qədər müti, nə qədər miskin görünürdülər. Müqəvvani xatırladan canlı meyidlərə oxşayırdılar. Bircə Yemelyanov qismən sakit və arxayı görünürdü. Şübəsiz, bu da rus olmağından irəli gəlirdi. Hiss edirdi ki, öldürmə verməzər.

Ümumiyyətlə müləyim rəftarlı idi, özünü layiqli aparırdı.

Qalanları tez-tez günahdan boyun qaçırır, saman çöpündən yapışmağa can atır, yalvarır və hətta ağlayırdılar. Təkcə Bağırov özünü mərdanə aparır və əsl mənada baş prokurorla atışındı...

Çoxlu şahidlər vardı. İclasların birində Quba şəhərinin keçmiş ispalkomu Mehdiqulu adlı köhnə bolşevik düşdü Mir Cəfərin üstünə və onu qoço adlandırdı, nəhayət, soruşdu: «Hani o köhnə bolşeviklər? Hardadır Levon Mirzoyan? Hani Danilyan? Sərkisin başına nə götirdin?»

Birdən Dağlıq Qarabağın sabiq birinci katibi Badamyan söhbətə qarışdı: «Necə oldu Ruhulla, Musabəyov, altibarmaq Baba?»

Rudenka soruşdu: «Obvinnemiy Bağırov, otvette im!»

Mir Cəfər səsini ucaldı: «Ya je skazal, çto na vse voprosi ya otveçu v kontse!»

Rudenko digar müttahimə müraciət etdi: «Obvinayemyi Markaryan, skajı poçemu tak bezçeloveçno bili bezvinix lyudey?»

Markaryan sol əlini daz başına çəkib gözlərini qıydı və dedi: «Otkroyte tridsat vosmoy tom, delo nomer vosemot devnystva patry, na stranitse dvatosorok odin, tam na vaş voprosimeetsya otvet».«

İşti axtarın tapdırılar, Rudenko bərkdən oxudu: «Beyte do tex por poka ne priznayot svoyu vinu. Beyte, bit i bit. Stalın».«

Markaryan əlavə etdi: «Vi nezzayete kakoy on ujasnyj čelovek. A nikto ne posmel bı ne delat to, çto Bağırov poruçıl...»

Rudenko dönüb Mir Cəfərdən xəbər aldı: «Pravilno on qovorit?..»

«Poprobovali bı ne ispolnyat to, çto bilo skazano mnyu. Oni vse bili moimi tsepnumi sobakamı... Oni zdes bolee-menee proxrabilis...»

Rudenko: «Obvinnemiy Qriqoryan, sluşay, çto pismo ti pisal? Tsituruyu: «Mama, bratok, obraduytes, iz- za dyadi ya rastreli desyatki turki...»

Salonda gurultu sədasi ucaldı.

Birçə gün o məhkəmə iclasında oturmaq adamı bir ay üçün dəhşətli azara sala bilərdi... Az qalırkı adamın ürəyi partlaşın.

Qeyd etməliyəm ki, cinayətlərin bütün qeyri-insani, qədar olmağına baxmayaraq, nadənsə salonda Bağırova qarşı ümumi bir simpatiya, ümumi bir təssüs, bir qayığı vardı. Və hətta qonşuluğundan, ərləri 17 il sürgündə qalmığına baxma-yaraq üç arvad ağlayırdı.

Bağırov yaman arıqlamışdı, elə bil başı da iriləşmişdi. Əllərində isə yod ləkələrinə bulaşmış tanzif sarğı...»

Keçmiş MK katibi Çeplakovun bir vaxt nəql etdiyi epi-zodlar yadına düşüd: «Mühəribədən sonra general-polkovnik Kolpakçını Bakıya göndərmişdilər. Çox adlı-sanlı hərbçi idi. Gələn kimi şəhərdə xoşuna gələn manzilləri tutub adamlarını yerləşdirirdi. Heç kasla hesablaşmadı. Şəhərə vəlvələ düşmüdü. Bir səhər Bağırov tapşırı ki, get general Kolpakçı ilə danış gör nəyə ehtiyacları var. Getdim. Ordu qərargahində komendaturada məni heç saya salmadılar. İstədim telefonla danışım, qoymadılar. Növbətçi baş leytenant yuxanda kimə isə xəbər verdi ki, MK-nın ikinci katibi galib. Ordan verilən cavabı mənə çatdırıcı: «Pust podajdyot...»

Durüb goldım MK-ya, Mir Cəfərə heç nə demədim. İki gün sonra axşamüstü pilləkəndə rastlaşdım, görünür, evə gedirdi. Ayaq saxladı: «Nu kak, tam s Kolpakçı poqovarılı? Kak tam dela?»

Dedim ki, məni qəbul etmədilər. Heç telefonla da danışmağa qoymadılar. Başına gələni nəql etdim.

«Daje tak?...» – deyib qayıtdı, getdi kabinetinə.

Üçüncü gün iclas keçirmək üçün yiğmişdidi. Birdən qapı açıldı, general-polkovnik Kolpakçı güllə kimi kabinetə

girib hərbi qayda ilə təzim edərək sağ əli gicgahında: «Tovarış Bagirov, razreşite dolojıt, general-polkovnik Kolpakçı pribil v Vaş rasporyejeniel!» – dedi.

«Vi oçen opozdali. Vi kak çlen partii şçitali nije svoeqo dostoinstva prinimat vtoroqo sekretarya partynoy organizatsii respublikı. A vaşa priyamaya obyazannost bila kak pribil v qorod prejde vseqo yavitsya v partiyini ştab. Polkovnik Kolpakçı, Vi svobodni i v teçenii sutki obyazanu pokinut Baku. Mojete idti.»

Müharibə vaxtı və ondan sonra Bakuya galən general və dövlət xadimlərini Zuğulbada təntənə ilə qabul edirdi. Hətta Marşal Vatutin və general de Qol şərəfinə Mir Cəfər qonaqlıq vermişdi.

Türk şairlərindən birinin aşağıdakı misrasını burada xatırlatmağa ehtiyac duyuram:

Yer göylərə sorsun ki, bu tale nə köpək şey...

De Qolla əlaqədar bir əhvalat yadına düşdü... Neçə il əvvəl mənə tapşırıldılar ki, ər-arvad iki fransız galib, arvad arxitektordur, əri isə jurnalist – Bakının binaları ilə maraqlanırlar, onları şəhərdə gəzdir. Arvadı binalarımız heyran edirdi. Çoxlu şəkil çəkdi, qeydlər etdi. Binaların sahibi, layihaların müəllifləri onları maraqlandırındı... Arvad deyirdi ki, bu cür binalar heç yerdə yoxdur. Hayif ki, tamaşa etməyə vüsət yoxdur. Küçələr darisqal, binalar baxımsız.

Operanı və Tağıyev teatrını xüsusi bəyəndilər. Sonra Sovet vaxtında tikilmiş binalardan bircə Mikayıl Hüseynovun şəhər mərkəzində Nizami, Səməd Vurğun və Tolstoy küçələrinin kəsişdiyi yerdəki «Buzovnanef»in binasını xoşladılar və hətta təəssüf etdi ki, məkan arxitektora lazımi imkan verilməyib ki, var istedadını nümayiş etdirsin.

Füzuli küçəsilə Kirov küçəsinin tinindəki küçü kəsik binanın üst-üstə dörd tağlı balkonlarına «qədim mağara» adı

qoydular. Füzuli meydanındaki M. Əzizbəyov dram teatrının binasını bəyənmədilər, dedilər ki, teatr binası deyil. Artistlərin əlavə edilmiş qorelyeflərini zövqsüzlük adlandırdılar. Heç vahşi Afrikada da belə biabırçı hərəngəxanaya rast gəlinməz. İbtidai qadınlar kimi əlinə keçəni sallayıb üst-başına. Burnuna sanki balıqlaşından sırga taxıb. Özü də yaxınlıqdakı iki gözəl altı mortəbali binanı gözdən salır, özü təki eybəcər edir. Meydanı, dahi şairin heykəlini korlaysı.

Arabir general de Qoldan danışdırılar. Mən dedikdə ki, fransızlar görünür ona çox hörmət edirlər, ər-arvad birdən səs-səsə verib bərkədən: «Hörmət yox, çox-çox sevirlər. De Qol Fransanın prezidentidir. Fransız xalqının şərafı, fəxri, şanı və namusudur. Dövlət başçısıdır.»

...Bu sözləri xatırlayıb müttəhiimlər kursusuna baxdim... Bəli, Bağırov da otuz üç il – bir qərinə dövlət başçısı olub, iki dəfə beş milyonluq xalqı şaxtalı-buzlu, ya da isti səhralara sürgün etməkdən xilas edib...»

M.C.Bağırov Az. ÇEKA-ya onun yarandığı ilk illərdə rəhbərlik etmişdi və Manaf müslüm bir dəfə nə dedi ki, ümumiyyətlə Az. ÇEKA barədə gələcəkdə daha ətraflı yazmaq lazımlı gələcək. Lakin qısa da olsa, xususun ilk illər barədə qeydlər etmək garəkdir... «Bu idarə yaradılan ilk gündən bütün Rusiyada və hətta xaricdə belə hər esidən tükləri dəhşət və qorxudan biz-biz olurdu. İcab etdikdə harda olursa-olsun öldürülür, oğurlanıb Rusiyaya götərilənlərə uzaq şimalda ölüən qədər əzab-ışğancə verilirdi.

Az. ÇEKA-nın ilk sadri Altıbarmaq Baba təyin edilmişdi. Var-yox üç-dörd illik təhsili vardı. Rəhəmsiz olduğu qədər də amansız idi. Azarkeş qumarbaz idi. Hakimiyətdə az qaldı.

Altıbarmağı Moskvadan göndərilmiş Hacı İlyas adlı bir nəfər əvəz etdi. Az bir zamanda nəinki burjuaziya, hətta bütün mənsəb sahiblərinin (əlbəttə, doktor N. Nərimanovdan savayı) gözlərinin odunu elə almışdı ki, Hacı İlyas adı gələndə zağ-zağ əşir, onunla üz-üzə gəlməkdən qaçınır və imkan

daxilində uzaq gəzirdilər. Dəfələrlə kabinetdə tapançanı çıxardıb qarşısındaki adamı güllələmisi. Dustaqxanalara gedib əvvəldən nəzərdə tutduğu və azad etmək üçün əməlli-başlı rüşvət aldığı bir neçə nəfəri – müsalman, rus, yəhudü və s. həyatın ortasında güllələmisi (şübhəsiz, izi itirmək üçün). Camaat da deyirdi ki, əsl internacional inqilabçıdır. Özü də gündə-gündən daha da tüyğə edirdi.

Nəriman Nərimanov əhvalatdan xəbər tutanda Moskvaya yazır. Çünkü Hacı İlyasın Az. ÇEKA-ya təyinat kağızını guya Lenin, Trotski və Dzerjinski imzalayıblarmış.

Mərkəzden məlumat göndərirler ki, görkəmli xadim Hacı İlyas Orta Asiyada basmaçılarla döyüşdə neçə il əvvəl öldürülüb.

140 Hacı İlyasi hərbi tribunal sədri Teymur Əliyev tutur, mühakimə edir. Ölüm cəzası Nargin adasında icra edilir – güllələnir. Məhkəmədə ayırd edilir ki, bu adam, doğrudan da, Orta Asiyada Hacı İlyasın dəstəsində olub, məqam tapıb vuruş zamanı onu öldürür və sanadlarını oğurlayıb ÇEKA-da qulluğu başlayır. Kabinetindəki seyflərdə çoxlu cəvahirat – brilyant, zümrüt, yaqut və qızıl tapılmışdır. İran'a qaçmağa hazırlıq görmüş. Minlərlə günahsız insanın qanını axıdan, ailələri dağıdan cəlləda güllələnmə az imiş.

Olı Sabri Qasımov deyirdi ki, 1928-ci ilin yayında Kislovodskda dincəldirdim. On nəfərə qədər adam idik. Peşəmiz qumar oynamaq idi. Bir dəfə əlim gətirdi, səkkiz min qızıl pul uddum. Pula heyfim gəlirdi, biliydim qapazlayıb udacaqlar. Getdim poçtaya, telegrafçı arvada bir qızıl onluq verdim ki, mənə Bakıdan bir telegram ver ki, bacım ölüb. Arvad nəm-nüm edib boyun qaçırdı. Bir beşlik də əlavə etdim...

Həmi təəssüfləndi. Vidalaşıb elə o gecə vaqona minib getdim Moskvaya, «Qrand otel» mehmanxanasında 2 otaqlı nömrə kirəladim. Bakıya o zaman bütün şəhərdə ən məşhur gözəl hesab edilən, dillər əzbəri, yəhudü qızı Sara Karetskayaya pul göndərdim. Üç gündən sonra gəldi. Düz iki ay eys-işratda yaşadıq. Peterburqa getdik.

Bakıya qayıdanda bacım düdü üstümə ki, bu nədi çamaata Kislovodskda yaysın ki, mən ölmüşəm...

Deməyənən mən gedəndən iki gün sonra yeznamlı bacım gelir Kislovodskiye. Yoldaşlarım yeznamlı bassaqlığı verəndə kişii məttəl qalır və deyir ki, arvadım ölüb-eləməyib. Gətirmişəm. Ay yarım burada dincələcəyik.

Yalanım çıxır. Altıbarmaqdən bərk qorxurdum. Xatakar idi. Qaçınırdım, üz-üzə gəlmirdim. Bir dəfə mən pasaja girən Baba pasajdan çıxan, gəldik üzüə. Dedi: «Adə, Əli bala, lotu, aləmə mən gələk gəlirəm... Məni hərifləyib pulları götürüb qaçışan urusyetə, Sara Karetskaya ilə bizim hesaba kef çəkməyə?»

Soyuq tər basdı məni. Dedim: «Vallah, Baba, elə sənə arxayın olduğumdan çıxdım aradan. Bilirdim ki, sən əhl-halsan...» Gülüb əlimi sıxış aynıldı.

141 1937-ci ildə Altıbarmağı gecəyan gəlirlər tutmağa. Ev-dəkilər ağlamığa başlayanda Baba deyir ki, səs salmayın! Eləmişik, eləyəcəklər; tutmuşq, tutacaqlar; öldürmüşük, öldürceklər.

Iyirminci illərin ikinci yarısında Bakıda nizam-intizam yaratmaqdə M. Ə. Şekinski çox faydalı işlər görmüşdü. Baş milis idarəsində inzibati şöbənin rəisi vəzifəsini daşıyırıd...»

Əlbətə, Az. ÇEKA öz tarixi vəzifəsini həyata keçirirdi – mürəkkəb içtimai-siyasi hərəkatın üzvi tərkib hissəsi idi, ona görə də Azərbaycanın ən yeni tarixinin tədqiqində Az. ÇEKA ilə bağlı materialların öyrənilməsi də, şübhəsiz, əhəmiyyətə malikdir...

«Neft mədənlərində birində «xəstə» bir quyu var idi – ha əlləmişidik, bir şey çıxmamışdı, ona görə də tamam nəzərdən salmışdıq... Gecə növbəsində idim, uzanıb yatırdım – təxminən saat üçdə qarma-qarışq yuxu görüb ayıldım, fəhlələrə də dedim ki, durun, heç olmasa, elə-beşə qurdalanıq, yuxumu qarışdırıbmışam, birdən gələn olar. Onda gecələr mədənləri gəzirdilər ki, görşnlər iş necə gedir. Başladıq «xəstə» quyunun ətrafında qurdalanmağa.

Heç bir saat keçməmişdi ki, qarənlıqda maşın işləqləri göründü və göz açıb-yummamış M. C. Bağırov yanımızdır oldu, salam verib işimizlə maraqlandı və başlıdı ürək verməyə... Fəhlələr Əzləri da bilmədən o qədər şövqlə işləyirdilər ki, adam məəttəl qalırdı – hamımızın təccübümüza baxmayaraq sahər saat 7-də quyu neft verməyə başladı. M. C. Bağırov dedi ki, görürsünüz mü, ürəkdən işləyəndə iş gedir... Mən özümü saxlaya bilmədim, dedim ki, yoldaş Bağırov, bu quyu işləyəsi deyildi, sizin qorxunuzdan neft verdi...

Elə ürəkdən güldü ki!..

50-ci illərdə istehsalat mövzularına maraqlı güclü idi – «Dalğalar qoynunda» romanı da məhə həmin mövzuda yazılmışdı, lakin M. Süleymanov bu əsərində də nə seyrçi-tasvirçi, nə də publisist-təbliğatçı olmayıb, sözün həqiqi mənasında yazıçı kimi hərəkət eləmişdi: obrazlı təsvir, maraqlı xarakterlər, novella tipli əhvalatlar...

Roman cəbhədən qaydan neft geoloqu Kamil Fatehzadə ilə həkim Gülyaz xanımın tanışlığı ilə başlayır və bu tanışlıq tədricən mehribanlıqla çevrilir: Kamil qadını, Gülyaz isə ərinin itirmişdi, hərəsinin bir uşağı qalmışdı.

Kamil neft kəşfiyyat birliliyinin rəisi Balaqədəş Ağaxanovla toqquşmalı olur – Ağaxanov istedadsız adam idi, böyük vəzifədə işləyən qardaşının hesabına bu yerə gəlib çıxmışdı. Kamil müxtəlif maneələrə baxmayaraq, dənizdə neft quyusu qazılmasına nail olur – onun təşəbbüsü yuxarınlarda müdafiə edilir. Neft kəşfiyyatı trestinin baş geoloqu Kamil Fatehzadəyə zəhmətkeş dostları, qəhrəman neftçilər kömək edirlər... Görünməmiş çətinliklərə baxmayaraq Şeytanşəhərdə qazılmış ilk quyu yüksək keyfiyyəti neft verir.

«Yerin sırrı»ndə olduğu kimi burada da əsərin bədii gücü təfərruatdadır – kifayət qədər maraqlı dramatik səhnələr yaradılmışdır: dramatizm əsasən təbiətə insan arasında gedir ki, bu, dövrün tələbi idи və şübhəsiz, boş yerdə meydana çıxmamışdı, dərin iqtisadi-təsərrüfat və ictimai-siyasi kökləri

var idi. Oxucu bu romanda Neft daşlarının necə tikilib qurulduğunun gedisi ilə tanış olur, dövrün heç bir əsərində – nə bədii, nə də elmi – təsadüf edilməyən zənginlikdə məlumat alır. Neft axtarışı və istehsalı ilə əlaqədar, adı fəhlədən tutmuş mühəndis, neft idarələrindən tutmuş dövlətə qədər – dövrün həyəcanları, qayğıları bu əsərdə də özünü tam güc ilə hiss elətdirir. «Neft daşlarını o zaman Azərneft kəşfiyyat trestinin baş geoloqu, hazırda professor Ağaçurban Əliyev kəşf elədi – amma indi onun xidmətləri çox az adamın yadındadır... Belə bir şeir var idı:

Naləni bülbüл edər, buyi-gülü bad aparır,
İşİ sagird görər, nəfini ustad aparır.
Bəzmi məşşətə verir, ləzzəti damad aparır...»

...İstər «Dalğalar qoynunda» romanında, istərsə də yazıçının başqa romanlarında insan obrazlarından başqa və əslində, insan obrazları ilə bağlı olan bir obraz da var – bu, neft verməli olan və hamını nigaran qoyan neft buruğunun obrazıdır: buruq hələ layihələşdirilərkən həmin nigaranlılıq baş qaldırır, getdikcə güclənir və əsərin dramatik əsasını müəyən edir.

Neft buruğun!

M. Süleymanov bu dəmir qülləni canlı bir orqanızın kimi görür (və göstərir) – etiraf edim ki, M. Süleymanovun romanlarını oxuyanda Azərbaycanın gerbində yer almış neft buruğunu gəlib durur gözlərim önündə və mən onun xalqımızın yeni dövründəki tələyi ilə nə qədər az və nə qədər çox bağlı olduğunu hiss edirəm: dəmir qüllə mənə həm olduqca yad, həm də olduqca doğma-görünür – üzüntüler duyuram... «1920-ci ilin novruz bayramından sonra şəhərdə mübahisələr gedir ki, necə edək bolşeviklər buraya gəlməsin?.. Hacı (Zeynalabdin Tağıyev – N.C.) deyir: Nə edirsiniz edin, xeyri yoxdur, Nəriman rusları gətirəcək bura. Murtuza Muxtarov belə məsləhət eləyir, gəlin bütün mədənləri alışdırıq, qoy rusun ümidi qırı-

sin, yoxsa nə qədər ki, Bakıda neft var, Azərbaycanı qırmaq lazımlı gəlsə, rus bunu edəcək, çünki zavodları, maşınları dəyanıb, çırqlarını yandırmaq üçün ağ neft yoxdur...»

M.Süleymanovun ikinci romanında birincidən gələn bir sərənət, xüsusiyyətlər özünü göstərir – bu, hər şeydən əvvəl, məvzü eyniliyi ilə əlaqədardır, ümumiyyətlə isə «Dalğalar qoynunda» orijinal bir əsərdir.

Kamil Zəki deyil...

Zəki gənc idi, elmdən, kitablardan gəlmışdı. Hadisələrdən «kənardə» qalırdı – müəllif elə bil onu çox «bərkə-boşa salırdı» ki, cılız töküklər, nizamı pozular.

Kamil o qədər gənc deyil, lap gənc olmuş olsa da, mühabibə görüb, ölüm-dırıq mübarizasından salamat çıxıb, qadınını itirib – müəllif onu daimi fəaliyyətdə göstərir, o həmişə iş başındadır.

Və heç şübhəsiz, Gülyaz da Gülsəni xatırlatır...

«Dalğalar qoynunda» romanından «Eşidklərim, oxuduqları, gördükərlərim...»ə birbaşa çıxış mövcuddur: bir sərənət tarixi-etnoqrafik məlumatlar əsər boyu paylanmış və onun mühüm kompozisiya ünsürünə çevrilmişdir ki, həmin məlumatlardan sonralar yazıçının adı çəkilən məşhur əsərində daha uğurla istifadə edilir.

Bu cəhət yazıçının yaradıcılıq axtarışlarının xüsusiyyətləri barədə düşünməyə imkan verir və belə bir qənəeti təsdiq edir ki, «Eşidklərim, oxuduqları, gördükərlərim» hələ o zaman – ilk romanların yazıldığı dövrde yaranırdı, hələ formasını bütövlükde tapmamışdı. Eyni zamanda «Dalğalar qoynunda» romanı ilə müəllif daha çox ictimai problemlərə nüfuz etmək perspektivi də açırdı, sxematizmdən sürətlə uzaqlaşır, «hərbi poetikadan» qaćmağa çalışırı – albəttə, bunlar asanlıqla başa gəlmirdi: dövr vardi, zaman vardi və həmin dövrün, zamanın ədəbiyyatı vardi...

«Dalğalar qoynunda» romanında sırf elmi-texniki məlumatlar da öz əksini tapır – bu, tamamilə tabiidir və əsrin məz-

munu ilə bağlıdır, ona görə də bədii məqsədə nəinki xələl getirir, əksinə ona uyğundur. Oxucu özünü işin içində hiss edir, hadisələrin mahiyyətini daha yaxşı başa düşür, konfiqliklərə, dramatizmə daxil ola bilir. Eyni zamanda həmin məlumatlar əsəri publisistləşdirir, həyatı, günün tələblərinə uyğunlaşdırır – bu cür əyanılık isə vaxtilə daha çox təqdir edilirdi... «Neft Daşlarında ilk quyunun bünövrəsi qoyulandan neft alınana qədər oraya gedib-gəlmışam. Elə ki quyu başladı neft verməyə, M.C.Bağırıov barkazda gəlib buruğa qalxdı: balaca kranı açıdlar, neft fəvvərə vurdı... Ovcunu nefilə doldurub iyəldi, fərəhə, qırurla dedi ki, xalis Suraxanı neftidir... Sevincinin həddi-hüdudu yox idi. Xoş sözlər dedi, razılıq etdi. Ağaqurbana zarafatıyanı bir-iki söz dedi: «Bir də səni saqqalı görməyim». Buruq ustasına və fəhlələrə ağır əmək üçün təşəkkür etdi. Trestə 100.000 manat mükafat verdi. İşin içində olanlara ordenlər verdirdi. Kəşşafları Stalin mükafatına təqdim etdirdi və alıb verdi...

Mən özümü ona göstərmədim – iki gündən sonra gəlib əhvalatı Mirzə İbrahimova danışdım, başladı məni danlamaga ki, niyə özünü ona göstərmədin, qoy biləydi ki, Neft Daşlarında iş yazıçılarının da diqqət mərkəzindədir»..

...Romanda Xəzər dənizinin uğurlu obrazı yaradılmışdır, daha doğrusu, «Yerin sırrı»ndə yaradılmış bu obraz «Dalğalar qoynunda» kamilləşir; müəllif Xəzəri, hər şeydən əvvəl, zəngin neft xəzinəsi kimi təqdim edir – əsərin qəhrəmanlarından biri deyir:

...Mən incinar olmasam da, bilirəm ki, bizim dənizdə güclü neft var. Gəmi ilə gedib-qayıdanda hara baxırsan suyun üstü, cəzirələr, qayalar neftdir, qazdır. O həftə olmayı ki, dəniz pırtdayıb neft-qaz qaynamasın, pil-pilə paqqıldamasın, ağızı Xəzriyə – Həştərxana, günbatana, qibla torəfə – İrana: Ənzəli, Bəndərgözə qədər, günçixana – Çələkənə qədər, yalan olmasın dəniz qırğından yüz, iki yüz mil uzaqda neft üzür, qaz qaynayır... Bibiheybətdə, Neftçala körfəzində da

bələ idi. Xərc qoyub quyu qazdırılar, güclü nöyüt aldırlar... Bir başı Lənkəran, o biri başı Dağıstan, bu yanda Şeytanşəhər, dövrələmə nöyülü torpaqdır... Neft milyonçuları – Nobel, Tağıyev, Nağıyev, Mantaşov, Rotşild o torpaqları boş yerə icaraya götürməmişdilər...»

Xəzər dənizi!..

Qədim yunan tarixçilərindən biri vaxtıla yazırı ki, Xəzər dənizi sahillərində yaşayan əhalı ondan, demək olar ki, istifadə etmir, dəniz qalib başlıbasına... Doğrudan da, əsrlər boyu Xəzərə heç kim toxunmayıb, sonra isə üzərində şəhər salınıb, neft buruqları düzülüb – dənizə onun sahillərində yaşayanlar hər cür zir-zibil atıblar.

Qədim yunan tarixçisi indiki Xəzəri görəsəyi, görəsən, nə deyərdi? Yəqin deyərdi ki, Xəzər dənizi sahillərində yaşayan əhalı ona divan tutur!..

«Dalğalar qoynunda» romanında isə M. Süleymanov Xəzər barədə 50-ci illərin qənaatını, həm də bədii qənaatını əks etdirir və bu qənaat «Fırtına»da tamamlanır: dəniz fəth edilməlidir (o dövrün məşhur əsərlərinin birinin adı yada düşür: «Dənizi fəth edənlər») Göründüyü kimi, yenə də cəbhə, yenə də düşmən obrazı...

Neçə ki təbiət insandan güclüdür, həyat üçün təhlükə yoxdur; elə ki insan təbiətə güc galır, həyat təhlükə altında qalır və paradoks da burasındadır ki, həmin təhlükə birinci növbədə məhz insanın özünə qarşı yönəlir.

Lakin Xəzərin ekoloji faciəsini ancaq «təbiət, təslim ol; düşmən, təslim ol» hərəkatının, ancaq «dünya inqilabı»nınayağına yazmaq düzgün olmazdı – bu, qlobal hadisədir, qlobal hadisənin isə qlobal da günahkarları olur... «Neft Daşalarında istismara başlarkən estakadalar qurulur. Bağırov orda aparan işləri kinolentaya köçürməyi Moskvadan Kino-matoqrafiya Nazirliyindən xahiş edir. Onlar eşitməməzliyə salıb qulaqardına vururlar. Çox güman ki, Mikoyanın başçılığı etdiyi erməni mafiyasının təşəbbüsü ilə...»

M.C.Bağırov bunu duyub Neft Daşlarını ləntə koçurt-dürüb özü Moskvaya aparır və Kremlde nümayiş etdirir. Kinoxronika Stalinin çox xoşuna gəlir və Mir Cəfərə deyir ki, mərhəba, lazımlı olsa Xəzər dənizini iki yerə – şimal və canub hövzələrinə bölən bərzəxi qərbən şərqə – Abşeronдан Krasnovodskə qədər torpaq tökdürüb qurudarıq. Təki neft olsun. Ona na vardi ki, bir milyonluq dustaqlar ordusunu yönəldib istədiyinə nail olacaqdı.

Na isə...»

Xəzər, dalğalar...

«Dalğalar qoynunda» romanında dəniz təsvirləri olduqca sənətkarlıqla verilmişdir – buna sənətkarlıq demək də kifayət deyil, bəlkə, belə demək yerinə duşərdi ki, M. Süleymanov bu əsərində nəşrimizin Ayvazovskisi kimi çıxış edir. Xəzərə bu cür məhbəbət bizim çox az əsərlərimizdə var və bəlkə də, bu cürəsi heç yoxdur...

«Sükəni zorla idarə edən motorçu qeyzlə dilləndi:

– Oh!.. Cəhənnəmə qalsın bu ləpələr...

İlyas iri əlini cavan oğlanın çıynına qoydu:

– Elə demə, pis-pis danışma, – səsini alçaldıb piçıldadı, – asi olma! Dərya eşidir, hər şeyi duyar... O çox həssasdır, zərifdir. Dəniz hər nə etsə, dənizçilərin xeyrinədir. O özü bizi sağ-salamat sahile çatdıracaq... Qorxmayıñ. O, xilaskardır!

Kamilə elə gəldi ki, qoca kapitan dua oxuyur...»

M.Süleymanovun dəniz təsvirlərində nə isə ilahi bir dərinlik, zənginlik vardır ki, onu hiss edirsin, ancaq ifadə edə bilmirsən...

«Bu vaxt dalğalar sanki aralındı, dərin uçurum əmələ getirdi, qayıq adamlarla bir yerdə qaranlıqlara yuvarlandı, dalğalar guruldaya-guruldaya üz-üzə girib birləşdi. Qayıq birdən uçurumdan girdənin zirvəsinə qalxdı... Şəlalə kimi göydən enən girdən qayıqi zərbə qamçıladı... Parçalanmış taxta səsi və dəmir cingiltisi ucaldı, lakin Kamil bunları eşitmədi...»

Yaxud:

«Fırtınadan sonra üzə çıxmış günəş sakit liman körfəzinin güzgү qədər hamar, zümrüt qədər göy sinəsinə oxşaya-oxşaya isindirirdi. Baxanların gözleri qamaşır, istor-istəməz üzü gülürdü. Denizdə və sahildə nazərə çarpan hər şeyin xəyalı bir görkəmi vardı. Belə hallarda dənizçilər məsafəni gözlərindən çox daxili hiss, qeyri-adi təsəvvürlərilə təyin edir, bu duyğuya daha çox inanırlar».

Yaxud da:

«Üfűqə yaxınlaşan günəş elə bil soyuq suya «girməkdən» qorxurdu; dəniz də, dərin səma da, göydə uçan quşlar da, ləpələri yara-yara üzən suitləri də, adamların üzü də qızılı rəngə çalırdı»...

148

M.Süleymanov dənizi hiss edir – ona təkcə zəngin bir neft xəzinəsi kimi baxmir, onun gözalliyini, əzəmətini, po-eziyasını görür (və ədəbiyyatımızda Xəzərin an dəqiq, ən müfəssəl təsvirini, bir daha təkrar edirik ki, o verir).

«Dalgalar qoynunda» romanında müəllif tam sərbəst deyil, yaxud başqa cür desək, 50-ci illərin birinci yarısında sovet yaziçisi nə qədər sərbəst ola bilirdi – o qədər sərbəstdir, artıq yox. Hadisələrin təsvirində bir səksəkə hiss edilir – bu səksəkə həm obrazların məzmununda, həm də epizodlarda, detallarda və onların düzünlüsündə özünü göstərir...

Əsərdə bir sırə hallarda lüzumsuz təfsilata da yer verilmişdir və qeyd edək ki, bu, 50-ci illər nasrimiz üçün xarakterik hallardandır: özünütərif həmin illərdə ən yüksək mərhələsinə çatmışdı və təbii olaraq, həmin keyfiyyətini ən çox məhz ədəbiyyatda gizlədə bilmirdi, sözçülüyü gətirib çıxarırdı... Və M. Süleymanovun yaradıcılığı isə xüsusilə 40-ci illərin sonu 50-ci illərdə Azərbaycan ədəbiyyatının həm qüvvəti, həm də zaif cəhətlərini olduğu kimi eks etdirdiyinə görə, qeyd olunan «özünütərif»dən xilas ola bilməmişdi...

«Dalgalar qoynunda» romanının arxasında – ellinci illərin ikinci yarısında M. Süleymanov üçüncü romanı – «Fırtına» meydana çıxır.

«Fırtına» əvvəlki iki romanın ən çox onunla fərqlənir ki, burada na 40-ci illərin ikinci yarısının harbi intizamı, nə da 50-ci illərin birinci yarısının səksəkəsi var – 50-ci illərin ikinci yarısıdır: demokratizm, sohv edib sonradan səhvi düzəltmək imkanı, «liberalizm», birsözlə, həyatı ancaq ağ və ancaq qara görmək epoxası artıq tarixa dönmüşdü.

Romanda «Fırtına» möfhumu həm müstəqim, həm də məcəzi mənə daşıyır və yaziçının sənətkarlığı burasındadır ki, məcəziliklə müstəqimliyi eyni kontekstdə təqdim edir, qarşılıqlı əlaqədə götürür: dənizdə baş verib Usta Pirini və onun işçilərini çatın vəziyyətdə qoyan fırtına kimi Əhmədin üründəndə baş verib onun həyatını, gələcəyini təhlükə qarşısında qoyan «fırtına» da təbiidir – hər iki təbii qüvvəni insan iradəsi ram edir.

Müəllifin necə izah etməsindən, oxucuların, mütəxəssislərin na düşünməsindən asılı olmayaraq, biza elə gəlir ki, «Fırtına» M. Süleymanovun neftçilərin həyatına həsr olunmuş son əsəri olduğunu dərhal hiss etdirir – hiss etdirir ki, mövzu artıq müəllifin məlumatının və istedadının səviyyəsində tamamilə işlənmiş, necə deyərlər, layihə gücünə çatmışdır.

Usta Piri də artıq «Yerin sırrı»ndə gördüyüümüz Usta Qafar deyil – o öz sonuncu quyusunu qazib qurtarır. Və müəllif də «Fırtına» ilə neftçilərin həyatından bəhs edən sonuncu romanını başa çatdırır.

Qeyd etmək lazımdır ki, yaziçinin əvvəlki romanları üçün xarakterik əsas bədii keyfiyyətlər «Fırtına»ya da aididir – konkretlik, obrazların, hadisələrin əyanılıyi, neft texnikasına bələdlik, peşəkarlıq burada da qalır; əvvəlki əsərlərin-dəki kimi burada da neft kaşfiyyatı və istehsalı ilə məşğul olan bütöv bir aparatin fəaliyyətdən danışılır, lakin əvvəlki əsərlərindən fərqli olaraq burada həmin aparatin tərbiyədəci roluna xüsusi diqqət yetirilir – bir qədər sxematik olsa da, Əhməd bu tərbiyə məktəbini böyük uğurla keçir. Kollektivin

149

tərbiyədici gücünə inam xüsusilə 50-ci illerin ikinci yarısında geniş yayılmış içtimai- etik stixiya idi, onun həm müsbət, həm də mənfi nəticələri olmuşdu: kollektiv bir sira hallarda şəxsiyyəti, subyekti tarixi rolunu heçə endirirdi – bu, görünür, şəxsiyyətə pərəstişin arxasında, təbii olaraq, şəxsiyyətə etinasiylığın galisi idi və içtimai-tarixi prosesin özünün bila-vasitə nəticəsi sayılı bilər.

«Fırtına»da zahirən dramatizm güclü deyil – konflikt, demək olar ki, yoxdur, ancaq hadisələrin paralleliyi, simmetriyası var. Usta Pirinin quyunu qazib başa çatdırmaq əzmi heç bir içtimai manea ilə qarşılaşmadığı kimi, Əhmədin Tovuza qovuşmaq cəhdlərinə də, əslində, heç kim mane olmur...

«Yerin sırrı»nda Zəkiyə, «Dalğalar qoynunda» romanında Kamila mane olan konkret qüvvələr var, «Fırtına»da isə bu cür qüvvələr ümumiyyətlə yoxdur.

Konfliksizlik nəzəriyyəsinə görə, sovet cəmiyyəti guya inkişafının elə bir mərhələsinə çatmışdı ki, daha onun daxili ziddiyətləri həll olunmuşdu – pis nə varsa keçmişin qalığıdır və öz-özünə mahv olub gedəcəkdir.

«Dalğalar qoynunda» romanında olduğu kimi «Fırtına»da da bəzən lüzumsuz təfərrüata yer verildiyini demək lazımdır...

Bununla belə, yazarının sonuncu romanı maraqlı, sənətkarlıqla işlənmiş detallardan xali deyil. Xüsusilə fırtınanın təsviri əsərin diqqəti çəkən səhifələrini təşkil edir – fırtına ya düşən dəniz neftçilərinin əzmi, mətanəti, mərdiliyi, onları sahildə gözləyənlərin nigarançılığı, həyəcanları təbii işlənməsidir. Dənizdə fırtına olduğunu bilən kimi dənizçilərin ailə üzvləri körpüyü yiğisir və mümkün qədər dəqiq məlumat almağa çalışırlar – həmin dəqiqələri, həmin saatları körpüdə nigarançılıqla keçirmək, heç şübhəsiz, dənizdə təhlükəyə məruz qalmaqdan az çətin deyil və bəlkə, daha ağırdır.

«Fırtına»da romançılıq yazarının əvvəlki əsərlərinindən, müəyyən mənada, güclüdür – hadisələr heç də

bütünlükə neft məsəlesi ilə bağlı deyil... Məsələn, Tovuz obrazını və bu obrazla bağlı epizodları götürək... «Fırtına»nı yazanda bir ildən artıq opera teatrına gedib gəldim, məşqlərə baxdım və çalışdım ki, mənim qəhrəmanım təbii, dolğun və inandırıcı alınsın...».

Mən Manaf müəllimlə söhbətimdən hiss etdim ki, Tovuz obrazının arxasında onun real (və yəqin ki, uğursuz) məhəbbəti dayanır və ancaq o, bunu açıb danışmaq istəmir, – həmin obraz barəsində danışanda kəhnə günlər gəlib düşündü onun yadına və xəyalə gedirdi...

Tovuz M. Süleymanov üçün yeni obraz idi – ilk dəfə idi ki, neft işi ilə bağlı olmayan, tamam başqa sahədə – inceəsənət sahəsində çalışan adəmin surətini yaratmışdı və bu, belə bir fikrə gəlməyə əsas verir ki, yəzici artıq öz mövzusunu genişləndirməyə, neft mədənlərindən «çıxmaga» daxili bir ehtiyac duyur.

Əhməd, müəyyən mənada S. Vurgunun Əmirxanını xatırlatdıqlı kimi, Tovuz da Aygünü yada salır və nəticə etibarilə, bu cür oxşarlıq 50-ci illərdə içtimai-əxlaqi idrakın qarşılaşlığı problemlərə ümumi ədəbi marağın genişləndiyini təsdiq edir. Tovuz orijinal obrazdır – daha lirik planda düşünülmüşdür. Həmin obrazı yaratmaqda məqsəd qadının içtimai-tarixi rolunu təsdiq etmək deyil, məhəbbətin, necə deyərlər, ülviliyini təsdiq etməkdir, şair demiş...

Məhəbbət bir bəla şeydir,
Giriftar olmayan bilməz!

...«Fırtına»da əksini tapan və o vaxt olduğunu kimi bu gün də maraq doğuran daha bir məsələ haqqında...

«...Ağayev onu saxladı, plandan əlavə qazilaçaq quyu haqqında Moskvaya yazılmış məktuba cavab gələmədiyini xəbər aldı. Şuraslan acıqla «yox!» deyib qapıya yanaşdı.

— Onda gəl otur — deyə Ağayev onu yoldan qayıtardı, — bir da yazaq, yadlarına salaq, yoxsa vaxt ötar, iş gecikər.

Piri səhbətə qarışdı:

— Əzizim, Böyükəga, olmaz ki, bu quyuqazmanın hər işini biza tapşırınlar, özümüz həll edək? Yoxsa burdan yazarıq, ordan xəber vermirlər.

Ağayev qollarını geniş açıb, ustaya fikrinin düzgün olduğunu, albəttə, işin içində olanların nə edəcəklərini yaxşı bildiklərini söylədi.

...Yazıcı təfərruata varmir, məsələni genişləndirmir — ola bilsin ki, buna ehtiyac görmür, ola da bilsin ki, çəkinirdi — amma sözünü deyir...

152

«Fırtına»nın zəif çəhətləri, paradoksal bir şəkildə, yazıcının yaradıcılığının qüvvətli çəhətləri ilə səslesirdi və bu paradoksallıq ümumiyyətlə dövrün nəşr təfəkkürünün xarakterinə təsir edəcək gücdə idi...

M. Süleymanovun ilk üç romanı bir roman epopeyanın roman-hissələrini xaturladır və bu əsərlərin ədəbi-tarixi rolunu kiçitmədən demək istəyirik ki, yazıçı hər əlinə qələm alanda o böyük roman-epopeyanı yazmaq istəmiş və heç vaxt da başa çatdırı bilməmişdir, beləliklə, ancaq M. Süleymanov yaza biləcəyi, ancaq onun yazmali olduğu roman-epopeya əvəzinə bize «Yerin sırrı», «Dalğalar qoynunda» və «Fırtına» adlı roman-hissələr qalmışdır.

«Yerin sırrı» ilə «Fırtına» arasında yazılmış tarixi etibarilə o qədər də böyük vaxt keçməmiş, ədəbi prosesdə elə bir ciddi estetik irəliliyiş olmamışdı — zaman isə dəyişmişdi. Stalin dövrünü Xruşşov dövrü əvəz etmişdi.

«Xalq düşmənləri»nin sonuncu — üçüncü nəslə öz cəzasını alırdı... «Mən bir nəfərlə tanış olmuşdum. Həmin adam M.C.Bağirovu mühakimə zamanı mühafizə edən dəstənin başçısı idi. Mən dedi ki, Mir Cəfərə gullələnmə veriləndən sonra xahiş elədi ki, baş prokuroru görmək istəyir, icazə verildi... Baş prokurora dedi ki, vəsiyyət etmişdim ki, öləndə

məni oğlumla yanaşı dəfn etsinlər (oğlu mühəribədə düşmən təyyarəsi üzərində taranara gedib halak olmuşdu və Bakıda köhnə qəbiristanlıqda dəfn edilmişdi). Amma görüsünüz ki, insan bir şey arzu edir, başına ayrı şey gəlir — əger mümkünse icazə verin oğlumun qəbrini ziyrət edim... İcaza verdilər.

Gəlib qəbrin yanında yarım saat durdu və o ki var ağladı... Sonra mühafizə dəstəsinə tərəf gəldi ki, gedək.

Güllələməyə aparmaq əmrini almışdım. Mühafizlərlə getdik kameralaya. Qapının gözlüyündən baxdım. Məhbus geyimində kətildə oturmışdı. Görünür, fikrə dalmışdı. Qapını açıb astadan dedim ki, pora idti! «Da!» — deyib durdu ayağa, sərt, müntəzəm addımlarla düdü qabağı. Güllələnəndə quşqırıldı: «Daloy intriqə, dazdravstvuyet kommunizm!»

M.C.Bağirovun məhkəməsində Beriyanın müavinlərindən biri şahid kimi demişdi ki, «Beriya poçemu to straşno boyalsya Bagirova i oni koqda vstreçalıs obyazatelnə potsevaloris»...

Xruşşov dövrü sovet cəmiyyətinin ilk «sərbəstlik» dövrü idi. Lakin bu sərbəstlikdən isə vulqar bir özündənrazılıq da var idi. Elə bil cəmiyyət özünü bundan sonra hər hansı cəzadan azad etmişdi — kollektiv kultu meydana gəlməmişdi və belə bir real əsası olan inam möhkəmlənirdi ki, ancaq kollektivin içərisində, onun tərkib hissəsi kimi «xilas olmaq» mümkündür.

Və bu cür kollektiv (yaxud kollektivçilik) kultu göləcəyin «inkişaf etmiş sosializm cəmiyyəti» ideyasını hazırlayırdı. 50-ci illərin ortalarında M. C. Bağırovun məhkəməsi, eyni zamanda kollektivin şəxsiyyət üzərindəki qələbəsinin ifadəsi idi (çox təsüb ki, həmin məhkəmənin tarixi, semantikası in迪ya qədər geniş şərhini tapmamışdır!..)

«Yüksək vəzifəli bir nəfər mənə danışdı ki, Azərbaycan KP MK-ya N. S. Xruşşovun xüsusi məktubu gəlmışdı. Stalin məsəlesi ilə bağlı idi... Müzakirədən sonra özümü çatdırıdım xəstəxanaya. Səməd Vurğun xəstə idi. Gəlib gördüm ki, ra-

dioda mahni oxuyurlar, Səməd də uzanıb qulaq asır. Soruşdu ki, təzə nə xəber var, mən də Stalinin ifşası məsələsini dedim. Fikrə getdi, handan-hana dilləndi: Üç şey qurtardı... Stalin aradan çıxdı, çünki kiçik xalqdan idi... Mənim «Xanlar»ım bir daha işiq üzü görməyəcək. Üçüncüsü isə budur, – radioya işara etdi. – Mən bu dunyadan gedirəm və mənim üçün dünyanın müsiqişi də qurtardı.

... 1956-ci ilin may ayının ilk günlərində bütün Azərbaycanı qəm-kədər buludları bürümüşdü. Neçə ay davam edən olarıq qara yasla əvəz olunmuşdu. Böyük şair həyatla virdalaşış xalqından cismən ayrıldı.

Paytaxt əhalisindən başqa rayonlardan da dəstə-dəstə insanlar qara libasda, matəm əklillərlə Səməd Vurğunu son iqamətgahına yola salmağa gəlmisdilər.

İntəhəsiz izdiham filarmoniyaya, cənaza qoyulmuş binaya axışındı. İçəri girmək çox çətin idi. Dəhlizlər, foyelər adamlı dolu idi. Salonda bütün oturacaqlar çıxdan tutulmuşdu, yüzlərlə adam ayaq üstündə idi.

Üç orkestr matəm tərənləri çalışdı. Böyük şəxsiyyətlərin sənlikləri kimi matəmləri də əzəmətli, təntənəli olur.

Gül-çiçək əlindən tərənmək olmurdu. Bu mənzərə mənə tarixi bir matəm mərasimini xatırlatdı. Deyilənlərə görə, Viktor Hüqo vəfat edəndə Paris küçələrində gül-çiçəkdən tərənmək olmurmuş. Hətta gülsatanlar deyirmiş ki, ikinci belə bir adam da olsə, biz, şübhəsiz, milyonçu olardıq.

Dəfn komissiyasının sədri, EA prezidenti, akademik Musa Mirzə oğlu Əliyev nə deyəcəyini bilmirdi, tez-tez xahiş edirdi ki, cənazadən uzaqlaşın...

Qulaq asan yox idi... Mən oturmuşdum, birdən onu gördüm ki, bəstəboy bir xanım başdan-ayağa qara matəm libasında yaxınlaşmış bir kənardə dayandı. Başında qara örpek vardi, ayaqqabılıarı da qara idi. Üz-gözündən kədər yağırdı. Barmağında iri qara üzük vardi. Xırda qulaqlarındaki tək dənəli qara surğalar aramsız ehtizaz edirdi.

Birdən tanıdım... Dürəx xanım... Gözləri yaşarmışdı. Məlül-məlül tabutu baxırdı!..

Ürəyim ağırdı... Neçə vaxt əvvəl Möhsüm Poladovun nəqəl etdiyi əhvalatı xaturladı...

Deyirdi ki, Vurğun Moskvada xəstəxanada olanda, demək olardı ki, orada qalırdım... Üç gündə, beş gündə Bakıya gəlib baş çəkər, işləri qaydaya salıb qayıdırımdı Moskvaya. Günümüz Səmədin yanında keçirdi.

Bir səhər gəldim, gördüm qanı çox qaradır. Soruşdum ki, nə olub? Cavab vermedi. Çox fikirli idi. Elə bil başqa aləmdə idi.

Ürəyini açmaq üçün bərkdən soruşdum: Səməd, ürəyin nə istəyir, de bu saat gedim gətirim... Təəccüblə mənə baxdı... «Hüm!» – deyib mənələ bir tarzdə gülümsədi... Sözümü təkrar etdim. Yenə mənələ, şübhəli bir əda ilə dedi: «Ürəyim istəyəni gətirə bilməzsan...»

«Necə gətirə bilmərəm? De də ürəyin istəyəni, gör gəti-rirəm, ya yox...»

Dərindən ah çəkib asdadən dedi: «Ürəyim Dürəni istəyir».

Elə bil, başıma qaynar su tökdülər.

...Neçə vaxt əvvəl indiki cənaza onun həsrətini çəkir. Onu görməyi arzulayırdı.

İndi isə o, vidalaşmağa gəlməşdi.

Doğru deyirlər: «Olmayır vəfasi ilk məhbətin».

Komissiya sədri Musa Əliyevin «Ay yoldaşlar, xahiş edirəm, kim Səmədin xatirasını əziz tutursa tabutdan uzaqlaşın. Basabas düşər...» – dediyi söz məni xatirədən ayırdı.

Dürə tabutdan birinci uzaqlaşdı... Mən durub yerimi ona verdim.

«Çox sağ ol!» – deyib dünyani bəxşış almışcasına min-nətdarlıqla mənə baxdı. Gözlərində doğrudan da, yaş damcıları parıldayırdı.

Səməd Vurğun dəfn edilən gün bütün qəzetlər elan etmişdi: «Sovetlər İttifaqı hərbi tribunalının hökmü icra edilib. Bağırov Mir Cəfər Abbas oğlu güllənib...»

Ermanıllar bərk sevinirdi və şayiə yaymışdilar ki, guya azərbaycanlılar Səməd Vurğunun dəfn marasimi adı ilə Mir Cəfərə də yas saxlayırlar.

...«Yerin sırrı»ndan «Firtına»ya qədər Azərbaycan neft sənayesi bütöv bir dövr yaşamışdı – M. Süleymanov romanları bu dövrü bütün dolğuluğu, qüvvəti və zəif cahatları ilə eks etdirir: dərin quyuların qazılması, yeni neftli sahələrin axtarılıb tapılması, dənizdə şəhər qurub neft çıxarmaq və s. problemlər yazıcıının, haqqında bəhs olunan əsərlərində diqqət mərkəzində dayanır. Eyni zamanda neft sənayesinin inkişafına sovet dövlətinin göstərdiyi münasibətin xarakteri dolğun şəkildə (və əlavə edək ki, natural aydınlığı ilə) eks etdirilir.

M. Süleymanov «Yerin sırrı»ndan «Firtına»ya qədər Azərbaycanın neftli torpaqlarının – yerin altının və üstünün xəritəsini gözlərimiz qarşısında canlandırır. Harada neft var, hansı dərinlikdə yerləşir, potensialı nə qədərdir?... Yaxud hansı perspektivli sahələr var, həmin sahələrin neftliliyi necədir? və s.

*
* *

M. Süleymanovun «Yerin sırrı» ilə başlayan yaradıcılıq axtarışlarının birinci mərhələsi 40-ci illərin ortalarından 60-ci illərin sonlarına qədərki müddəti əhatə edir. 60-ci illərin sonu 70-ci illərin əvvəllərindən isə yaradıcılıq axtarışlarının yeni davamı gəlir.

Eyni zamanda «Zirvələrdə» romanının yazıcının yaradıcılığında nisbi avtonomiyası da mövcuddur, belə ki, hər şeydən əvvəl, bu əsərində müəllif neftçilərin deyil, dağ mədənçilərinin fəaliyyətinə müraciət edir, mövzunu dəyişir, eyni zamanda əvvəlki əsərlərdəkindən fərqli situasiya və obrazlar yaradır.

Hadisələr almışınçı illərdə baş verir...

Kombinat rəisi Vələd Vələzdəzinin günahı ucbatından mədəndə uçquñ baş verir – heç bir günahı olmayan Dəmir Şahbəzogluunu tuturlar, lakin onun günahsız olduğunu biləndən sonra buraxırlar. Dəmir köhən işinə qayıdır. Bu zaman filiz mədənlərinə Xalidə adlı bir jurnalist qız gəlir və Dəmir-İə onun arasında məhrəban münasibət yaranır, lakin bu məhbətə çevrilə bilmir.

Vələd Vələzdəzinin günahı ucbatından mədəndə yenə uçquñ olur və bu dəfə rəisin özü də yerin altında qalır, bəzi işçiləri, jurnalist Xalidəni xilas eləmək mümkün olsa da, Vələzdəzda uçqundan salamat çıxmır.

Nəhayət, uzun əzab-əziyyətdən sonra İsgəndərdağ partladılınca mədənin üstü açılır... Dağın partladılınca mədənin üstünün açılması, prinsip etibarilə, yazıcının əvvəlki romanlarında quyunun fontan vurmasını xatırladır – bunlar eyni tipli detallardır. Və qeyd etmək lazımdır ki, neft milyonçusu Ağa Musa Nağıyevlə əlaqədar əhvalata yazıcının ötəri müraciəti də bu baxımdan maraq doğurur: «Bir nəfər gedib neft milyonçusu Nağıyevə deyir ki, Ağa Musa, Gədəbəydə bir mis mədəni satırlar, al onu bərabər işlədək. Nağıyev cavab verir ki, lap yaxşı, alaq da. Amma mənə de görüm mis də neft təki fontan vurur? Söhbətə qulaq asanlar gülüb deyirlər. «Ağa Musa, bu nə sözdür? Mis də fontan vurur?...» «Madam ki, fontan vürməz, onda o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, fontan olmayan yerdə mənim pulumun işi yoxdur».

Dağın partladılması ilə neftin fontan vurması adəbiyyat üçün, əslində eyni şeydir – eyni tipli obrazıdır, eyni tipli detaldır.

Əvvəlki üç romandan fərqli mövzuda yazılmasına baxmayaraq, sonuncu roman da əvvəlkilərlə oxşar struktura malikdir. Bununla belə, hadisələrin tamamilə yeni etnoqrafik-coğrafi şəraitdə, iqlimdə cərəyan etməsi əhvalatlara öz möhrünü vurur. Yeni adamlar, yeni hadisələrlə tanış oluruz.

Onların içarısında ən maraqlı, yəqin ki, Gövhər arvaddır.

Gövhər arvad vaxtılı rayonda ispal kom olub, ray kom kəbibi olub, özünün dediyi kimi, at minib, güləl atib, qaçaq-quldur tutub – bir gün də indiki əri İsgəndər kişini çağırıldırıb yanına, deyib ki, mən sənə gedəcəyəm və gedib də... Gövhər arvad düzlüğün tərəfindədir – istəməz ki, bir günahkar adam ortada gəzib kef eləsin, günahsız adam damda cəza çəksin.

«Zirvələrdə» romanının qəhrəmanı, heç şübhəsiz, Dəmir Şahbazoğludur – o, işini yaxşı bilən, zəhmətkeş, zəngin məlumatlı adamdır. Dəmir ancaq öz karyerası ilə müşəş olan Vələd Vələdzadəyə qarşı durur – Vələdzadə iyrənc adamdır; özündən yuxarıdakılara quludur, aşağıdakılara isə ağlıq etmək həvəsindədir... Bununla belə onun ölümü konfliktin yeganə düzgün həlli yolu deyildir...

Daha bir tənqidçi qeyd... Uçqun baş verir, camaat yerin altında qalır...

Əlbəttə, yazıçı ilə şərkiəm ki, uçquna düşənlər inamlarını itirmirlər, biliirlər ki, yer üstündə bu saat onları fikirləşən adamlar var, lakin hər haldə qəzaya uğrayanlar bundan daha çox həyəcan, qorxu duymalı idilər.

Ədəbiyyat o zaman güclüdür ki, insanı yalnız və yalnız sosioloji hadisə kimi yox, həm də natural hadisə kimi görür... «Zirvələrdə» romanı Moskva televiziyanın sıfarişilə «Azərbaycanfilm» tərəfindən kinolente köçürüldü. Ssenarini Ramiz Fətəliyev yazmışdı. Quruluşu rejissor İsmayılov idi. İkiseriyali film Ümumittifaq TV-də iki gecə nümayiş etdirildi. Və çox böyük müvəffaqiyət qazandı. Dövlət mükafatına təqdim edildi.

Öz «xeyirxah»larımızdan bir nəfər «Literaturnaya qəzətə» vasitəsilə tez bir tamaşaçı sorğusu təskil etdi və bir cümlədən ibarət mənfi rəy dərc etdi.

Bu da belə... Biz beləyik...»

«Zirvələrdə» romanı yazıçının yaradıcılığının birinci mərhələsinin son akordu idi, haqqında danışılan mərhələnin

istinad etdiyi sosial-siyasi və mədəni-ədəbi şəraitin özü də aradan qalxmada idi...

Və indi heç bir peşəkar ədəbiyyat adamına sırt deyil ki, 30-cu, 40-ci, bəzən hətta 50-ci illərdə formalışmış ədəbiyyat 60-ci illərdə artıq içtimai tələbata cavab vermirdi, estetik idrak imkanlarını itirmişdi. Həyat mürəkkəb sosial-siyasi, mənəvi inkişaf mərhələlərinən keçib xeyli qabağa getmişdi, ədəbiyyat isə onun arxasında sürünməkdə idi.

M. Süleymanov həssas yazılıçı idi və bütün bunların hamisi hiss edirdi, ona görə də «Zirvələrdə» romanından sonra bir müddət dünyanın müşahidəsinə daldı...

M. Süleymanovun «Yerin sırrı»ndən «Zirvələrdə»yə qədərki yaradılılığı eyni ədəbi-bədii idrak mərhələsinin mahsuludur – eyni üslubun təzahürüdür və eyni istiqaməti axtarışlardır ki, yerin takindən baslayıb zirvələrə qalxır. O, yazıçı kimi keçdiyi yolların hamisini əvvəl-əvvəl ayağı ilə keçib – yazıçı kimi yazdığı hadisələrin hamisının əvvəl-əvvəl istirakçı olub və yazıçı kimi yaratdığı obrazların hamisina əvvəl-əvvəl canlı adam kimi rast galib...

Ekspedisiyalara elə olub ki, qatarların damında gedib, çöllərdə gecələyib, hətta bir dəfə Qobustanda gecə səhərə qədər gürzə ilə eyni yataqda yatıb...

Nə ilan M. Süleymanova toxunub, nə M. Süleymanov onun xətrinə dəyib – gərək hər çür canlı ilə yola gedə biləsən, dünya belə qurulub, tanrı bu cür buyurub.

M. Süleymanov yaradılığla romanla başlamış və irihaclı əsərlər yazmağa üstünlük vermişdir, ancaq onun bir-sira hekayələri də mövcuddur və yazıçı bu sahədə də müvəffəqiyyətlər qazanmışdır desək səhv etmərik. «Yox biz heç yərə gedən deyilik», «Meşəli dağlardada», «O da bir az cəld tarpanmayıdi», xüsusi ilə «Kişi deməz» kimi hekayələr diqqəti daha çox çekir.

Bu hekayələr barəsində bəhs etməyi ona görə vacib sayırıq ki, onlar müəllifin yaradıcılığının xarakterini tamamla-

yır, bütövləşdirir. M. Süleymanov hekayədə pritçaya, fəlsəfi-əxlaqi ümumiləşdirməyə meyl edir, konkret hadisələrin, vəziyyətlərin məzmununu açmağa çalışır və fəlsəfi-əxlaqi ümumiləşdirmələrində, bir qayda olaraq, zəngin klassik Şərq təfəkkürünə əsaslanır, onun sinaqdan çıxmış etik-estetik prinsiplərinə istinad edir.

M. Süleymanovun hekayələrində milli kolorit dərhəl diqqəti çəkir.

«Yox, biz heç yerə gedən deyilik» hekayəsində əvvəl rəncər olub, sonra dükən açmış bir kəndlinin sovet hakimiyətinin ilk illarında başına galənlərdən bəhs edilir – naloqu vaxtında vermədiyiñə görə onu divanxanaya çəkirlər. Kəndli uzaq dağ qəsəbəsindən Bakıya Nəriman Nərimanovun yanına gedir və nəhayət, onların arasında belə-bir səhbət olur:

«Nəriman mülayimcasına xəbər alı:

– İşini düzəldik, amma indi düzünü de görüm niyə naloqu vaxtında verməyib, gətirüb məsələni bu yera çatdırımsın?

Səfərəli xırda gözlərini qiyib udqundu, hörmətlə dedi:

– Nərimanov yoldaş, soruşsunuz, Sizə yalan deyə bilməyəcəyəm. Öldürsələr də, düzünü deyəcəyəm. Dövlətilər, mollalar, hacılar geçə-gündüz durub-oturub deyirdilər ki, bu hökumət qalmayacaq, dəyişəcək, bunlar, gedəcək. Mən də fikirləşirəm ki, madam gedəcəklər, daha niyə aparıb bir ətek pulu verim divanxanaya. Onsu da gedəcəklər.

Nərimanov özünü saxlaya bilməyib qeyri-ixtiyari gülüm-sədi, başını mənalı tərzdə bulayaraq:

– Yox, biz heç yero gedən deyilik! – dedi. – Hamiya bunu xəbər verərsən. Biz həmişəliyik...»

...Eşitdiyimə görə, bir vaxtlar (sovet hakimiyətinin ilk illərində, hətta 30-cu illərə qədər) Azərbaycan kəndliləri «Əlisba» kitabını da oxumurlarmış ki, bu nədir, hayif deyil köhnə kitablar, Allahdan, Tanrıdan danışırı – amma bu hökumətin kitablarında yazılırlar ki, «at ot yeyir», «it at yeyir»... Guya ki, bunu bilən yox imiş...

M. Süleymanovun hekayələrini şəhə etməyə ehtiyac olmur, yazıçı özü-özünü şəhə edir – «Meşəli dağlarda» hekayəsində olduğu kimi... Bu hekayə zəngin təbii sərvət olan məşələrimizdən, onların qorunmasından danışır – publisistik hekayədir, lakin bədii detallarla işlənmişdir.

Yazıcı inandır ki, hər ağac bir insandır. Hər pöhrə bir körpədir.

«...Ətrafa baxa-baxa nə vaxt məni yuxu apardığının fərqi nə varmadım, lakin Fərəməz kişiinin arabir zaridığını yuxuda da eşidirdim... Və onun «hayif o qoşa pohrəyə» dediyi qulaqlarımda səslənirdi. Yuxuda isə qalın, çox qalın məşələr gördüm... «Fərəməz kişi bu məşələrdə gəzir... Balta səsleri gəlirdi. Qalın məşəni doğrayırdılar... Ağaclar bir-bir duşür. Qoca baltaçı balta səsinə bir ağacın yanından digər ağacın yanına qaçıր... O tarlıyib tövşüyüür. Heç bilmir neyləsin, ağac doğrayanlara necə mane olsun... Butun ağaclar yan-yana, üst-üstə töklüb. Fərəməz ağlayır...»

«Mənzərə dəyişdi... Səhəradayam, yer-yerdən ağaclar ucalır... Göz qabağında böyükür, zorbalanır... Bütün ələm məşədir... Bir cavan oğlan əlində iki pöhrə kimi isə axtanır. Fərəməzi görəndə ona tərəf qaçırcı: «Baba, tapmışam! – deyə qışqırıv».

Qədim türk epiq təfəkküründə dağın, gölün, çayın, məşənin ruhu var – ona «iyə» deyilir: dağ iyəsi, göl iyəsi, çay iyəsi... Fərəməz kişi məşə iyəsinə xatırladır.

«O da bir az cəld tərpənəydi» hekayəsinin süjeti şifahi xalq ədəbiyyatından alınmışdır – məşhur əhvalatdır: Çoban Gülməli xandan o biri xana peskəş olaraq on qoyun aparı, onların içində çobanın çox sevdiyi bənəş qoç da var. Bənəş qoçun nə üçün basqasına peşkəş edildiyindən hirslenən çoban onu kəsib kabab çəkir, doqquz qoyunu isə sahibinə çatdırı.

Xan nə üçün on yox, doqquz qoyun gətirdiyini soruşanda çoban özünü elə göstərir ki, guya başa düşmür. Onu başa salmaq üçün xan on nökər çağırtdırıb əmr edir ki, hərəsi bir

qoyunu tutsun – tuturlar, biri qalır boş. Xan deyir ki, gədə, görürsen, nökərin birinə qoyun çatmadı... Çoban isə cavab verir: man neyləyim, o da cəld tərpanıb birini tutuydı...

162

Yazıcı bu əhvalatı təmiz xalq dili, folklor təhkiyəsi ilə danışır və gözəl sənət əsarı təqdim edir... «Mənim hekayələrim təsadüflərdən yaranıb... Bəzən adama elə hadisələr rast gəlir ki, roman mənətiqinə uyğun deyil – mən belə hadisələri qeyd edirəm, ya da elə-bələ yadda saxlayıram; məsələn, bir dəfə Lahic bazarında idim. Gördüm ki, qatır nallamaya istəyirlər, amma qatır heç cür imkan vernir – təpik atır, yaxınlaşanı dişləyir. Leyla adında bir qadın dəmirçi var idi, galib dedi ki, belə olmaz, nallaya bilməyəcəksiniz, – bir eşşək gətirin bağlayın yanına, onda sakit duracaq. Nə isə, eşşəyi tapıb gətirdilər – qatır, doğrudan da, daha siltaşlıq eləmədi və onu nallayıb qurtardılar.

Camaat başıla müzakirə eləməyə ki, aya, bu niyə belə oldu, hərə bir söz dedi... Biri dedi ki, yəqin qatır dədəsini görüb, ondan utandı, ya da qorxdu, ona görə belə dinc durdu. Bir başqası da dedi ki, qatır dədəsini görməsə deyar ki, şahzadəyəm. Biri də dedi ki, dədəsinə görə camaatdan xəcalət çəkir.

Bu hadisə yadımdan çıxmır – hazır hekayədir...

...Fikrimizcə, M. Süleymanovun ən gözəl hekayəsi «Kişi deməz...» hekayəsidir. Hekaya xalqımızın dərin tarixi köklərə olan etik xüsusiyyətlərinin bəzən nə qədər qəddarcasına pozulduğunu göstərir. İki əhvalat danışılır: biri köhnə vaxtlar olub, biri bizim günlərdə baş verir... Hər iki halda kişi öz arvadını boşayır – bircinci halda bu, səssiz-səmirsiz baş verir, na qədər elayırlar kişi öz arvadını na üçün boşadığını demir, arvadın eybini açmış, ikinci halda isə ərlə-arvad bir-birinə ağızlarına gələni deyirlər, məhkəmə işə qarışır, yenə heç nəyi ayırdı eləmək mümkün olmur... Və yazıçı təsəssüftənir, hətta nəinki təsəssüflənir, milli mənəvi-etik zənginliyin itirilməsindən həyacana gəlir, bunun böyük təhlükə olduğunu deyir.

...Yerin təkindən zirvələrə qədər çıxan yaradıcılıq axşarıları «Eşidiklərim, oxuduqlarım, gördüklərim»ə geniş, perspektiv açır – M. Süleymanov yaradıcılığının müdriklik dövrünə qədəm qoyur...

*
* *

Lahicda yaşadığı vaxtlardan Manaf Süleymanov Bakı ilə əlaqədar hadisələri çox eşitmİŞdi, yazıcının dediyinə görə, o zaman Lahicdə iki-üç adam bir yerə yığışında Bakıdan, neftdən, Hacı Zeynalabdin Tağıyevdən danışmışdır. Məşədi Səfər Əliabbas oğlu Hacının fabrikindən bez gətirib satıldığı üçün Lahicdə ona Tağıyev deyəmişlər... «Lahicda Məşədi Səfər Əliabbas oğlu kimi Bakıdan, Moskvadan mal gətirib satanlar çox idilər və onları, adətən, əlaqəyə girdikləri fabrikantları adları ilə adlandırmırlar: məsələn, qab-qacaq satan Məşədi Ağalya «Kuznetsov», bəzzaz Məşədi Abbas «Proxorov», çay satan Məşədi Hafiza «Popov», yaxud «Nastoyasiy» (çayın adı belə idi) deyirdilər.

...Bakı öz ayağı ilə Azərbaycanın hər yerinə gedib çıxmışda idi – dünyə Bakıya axışlığı kimi...

XIX əsrin sonu XX əsrin əvvəllərində «neft və milyonlar» şəhəri sürətlə inkişaf edib kapitalizmin dayaqlarından birinə çevrilirdi və inkişafın bu cür surəkliliyi onu miltəq təbii-tarixi məzmunundan məhrum etməkdə idi: çox keçmədi ki, Avropa tipli memarlıq abidələri şəhərin Şərq simasını təhlükə altına aldı, qədim İçərişəhərin, Şirvanşahlar sarayının bir neçə addımlığında onunla rəqəbat edirmiş kimi Nikolayevski küçə meydana çıxdı. Beləliklə, Bakı klassik Şərq və klassik Qərb mədəniyyətinin ekletikasından ibarət bir şəhərə çevrilirdi – yadellilər bunu istayırdılar və bu, Bakıda möhkəmlənmək üçün mənəvi-mədəni perspektivlər açırdı.

163

M. Süleymanov 20-ci illərin ortalarından Bakıda idi və bir avropalı kimi düşünməyə, fəaliyyət göstərməyə cəhd edən bu Şərqi şəhərini uzun illər müşahidə etməyə imkan tapmışdı – köhnə Bakı o vaxtlar, yəni 20–30-cu illərdə hələ o qədər köhnə deyildi, təssüratlar olmamışdı və «Eşitdiklərim, oxuduqlarım, gördükлərim» müəllifi hələ çox şey eşidə, oxuya və görə biliirdi. Şəhərin möhəllələrinin, küçə və meydانlarının indiki başdan-başa «inqilab nikbinlik» doğuran adları hələ o vaxt ya yox idi, ya da köhnə adla birlikdə işlənirdi.

Yazıcı topladığı, yaddaşına yazdığını materiallardan özü-nün ilk əsərlərində – «Yerin sırrı»ndə, «Dalgalar qoynunda», «Firtına», həmçinin «Zirvələrdə» romanlarında, artıq qeyd edildiyi kimi, istifadə etmişdi, lakin ayınca bir əsərin yazılımasına ehtiyac hiss olunurdu və biza elə gəlir ki, müəllif həmin ehtiyacı çox tez (ən gec 50-ci ilların sonu 60-ci illərin əvvellərində) hiss etmişdi. Və beləliklə, on illər boyu davam edən axtarışlar «Eşitdiklərim, oxuduqlarım, gördükлərim» kimi həm məzmunca, həm də formaca böyük maraq doğuran bir əsərin 80-ci illərdə meydana çıxmamasına səbəb oldu...

70-ci illərin sonu 80-ci illərin əvvellərində Azərbaycan ədəbiyyatı dalbadal, əvvəl maraqla oxuyub, sonra dərhal unudulan nəşr əsərləri ilə «Zənginləşirdi» və ədəbiyyatın canunda formalizmə yuvarlanmaq, mənfi mənada estetikləşmək qorxusunu var idi. «Eşitdiklərim, oxuduqlarım, gördükлərim» gözənlənilməz bir şəkildə təbii – bir az sistemli, bir az sistemlisiz təhlükəsi, eyni dərəcədə əyani obrazları, epizodları ilə formalizm və mənfi mənada estetikliyin aleyhinə çıxış oldu... «Mən bu əsər üzərində çoxdan işləsəm də heç kimə bu barədə heç na deməmisiəm – çəkinmişəm.

Çəkinmişəm ki, mənə mane ola bilərlər; çəkinmişəm ki, məndən qabağa düşüb mövzunu gözündən sala bilərlər...

Ne üzərində işlədiyimi gizlətmisəm və görünür, nahaq da eləməmisiəm.

Yalnız 80-ci ildə əsərdən bir parça (100 qranksa) yazı aparıb «Qobustan» jurnalının redaktoru Anara verdim ki, dərc et-

sin. Neçə gün sonra Anar çox səmimi bir dildə dedi ki, Manaf müəllim, bu parçanın əvvəlində və axırında olan on-on beş vərəqdəki məlumatı hamı yaza bilər. Amma arada, 85 vərəqdə olanları heç kəs yaza bilməz. Və bir yerdə də yazmaq olmaz. Yaxşısı budur ki, get əsəri bütövlükdə tamamlma».

...M. Süleymanov yeni kitabı ilə təkcə məlum həqiqətlər üzərindəki pərdəni götürmədi, aydın faktları aşkar çıxarmadı, həm də bir sıra tarixi, ictimai-siyasi, milli problemləri, mübahisələri ictimaiyyətin müzakirəsinə verdi. Və özü də iştir-istəməz bir sıra polemik mülahizələr irəli sürdü.

Məsələ burasındadır ki, bizdə XX əsrin əvvəllerində Azərbaycanda baş verən ictimai-tarixi hadisələrə xeyli əsərlər həsr edilmişdir, lakin bu əsərlər həmین hadisələrin məzmununu aşkarlamadən çox, əvvəlcədən müyyən olmuş tendensiyali mülahizələri, principləri əsaslandırmaga (yüzüncü, bəlkə də, mininci dəfə) xidmət etmişdir. Bir sıra faktlara, sadəcə olaraq, göz yumulmuş, müyyən faktlar saxtalaşdırılmış, bəziləri isə vulqar – şirişdilmiş şəkildə «şərh olunmuş» və nəticə etibarilə, dövrün mahiyyəti barədə aydın tarixi qənaət almaq çətinləşdirilmişdir.

«Eşitdiklərim, oxuduqlarım, gördükлərim» XIX əsrin sonu XX əsrin əvvəllərində Bakının ictimai-siyasi, etnoqrafik vəziyyətini araşdırın tədqiqatçılar üçün maraqlı mənbədir. Müəllif sənndlərə əsaslandığı kimi, ayrı-ayrı şəxslərdən eşitdiyi məlumatları, epizodları da yazmış və bütün bir mənzərə yaratmışdır.

Kitabda elə şəhəratlar var ki, nadir elmi-tarixi fakt hüququna malikdir, elə məsələlərdən bəhs olunur ki, ancaq bu əsərdədir... Məsələn, Bakı qoçuları – ümumiyyətlə bu təşkilatın yaranması, fəaliyyəti və sütutu; yaxud türklərin Bakıya gəlişi və burada gördükleri işlər barədə verilən məlumatlar tamamilə yenidir; bunlar bizim tariximizdir, biz bunları bilməliyik, həm də daha ətraflı bilməliyik...

«Eşitdiklərim, oxuduqlarım, gördükлərim...» hansı janrıda yazılmışdır?.. Bunu müyyən etmək çətindir (bəlkə də, heç

lazım deyil) – burada XIX əsrin sonu XX əsrin əvvəllerində Bakının tarixi bədii-publisist dillə qəlamə alınmışdır.

Biz bu kitabın janrı üzərində düşünə-düşünə böyük Oljas Süleymenovun «Azıya» kitabına yazmış olduğu girişini xatırlayıq – orada deyilir ki, bu kitabın (yəni «Azıya»nın) janrı bu cür müəyyənləşdirmək olar: «tarix şairin gözü ilə»...

«Eşitdiklərim oxuduqları, gördüklərim»dəki tarix «canlı» tarixdir – bizim içimizdəki tarixdir və bizim tariximizdir; onu məsuliyyətini biz daşımaliyiq – bu gün də, sabah da...

Bir neçə kəlma əsərin strukturunu haqqında...

Söhbət Bakının köhnə məhəllələri və ticarət mərkəzlərindən başlayır, sonra neft sənayesinin inkişafından, maarif-mədəniyyət işlərinin genişlənməsindən danışılır, daha sonra isə birinci dünya müharibəsi dövründə Bakıda baş verən hadisələr, 1918–1920-ci illərdə – tariximizin ən keşməkeşli illərində ictimai-siyasi hərəkat, mubarizələr, mübahisələr diqqət mərkəzində çəkilir.

Ösərə konkret hadisələrdən, şəxslərdən bəhs olunur – demək olar ki, ümumiləşdirmə aparılmış (bu, oxucunun ixtiyarına buraxılır): müəllifin bədii təfəkkürü üçün xarakterik olan əyanılılı bu əsərində bütün gücü ilə açılır.

Bu struktur kifayət qədər çevikdir və hadisələrin mənitiqinə varmağa – onların təsadüfüyüni və ya tarixi zərurət olduğunu aydınlaşdırmağa imkan verir, burada «bundan ona» mənitiqi ilə hərəkət etmək mümkündür (və edilir).

M. Süleymanovun əvvəlki əsərlərində – romanlarında, həkayələrində də bədii təhkiyə ilə publisistik təhkiyənin vəhdətini az və ya çox dərəcədə görürük.

«Eşitdiklərim, oxuduqları, gördüklərim»də, demək olar ki, eyni üslub hakimdir: burada bədiliyiklə publisistikliyi əlaqələndirən müəllifin etnoqrafiya həssaslığıdır – həmin etnoqrafiq həssaslığın gücünə publisistikliklə bədiliyik arasındakı sərhəd itir – qəribə bir elastikliklə tarixi hadisə bədii hadisəyə çevirilir.

«Eşitdiklərim, oxuduqları, gördüklərim»də haqqında bəhs olunan müxtəlif hadisələr, maraqlı (və çox hallarda məzəli) əhvalatlar, bir qayda olaraq, qeyd edilən dövrə ümumən Bakının, müxtəlif ictimai zümrələrin və nəhayət, ayn-ayn adamların obrazını canlandırmaga yönəldilmişdir.

Həmin əhvalatların toplanıb yazıya alınması, üzərində mətnşünaslıq (yaxud tarixşünaslıq) işi aparılması, şübhəsiz, böyük zəhmət tələb edirdi – M. Süleymanov bu zəhməti çəkmiş, material toplamış və xüsusi qeyd etməyə ehtiyac var ki, topladığı materialın ancaq müəyyən qismindən həmin kitabda istifadə etmişdir... «Mən həmişə əsərlərim üçün əvvəlcə material toplamışam. Həm də çalışmışam ki, materialım o qədər çox olsun ki, korluq çökəməyim.

Mənim üçün material əsas şərtlidir və onsuz yazıya giriş mirəm».

...Material əyanılıyi yaziçının bütün əsərlərində var. «Eşitdiklərim, oxuduqları, gördüklərim»də isə bu, bilavasit tələb olunur – əsərin məzmunundan irəli gəlir.

Ösərə «neft və milyonları» şəhəri Bakının obrazını görürük – qalan hər şey birinci növbədə bu obrazın tamlığına, bütövlüyünə xidməq edir.

Bakı!..

Har şeydən əvvəl, sürətlə artan təzadalar!.. Müxtəlif mülətlər, müxtəlif dünyagörüşlər, müxtəlif partiyalar, müxtəlif varlıklar, müxtəlif kasıblar – beş-on ilin içində!..

M. Süleymanov Bakı barədə söhbətinə onun tarixi-ethnoqrafik coğrafiyasından başlayır – köhnə küçələri təsvir edir, ticarət mərkəzləri: bazarlar, dükənlər, karvansaralar və s. barədə məlumat verir və Bakı gözlərimiz önündə köhnə qıyafəsində – öz paltanırdə və özgələrin onun, əyniñe biçdiyi paltarda canlanır. Bakı bu təzadıl qıyafədə gülməli görünmür, əksinə, dərdli görünür, hətta facieli görünür.

Bakıda Avropa ilə Asiya qarşılışır və bəlkə belə demək daha doğru olar ki, Bakıda Avropa Asiyaya qalib gelir – bu disaya çevirilir.

münasibət bir şəhərin, bir xalqın tarixindən keçir, onu ikişədirir (qələbənin lazzəti məğlubiyyətin ağrı-acısı ilə birlikdə çəkilir), onun xarakterinə çokür.

XX əsrin əvvəllərində, o zaman deyildiyi kimi, əfkari-ümumiyyəni bir sual maraqlandırırdı: görəsan, Bakı Avropa-dır, ya Asiya?.. Və bu suala verilən cavabdan çox şey asılı idi, lakin bu suala dəqiq cavab vermək mümkün deyildi.

XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı məsələsinə müellif əsərlərində də yeri gəldikcə toxunmuşdu, bu əsərdə isə həmin məsələ bilavasita araşdırılmış — yerli kapitalı da, xarici kapitalı da eyni dərəcədə cəlb edən, milyonlar götişən neft iqtisadi hadisədən çıxıb siyasi hadisəyə çevirilir, şəhərin ictimai-siyasi simasını müəyyən edir: bir tərəfdə gəlirinin haqq-hesabını itirmiş kapitalistlər, o biri tərəfdə gündəlik çörək pulunu güclə çıxaran fəhlələr... Müəllifin XX əsrin əvvəllərində neft sənayesinin inkişafının Bakıda daha çox ictimai-siyasi rol oynadığı, iqtisadi gəlirin isə çox hallarda kənarə çıxarıldığı qənaatinə gətirən qeydləri oxucunu düşündürməyə vadar edir: bu, o deməkdir ki, buyur neçə partiya istayırsan yarat, neçə inqilab istayırsan elə, amma neftə toxunma — buyur işla, əmək haqqını al, amma neftə el vurma... «Bakı neftinin tükənməz sərvət olmasına ona gətirib çıxarmışdı ki, nə yolla, na bahasına olursa olsun cahangır dövlətlər, əlbəttə ilk növbədə rus və ingilislər neft ecazkar qüdrət simvolu olan gündən bu diyara yerleşməyə can atıblar. İngilislər Bakını bilavasita zəbt etmək imkanından məhrum olduğunu görə maliyyə, iqtisadi, texniki, siyasi istilaya can atıblar və qismən müvəffəq də olublar. Çoxlu sərbəst və müştərək müəssisə və idarələr yaratmışdır.

Ruslar isə özlərini Bakının əsl sahibi hesab edirdilər, heç nəyənə və heç kəslə hesablaşmaq da istamırdılar.

Birinci dünya müharibəsinin uzanması nəticəsində Oktabr inqilabının təlatümü Romanovlar xanədanını devirib, tək Rusiyani yox, bütün dünyani alt-üst etdi. Bunun əks-sədəsi imperiyanın ucqarına da təkan verdi.

Ermənilərin illər boyu arzuladıqları xain xəyallar üçün ümidiyərıcı zəmin yaradı. Bakı sərvətinə yiylənlənib bütün Qafqazı zəbt etmək, dənizdən-dənizə Büyük Ermənistən yaratmaq... Daşnaklar bu məqsəd üçün ingilisləri dəhləverişli arxa hesab edirdilər. Eyni bezin qırğısı olan Şəumyan dəstəsi bolşevik pərdəsi altında Bakı və Azərbaycanın Xəzər sahil-lərini Rusiyaya ilhaq etməklə yenə o məqsədə nail olmaq niyyətyində idi. Boş yerə bir neçə ad altında sağ daşnak, sol daşnak, bolşevik, erməni eserləri və s. təşkilatlar yaradıldı. Lakin Şəumyan dövlətə Bakı kommunası, Bakı komissarları soveti adını boş yerə qoymamışdı. Özü de seçkilərdə iştirak etməyə ancaq Bakı şəhərində yaşayınclar icazə vermişdi. Bakı kəndlərinin əhalisini səsdən məhrum etmişdi. Çünkü əksarıyyət səsi azərbaycanlılar alacaqlarını biliirdi. Və hətta şəhər və mədən-zavodlardakı bülletenlərdə silahlı daşnak və matrosların köməyilə saxtakarlıq etmişdilər. «Bakı sərbəst şəhər olmalıdır» deyirdi. Əbəs yerə Bakının özünü «Avropa hissəsi» və «Asiya hissəsi»ne ayırmamışdılar.

Arada nifaq salıb təfriqə yaratmaq üçün azərbaycanlıları da iki qrupa bölmüşdü: «Həmşəri» — cənubi azərbaycanlılar, «Müsəlman» — şimali azərbaycanlılar...

Bu terminlər geniş yayılıb siyasi hüquq qazanmışdı, hətta azərilər bir-birindən soruşturular ki, həmşərisən, ya müsəlman?

Həmşərilər üçün xüsusi «Ədalət» partiyası yaratmışdı. Onlar da Qafqaz bolşeviklər bürosunun bir dəstəsi idi, Mikoyan tərəfindən idarə edildi.

Bizim ən böyük sərvətimiz qara neft, ən böyük də düşməniniz qara bəxtimiz idi.

Nə hesabına olursa olsun ruslar Bakıya, qara qızıl diyarına yiylənlənmişdilər. Rusiya neftsi, benzinsiz, mazutsuz, sürtkü yağısız və s. batır, lokomotivlər, fabrik-zavodlar, kömür saxtaları, bir sözla, hər şey dayanmışdı. Hərəkətsizlik isə ölümə bərabər idi.

...1918-ci ilin yay aylarında türklər Bakını və bütün azəri türklərini genosiddən xilas etmək üçün canlarını fədə edə-eda galəndə daşnaklarla eserlər hədələyirdilər ki, türklər Bakını yox, yanıb külə dönmüş torpaqları alacaqlar. Şəhər və bütün mədən-zavodları oda-alova döndərəcəyik...

Neft ən ecəzkar bir pəri kimi düşmənləri də, dostları da ovsunlayıb cəzb edirdi.

Bolşeviklər Bakını alan kimi çox tacribəli Serebrovski tankerlər, sistemlər dorusu neft qatarlarını gecə-gündüz dayanmaq bilmədən Şimala yola salırdı. Bir aydan azca çox müddət ərzində beş milyon ton neft məhsulunu Rusiyaya yeritdi. Bunun üçün o, xüsusi orden ilə təltif edildi. Həmin orden yalnız iki nəfərə – Uzaq Şərqdə hərbi əməliyyata görə, gələcək marşal Blyuxəra, Yaxın Şərqdə neft əməliyyatı üçün Serebrovskiyə verilmişdi.

Azərbaycan Mərkəzi İcrayıyyə komitəsinin birinci sədri Muxtar Hacıyev, müavinləri Ağamalioğlu və Soltanməcid Əfəndiyev təyin edildi.

Sədri köhnə bolşevik və çox təmiz adam, daha doğrusu xəyalpərvər idi. Kəmsavad idi, fəhləlikdən inqilabə gəlməmişdi. Ali Məhkəmədən gələn işlərə baxıb həcmində görə dərkənar yazmış ...

Çox sənəd olan işin üstüne yazırımış: «Delen bolşoye, rasstrelyat!» Beşaltı vərəq kağız olan işə: «Delen malenkoye – osvobodit!» Halbuki qalın iş adı qanun-qayda pozulmaqdandır, ya da cibgir haqqında imiş. Beşaltı vərəqdə işə ölüm, ağır cinayət barəda söhbət gedirmiş.

Bir həmşəri fahla galib Muxtar Hacıyevdən xahiş edir ki, palтарım cindirdir, kömək elə.

M.Hacıyev xahişini rədd edib fəhləni qovur.

Fəhlə gedir, İrana- qardaşına kağız yazar və Bakıdakı vəziyyəti təsvir edir: «Burda füqərayı-kasıbə yiğisib padşahı yıldır. Torpağı verdilər rəncərlərə, muzdurlara. Dövlətlilərin var-yoxunu talan etdilər, fabrik-zavodu da verdilər fəhlələrə. Bir eşşəyi qoyublar padşah, nə qanır, nə qandırır.»

Bu kağızı həmin adamın əmisi oğlu həmşəri Müzəffər oğurlayıb çatdırır MİK sədrinə. O da qəzəblənib kağız yazanı tutdurur ki, güllələmək lazımdır, əksinqilabçıdır. İş böyükür. Ağamalioğlundan xahiş edirlər ki, sədr sənin yerlindir, danış, dilə tut, günahkar həmşəriləri buraxdır. O da galib sözə başlayanda sədr coşur. Ağamalioğlu deyir: «Bir çıxar, kağızı oxuyaq da». Alır kağızı oxuya-oxuya izah edir: «Doğru yazüb da... Füqərayı-kasıbə padşahı yoxbdı... Torpaq verilib rəncəberə... Bu da doğrudur da. Dövlətlilərin malının alınması da doğrudur. Bu da doğrudur ki, fabrik-zavod, mədən verilib fəhlələrə...»

«Dalını oxu, dalını, gör nə yazıb».

«Oxuyuram, – deyə Ağamalioğlu davam edir. – Hə, bir eşşəyi də gətirib qoyublar padşah... Ay Muxtar, doğru yazüb da, bir az eşşəkliyin var da...»

...Təminat komissan öz-özünə ərizə yazar, bir pencəşalvar verilməsini xahiş edir. Özü də dərkənar qoyur: «Yalan deyirsən, pencəyin nimdaşdır, hələ geymək olar. Şalvarın yırtılıb. Bir şalvar verilsin!»

...Neft kralı Serebrovski yaman söyüb söyürdü. Bir abırı mühəndis etiraz edib deyəndə ki, siz zibildən əşa qayırtdırmاق istayırsınız. Serebrovski onun sözünü kəsir: «Yox! Zibildən əşa yox. Biz bolşeviklər siz vadar edəcəyik zibildən konfet qayırırası və ağız dolusu tarifləyə-tarifləyə yeyəsiz...»

Özü də ərizələrə üç rəngli – qara, bənövşəyi və qırmızı mürəkkəbə dərkənar qoyurmuş. Yalnız qırmızı rəng yerinə yetirilirmiş.

Neft kralı xatirəsində yazar: «Köhnə neft milyoiçuları üçün Amerikadan çoxlu avadanlıq, cihaz, maşın alət göndərilmişdi Stambula. Gətirmək üçün özüm getdim. Stambul Antanta işgalində idi. Komendantlıq hər on gündən bir dəyişdirilirdi. Ayın on gününü ingilislər, on gününü fransızlar, on gününü italyanlar olurdu. Mən varid olanda ingilislər təzə başlamışdım. On gün gözlədim, fransız komendantı

işə şuru edəndə müraciət etdim. Və az bir xərclə neçə milyonluq avadanlıq aldım, göndərdim Bakıya. Ingilislər çox haramzadalarılar. Hər şeydən, xüsusən neft işindən başları yaxşı çıxır...

XI ordu şəhəri tutandan sonra «Qrabnedeli» (qarət həftəsi, talan həftəsi) adıyla məşhur əməliyyata başladılar. Bayıl-dan tutmuş Zığa qədər uzanan yüzden çox körpübən, sahil boyu təpə kimi qalanmış, yüzlərlə anbarlara tixanmış milyon-larla ərzaq – düyü, qənd, şəkər, un, xoşkəbər, kişmiş, ərinmiş və bitki yağı, xurma, çay, yüz min metrlə parça – arşın mali, hazır paltar, ayaqqabı və s. və i. qarət olundu.

Bu tükənməz sərvəti, ərzaq və paltarı gecəli-gündüzlü gəmi və qatarlarla ac-yalavac Rusiyaya ötürürdülər.

Cəvahirat mağazalarını xüsusi erməni dəstəsi soyurredi. Hətta bir dükəninin zırzəmisində qol və cib saatları çox baha olduğundan mexanizmləri çıxardıb yerə tullayıb, yalnız qızılı neçə-neçə iri qutulara doldurub aparmışdılar.

Küçələrə çıxmaq qadağan edilmişdi. Üç adamı bir yerdə gərən kimi tutur və hərəsini ayrı-ayrılıqlıda dindirir, nə danış-dıqlarını xəbər alırlılar. Sözləri düz gəlməyəndə hər üçünü oradaca güllələyirdilər.

XI ordunun dalınca minlərlə rus ac-yalavacları, yetim-yesirləri şəhərə doldular, azərbaycanlıların mənzillə-rindəki üç otaqdan ikisini, iki otaqdan birini müsadirə edib gələnləri yerləşdirildilər. Yorğan, döşək, balış, qab-qacaq və s. tarac edirdilər.

Bir nəfər deyirdi ki, Bağ küçəsilə beş maşında evlərdən tarac edilmiş yorğan-döşək, balış aparırdılar. Mal yiylərini ağlaya-ağlaya maşının dalınca qaçırdılar. Girdim Nərimanın idarəsinə, dedim: «Doktor, çıxın bu zülmə, götirdiyiniz bəla-ya tamaşa edin!»

Çıxıb baxdı. Sabahı gün talanın qabağı alındı...

...Hacı Zeynalabdin Tağıyevin sarayında (indiki Azərbaycan tarixi muzeyi) Bakıdakı yetim-yesir və XI ordu ilə

Rusiyadan gələn ata-anasız uşaqlar üçün «Yetim evi» açıldılar. Milyarder Rotşildin sarayını isə «Kəndlə evi»na döndördülər... Lakin çox keçmədi ki, Tağıyevin sarayı N.Nərimanovun sərəncamı ilə boşaldı, yetim-yesiri başqa yera köçürüdlər.

Gecələr da qarət davam edirdi.

Anastas Mikoyanı 1919-cu ildə tutub dövlət cinayəti üs-tündə Bayıl qazamatına salmışdır. İşə hərbi tribunal baxıb ölüm hökmü çıxarmalı idi. Əliheydər Qarayev onu dustaqxanadan qaçırdıb, parlaman toxunulmazlığından istifadə edərək xüsusi vəqonla Tbilisiyə şəxsən aparmışdı (A. Mikoyanın xati-rələrinə bac).

XI ordunun 70.000 soldatı azmış kimi neft kralı Serebrovski də Stanbuldan neft avadanlığını gatirməyə getdiyi vaxt Knımdan ora qaçmış Denikin ağ orduşu soldat və zabitlərindən Bakıya 5000-ni gatırıb madən, zavod və idarələrə yerləşdirdi. Bununla texniki istehsal bölməsi də tamamilə istila edildi.

Və xatırladaq ki, bütün bunlar Bakıda baş verirdi – galə-cəkdə «etnik zəmində» baş verəcək dramatik proseslərin əsa-sı qoyulurdu...

«Ağazadələr vardi. Balacası Kamran idi. Söhbət edirdi ki, Anastas Mikoyanla çox yaxın idik, lap bir evli kimi. Ümumiyyətlə, dəstəni o düzəltmişdi və idarə edirdi. Məni İранa partiya təşkilatına katib təyin edib Ənzəliyə göndərmüşdi. Bir dəfə 1922-ci ildə çağırıldılar Moskvaya. Orda dedilər ki, get Trotskyin idarəsinə. Qəbul otağında xeyli adam gözlayırdı. Üç adam məndən qabaq Əliheydər Qarayev oturmuşdu. Növbə çatdı, o girdi kabinetə, daxil olmayı ilə çıxmağı bir oldu. Çox pərt idi, tutulmuşdu. Yaxınlaşüb xəbər alırdım ki, na olub. Cavab verdi ki, içəri girib dedim ki, sizinlə mən aza saat yanım danışmaliyam. Köpök oğlu heç üzüma baxmayıb dedi: «Beş dəqiqə soni dinləyə bilərem, çıx bayırı, beş dəqiqəlik əsas fikrini cəmlə, sonra gir içəri». Mən hesabımı başa düş-düm. Daxil olan kimi dedim ki, İrandan gəlmişəm, vəziyyət gərgindir, silah yoxdur, pul göndərmirlər və s. Mən danışdıq-

ca Trotski maşında yazan arvada İrana nələr göndəriləcəyi-ni deyir, o da Cald yazdı. Yeddi dəqiqə vaxtını aldım. Gü-lümsayıb dedi: «Bələ hazırlıqlı, işgūzər gəldiyin üçün sənə bir «Mercedes» minik maşını da verirəm». Maşının üstü b-rezentdən idi.

Ümumiyyətlə ədalətçilər ermənilərə qulluq edir, bütün yığıncaq və iclaslarda onların tapşırığını yerinə yetirirdilər. Xüsüsən Nərimanovun əleyhinə gedirdilər. Özləri də pə-rakəndə otururdular ki, yəni ümumi kütlnəti təmsil edirlər. Onları tez-tez işrat məclislərinə dəvət edir, qabaqlanında balerinaları oynadı... rus və erməni müğənnilərini oxutdurdular.

174 Amma Mir Cəfər onların qənimi idi, əlinə məqam keçən kimi hamisini bir-bir dənlədi.

Stalin ölümdən sonra bir nəfər Şimaldan qayıdırəb gəlməşdi. Rəhbərlik hörmət edib məclislərə dəvət edir... Amma köhnə hava demə hələ başında qalıbmış. Azərbaycanlı hörmətli müğənni qız mahnının tamamlayandaya bu hərif ayağa durub deyir ki, o gözəl qızı deyin mənə bir öpüş versin... Mirzoyan ha-mışə oynayan, oxuyan xanımları mənim yanımıda oturdurdu.

Levon Mirzoyan hakimiyyətdə olanda yeni tikilən bina-ların aksoriyyətini atasına icarəyə verirdi (o zaman bələ bir üsul tətbiq edirmişlər) və milyonlarla qızıl pul mənimsidilər. İndiki Nəsimi rayonunda tikidirdikləri binaların hamisinin damlarında pulemyot-tüfəng nişangahları qayırtırıldılar ki, qarşıqliq düşəndə aşağıdan qalxa biləcək azərbaycanlıları tez və asanlıqla hədəfa döndərmək mümkün olsun. Zirzəmilərdə isə silah anbarları düzəltmişdilər.

Har bina əməlli, əsl mənənda bir istehkam idi.

Bakıda iş başında olan ermənilər rayonlara xüsusi adamlar göndəridilər ki, «inqilab düşmənləri»lə mübarizə aparıb, onları «ifşa» etsinlər.

Göndərilən bu adamların hamısı «Ədalət» həmşəri dəstə-sindən idilər. Camaata divan tutub əsl mənənda talan-qarət

edirdilər. Belə əməliyyat 1929–30-cu illərdə daha da şiddet-ləndi. Minlərlə ailə adam yox e, ailə sürgün edildi.

Bələ həmşərilərdən Lahica da galirdi... Amma Mədəd Əlizadə adlı biri lap tüyüyan etdi. Özü ilə iki oğlunu – Qəzən-fərlə Müzəffəri de getirmişdi. Bu atalarından xəbəri olmayan velədüzü zina Qəzən-fərlə Müzəffər evlərə soxulub xoşlanına galən şəyərli götürüb aparırdılar.

Müqavimət göstərmək istəyən üç nəfəri tutub hərəsinə beş il dustaq kəsdirib, ailələrini də qəsəbədən sürgün etdilər.

Cibgil Mədəd məscidin minarələrini sökürdü. Məscid-lərin üçünü samanlıq, birini anbar elədi. Ən gözəl və bəzəklili məscidi teatr binasına çevirdi. Bəzək-düzəkleri xarab etdi.

Adətən, qəsəbədə atıq kitabları müqəddəs hesab edib, günah işlətməmək üçün aparın məscidlərin damı altına qo-yurdular. Cibgil Mədəd Əlizadə bütün o muqaddəs və çox qiyməti əşərləri meydانlara tökdürüb tonqal qaldı. Oğ-lanları Müzəffərlə Qəzən-fər qucaq dolusu kitabları daşıyib tonqala tökdülər.

Bunlar az imiş kimi oğru Mədəd başlıdı evləri axtarb ordakı Quran kitablarını toplayıb yandırdı. Əlbəttə, əllərinə keçən əntiq şəyərlər də qarət edirdi.

Üç tabuta sırf dini kitabları, bəyaz, Quran və sairəni dol-durub apartdırıb qəbiristanda basdırıldı. Özü də mollanı vadər elədi tabutun qabağında gedə-gedə «ərrəhman» surəsini avazla bərkədən oxusun...

Özu də bu cibgil Mədəd bütün qəsəbəni ən çox Məm-məd Əmin Rəsulzadəyə görə incidir, qorxudurdu; sorğu-su-al aparırdı...

Həhəmşəri oğlu Mədəd Əlizadə əvvəl-axır Allahın qəzə-bina gəlməli idi. Və 1937-ci ili gözəlməyə ehtiyac qalmadı. 1934-cü ildə S. M. Kirovun öldürülməsi ilə əlaqədar çoxlu adam tutuldular, o cümlədən Bakıdan Mədəd də onların içəri-sində id. Onu qədər şallaqla doymuşdular ki, ölmüşdü...

...Biz torpağımıza, faydalı qazıntılarımıza, mənəvi sə-vətlərimizə bu cür yadlaşdırılmışıq.

XX əsrin əvvəllərindən etibarən formalaşan mürəkkəb içtimai-siyasi, mənəvi ovqat sonrakı dövrlərin faciələrini həzırlayırdı və ona görə də ərimizin 30-cu, hətta 50-ci və daha sonrakı illərində baş vermiş hadisələrin tarixi mahiyətini anlamaq üçün da «Eşitidlərim, oxuduqlırm, gördüklərim» zəngin material verir...

30-cu, 50-ci illərin görkəmli xadimlərinin xarakteri də XX əsrin əvvəllərində (an gec 20-ci illərdə) formalaşmışdı... «Səmədağa Ağamalioğlunun referentlərindən biri Bəhram Mahmudbəyov danışırkı ki, vaqon-salonda Moskvadan Bakıya gəlməyə hazırlaşırdıq. M. C.Bağirov (o zaman gənc idi) S. Ağamalioğluna dedi ki, mən də səninlə gedəcəyəm. O da razılaşdı.

Gecə M.C.Bağirovun səs-küyündən yatmaq olmurdu – yuxuda bərkdan-bərkdan danışırkı, kimi işə hədələyirdi, qəflətən oyanıb əlini atırdı balışın altına qoyduqu tapançaya və mənə elə gəlirdi ki, o kimdənsə müdafiə olunur... Bütün gecəni oyaq qaldım, qorxudan gözümü yummadım.

O vaxt vaqon-salon Moskvadan Bakıya üç günə gəlirdi – səhərişi gün S. Ağamalioğluna dedim ki, mən bu adamdan qorxuram, icazə ver, gecə ayın yerdə yatım»...

...XX əsrin əvvəllərində Bakıda baş vermiş içtimai-siyasi hadisələr bütövlükdə Azərbaycanın taleyini müəyyən edirdi. XIX əsrin ortalarından etibarən əvvəl tədricən, sonra isə sürətlə Bakı Azərbaycanın siyasi paytaxtına çevrildi – xalqımızın görkəmli oğulları buraya axışır, düşmən qüvvələr də buraya cəm olmağa başlayırdılar. XX əsrin əvvəllərində isə ilk küləvi toqquşmalar özünü göstərir – təəssüf ki, həmin hadisələr ancaq sosialist inqilabı nəzəriyyəsi baxımından öyrənilmişdir, ona görə də bir sıra hadisələr diqqət mərkəzindən kənardə qalmış, unudulmuş, bir sırası isə kobud təhrif olunmuşdur.

Bakı, haqqında bəhs edilən dövrdə dünya içtimai fikrinin mərkəzlərindən birinə çevrilməkdə idi – iqtisadi təcavüzün

arasında mənəvi-ideoloji təcavüz güclənirdi, fikirlər, ideyalar toqquşurdu və bütün bunlar xalqın milli xarakterinə təsir edirdi. Bakıya sahib olmağa çalışanların hamisının hərəkatında bir yağımcı ehtirasə vardi...

«Bakı yenə əldən-əl keçirdi...» – bu ifadə ağrılı ifadədir və adamı doğma şəhərin tarixi (və eyni zamanda müasir!) təleyi üzərində dərin düşündürür...

Bakıya heç vaxt özü barədə düşünməyə imkan verməmişdi – onun fikrini həmişə ondan uzaqlarda çəkmiş, təleyini başqa yerlərdə həll etməyə çalışmışlar.

Bakı niyə əldən-əl keçirdi? Hər şeydən əvvəl ona görə ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan xalqı Bakını hələ yaxşı tanımadı – qəflətən yüksələn şəhər özü də bir qədər adəl görünürdü və bu adəl gözəl orta əsrlər əxlaqi ilə yaşayış kəndlini hələ bəyənmirdi, kəndli işə ona hələ kənardan tamaşa edirdi və irəli yeriyb onu öz ağışuna almağa cəsarəti çatmadı...

Gəlmələr yaxşı birlilər ki, Bakıya sahib olmaq üçün birinci onu Azərbaycandan təcrid etmək, ikinci burada siyasi təşkilatlar yaradıb möhkəmlənmək lazımdır.

Və Bakı kommunası yaradıldı.

Bakıda ən irticaçı rolu daşnaklar oynamışlar və məsələ də burasındadır ki, an az müvəffəqiyəti də onlar qazanmış, nəinki başqa xalqları, hətta az-çox zəhmətə ermənilərin özlərini də fəlakətə sürüklemişlər. Daşnaklar Bakıda dəfələrlə aldadılmış, fəal şəkildə Azərbaycan xalq partiyalarına, cəmiyyətlərinə qarşı qoyulmuş, lakin çox tezliklə aldadıqlarını unudub yeni-dən aranı qarışdırmağa başlamış və yenidən səhv etmişlər.

Mirzə Balanın yazdığı kimi, elə ki 20-ci illərdə müxtəlif partiyalar buraxılıb, onların nümayəndələrinin xeyli hissəsi kommunist partiyasına daxil olur, onda daşnaklar daha fəal tərəpən xüsusilə Azərbaycanda müəyyən vəzifələri əla keçirirlər.

20-ci, 30-cu illərdə yuzlərlə günahsız azərbaycanlıların qatlı üçün məhz daşnak terrorçuları məsuliyyət daşıyır.

M. Süleymanov Bakının ağrısını hiss edir – onun bir Azərbaycan şəhəri kimi bu vaxta qədər çəkmiş olduğu dərđləri duyur və çalışır ki, oxucu da onu duysun, hiss eləsin. Bakı özünü həmişa milli şəhər, Azərbaycan şəhəri kimi görmək istəyib, bunun üçün döyüşüb, bəzən döyüşmək mümkün olmayanda xıffət edib və axır ki, şəhidlərin qanı bahasına (1918-ci il mart ayında qanlı novruz... 1990-ci ildə isə şahidi olduğumuz qanlı yanvar) Azərbaycan şəhəri, milli şəhərə çevrilməkdədir...

Bakı – qurban vermək hissimizin böyükliyünün şəhəri; Bakı – qalib gəlmək hissimizin böyükliyünün şəhəri və Bakı – böyükliyümüzün şəhəri..

«Eşitdiklərim, oxuduqlarım, gördükərim» in ən təsirli sahifələrindən birini, heç şübhəsiz, türk ordusunun Bakıya gəlişi barədəki qeydlər təşkil edir, müəllif həmin qeydləri qələmə alarkən istedadını əsirgəməmişdir. Və heç də təsadüfi deyil ki, kitabın türklərdən bəhs edən hissəsi Türkiyədə möhtərem Zeynalabdin Makas tərəfindən nəşr edilmişdir.

Türkələr Bakıya ingilislərin oyuncağı qəddar daşnak və Səntrokasıpi hökumətinin hərbi qüvvələri ilə döyüşə-döyüşə girirlər və qısa bir müddətdə Bakıda qayda-qanun yaradırlar. Qayda-qanunu pozmağa adət etmiş nadirüstürlər, çar hakimiyəti dövründə daşıdığı dərbəylik səlahiyyətlərindən əl götürmək istəməyən köhnə vəzifə adamları, rüşvət alanlar və verənlər «Türkün zopasının» qorxusundan cincirinə da çıxara bilmirlər – yazıçı bir nəfər Bakı əhlinin belə bir sözünü verir: «Heç kəsi dini ləmərdilər. Kim ki qayda-qanunu pozdurdu, burnuna-burnuna döyürdülər. Gözlə görməsəniz inanmazsınız».

«Eşitdiklərim, oxuduqlarım, gördükərim»ə qədər türkələrin Bakıdakı fəaliyyəti barədə ancaq müəyyən tendensiyalı müləhizələr məlum idi – türk ordusundan ancaq işgalçi bir ordu kimi bəhs edildirdi.

M. Süleymanov itmək təhlükəsi altında olan əhvalatları sözün həqiqi mənasında xilas etdi – xalqın milli mənəvi sərvətini olduğu təbiiilikdə üzə çıxardı...

Türkələrin Bakıya gəlişi onlardan əvvəlki və sonrakı gəlişlər qətiyyən oxşamadı – türkələr çar Rusiyası, ingilislər kimi Bakı nefti üçün, ölkənin təbii sərvətlərini çapib talamaq üçün, qarətçilik üçün gəlməmişdilər və gedəndə də özləri ilə heç nə aparmadılar. Onları əsrlərin etnik-tarixi yaddaşı gətirmişdi. onlar köməyə gəlmışdilər. Azərbaycan xalqını əbədi məhv olmaqdan – erməni genosidindən xilas etdilər və baxmayaq ki, müəyyən səbəblər üzündən həllədici nəticə hasil olmadı, ancaq kömək kömək idi, qarətçilik isə qarətçilik ...

Təəssüflə qeyd etmək lazımdır ki, türk ordusunun Bakıya və ümumən Azərbaycana qardaşlıq yardımını barədə tədqiqat aparılmamış, qanı bizim torpaqlarda tökülmüş türk asğarının xatırəsi bir sırə hallarda düşməncəsinə unutdurulmuşdur. Məsələn, indi çox az adam bili ki, təkcə Çənbərəkənddə mindən çox türk asğarı şəhid olmuşdur... «Şəhər xilas ediləndən sonra bir nəfər yerli çox xahişə bir türk zabitini qonaq çağırı. Qoyun kəsir, şənlik düzəldir. Söhbat vaxtı zabit deyir ki, sizin bu Çənbərəkənddə yuzlərlə qəhrəman türk yavurları şəhid oldu.

Ev yiyəsi soruşur: «Əfəndi, ermənilərdən, Şəumyanın dəstəsindən də çox adam şəhid oldu?»

Zabit qəzəbələ qalxbı qışqırı: «Abdal harif, gavur da şəhid olarmı? Babanın qafası çatlaşın! Gavur köpək təki gəberər». Otaqdan çıxır».

... M. Süleymanov bu səhvi düzəltmək yolunda ilk adımlardan birini atdı...

Hacı Zeynalabdin Tağıyev...

Bu ad XIX əsrin sonu XX əsrin əvvəllerində dildən düşmürdü – onu İran hambalı da, rus çarı da tanıydı...

M. Süleymanovun dediyi kimi, H. Z. Tağıyev «xalq məmarı» idi – Bakıda ev tikdirən hər bir kəs onunla məsləhətə

180

gəlirdi, o da heç kimdən öz məsləhətini əsirgəməzdi: istər bu sahədə, istərsə də başqa sahələrdə. Ancaq onun tarixi xidmətləri 20-ci illərdən sonra unudulmuş, ictimai yaddaşımızda H.Z.Tağıyev boşluğu qalmışdı: bir tərəfdə onun xidmətləri – müxtalif məqsədlər üçün istifadə etdiyimiz (va korlayıb xaraba qoyduğumuz) gözəl binalar, neft mədənləri, fabriklər, dayırman, gəmilər, bağlar, elm və mədəniyyət müəssisələri, digər tərəfdə qadağalar – sınıfı nifrat, sınıfı barışmazlıq, nadan sınıfı özündənrazılıq... Və əylə-ayılə yeriyən, atasının yaxşı adam olduğunu sübut etmək üçün gah o, gah bu idarənin qapısında növbəyə duran, təqib olunan və nəhayət ki, xəstələnən qoca bir qarı. Küçədə gəlib-gedəndən soruşur ki, «skajite pojalyusta, qde zdes dom Pustaxanuma?...» – o, Azərbaycan Tarixi müzeyini axtarır və görünür, yadından çıxmışdır ki, bu evi onun atası tikdirib, o bu sarayın ən möhtəşəm «Aynalı» otağında doğulub, bu evdə onun uşaqlığı, ilk gəncliyi keçib və bu ev onun öz evidir...

«Eşitdiklərim, oxuduqlarım, gördükərim»də H.Z.Tağıyevin mükəmməl obrazı yaradılmışdır... H.Z.Tağıyev milli burjuaziyanın klassik nümayəndəsidir – həddindən çox varlıdır, maarifçi ideyaların daşıyıcısıdır (özü savadlı olmasa da!), bəşəri xeyrəxahıdır, milli təassübkeşdir və başlıcası, bütün bu keyfiyyatlar passiv deyil, işgütər bir keyfiyyətdir. Hacı qurrludur, dünya hadisələrinin mahiyyətini incəliyinə qədər başa düşmək istedadına malikdir.

H. Z. Tağıyev öz ictimai faaliyyəti ilə istər iqtisadi, istərsə də mənəvi sahədə Azərbaycan xalqının bütün organizmİNə təsir etmək imkanına malik idi (və edirdi): Azərbaycan neftinin Azərbaycan xalqına sərf olunmasının yegana mükəmməl təcrübəsinə öz fəaliyyəti ilə vermişdi, onun pulu ilə ali təhsil almış heç bir Azərbaycan ziyalısı öz xalqına xəyanət etmemişdi, yaxud bunu şüurlu şəkildə etməmişdi – H. Z. Tağıyev «məktəbi» xalqın məktəbi idi, mənəvi və iqtisadi böhran keçirdiyimiz bizim günlərdə H. Z. Tağıyev fenomeninə maraq təsədüfi deyil... M. Süleymanov H. Z. Tağıyevin obrazını bu

böyük adam haqqında xalqda olan təsəvvürlərə dayanaraq yaratmışdır – xalq ısa öz qəhrəmanını ideallaşdırır, bütün yaxşı işləri onun adı ilə bağlayır...

Qazaxda bir məscid var. Ezəmiyyətdə olanda mənə dildilər ki, onun tikilməsi üçün Haçı Zeynalabdin Tağıyev Bakıdan maddi vəsait göndərmişdir, amma sonra öyrəndim ki, belə deyilmiş – məscid Haçı Zeynalabdin Tağıyevin yox, Qazağın Qırıq Kəsəmən kəndindən olan Hacı Zeynalabdin Cəfərovun maddi köməyi ilə tikilibmiş...

Biz tariximizi unutmaq təhlükəsi altındayıq, bizim na qədər Hacı Zeynalabdinlərimiz olubsa hamisini unutmaq təhlükəsi altındayıq və görəsən tezliklə onların hamisini xatırlaya, yada sala biləcəyikmi?..

«Eşitdiklərim, oxuduqlarım, gördükərim»in müəllifinə bəzən etiraz edirlər ki, H.Z.Tağıyevlə əlaqədar qələmə alınmış əhvalatların içərisində tarixi həqiqət olmayanları var; məsələn, Bakıda dükən-bazarda balıq olmadığını görən H. Z. Tağıyevin öz brilyant üzüyünü dənizə atması və bundan sonra bütün balıq tutanların üzüyü tapmaq üçün tor atıb, əvəzində isə şəhəri balıqla təmin etmələri barədəki əhvalatı misal göstərirlər. Şübhəsiz, bu, zarafatıyanə əhvalatdır, necə deyərlər, bədii əhvalatdır və bu cür əhvalatlarda bilavasita həqiqət axtarmaq absurdur, çünki bunlar başqa bir həqiqətə xidmət edir – H.Z.Tağıyevin ən mürəkkəb ictimai problemləri öz gürcünə (və yubanmadan) həll etmək istedadını eks etdirir, ağılna, zakasına dələlət edir... Keçmiş günlərin tarixi mazmununu ifadə edən faktlar çox zaman sənədləşib fond və arxivlərə yol tapmir, yaxud bu və ya digər dərəcədə təhrib olunur, düşmən əlləri imkan tapdıqca həmin sənədləri məhv edir, ancaq yenə də (necə olsa) milli təfəkkür, yaddaş, bir tərəfdən, tarixi unutmur, digər tərəfdən, xalqın mənafeyinə uyğun şəkildə özündə də ehtiva edib qoruyur. «Eşitdiklərim, oxuduqlarım, gördükərim»də müəllif indiyə qədər çox az diqqət verilən həmin məqama nəzər yetirir, yaddaşı sənədləşdirir, özünəməxsus fond, arxiv tipi yaradır.

M.Süleymanov H.Z.Tağıyevin obrazını ürəklə, dərin məhabbatla yaratmışdır və təsadüfi deyil ki, bu əsərdən sonra xalqın böyük oğlu barədə söhbet sürətlə genişləndi. Hazırda daha da genişlənməkdə və getdikcə daha çox obyektiv məzmuna malik olmaqdadır.

Hacının qəbri qaydaya salındı, adına kükə, məktəb qoyuldu, qızı Sara xanımının atası barədəki xatirələri mətbuat və sitasılı, qismən də olsa, xalqa çatdırıldı və s.

«Eşitdiklərim, oxuduqlarım, gerdüklərim» Bakının (və Azərbaycanın) gələcək təleyi haqqında nə deyir, yaxud nə deməyə imkan verir?..

Hər şeydən əvvəl onu deyir ki, Azərbaycanı ancaq Azərbaycan xalqı mühafizə edə bilər, Azərbaycanın milli-mənəvi potensialını ancaq Azərbaycan xalqının təfəkkürü hərakətə gətirə bilər. Və Azərbaycan xalqı ancaq o zaman güclüdür ki, öz tarixinin sahibidir, onu yaxşı bilir, ancaq və ancaq öz tarixinin təcrübəsinə əsaslanır.

Hacının ictimai fəaliyyətinin məzmunu nə iqtisadi, nə də mənəvi sahədə müəyyənləşdirilməmiş, onun idarə təcrübəsi aşkarla çıxarılmamışdır. Halbuki bu, bizim öz tarixi təcrübəmizdir və biz milli varlığımızı qorumaq üçün buna əsaslanmalıyıq...
«Eşitdiklərim, oxuduqlarım, gördüklərim» xalqımızın dostları və düşmənləri barədə danışır – dostlardan ehtiramla, məhəbbətə, düşmənlərdən ikrahla, nifratlə...
«Eşitdiklərim, oxuduqlarım, gördüklərim» yaxşı və pis adamlar haqqında danışır – yaxşılırı yad edir, «Allah rəhmət eləsin» deyir, pisləri o dünyada Tanrıının qazəbinə tapşırır...
...«Məşədi Yusif N. Nərimanovun vaxtında Ali Məhkəmənin sədri imiş, həm də xüsusi təchizata baxırı – ölüm hökmü ilə əlaqədar işləri verəmiş müavinlərinə, özü ölüm-lə əlaqədar olmayan işlərə baxarmış... Həmin Məşədi Yusif danışırı ki, N. Nərimanov hərdən mənim yanına gelirdi və gəlməzdən əvvəl xəbər eləyirdi ki, bir şey bişir gələndə

neyək – mən də bir şey hazırlayardım, amma bilərdim ki, nə işsə sözü var. Bir dəfə gələndə soruşdu ki, bu camaat məndən nə istəyir? Mən də dedim ki, aya it hürər... Etiraz etdi: «Yox, adama it deməzlər!» Səhvimi başa düşüb, pərt oldum, hiss elədim ki, sözümüzdən incidi... Birdən ağlıma gəldi, dedim ki,

Daş gedib dəysə, qızıl dəngəni sindirsa,
Nə daşın qiyməti artar, nə qızıl əskik olar.

– Hə, bu, ayı məsələ, – deyə razılaşdı».

«Eşitdiklərim, oxuduqlarım, gördüklərim» keçmiş günlərdən danışır, ancaq oxucunun üzünü geləcəyə çevirir. Yəzici keçmişdən danışa-danışa gələcəyin mənası üzərində düşünür (və düşünürdür). M. Süleymanov heç kimin gözlemədiyi halda birdən-birə o qədər adı haqiqətləri ortaya çıxardı ki, hamı mat-məəttəl qaldı: doğrudanmı, yaxın tarixi dövrə bizim bu qədər nəhəng mənəvi-siyasi və mədəni potensialımız olub, bizim qarşımıza bu qədər problem çıxıb; doğrudanmı həmin problemlərin, demək olar ki, çox hissəsini həll etməmişik, onlar konservasiya olunub qalıb və doğrudanmı biz yaxın illərdə həmin problemlər qayıtmalıq?..

«Eşitdiklərim, oxuduqlarım, gördüklərim» M. Süleymanovun yaradıcılığının yeni imkanlarını açdı və ona böyük şöhrət qazandırdı; albottə, bəzi oxucular kimi heç də o fikirdə deyiləm ki, bu əsər yəzicinin əvvəlki romanlarının hamisini kölgədə qoysdu, bununla belə «Eşitdiklərim, oxuduqlarım, gördüklərim»ın müvəffəqiyyəti böyükdür. Və yəqin ki, «Yerin sırrı»ni çıxmış şərti ilə M. Süleymanovun heç bir əsəri bu cür həvəslə qarşılanub oxunmamışdı – «Azərbaycan» jurnalının əsər dərc edilən nömrələri əl-əl gəzirdi... «Əsər tamam olanda getdim Həsən Həsənovun yanına, manə diqqətlə qu-laq asıb dərhal da «Azərbaycan» jurnalına zəng elədi ki, M. Süleymanov əsər gətirəcək, getsin»... Sonra isə mənə dedi ki, indiyə qədər bizim belə bir yəzicimiz olduğunu bilməmişəm.

Səhəri gün getdim redaksiyaya, mənə dedilər ki, ay Mənaf müəllim, əsəri nə vaxt vermişən, kimə vermişən, tapa bilmirik. Dedi: elə indi gətirirəm ki...

Bir müddət keçdi.

Eşitdiyimə görə, əsəri artıq redaktora vermişdilər, getdim ki, taleyi ilə maraqlanırmış, redaktorun sözü mənə bu oldu ki, əsər bizi dədir, iştirakçı edərik, istəmərik etmərik... Doğrusu, pərt oldum, dinmədim. Söhbəti özü saldı zarafata, çox sağ olsun ki, çap etdi. Etmişəydi əlimdən nə gələrdi?.. Yüksək vəzifəm yox, dayım yox, rütbəli qaynatam, kürəkənim, yez-nəm, qaynanam yox. Qılıq'a girməyi də bacarmıram.

Əsər çap olundu və uğurla qarşılandı – ovqatın qaydasına düşdü. Bu işdə kömək edənlərin hamısına minnətdaram.

184

Xüsusilə Cahangir İldırımzadəyə. Əsər yalnız onun icazəsilə jurnalda darc olundu. Yoxsa işiq üzü görməyəcəkdi?...

Çox keçmədi ki, əsər kitab şəklində, özü də iki dəfə böyük (50000) tirajla nəşr olundu – demək olar ki, 80-ci illərdə heç bir kitab bu cür sürətlə alınmamışdı. Çünkü xalq köhnə Bakı, onun yaxın ictimai-siyasi tarixi, Azərbaycanın Hacı Zeynalabdin Tağıyev kimi unutdurulmuş öğulları barədə həqiqətləri bilmək istəyirdi – M. Süleymanov isə bu həqiqətlərin müəyyən hissəsini həmin kitabında vera bilmədi.

Səmimiyyətlə deyirəm ki, mən kitabı oxuyandan sonra Bakı haqqındaki təsəvvürlərim dəyişdi – yanından gündən neçə dəfə etinəsiz keçdiyim qədim evlər mənə canlı görünməyə başladı və birdən bütün dərinliyi ilə hiss etdim ki, bu evlər indi yetimdir, çünki biz onların sahiblərini unutmuşuq; biz onlardan istifadə edirik, amma elə biliyik ki, yerdən göbələk təki bitiblər, göydən düşüb'lər, halbuki bu evləri milyonlar bahasına tikiblər, onların hər biri üçün can qoyulub, intiharlar olub, çoxlu adamlar öldürülüb, sui-qəsədlər düzəldiblər, əsərlər korlanıb və s. «Eşitdiyim, oxuduqlarım, gördüklerim» mənə inandırıcı ki, Şərq əbasının üstündən Avropa frakı geyinmiş bu şəhər – Bakı mənimdir və mən onun keçmişinə, bu gününə, gələcəyinə cavabdehəm..

Və bir daha təkrar edirəm ki, Bakı mənə heç vaxt M. Süleymanovun kitabındakı qədər doğma görünməmişdi.

Yazıcı «Eşitdiyim, oxuduqlarım, gördüklerim»i yazmağa bütün həyatı, yaradıcılığı boyu hazırlanmışdı; bu həzirlıq bəzən təhləşür şəkildə, çox hallarda isə material axarışları, maraqlı detalların, əhvalatların toplanması şəkildə getmişdi və heç şübhəsiz, müəllif bu kitabında zəngin məlumat və mülahizələrinin hamısını əks etdirə bilməmişdir. Odur ki, M. Süleymanovdan bu tipli hələ bir neçə əsər gözələməyə tamamilə əsas vardır. «Eşitdiyim, oxuduqlarım, gördüklerim» maraqlı bir silsilənin başlangıcıdır...

«Yerin sırrı»ndən «Zirvələrdə»yə, oradan da yeni keyfiyyətdə «Eşitdiyim, oxuduqlarım, gördüklerim»ə qədər davam edib gələn M. Süleymanov yaradıcılığı səmimiyyəti, təvazökarlığı, nəhayət, zənginliyi ilə M. Süleymanovun şəxsiyyətini xatırladır – özündən deməyən, göza girməyən, Girdiman çayı kimi saf, Lahic bulaqları kimi şəffaf, dadlı-ləzətli... Xalq ədəbiyyatından gələn, klassik normativliyə dayanan (nəinki uğurlarında, hətta nöqsanlarında belə) bu yaradıcılıq öz dövrünün, zamanın müvəffəqiyətlərinə də şərkdir, günahlarına da. M. Süleymanov ədəbi aləmdən şəxsən kənar gəzsə də, ədəbi prosesdən heç zaman kənardə qalmamış, onunla 40-ci illərin sonu 50-ci illərdə necə üzvi əlaqədə olmuşsa, 80-ci illərdə də həmin əlaqəni qoruyub saxlamış və bu gün də saxlamaqdadır.

M. Süleymanov yazıçı ömrünün bütün ağrılarını, əzablanı və eyni zamanda əvəzsiz xoşbəxtliyini dadmış, görmüş adamlardandır: onun istər keçmiş, istərsə də müasir ədəbiyyatımız, xüsusilə nəşrimiz barədə bir sıra hallarda mübahisəli, bir sıra hallarda isə mübahisəz, həqiqət olan fikirləri, mülahizələri mövcuddur. Bunların üzərində dayanmaq istəmirik, güman edirik ki, həmin fikir və mülahizələr müəllifin yaxud vaxtlarda çapa təqdim olunacaq, yaxud yazılıb qurtarılaçaq kitablarında öz əksini tapmış və ya tapacaqdır.

185

Bizə hər gün əvvəlkina bənzəməyən ələm və nəşə gətirən həyat davam edir...

Yazıcıının iş otağında həmişə diqqətimi daha çox Mustafa Kamal Paşanın şəkli cəlb edib. Onun sərt kişi sıfəti, eyni zamanda müləyim mavi gözləri ancaq türk siması üçün xarakterik olan təzadlı bir harmoniyani canlandırır...

M. Süleymanov türk ruhunu dərindən hiss edir – təkcə şəxsi həyatı ilə deyil, eyni zamanda yaradıcılığının məzmununu ilə... «Mənə bir neçə dəfə deyiblər ki, sənin «Eşidiklərim, oxuduqlarım, gördükərim» kitabında türklərə çox diqqət verilir, İran azərbaycanlıları barədə isə az yazılıb. Və iş burasındadır ki, bunu adətən İran azərbaycanlıları deyir – özü də məhz o adamlar deyirlər ki, dedi-qodudan başqa əllərindən heç na galmir. Belə çıxır ki, hər şeyi zəhmət çəkib mən yazmıyam».

...Manaf müəllimin ən çox xoşladığı ifadə, yəqin ki, «həmişə yük altda!» ifadəsidir – onun qəribə tarixçası var: Şimali Azərbaycana Cənubdan həmballıq etməyə gələrdilər, pul yığış vətənə qayidianla Cənubdan Şimala iş üçün gələnlər Arazın üstündəki Xudafərin körpüsü üzərində qarşılaşardılar... İsləməyə gedənlər vətənə qayidianlara «həmişə evdə-eşikdə!», Bakıya həmballığa gələnlərə isə «Gedə, həmişə yük altda!» deyərdilər... Və bu ifadə yazıçı əməyinin ağırlığını təbii bir səmimiyyətlə əks etdirir...

Kitab boyu gah yazmaq istədiyim, gah da «boş şeydir» deyib başından çıxardığım bir fikir yenə mənə rahatlıq vermedi və nəhayət, yazmağı qərara aldı: M. Süleymanov bu qədər böyük işlər görüb, əvəzində isə nə vaxtsa Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və bir medalla təltif edilmişdir – görəsən yazıçı həmin mükafatları qəbul edəndə nə düşünüb, bəlkə, utanıb götürüb, heç nə deməyib ki, ayıbdır, eşidən-bilən birdən fikirləşər ki, Manaf mükafat, ad-sən davası eləyir. M. Süleymanov necə deyərlər, köhnə kişidir... Onu nə mükafatla xoşbəxt etmək, nə də mükafatsız,

Allah ələməmiş, bədbəxt etmək mümkündür – o, mükafatını Həyatdan alıb və alacaq da...

Ədəbiyyatın (və deməli, yazıcıının) ən böyük mükafatı onun Həyatdan duyduğu ləzzətdir, və əslində, yaradıcılıq istedadının özü mükafatdır. Füzuli gözəl deyib:

Nə mülkü malı mənə dəhr versə, məmnunam;
Nə mülkü malıdan avara qılsa, məhzunam.

Heç bilmirəm bütün bunları niyə deyirəm...

Manaf müəllim, yəqin ki, cavan vaxtı mükafat arzusunda olmuşdu...

İndi isə...

Bütün var-yoxunu verib rəssamlıq əsərlərinə (dörd yuzə qədər orijinal rəsm əsəri toplayıb), kitablara və oturub əhatəsində – hara baxırsan yazılı kağızlar, dəftərlər görürsən, dívarlardan gözəl mənzərələr, mənali simalar adama baxır və onu dərin-dərin fikirlərə qərq edir.

*
* *

M. Süleymanovun həyat və yaradıcılığı bizi dünən, bugün və sabah barədə düşüncələrə çəkir – yazıçı əsərlərindən birində belə yazar: «Günələr tələsirmiş kimi tez keçir, bir-birinə calanır, arxada qalırı. Hər sabahki gün isə bir yenilik gətirirdi. İnsan da tələsir! Hara? Sabaha. Dünənə, kim bilir, nə qədər ağır, kədərli, hətta işgəncəli olsa da, təəssüf edir. İçərisində yaşadığı bugünü dərk etmir, qiymətləndirmir, nələr gətirəcəyini bilmədiyi sabahın intizərini çəkir, onu səbirsziklə gözləyir...»

Bəli, nələr gətirəcəyini bilmədiyimiz sabahın intizərini çəkirik, onu səbirsziklə gözləyirik!...

**SON SÖZ,YAXUD
MANAF SÜLEYMANOVA AÇIQ MƏKTUB**

Hörmətli Manaf müəllim!

Mənim heç ağlıma da gəlməzdi ki, bir vaxt Sizin barənizdə ayrıca bir kitab yazaçağam – qəribə bir təsadüf nəticəsində işə başladım... Allaha çox şükür ki, bu iş yarımcıq qalmadı və mən Sizin barənizdə nə deyə bilərdim, hamisini deməyə çalışıdım – gücümü əsirgəmədim... Heç şübhəm yoxdur ki, bundan sonra da Sizin barənizdə yazaçaqlar, həm də daha müfəssəl, daha yaxşı yazacaqlar və mən sevinərdim ki, bu kitab sabahın tədqiqatçısi üçün gərəkli olsun, material versin, Sizin zamanla, xalqın həyatı ilə səsləşən yaradıcılığınızın məzmununu anlaşıqda ona azacıq da olsa kömək etsin.

Mən Sizi yazmış olduğunuz hekayələrdən, romanlardan daha zəngin gördüm və bu zənginliyin müəyyən hissəsini, elə biliram ki, qələmə almağa gücüm çatdı – əminəm ki, həmin zənginlik Sizin hələ neçə-neçə əsərlərinizdə açılacaq, dünya və insan haqqında maraqlı mühakimələriniz bundan sonra da diqqəti cəlb edəcəkdir.

Adam ahiullaşdıqca, dünyanın hər üzünü görüb ondan doydurqca doğulduğu yerə daha çox can atır – ürəyi o yerin suyunu, havasını, qulağı o yerin ləhcəsini, gözü o yerin çölünü-düzünü, dağını-daşını istəyir... Budur, bu qədim qədim həqiqətin bir daha şahidi oluruq – qocaman bir yazıçı sözünün əvvilində də, sonunda da «Lahic» deyir və müsahibinin o yerlərə yaxşı bələd olduğunu biləndə bir qədər də ürəkla danışır, köhnə məhəllələri, dükənləri, adamları xatırlayır. Böyük Qafqaz sira dağlarının qoynunda yerləşən gözəl Lahic gözələrimiz öündənde canlanır – o, atasından danışır, mən bu yerlərdə müəllim işləmiş mərhum atımı yadına salıram, o, anasından danışır, mən də bu yerlərin qızı-gəlini ilə qaynayıb qarışmış, Lahic dilini öyrənib indiyə qədər unutmayan anamı

fikirləşirəm. Yadına Lahicdən bir-iki kilometr yuxarıda yerləşən Əhan kəndi düşür, soyuq bulaqlar, əzəmetli Niyal dağı düşür. Danışan Siz idiniz, qulaq asan mən...

Hörmətli Manaf müəllim!

Mən bu kitabı, albəttə, Sizin içəzənizle, Böyük Qafqaz sira dağlarının qoynunda yerləşən o qəsəbənin sakinlərinə həsr edərdim. Yəqin ki, onlar indi heç xatırlamırlar da, – onda mən balaça idim, Əhəndə kiraya qaldığımız evin damına çıxıb Girdiman çayına, Lahicə tamaşa edərdim və elə o vaxtdan Lahic mənim xəyalımda ev-ev, məhalla-məhalla deyil, bütövlükdə qalıb... Ata-anamın lahicli dostlarını – İbrahim müəllimi, Çərkəz xalası xatırlayıram, orta məktəbdə oxuduğum vaxtlar onlara qonaq getdiyimiz yadına gəlir. Və bu sətirləri yaza-yaza elə bu saat gözəl Lahic görmək istəyi ürəyimdən keçir...

Hörmətli Manaf müəllim!

Bu kitabda yaxşı nə varsa Sizin adınızdır və Siza aiddir, uğursuz çəhətləri isə mənə aiddir və onun məsuliyyətini mən təkçə daşıyıram.

Sizə dərin ehtiramla
NİZAMİ CƏFƏROV
1991-ci il

MÜNDƏRİCAT

| | |
|--|-----|
| Ön söz, yaxud oxucuya məktub | 7 |
| Dolan, kəfgirim, dolan (Manaf Süleymanovun ömür dastanı)..... | 9 |
| Son söz, yaxud Manaf Süleymanova açıq məktub..... | 188 |

190

“Elm və təhsil” nəşriyyatının direktoru:
Professor Nadir MƏMMƏDLİ

Dizayner: Zahid Məmmədov
Texniki redaktor: Yadigar Mirbağırzadə

Çapa imzalanmış 27.01.2018
Şərti çap vərəqi 12. Sifariş № 16
Kağız formatı 60x84 1/16. Tiraj 250

Kitab “Elm və təhsil” nəşriyyat-poligrafiya
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur
E-mail: nurlan1959@gmail.com
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4

